

d

ELMİRA ƏLİZADƏ

**ELÇİNİN
YARADICILIQ TƏKAMÜLÜ**

13/10. 11.OX. E-2007
16.02.2012 N 221661
29.03.2012 D 21681
76.04.012.42488
180518-
8.XII. 2012 ox: 54 916
03.01.13/E-19

1115
865

Elmira Əlizadə

241842

**ELÇİNİN
YARADICILIQ TƏKAMÜLÜ**



M.F. Aşurzadəyə mədəni
Azerbaycan Mili
Kitabxanası

Bakı-2004

Redaktor: Nizaməddin Şəmsizadə
Filologiya elmləri doktoru, professor

Rəyçilər: Şamil Salmanov
Filologiya elmləri doktoru, professor
Vaqif Yusifli
Filologiya elmləri namizəli

Elmira Əlizadə. Elçinin Yaradıcılıq təkamülü
Bakı, «Elm» nəşriyyatı, 2004 210 səh.

ISBN 5-8066-1654-1

Elmira Əlizadənin monoqrafiyası Azərbaycan Xalq yazarı, filologiya elmləri doktoru Elçin Əfəndiyevin nəşr və təqnid yaradıcılığına həsr olunub. Müəllif yeni metodla yanaşaraq Elçinin yaradıcılıq təkamülünü 60-ci illər nəşrinin kontekstində izləyir. Zəngin elmi-nazarı və bədii material əsasında, yüksək intellektual üslubda yazılmış monoqrafiyada yeni nəşr və müəllif mövqeyi, nəşrin poetikasında müəllif və üslub, ədəbi tənqidin bədii təkamüldə rolü kimi qlobal estetik problemlər nəzərdən keçirilir.

4603000000 Qrifli nəşr
655(07)-2004

© Elmira Əlizadə-2004

Yazıcı şəxsiyyəti və bədii təkamül

Bədii yaradıcılığın təcrübəsi göstərir ki, sənətkar fərdiyyətinin təşəkkülü yazarının özündən əvvəlki ədəbi ənənələrin cazibəsini dəf etməkdən başlanır. Bu hər ədibə qismət olmur. Xüsusilə klassik bədii ənənələrin güclü olduğu Azərbaycan ədəbiyyatında bir çox, hətta az-maz istedəda malik olan adamlar sənətkar kimi ədəbiyyat tarixinə və xalq mənəviyyatına daxil ola bilmirlər. Cünki, daşlaşmış ehkamlılmış poetik ənənələrin sərt çərçivələrini qırmağa onların istedadının gücü çatmır. Ən yaxşı halda onlar özlərinə qədərki poetik ənənələrin cazibəsində cızma-qara yaratmaqla məşğul olurlar.

Mən həmişə demişəm, indi də deyirəm: ədəbiyyatında M.Füzulisi olan xalqın şairi olmaq çətindir. Hələ Xaqani, Nizami, Nəsimi kimi nəhəngləri demirəm...

Sözümün məxləsi budur ki, yazarı ədəbiyyata öz şəxsiyyəti, iradəsi ilə gəlməlidir. Yazarının iradəsi onun istedadıdır.

Xalq yazarı Elçin şəxsiyyəti istedadına güvənən belə sənətkarlardandır. Heç əvvəlki dövrlərin, orta əsrlərin böyük ədəbi ənənələrini demirəm. Elçin 60-ci illərdə ədəbiyyata gələndə təkcə XX əsr Azərbaycan ədəbiyyatının böyük bədii ənənələri var idi. Ədəbiyyatda Mirzə Cəlil və Sabir, H.Cavid və C.Cabbarlı, Ü.Hacıbəyli və S.Vurğun var idi. Elçinin düz yanında İ.Əfəndiyev kimi təkrarsız bədii fərdiyyətə malik bir ədib var idi. İlyas Əfəndiyevin təkcə nəfəsi bəs idi ki, Elçin əlinə qələm almasın. Amma Elçin cəsarətlə əlinə qələm aldı, qələmin və ağ kağızin milli məsuliyyətini eyni istedad və cə-

sarətlə intixab etdi. Bəlkə də məhz İ.Əsfəndiyevin qüdrətli nəfəsi ona kömək oldu. İ.Əsfəndiyevə layiq olmağın özü böyük yazıçı hünəri idi.

İstedadlı tədqiqatçı ədəbiyyatşunas Elmira Əlizadənin "Elçinin yaradılıqlı təkamülü" monoqrafiyası məhz bələ bir yazıçı hünərindən bəhs edir.

Elçin haqqında çox yazılib, amma belə yazılmayıb. E.Əlizadə xalq yaziçisi Elçinin nəşr və tənqid yaradıcılığına yeni yönələn, istiqlal məfkurəsi ilə yanaşib.

Bu monoqrafiyada Elçin milli Azərbaycan yazıçısı kimi təqdim olunub.

Elçinin yaratıcılığını Şərq-Qərb dəyərlərinin vəhdəti kontekstində araşdırın müəllif onun dünya standartları səviyyəli yazılı mədəniyyətini açmağa çalışır.

* * *

Fərdi yaradıcılığın bədii təkamülünün ədəbi proses və müəyyən ədəbi təkamül kontekstində tədqiqi ədəbiyyatşü-naslığın aktual problemlərindəndir. Burada əsas çətinlik hər iki komponenti, yəni həm təməyülün nəzəri-estetik sərhədlərinin dəqiq olması ilə bağlıdır, həm də yaradıcılığın fərdi xüsusiyyətləri öyrənilən müəllif çağdaş ədəbi prosesdə və mənsub olduğu nəşr (yaxud şer, dramaturgiyalı) sahəsində həlliədici şəxsiyyətlərdən biri olmalıdır. Bu baxımdan E.Əlizadənin seçimi doğru, uğurlu və ədəbi prosesin məntiqi ilə təsdiq olunan seçim – tədqiqat mövzusudur.

60-ci illər nəşri artıq çoxdan - XX əsrin 70-ci illərindən tənqidə "yeni nəşr" adı ilə daxil olub. İ.Hüseynov, S.Əhmədli, Ə.Əylişli, Anar, İ.Məlikzadə, M. və R.İbrahim-

bəyovlar, Y.Səmədoğlu və bu tədqiqatın aparıcı obyekti olan Elçin onun yaradıcıları kimi qəbul və təsdiq edilib, barələrində monoqrafik tədqiqatlar yazılıb.

Bu monoqrafiyanın yeniliyi ondan ibarətdir ki, burada ilk dəfə yeni nəşr təmayülü ilə fərdi bədii yaradıcılığın (Elçinin yaradıcılığının!) qarşılıqlı əlaqələri, temas nöqtələri, onu həmin təkamülə birləşdirən və təmayülün yaradıcılarından – adı çəkilən müasirlərindən ayıran cəhətlər askara çıxarılır.

Bu məqsədə çatmaq üçün müəllif həm yeni nəşrlə bağlı külli miqdarda bədii və nəzəri ədəbiyyatı, həm də Elçinin nəşri və tənqidini təhlilə cəlb etməli olmuşdur. Zəngin bədii və elmi faktlar əsasında, nəzəri istiqamətdə yazılmış bu əsərdə yeni nəşr və yaziçı mövqeyi, ənənəvi müsbət qəhrəmanın ədəbi taleyi, bədii təkamüldə reallıq və rəmz, yaziçı özünüü-fadəsi, lirik-psixoloji nəsrədə müəllif başlangıcı, bu nəsrədə ənənə və nvoatorluğun vəhdəti, adı qəhrəman və şəxsiyyət, bədii təhkiyədə psixologizm, habelə lirik-psixoloji üslubun poetikası kimi ciddi problemlər nəzərdən keçirilir. Bunlarla yanaşı fərdi yaradıcılığın təkamülünü aydın təsəvvür etmək üçün Elçinin tənqidini irsi də yeni nəşr kontekstində tədqiqata cəlb olunur. Diqqətəlayiqdir ki, müəllif Elçinin tənqidinə 60-ci illər tənqidinin metodoloji axtarışları yönümündə qiymət verir, Azərbaycan tənqidində təsvir tənqidindən təhlil tənqidinə – analitik tənqidə keçidə Elçinin rolunu müəyyənləşdirir. Tənqidçinin "mən'i – fərdiyəti, ədəbi tənqidə emosionallıq və analitikliyin vəhdəti bu baxımdan əsərdə ön plana çəkilir.

"Elçinin yaradıcılıq təkamülü" bir nəfəsə, fəqət ciddi elmi-nəzəri hazırlıqla yazılmış monoqrafiyadır. Elçini mo-

dern bir yazıçı kimi təqdim etsə də Elmira xanım Şərq-Türk bədii təfəkkürü üçün səciyyəvi olan evolyusion-təkamülü amilini diqqət və həssaslıqla ön plana çəkir. Demək olar ki, bədii təfəkkürün təkamülü problemi bu monoqrafiyanın konsepsual əsasını təşkil edir.

Monoqrafiya nəzəri aspektdə düşünülsə də çevik bir üslubda, müasir tənqidçi manerası ilə yazılıb. Bu da əsərə elmi-nəzəri siqlətlə bərabər həm də bir oxunaqlıq gətirir, fəal səciyyə bəxş edir.

Şübhə etmirik ki, E.Əlizadənin "Elçinin yaradıcılıq təkamülü" monoqrafiyası təkcə xalq yazıçısı, filologiya elmləri doktoru Elçinin ədəbi-tarixi mövqeyini deyil, həm də 60-ci illər ədəbiyyatının təkamülüni müəyyənləşdirməyə imkan verəcək.

Nizaməddin Şəmsizadə
Qafqaz Xalqları Elmlər
Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor

GİRİŞ

Bədii ədəbiyyat, söz sənəti daim inkişafdadır; dövrün, zamanın aparıcı meyllərini, öncül tendensiyalarını ifadə etməkdə o, həmişə nümunə olmuşdur. Tarixin, zamanın müəyyən mərhələlərində müvəqqəti durğunluq hallarına düşər olsa da, söz sənəti bu çətinliklərə, obyektiv və subyektiv maneələrə son qoymuş, öz təbiətinə sadıq qalaraq həyatı, gerəkliyi bədii obrazlarla əks etdirmək xassasına sadıq qalmışdır. Bu mənada yaşadığımız XXI əsr heç şübhəsiz, Azərbaycan ədəbiyyatı tarixinin ən maraqlı səhifələrini təşkil edəcəkdir. Öz maraqlı ədəbi şəxsiyyətləri, parlaq bədii əsərləri, novatorluq meylleri ilə dünya ədəbiyyatı mənzərəsində özü-nəməxsus yeri görünən ədəbiyyatımız əzəli bəşəri və humanist keyfiyyətləri ilə seçilmiş, diqqəti cəlb etmişdir.

XX əsrin 60-70-cı illəri həmin baxımdan ədəbiyatımızda xüsusi yeri olan bir mərhələ kimi qeyd olunur. Xatırladaq ki, bu onilliklər dünya miqyasında, keçmiş SSRİ məkanında və Azərbaycanda bir sıra ictimai-siyasi hadisələrlə zəngin olmuşdur. Cəmiyyət öz inkişafında yeni bir mərhələyə – elmi-texniki inqilablar dövrünə, ağıl, zəka, intellektin inkişafı dövrünə, demokratiya və söz azadlığının hiss olunacaq dərəcədə dirçəldiyi bir epoxaya daxil olmuşdur. Bütün bu ictimai-siyasi dəyişikliklərə, dünyada baş verən hadisələrə bədii söz sənəti biganə qala bilməzdi. Yazıçılar hiss edirdilər ki, zaman dəyişir, meyarlar, ölçülər təzələnir, sovet ideologiyası, kommunist təbliğatı əvvəlki missiyası ilə daha bədii şüuru öz itaətində saxlaya bilmir. Ədəbiyyatda məzmunca bir yeni-

loşmə hiss olunur, Sovet ideologiyası ilə bir araya siğmayan əsərlər yaranır, müsbət qəhrəman obrazları get-gedə öz funksiyasını itirməyə başlayır. Sıravi, adı qəhrəmanlar bədii əsərlərdə tez-tez görünür. Təsvir olunan obrazlar bütün mənfi, müsbət xüsusiyətlərinin qatışığında təqdim edilirlər. Ədəbiyyatın bu məzmun yeniliyi heç şübhəsiz, onun formasənətkarlıq cəhətindən də yeniləşməsini şərtləndirir, nəsrde, poeziyada, dramaturgiyada həyatı əks etdirmənin maraqlı, orijinal formaları, çalarları yaranır. 50-ci illərin ortalarından təşəkkül tapan bu proses 60-ci illərdən artıq qüvvətlənməyə başlayır, ədəbiyyatda bədii tendensiyaya çevrilir. Təbii ki, hər hansı bir yenilik, novatorluq meyli ədəbiyyatda həmişə qısqanchılıqla, dəqiq desək, müqavimətlə qarşılanıb. 60-ci illərdə də belə olmuşdur. Lakin, əgər yaranan novatorluq meylləri təzəlik, yeni yol, yeni üsul özünü doğruldursa, o, mütləq gec-tez ədəbiyyatda yaşamalı, onun inkişafında hadisəyə çevrilməlidir. Bu mənada 60-ci illərdə Azərbaycan nəşrində müşahidə edilən və əvvəlki illərin nəşri ilə müqayisədə köklü şəkildə diqqəti cəlb edən "Yeni nəşr" hadisəsi zamanın öz sifarişi, öz tələbi kimi meydana çıxmışdı. 60-ci illərin əvvəllərində ədəbiyyata gələn Elçin (Əfəndiyev Elçin İlyas oğlu) elə ilk hekayələrində fərdi dəsti-xətti, özünəməxsus yazı manerası, bədii düşüncə tərzi, həyata, gerçəkliyə orijinal baxışı ilə diqqəti cəlb etmişdir. Hekayələrindəki təbiilik, təsvir etdiyi həyat hadisələrinin reallığı və inandırıcılığı, qəhrəmanların mənəvi şəfqli povestlərində də yaradıcılığının yetkin çağlarında qələmə aldığı roman və dram əsərlərində də dağlıqlarda qələmə aldığı roman və dram əsərlərində axtarış həvəsi, və davam etdirilirdi. Elə ilk hekayə və povestlərində axtarış həvəsi, arayıb tapmaq inadı onu həyatın, gerçəkliyin daha dərin –

zahirən görünməz qatlarına çəkib apardı. Elçin "Yeni Azərbaycan nəşr"nin İsa Hüseynov, Sabir Əhmədli, Anar, Əkrəm Əylisli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud və Rüstəm İbariimbəyovlar, Sabir Azəri, Sabir Süleymanov, Fərman Kərimzadə, Mövlud Süleymanlı kimi istedadlı nümayəndələri ilə bir sıradə nəşrimizin mövzu, sənətkarlıq, həyata yeni münasibət baxımından inkişafında öz sözünü dedi. Əgər belə demək mümkünsə, həmin yazıçılarla bir sıradə "Yeni Azərbaycan nəşri"nin mövcudluğunu, ədəbiyyatda bir mərhələ olduğunu, ənənə yaratdığını sübut etdi. Təkcə Azərbaycan nəşrində deyil, ümumittifaq nəşrində də tanınan, etiraf olunan "Yeni Azərbaycan nasirləri" 70-ci illərdən başlayaraq bir sıra başqa xalqların da dillərinə tərcümə olundular, onların çap olunan əsərləri barədə mərkəzi matbuatda (o zaman üçün Moskvada nəşr edilən jurnallar, qəzetlər nəzərdə tutulur) məqalələr, resenziyalar dərc edildi. Məşhur rus tənqidçilərindən Y.Şklovski, Z.Kedrina, V.Kojinov, V.Novikov, V.Korobov və başqları onun əsərləri haqqında müsbət təqdirecisi fikirlər söyləmişlər. Ümumiyyətlə, bir yazıçı kimi Elçin yaradıcılığının elə ilk illərində – 60-ci illərdən başlayaraq ədəbi tənqidin diqqətini cəlb etmişdir. Müxtəlif vaxtlarda Məmməd Arif, Məmməd Cəfərov, Mirzə İbrahimov, Həmid Arası, Bəkir Nəbiyev, Bəxtiyar Vahabzadə, Bayram Bayramov, Mehdi Məmmədov, Əziz Mirəhmədov, Pənah Xəlilov, Yaşar Qarayev, Akif Hüseynov, Aydin Məmmədov, Kamil Vəliyev, Vaqif Yusifli, İsa İsmayılov, Arif Əmrəhoğlu, Nadir Cabbarov, Vilayət Quliyev, İntiqam Qasimzadə, Nizaməddin Şəmsizadə, Nizaməddin Mustafa kimi tənqidçi və yazıçılar Elçin yaradıcılığı haqqında söz söyləmiş, bu yaradı-

cılığın müxtəlif aspektləri barədə öz fikir və mülahizələrini ifadə etmişlər. Yaziçinin ömür və yaradıcılıq yolu haqqında Vaqif və Cavanşir Yusifli qardaşlarının "Bu nə sehirdir belə (Elçin haqqında əlli altı söz)" monoqrafiyası "Elm" nəşriyyatı (1999) tərəfindən çap edilmişdir. Müəlliflər bu kitabda müasir Azərbaycan nəşrinin görkəmli nümayəndəsi olan Elçinin nəşr, dramaturgiya, təqnid və ədəbiyyatşunaslıq, publisistika yaradıcılığını mümkün qədər əhatə etməyə, onun əsərlərinin ədəbiyyatımızda tutduğu yeri elmi-nəzəri səviyyədə izah etməyə çalışmışlar. Lakin bütün bunlara baxmayaraq Elçinin çoxcəhətli yaradıcılığı hər dəfə yeni ədəbi-təqnid, elmi-nəzəri meyarlarla öyrənilməyə, tədqiq olunmağa layiqdir. Çünkü Elçin yaradıcılığı hər bir tədqiqatçıya bu yaradıcılıq barədə söz demək, fikir və mülahizə yürütmək imkanı verir. Digər tərəfdən bu vaxtdək tədqiqatçıların bir çoxu Elçin yaradıcılığını nisbətən məhdud çərçivədə, ancaq onun öz əsərləri dairəsində öyrənmişlər. Halbuki öncə qeyd etdiyimiz kimi, Elçinin yaradıcılığı mənsub olduğu ədəbi nəslin – "altmışinciların" yaradıcılığı və "Yeni Azərbaycan nəşri"nin kontekstində araşdırılmalıdır. "Elçinin yaradıcılıq təkamülü" adlı bu monoqrafiya da həmin zərurətdən irəli gəlmüşdür.

Təqdim etdiyimiz bu monoqrafiyada çağdaş Azərbaycan nəşrinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, təqnidçi Elçinin yaradıcılığından 60-90-cı illər ədəbi prosesi kontekstində söz açılır. Azərbaycan nəşrində və ədəbi təqnidində xüsusi yeri olan Elçin öz əsərləri ilə təkcə Azərbaycanda deyil, Rusiyada, Zaqafqaziyada, Pribaltikada, Orta Asiyada, həmçinin bir sıra Avropa ölkələrində tanınır. 60-ci illərdə ədəbiyyata gələn Elçin "Yeni nəşr" təməyülünün

formalaşmasında mühüm rol oynamışdır. Məlumdur ki, "Yeni nəşr" təməyülü haqqında bir sıra araşdırmalar aparılmışda, bu araşdırmalarda 90-cı illərə qədər öz təsir dairəsini hifz etmiş sosializm realizmi ədəbi metodunun izləri hiss olundu. Halbuki, "Yeni nəşr" təməyülü bir çox cəhətdən sosializm realizmi ədəbi metodunun prinsipləri ilə müxalifətdə formalaşmış, ona qarşı çevrilmişdi. "Yeni Azərbaycan nəşri"nin istedadlı nümayəndələrindən biri olan Elçinin yaradıcılığı da bu mənada maraqlı ədəbi hadisə kimi diqqəti cəlb edir; mövzunun aktuallığı həm "Yeni nəşr" təməyülündə Elçin yaradıcılığının məxsusi rolunun açılması, həm də bu təməyuldə fərdi yaradıcılığın bədii təkamülünün poetik və estetik özəlliyinin ilk dəfə milli özünüdərk və istiqlal ideologiyası əsasında araşdırılması ilə bağlıdır.

Monoqrafiyanın əsas predmeti "Yeni Azərbaycan nəşri" kontekstində Elçinin nəşri və ədəbi təqnidini fəaliyyətidir. Elçinin 40 illik ədəbi fəaliyyəti məhsuldar və zəngin olmuşdur, o, əsasən nasir kimi daha çox qiymətləndirilir və etiraf olunur. O səbəbdən də ilk növbədə biz Elçin nəşrinin poetik fəaliyyətini göstərməyə, onun çağdaş Azərbaycan nəşrində mövqeyini açıqlamağa çalışmışıq. Bu nəşr əsərlərinin təkcə yazılışı dövrə deyil, sonrakı onilliklərdə də yeni oxucu nəsillərinin estetik zövqünün formalaşmasında rolunu nəzərə çarpdırmaq istəmişik. Bununla yanaşı monoqrafiyada təqnidçi və ədəbiyyatşunas Elçinin də yaradıcılığına müraciət olunmuşdur. Çünkü onun təqnidini yaradıcılığını ədəbi fəaliyyətindən təcrid etmək mümkün deyildir. Bu məqsədə müvafiq olaraq, monoqrafiyada bir sıra tədqiqat vəzifələri

qarşıya qoyulmuşdur. Həmin vəzifələr aşağıdakı şəkildə təsnif oluna bilər.

- Azərbaycanda 50-ci illərin sonlarından başlayaraq təşəkkül tapmış, yeni – əsasən lirik-psixoloji və bədii intellektual nəşrin yaradıcılıq meyillörünü, onların tarixi estetik səciyyəsini müəyyən etmək;
- Elçinin nəşr yaradıcılığının və ədəbi-tənqidin fəaliyyətinin çağdaş Azərbaycan nəşri və tənqid, xüsusilə "Yeni nəşr" təməyülü ilə üzvi şəkildə bağlayan əsas bədii prinsipləri və estetik problemləri təyin etmək;
- Elçinin nəşr əsərlərində qəhrəman axtarışlarının nə səciyyədə öz bəhrəsini verməsi, bədii təsvir prosesində reallığın təcəssümünü, yazıçı özünü ifadəsini, lirik-psixoloji üslubunun səciyyəsini açıqlamaq;
- Yaziçinin ədəbi tənqidin fəaliyyətinin onun yaradıcılığında nə kimi rol oynadığını, tənqidin yazılarında ictimai rəyi necə ifadə etməsini, emosionallıqla analitikliyin vəhdətinə necə nail olmasını, bir tənqidçi kimi metodoloji axtarışlarını aşkarlamaq;
- Həm nəşr, həm də ədəbi-tənqidin ırsini təhlil yolu ilə yaradıcılığının fərdi bədii təkamül prosesini izləmək.

Təbii ki, bu tədqiqatın gedişində bir sıra digər problemlər də meydana çıxır ki, bunlara da konkret elmi münasibət bildirilmişdir.

Qeyd etdik ki, Elçinin ilk hekayələrinin və povestlərinin çapından sonra onun yaradıcılığı daim diqqət mərkəzində olmuş, ədəbi tənqidin nəzərindən yayınmamış, həm Azərbaycan, həm də Ümumittifaq ədəbi-tənqidində bu mövzuda xey-

li məqalələr dərc edilmişdir [Bax: 79, 82, 61, 100, 116, 54 və s].

Elçinin yaradıcılığı 60-cı illər nəşri kontekstində tədqiq baxımından Y.Qarayevin "Poeziya və nəşr", H.Quliyevin "Yaradıcılıq axtarışları", B.Nəbiyevin "Ölümsüzlüğün sırrı", A.Hüseynovun "Nəşr və zaman", "Yeni meyar" axtarışı, P.Xəlilovun "Nəşrin üfüqləri", C.Məmmədovun "Nəşrimiz: düşüncələr, axtarışlar", T.Əlişanoğlunun "Azərbaycan yeni nəşri", V. və C.Yusiflilərin "Bu nə sehrdir belə" kitablarının, habelə Anarın "Nəşrin fəzəsi", Məmməd Cəfərin "Ürəklərə yol tapanda", N.Şəmsizadənin "Bu da bir sehrdir", M.Arifin "Gümüşü, narıncı, məxməri", Z.Kedrinanın "Yaşlıların həyat təcrübəsinə düşünərkən", A.Məmmədovun "Bu günü nəşrimizin poetik mənzərəsi", A.Əfəndiyevin "Mikromühitdən makromühitə" və s. kimi əhatəli nəzəri məqalələrin mühüm rolü olmuşdur. Bu sıraya L.Anninskinin, S.Əliyevanın, A.Baçarovun, S.Əsədullayevin, A.V.Novikovun, V.Çebotaryovun, N.Cabbarovun Elçinin ırsını ümumittifaq nəşri məcrasında təhlil edən məqalələrini də daxil etmək olar.

Bu yazınlarda ədibin ırsı müxtəlif aspektlərdən, xüsusilə lirik-psixoloji üslubun formallaşması, yazıçı və zaman problemləri baxımından nəzərdən keçirilib.

Bu tədqiqat əsərlərində Elçinin yaradıcılığı heç də bütünlükə əhatə olunmamışdır. Elçinin bəzi əsərləri haqqında ya çox az danışılmış, ya da heç barəsində söhbət açılmışdır. Bundan başqa elə əsərləri də var ki, onlar haqqında dəfələrlə danışılmasına baxmayaraq bəzi vacib nüanslar, məqamlar nəzərdən qaçmışdır. Bu baxımdan mövcud monoqra-

fiyada Elçinin yaradıcılığına (nəşrinə və ədəbi-təqiqidə fəaliyyətinə) monoqrafik hüdudlarda nəzər salınmışdır.

60-cı illərdə formalaşmış "Yeni Azərbaycan nəşri" ilk dəfə bu əsərdə tarixi səsioloji planda deyil, bədii-poetik istiqamətdə nəzərdən keçirilir, onun saxta sosialist realizmi təliminə, xüsusilə ədəbiyyat partiyalılığı anlayışına və müsbət qəhrəman konsepsiyasına bədii-fəlsəfi müqaviməti ön plana çəkilir, əsaslandırılır. "Yeni nəşr"in 60-80-ci illərdə bədii mühit sahəsindəki fəal yaradıcılıq formalaşdırmaq işi təhlil olunur, bədii mühit və bədii zamanın yazıcıının fərdi yaradıcılıq manerasının təşəkkülündə rolu aşkarlaşırlar. İlk dəfə məhz bu işdə "yeni nəşr" prosesinə milli istiqlal düşüncəsi baxımından yanaşılır. İ.Hüseynovun, Anarın, Ə.Əylislinin, Elçinin, M. və R.İbrahimbəyovların, S.Əhmə-dovun, İ.Məlikzadənin milli azadlıq ruhunun, istiqlal təfəkkürünün bərəqərar olmasındakı icadkarlıq işi ümumiləşdirilir.

Monoqrafiya görkəmli yazıçı Elçinin yaradıcılıq təkamülünün 60-cı illərdən əsrin sonuna qədərki dövrdə baş verən ədəbi-tarixi hadisələr kontekstində araşdırılan ilk monoqrafik tədqiqat əsəridir. Bu əsərdə o, "yeni nəşr"in bədii poetik təşəkkülündə və özəllik qazanmasında müstəqil rol oynamış nasir və tənqidçi kimi öyrənilir və ədəbi-nəzəri xidmətləri əsərlərinin konkret təhlil yolu ilə təsdiq olunur, ümumiləşdirilir.

Eyni zamanda 60-cı illər bədii mühitin Elçinin yazıçı şəxsiyyətinin, fərdi üslubunun, ədəbi-nəzəri təfəkkürünün təkamülündəki əhəmiyyəti diqqətlə ön plana çəkilir.

I FƏSİL

YENİ NƏSR VƏ YAZIÇI MÖVQEYİ

Cəmiyyətin inkişafında hər bir yeni dövr özünün ictimai-siyasi, mənəvi-əxlaqi mənzərəsini yaradır. Bu mənada 60-cı illər XX əsrin tarixində ən önəmlı yerlərdən birini tutur. Bizdən 40 illik bir zaman məsafəsində olan həmin dövr, tədqiqatçıların doğru qeyd etdiyi kimi, çox qaynar, zəngin hadisələrlə dolu, həm də narahat epoxa olmuşdur. Bir tərəfdən dünyada baş verən qlobal ictimai-siyasi hadisələr, Afrikada, Asiyada, Latin Amerikasında sönmək bilməyən azadlıq hərəkatı, digər tərəfdən elmi-texniki tərəqqinin durmadan artması, kosmosun fəth edilməsi, yeni-yeni kəşflər hər bir xalqın həyatında, dünyaya baxışında izlər buraxdır. Təbii ki, bütün bù dəyişikliklər mənəviyyata, bu mənəviyyatın göstəricisi olan mədəniyyətə təsirsiz qala bilməzdı. Cəmiyyət həyatında dünyada baş verən hadisələr müəyyən təsirlər yaratdığı, dərin izlər buraxdığı kimi sənətdə də yeni baxışlar, yeni meyarlar, ölçülər yarandı.

60-cı illər bu mənada keçmiş SSRİ məkanının ayrılmaz bir parçası olan Azərbaycanda da tarixi bir mərhələ kimi xatırlanır. Bu özünü daha çox ədəbi-mədəni proseslərdə, xüsusilə söz sənətində hiss etdirmişdir. İstər nəsrda, istər poeziyada, istərsə də dramaturgiyada gerçəkliyə tamam yeni bir baxışın formalaşması, novatorluq meyllərinin qarşısınınlmazlığı, sənətkarlıq axtarışlarının bu istiqamətdə davam etməsi göz qabağında idi. Çox sonralar tənqidçi Yaşar Qarayev yazacaq: "Qətiyyətlə demək olar ki, 60-70-ci illər, bütünlükdə cəmiyyətimizin ideoloji həyatında olduğu kimi, ədəbiyyat sa-

həsində də əvvəlki dövrlərdən fərqlənən öz yeni, "mərhələ xüsusiyyətlərini" yarada bilmışdır" [79, s.173].

Daha sonra Yaşar Qarayev bu yeni mərhələ xüsusiyyətlərinin bariz nəzərə çarpmasını həmin dövrün nəşr prosesində izləyir. Qeyd edir ki, əxlaqi saflıq, kommunist mənəviyyatı problemlərinin bədii qoyuluşu və həmin istiqamətdə Azərbaycan nəşrinin rolunu xüsusi qeyd etmək lazımdır. Nəşr bu problemi ən yeni, ən müasir üslub və formalarda, qeyri-sablon estetik quruluşda həll etmənin perspektiv yolu ilə irəliləyir və məhz bu baxımdan qardaş respublikalarda, Ümumittifaq nəşr prosesində davam edən axtarışlarda da davam edir [79, s.174].

Cox maraqlıdır ki, 50-ci illərin axırlarından başlanan, 60-ci illərdə artıq ədəbi hadisələrə çevrilən, 70-ci, hətta 80-ci illərdə davam edən yeni nəşr prosesi ədəbi tənqiddə 60-ci illərdə yox, 70-ci illərin ortalarında etiraf və təsbit olundu. Səbəb nə idi? Niyə ədəbi tənqid məhz yarandığı dövrdə deyil, az qala 15 il keçəndən sonra nəşrdə əmələ gələn keyfiyyət dəyişikliklərin, "yeni nəşr" hadisəsini gec etiraf etdi? Fikrimizcə, ona görə ki, nəşrdəki bir sıra stereotiplərin qırılması, "janr ölçüləri və vərdişlərin nəzərə çarpacaq dərəcədə dəyişməsi" [62, s.4] əsərlərdə sadə insanların, adı adamların mənəvi dünyasının real təcəssümü ənənəvi nəşr ölçüləri ilə bir sıraya siğmirdi. Həmin ənənəvi nəşri kölgədə qoyub yeni nəşri təsdiq və etiraf etmək ədəbi tənqid üçün çətin və müşkül idi. Tənqidçi Tehran Əlişanoğlu yazar: "1960-70-ci illərdə, yeni nəşrin yaranması və təsbit prosesində konservativ ədəbi tənqidin ona qarşı barışmaz mövqeyi, onu inkar etmək cəhdlerini diqqətdən kənar qoyasıydı. Təkcə ona görə yox ki, ədəbi

proses bu məqamu zamanında dəf edə bilmiş və əslinde bunun "əhəmiyyəti" onda olmuşdur ki, yeni nəşrin hər nümunəsinin "hücum"la qarşılığında, tezliklə onun təsdiqinə çevrilmişdir. Hərçənd bu şəkildə "mübarizə" ədəbi ictimaiyyəti, o cümlədən ədəbi tənqidin yeni nəşrin həqiqi mahiyyətinə varmaqdan uzaqlaşdırır, daha çox "kölgə problemlər" ilə məşğul olmağa sövg edirdi. Başlıcası, ona görə ki, konservativ tənqidin həmin dövrdə sərf rəsmi-ideoloji mövqelərdən və məhz sosializm realizmi ədəbiyyatın apelogeti kimi çıxış etməsi o zaman olduğu kimi, çağımızda da məlum məsələdir, üstəlik bu gün üçün elə bir elmi əhəmiyyət kəsb etmir" [54, s.8].

241842
"Yeni nəşr" hadisəsi nə qədər mübahisə doğursa da, bu mübahisələr lap bu yaxınlara qədər səngiməsə də hər halda Azərbaycan ədəbiyyatında çox maraqlı bir fakt kimi danılmazdır.

Lakin burada bir məsələni də dəqiqləşdirmək pis olmazdı. Bəzi tədqiqatçılar "yeni nəşr" dedikdə buraya ancaq 60-70-ci illərdə ədəbiyyata gələn nasirlərin (Ə.Əylişli, Anar, R. və M.İbrahimbəyovlar, Elçin, İ.Məlikzadə, F.Kərimzadə, S.Süleymanov, M.Süleymanlı, S.Azəri və b.) yaradıcılığını daxil edirlər. Lakin bizim fikrimizcə, "Yeni nəşr" göstərilən dövrdə müxtəlif ədəbi nəşirlərin yazib-yaratdıqlarını əhatə edir. Doğrudur, 60-ci illərdə ədəbiyyata gələn nasirlər yeni nəşrin əsas və aparıcı qüvvələri oldular, lakin nəşrdə əmələ gələn mühüm keyfiyyət dəyişikliklərin daha çox bir nəslin adına bağlamaq doğru deyil. Ona görə də Anarın yeni Azərbaycan nəşrinin yaşı məsəlesi ilə bağlı bu mülahizəsini biz də qəbul edirik: "Yeni Azərbaycan nəşrindən danışanda, biz təbii olaraq, yaşı artıq 50-ni adlamış İsa Hüseynov, Sabir Əh-

mədov, Çingiz Hüseynov kimi və ömürlərinin 50-ci baharına hələ qədəm qoymamış Əkrəm Əylisli, Maqsud və Rüstəm İbrahimbəyovlar, yaşı qırxi keçmiş Elçin və daha cavan müəlliflər olan Mövlud Süleymanlı, Ramiz Rövşən, Baba Vəziroğlu, Şahmar kimi yazıçıları nəzərdə tuturuq" [4, s.168].

İndi bu məsələyə xitam vermək üçün deyə bilərik ki, "yeni nəşr" hadisəsi təxminən 30 illik bir dövrü əhatə etmişdir: "Konkret olaraq 50-ci illərin sonlarından başlanan bu proses 80-ci illərin ortalarında başa çatmışdır. Daha doğrusu, yeni nəşr İsa Hüseynovun "Yanar ürək" romanıyla ədəbiyyat tariximizdə sələf rolunu oynamış (bu fikri Anar "Nəşrin fəzası" məqaləsində irəli sürmüdü), Yusif Səmədoğlunun "Qətl günü" romanı ilə öz ədəbi-tarixi misiyasını başa çatdırılmışdır. Təbii ki, bu prosesi həm ayrı-ayrı problemlərin işığında – ümumi şəkildə, həm də konkret olaraq, ayrı-ayrı yazıçıların yaradıcılığı timsalında izləmək olar. Birinci halda yeni Azərbaycan nəşrinin göstərilən dövrdə mövzu və problematika aləmi, konflikt və xarakter qalereyası, poetikası və fəlsəfi, bədii-estetik xüsusiyyətləri təhlil hədəfinə çevirilir. Bu sahədə tənqidçi Akif Hüseynovun "Nəşr və zaman", Vaqif Yusiflinin "Nəşr: konfliktlər, xarakterlər" monoqrafiyası, Svetlana Əliyevanın "Человек в меняющемся мире", M.İmanovun "Müasir Azərbaycan nəşrində psixologizm" tədqiqatları xüsusi maraq doğurur. Təbii ki, adı çəkilən bu əsərlərdə bir sıra polemik məqamlar da diqqəti cəlb edir, lakin ümumilikdə bu əsərlər yeni Azərbaycan nəşrinin ədəbi-tarixi missiyasının açılması, geniş elmi-nəzəri şerhi və təfsiri baxımından diqqətəlayiqdir. Problemə yeni qayıdışı isə həmin problemin təkcə ədəbi-tarixi fakt və hadisə kimi

mühüm əhəmiyyət kəsb etməsində yox, həm də bu gün üçün xeyli dərəcədə aktuallığını saxlamasında axtarmaq lazımdır. Tənqidçi və tədqiqatçı Tehran Əlişanoğlunun "Azərbaycanın yeni nəşri" tədqiqatı da məhz bu baxımdan maraq doğurur.

İkinci halda, yeni Azərbaycan nəşrini ayrı-ayrı yazıçıların yaradıcılığı timsalında qarramaq da mümkündür. Fərdi, xüsusi hadisədə ümumi və qlobal hadisələri görmək və göstərmək baxımından Azərbaycan ədəbi tənqidinin göstəriciləri daha çoxdur. Bu sıradə yeni Azərbaycan nəşrinin ən istedadlı nümayəndələrindən sayılan Elçinin yaradıcılığı xüsusi yer tutur.

Elçin çağdaş Azərbaycan nəşrinin aparıcı nümayəndələrindən biridir. Bu fikri təsdiq etməyə heç bir ehtiyac duymadan deyə bilərik ki, onun nəşri müəyyən mənada müasir nəşrimizin özəl xüsusiyyətlərini, aparıcı meyllərini özündə əks etdirir. Təsadüfi deyil ki, ister Azərbaycan ədəbi fikri, istərsə rus mətbuatı Elçin nəşrini yüksək qiymətləndirmiş, onun bir nasır kimi özünəməxsus xüsusiyyətlərini döñə-döñə qeyd etmişlər. Hələ 1973-cü ildə görkəmli tənqidçi, akademik Məmməd Arif Elçinin "Gümüşü, narinci, məxməri" kitabına həsr etdiyi resenziyasiyada yazmışdır: "Elçinin üslubunda inididən fərqləndirici cəhətlər özünü göstərir, onu biz yazısından, xəttindən tanımağa başlayırıq, özünəməxsus keyfiyyətlərini ayırd edirik.

Bu özünəməxsusluq yazıçının həyatı müşahidə, hadisələrə baxma, onları görmə, duyma xüsusiyyəti ilə əlaqədardır.

Sənətkar fərdiyyəti hər əsərə öz damgasını basır. Yaziçinin fərdi istedadından asılı olaraq bu damğa bəzən çox qabarıq, təkrarolunmaz, orijinal keyfiyyətləri ilə meydana çıxır" [90, s.291].

Təbii ki, yeni nəşr təmayülünün formallaşmasında Elçinin rolü böyük olmuşdur. Bu rolü açıqlamaq üçün öncə biz Elçinin əsərlərində ədəbi qəhrəman probleminə münasibət bildirməliyik. Çünkü, yeni nəşr təmayülünün formallaşması bu və ya digər dərəcədə ədəbi qəhrəmanın xarakteri və səciyyəsi ilə bağlı olmuşdur.

Məlumdur ki, məhz əllinci illərin ortalarında – 60-cı illərdən etibarən nəşr müəyyən stereotiplərdən xilas olmağa başlandı. Ədəbi qəhrəmanın təsvirində müəyyən "ictimai" stereotip yaranmışdır: qəhrəman mütləq daxili insani ziddiyətlərdən azad, "müsbat" insan tipi olmalı idi. "Mənfilər mütləq rəzil, antipod, cəmiyyətə yad və yabançı ünsür kimi təsvir edilməlidir" [116, s.27].

Sovet ədəbiyyatının əsas yaradıcılıq metodu olan sosializm realizminin başlıca tələblərindən biri də məhz müsbət qəhrəman obrazları yaratmaq idi. "Sosialist realizmi metodu ilə yazan sənətkar üçün hər şeyin başı əməkçi insandır. Bugünkü insanın, sosializm qurucusunun daxili aləmini dərinləndən öyrənmək, təbii, inandırıcı cizgilərlə bədii surətini yaratmaq sosialist sənətinin şərəf işidir. Sosialist realizmi, sənətə sosializmin böyük həqiqətini gətirir, sosialist əməyinin yaratdığı yeni həyatı və bakır gözəllikləri tərənnüm etdirir" [69, s.8].

Sovet dövründə yazılmış bu tipli istənilən bir məqaləyə, yaxud cild-cild kitablara, dərsliklərə üz tutsaq, müsbət qəh-

rəmanın məhz əməkçi insan obrazı kimi dərk edilməsinin şahidi olarıq. Lakin illər keçdikcə əməkçi insanın, yaxud polad kimi möhkəm "kommunist obraz"larının yaradılmasında müəyyən bir stereotipə qarşı çıxaraq Elçin yazmışdır: "Sürətləri süni şəkildə "mənfi" və "müsbat" deyə iki yerə bölüb, "müsbatları" işlə yüklemək, "mənfiləri" karikatura şəklində, bayağı və şablon göstərmək ondan irəli gəldi ki, bədii nəşr əsərlərində təsvir olunan sürətlərlə həyatdakı insanlar arasında xeyli fərq var idi, yəni bu insanlar çox zaman real təsvir olunmurdu. Ədəbi tənqid isə bunu göstərib, belə yaritmaz hala qarşı etiraz səsini ucaltmaq əvəzinə, əslində bu cür halların meydana çıxmamasına şərait yaradırdı" [23,s.236].

Alman şairi, incəsənət nəzəriyyəçisi və ictimai xadim İohanes Baxter (1891-1958) məqalələrinin birində yazmışdı: "Yeni incəsənət heç vaxt yeni formalardan başlamır, həmişə yeni insanla doğulur" [127, s.286].

Artıq 50-ci illərin axırlarından başlayaraq Azərbaycan nəşrində stereotip obrazlardan, hazır ədəbi qəhrəmanlardan mümkün qədər sərf-nəzər olunurdu. Obrazi birtipli deyil, "boyaların qatışığında" – daxili aləmin mürəkkəbliyi, bir insan kimi həm mücbət, həm də mənfi cəhətləriylə birgə təsvir etmək artıq bu "yeni insanın" bədii ədəbiyyata ayaq basmasından xəbər verirdi. Müasir həyatı, onun çoxcəhətli problemlərini, gerçəklik haqqında köhnəlmış ədəbi priyomlarla, təsəvvür və ifadə vasitələri ilə yazmaq mümkün olmadığı kimi, eynitipli ədəbi qəhrəmanlarla da kifayətlənmək mümkün deyildi. Akif Hüseynov qeyd edirdi ki, "sovət ədəbiyyatı təşəkkülündən sadə adamlara, zəhmətkeşlərə həssas münasibət bəsləmişdir. Bu bizim sənət üçün üzvi keyfiyyətdir, çünkü

onun təbiətindən, ictimai-estetik idealından irəli gəlir. Lakin bu da həqiqətdir ki, müharibədən sonrakı dövrdə həmin meyl nisbətən zəifləmişdi. Müasir mövzulu bir sıra əsərlərdə xalq hayatı idilik-çəhrayı boyalarla canlandırılırdı" [62, s.15-16].

Doğrudur, sovet ədəbiyyatı təşəkkülündən sadə adam-lara həssas münasibət bəsləmişdir, lakin bu sahədə donuq bir ehkam da formalaşmışdı. "İctimai-estetik ideal" müsbət qəhrəmanların təsvirində ancaq bir məqamı – mübarizə aparıb mütləq qalib gəlməyi tələb edirdi və təsadüfi deyil ki, hər bir əsərin sonu qələbə ilə başa çatırıdı. İstehsalatda çalışan fəhlə yaxud mühəndis öz əmək nailiyətləri yaxud kəşfi ilə mühafizəkar, yeniliyi duymayan və qiymətləndirməyən zavod direktorlarına qarşı mübarizə aparmalıydı. Kolxozda "yenilik hissi ilə yaşayan" qabaqcıl kolxozçu, manqabaşçısı, briqadı yaxud partiya təşkilatının katibi bu mübarizəni kolxoz sədri-nə qarşı aparmalıydı. Ailə-məişət mövzusunda yazılan əsərlərdə də pis ata, yaxud meşən xarakterli ana təqnid olundu, əgər ata obrazı mənfi idisə, ana mütləq müsbət səciyyəli obraz kimi təsvir edilməliydi, yaxud əksinə. Bu cür şablon obrazlar əsərdən əsərə, müəllifdən müəllifə eyni tərzdə adlayır, nəticədə, müsbət qəhrəmanların bir-birinə oxşayan cizgilərini yenilik hissiylə yaşayan yazıçıların özləri də hiss edir, lakin həmin şablon sxemdən qurtulmağı bacarmırdılar.

Ancaq qeyd etdiyimiz kimi, 50-ci illərin sonları 60-ci illərin əvvəllerində müsbət qəhrəman probleminə münasibət dəyişməyə başladı. "Nəsrədə məhz həmin illərdən başlayaraq insanın fərdi aləminə, onun psixoloji mürəkkəbliyinin təsvirinə canlı meyl duyulurdu, bu meylin ifadəsi kimi "Böyük

dayaq" (Mirzə İbrahimov), "Qara daşlar" (Mehdi Hüseyn), "Yanar ürək" (İsa Hüseyinov) romanları yarandı. [120, s.17]. Bu sıraya İ.Əsfəndiyevin "Söyüdü arx" romanını da əlavə edərdik.

Bu əsərlərdə təsvir olunan müsbət qəhrəmanlar heç də həmin yazıçıların əvvəller qələmə aldıqları müsbət qəhrəmanlara oxşamırdılar. Doğrudur, həmin şablon sxemin müəyyən cizgiləri hələ qalmaqdır idi, ancaq hiss olunurdu ki, müsbət qəhrəman obrazları tamamilə yenidir. Kolxoz sədri Rüstəm kişi ("Böyük dayaq") mürəkkəb obrazdı, ilk baxışda müsbət obraz kimi qavranılırdı. Lakin getdikcə bir sıra mənfi xüsusiyyətləri üzə çıxır. Lakin sonda öz səhvərini dərk edir. Özü də dərketmə prosesi əsərlərdə olduğu kimi, obrazın sənəti şəkil-də həvalə edilmir, ətrafda baş verən hadisələrin təsirindən yaranır. Deməli, yaşılı nəslin nümayəndəsi olan yazıçılar da müsbət qəhrəman obrazının təsvirində ənənəvi, şablon sxemdən imtina etməyə başlamışdır.

Müsbət qəhrəmanın yeni tipi artıq 60-ci illərdə ədəbiyyata gələn nasirlərin yaradıcılığında six-six görünməyə başladı. Əlbəttə, bu problemlə bağlı o dövrdə və sonrakı illərdə ədəbi təqniddə bir-birinə zidd fikirlər yürüdüldürdü. "Aparıcı qəhrəmanların" adiləşməsi, müstəsnalıqdan sırviliyə – çoxları üçün gözlənilməz oldu. Doğrudur, təqnidçi Yaşar Qarayev yazdı ki, "Sosialist realizmi üçün "sırvı", yoxsa "müstəsna" qəhrəman deleməsi yoxdur, vahid realist və humanist insan konsepsiyası vardır.

"Sırviliyə" və "qeyri-adiliyə" eyni dərəcədə maraqlı bu metoda məxsus sosialist məzmunlu humanizmin və demokratizmin öz təbiətindən irəli gələn bir xüsusiyyətdir" [79, s.15-

176]. Lakin eyni zamanda bu doğru mülahizələrlə bir sıradə belə bir fikrə də biganə qalmaq olmazdı: "60-70-ci illər Azərbaycan nəşrinin tematikasına nəzər yetirsək, belə bir mənzərənin şahidi olarıq, nisbətən adı adamların, peşə və sənət sahiblərinin həyatına maraq artmış, yeni qəhrəman tipi yaranmağa başlamışdır. Maraqlıdır ki, həyat meydanına yenicə atulan, hələ mübarizələrdə lazıminca bərkiməyən və buna görə də xeyli təcrübəsiz olan gənclər, gündəlik işi və adı qayğıları ilə ömür sürən, lakin nəyəse can atan, bezikdirici həyatından usanan və yeri gəldikcə öz zəifliyini dərk edən, bununla yanaşı, meşşənliqlə fərdiyətçiliyə, hər cür mənfi təzahür-lərə nifrət bəsləyən adamlar bir sıra nəşr əsərlərinin əsas qəhrəmanlarına çevrildilər. Təqdim etdikləri qəhrəmanların şəxsi talelərinə yönəldilər" [120, s.32].

Burada ümumi halda "60-70-ci illər Azərbaycan nəşrinin tematikasından" söhbət getsə də, əslində Anarın, Ə.Əylislinin, Elçinin, S.Əhmədovun, İ.Məlikzadənin, Y.Səmədoğlunun əsərləri nəzərdə tutulur.

Bir maraqlı fikrə də nəzər salaq. 80-ci illərin sonunda o zamanın ümumsovet ədəbiyyatında ("Literaturnaya qazeta"da) gedən müsbət qəhrəman mübahisələrinə özünəməxsus müdaxilə edən tənqidçi N.Şəmsizadə vəziyyəti obyektivcəsinə ümmükləşdirərək yazır: "60-ci illərdə formallaşan ədəbi nəsil 50-ci illərdə özünü "gözdən salmış" müsbət qəhrəman anlayışını artıq qəbul etmədi. Bu dövrdən başlayaraq bir çox yazıçıların təsəvvüründə (və əsərlərində) müsbət qəhrəman qəhrəmansızlığı bəraət üçün vasitəyə, zəif, bayağı qəhrəmanların prototipinə, qəhrəman yaratmaq sahəsindəki müvəffəqiyyətsizliyin sinoniminə çevrildi" [107, s.44].

Müsəbat qəhrəmanın ədəbi taleyini biz bilavasitə "almtsinciların" ən istedadlı nümayəndələrindən olan Elçinin yaradıcılığında izleyə bilərik. Müşahidələr göstərir ki, Elçin elə yaradıclığa başladığı ilk illərdən müstəsna, qeyri-adi təsir bağışlayan müsbət qəhrəman obrazlarına meyl etməmişdir. Kitablarının heç birinə daxil etmədiyi "O inanırdı" hekayəsinin qəhrəmanı adı bir sürücüdür. Bu sürücü öz qeyri-adiliyi ilə seçilmir. 1966-cı ildə, ilk kitabında toplanan hekayələrin qəhrəmanları da adı adamlar id. Məsələn, "Nərdivanın birinci pilləsi" hekayəsinin qəhrəmanı bir oğlandır, daha doğrusu, uşaqdır. Ən böyük arzusu budur ki, müstəqil olsun, kimsədən aslı olmadığını sübuta yetirsin. Bu niyyətlə oğlan evdən çıxır, çay kənarına gəlir, balıq tutmağa cəhd edir, sonra yolu azır, amma özünü itirmir. Bu ilk hekayə sübut elədi ki, Elçin öz ədəbi qəhrəmanlarına hansı meyarla yanaşır. Onu obrazın zahiri görkəmi, müstəsna keyfiyyətləri qətiyyən maraqlandırır, çalışır ki, təsvir etdiyi bu adı insandakı daxili qüdrəti, gücü nümayiş etdirsin.

Elçin 60-ci illərdə qələmə aldığı "Açıq pəncərə" və "SOS" povestlərini də sonrakı kitablarına daxil etmədi. Lakin hər iki povestdə təsvir olunan qəhrəmanlar Elçinin ədəbi qəhrəman seçimini uyğun idi. "Açıq pəncərə"də hadisə müharibə zamanı itkin düşmüş Həsənin sonralar valideynlərini tapması ilə başlayır, sonda isə biz Həsənin bu ailədən çıxıb getməsinin şahidi oluruq. Həsən alışa bilmədiyi, ona yad və yabançı görünən bu mühitdə özünü tənha hiss edir. Və çıxıb gedir.

Elçinin bu qəhrəmanı da müstəsna, qeyri-adi keyfiyyətlərə malik deyil. Lakin onun təmizliyi, saflığı və elə bu xüsusiyyətlərin şahidi olur.

siyyətlərinə görə doğmalarının arasında özünlə doğma, həm-rəy tapa bilməməsi ilk baxışda 40-50-ci illərdə təsvir olunmuş müsbət qəhrəmanları xatırladır. Ancaq bu, zahirən belədir. Elçinin qəhrəmanı həmin mühitlə ona görə barışmir ki, o, başqa bir mühitdən gəlmışdır. Burada Yaşar Qarayevin bir fikrini xatırlamalı olursan: "Müsbat qəhrəman problemi müəyyən mənada həmişə əxlaqi problemdir. Çünkü o, müasir müsbət qəhrəmanı bütün mənəvi və əxlaqi gözəlliyi ilə təsvir etməyi nəzərdə tutur. Tarix boyu hüquqla həmişə alımlor, əxlaqla isə daha çox şairlər, yazıçılar məşgul olmuşlar. [79,s.153].

Tədqiqatçıların bir çoxunun da qeyd etdiyi kimi Elçinin "Açıq pəncərə" və "SOS" povestləri müasir məşanlığın təqidinə həsr olunmuşdur. "Açıq pəncərə"də bu kəskin şəkildə hiss olunur və əsərin qəhrəmanı Həsənin öz doğmalarına münasibətində yaxud daxili dialoqlarında ifadə edilir. Hər iki povestdə mübarizə həm üz-üzə, tərəflərin qarşı-qarşıya, açıq şəkildə münaqışında, həm də daxildə, alt qatda gedir. Birinci povestdə müsbət qəhrəmanın qələbəsindən danışmaq mümkün olduğu halda, ikinci povestdə bu qələbə nisbidir. "Açıq pəncərə"də Həsən sübut edə bilir ki, onun doğmaları məşan bataqlığına yuvarlanmışlar. Lakin ikinci povestdə məşanlıq mühiti çox güclüdür. Bu povestin qəhrəmanı Leyla həmin mühitlə mübarizədə acizdir. Ancaq Leylanın təmizliyi, saflığı onun acizliyindən qat-qat irəli olduğu üçün, bu passivliyə görə onu günahlandıra bilmirik.

Sonrakı hekayə və povestlərində də Elçin nəzərdiqqətinə həyatdakı bu saf, təmiz, mənəviyyatca duru adam-lara yönəltdi.

Bir cəhəti qeyd etməyi vacib sanırıq. Elçinin təqdim etdiyi müsbət qəhrəmanlar həm də romantik adamlar idilər. Onlar gerçeklikdə yaşadıqları mühitdən qat-qat gözəl, başqa bir aləm arzusunda idilər. Bu xüsusiyəti ədəbi tənqid də qeyd etmişdi. Vaqif Yusifli yazırıdı: "Bu romantika, real həyatın adiliklərindən yorulan, usanan insanların galəcəyə daha xoş günlərə meyllənən arzuları Elçinin 70-ci illərdə yaratdığı müxtəlif sərgili, müxtəlif xarakterli obrazları üçün səciyyəvi idi. [116,s.39].

"Bu dünyada qatarlar gedər", "Baladadaşın ilk məhəbbəti", "Gümüşü, narıcı, məxməri...", "On ildən sonra", "Günlərin bir gündündə" hekayələrinin qəhrəmanları məhz romantik xəyalları, galəcək haqqında duyğu və düşüncələri ilə diqqəti cəlb edirlər. Romantikanın özündə bir saflıq, bir işqli duyğu olduğu üçün o qəhrəmanların həyat idealı da safdır, işiqdan faydalıdır. Həyatdakı biganalıyi sevməyən, bəsitliyə, mənasız həyat tərzinə qarşı daxilən üsyən edən bu qəhrəmanlar 60-70-ci illərin nəşrində təzə və təravətli görüldürələr.

Məsələ burasındadır ki, "altmışincilar"ın bir xidməti də bədii ədəbiyyatın qəhrəmanı olmağa layiq hesab edilən, lakin "müstənsa", "qeyri-adi" keyfiyyətləri üzə çıxmayan adi insanları görmək, seçmək və onlardakı mənəvi gözəlliyi kəşf etmək oldu.

Sosializm realizmi metodunun meyari ilə yanaşsaq, "yalın ayaqlarına səndəl geyinmiş əynində parusin şalvar, qısaqol miləmil trikotaj köynək olan, başına da "aerodrom" kepka qoyan "qədəş" Baladadaş heç cür ədəbi qəhrəman kimi seçilə bilməzdi. Ancaq Elçin 70-ci illərin əvvələrində "Ba-

ladadaşın ilk məhəbbəti" hekayəsi ilə demək olar ki, çoxlarının nəzər diqqətini heç cəlb etməyən bir obrazı oxuculara təqdim etdi. İlk baxışdan öz "aerodrom kepkası" ilə gülüş doğuran Baladadaş gözlərimiz qarşısında dəyişir, bütün daxili zənginliyi ilə üzə çıxır. Sənətin, ədəbiyyatın uzaq qaçıqları, yaxına buraxmadığı Baladadaş Elçinin nəşrində fəxri vətəndaşa çevirilir.

Qeyd edək ki, nəsrədə adı insanlara, onların mənəvi dünyasına maraq 60-ci illərin əvvəllərində başlanmışdı. İsa Hüseynovun "Teleqram", "Doğma və yad adamlar", Sabir Əhmədlinin "Dünyanın arşını", "Aran", "Görünməz dalğa" əsərlərində biz bunun bariz ifadəsini görmüştük. Ancaq sonralar bu proses qarşısalınmaz bir tendensiyaya çevrildi.

Anarın Nemət, Kəbirlinski ("Ağ liman"), Maqsud İbrahimbəyovun Cəlil müəllim ("Ondan yaxşı qardaş yox idi"), Ə.Əylislinin Qədir ("Kür qırığının meşələri"), İsi Məlikzadənin Umud ("Quyu") kimi qəhrəmanları müsbət qəhrəman stereotipinə qarşı çevrildi.

Əlbəttə, sosializm realizmi ədəbiyyatın və mətbuatın hələ hökmfərma olduğu bir dövrdə (60-70-ci illərdə) müsbət qəhrəmanın yeni bir tipinin formallaşması təsadüfi deyildi. İ.V.Stalinin şəxsiyyətə pərvətis kultu, "ellər atasına" ürkəklərdə yaradılan məhəbbət heykəlləri artıq uçulub dağılırdı, ölkədə əvvəlki illərə nisbətən demokratik bir ab-hava hökm sürməkdə idi, 37-ci ilin repressiya qurbanlarına bərəət verilirdi. Sərt rejimi Xruşov liberalizmi əvəz etmişdi və belə bir şəraitdə həyat hadisələrinə son dərəcə həssas olan bədii Sözdə nəzər və diqqətini bu vaxta qədər ayırmadığı, cəm etmədiyi nöqtələrə yönəltməliydi. Sənət artıq öz missiyasını cə-

miyyət hayatının üzdə, gerçəkliyin səthində olan hadisələrdən daha çox, onun alt qatında, dərinliklərində baş verən hadisələrə, insanlararası münasibətlərə, bu münasibətlərin görünməyən tərəflərinə nüfuz etməyə başladı. Beləliklə, müsbət qəhrəman modeli də öz şablon, stereotip quruluşu, cizgi komplekslərini itirdi. Ədəbiyyatda yeni qəhrəman tipi isə təbii ki, öz modelini yaratdı. Nümunə gətirdiyimiz Baladadaş surəti məhz bu yeni modelin – bu yeni qəhrəman tipinin bərəz bir nümunəsidir.

"Elçin, əgər belə demək mümkünsə. Baladadaşdan heç nə əsirgəmir, onun "zavallı" görkəmini, "aerodrom" kepkası, incə və zərif danişə bilməməsiylə son dərəcə təmiz ürəyi arasında ən yaxın məsafəni çox ustalıqla təyin edir. Və birdən-birə oxucunun gözləri qarşısında sanki möcüzə baş verir. Baladadaşın ilk məhəbbəti, onun qəlbində baş qaldıran bu ali hiss qəhrəmanın daxili zənginliyindən xəbər verir. O, şer bilməsə də, məhəbbəti heç adı sözlərlə ifadə etməsə də mənən Muraddan qat-qat üstündür" [116, s.43-44].

Elçinin yaradıcılığında yeni bir mərhələ kimi qiymətləndirilən 70-ci illər onunla əlamətdardır ki, yazıçı öncə hekayələrində yaratdığı yeni ədəbi qəhrəmanların cərgəsini povestlərində bir az da genişləndirdi. "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması" və "Dolça" povestlərində, daha sonra "Gül dedi bülbülə" povesti və "Şuşaya dumandan gəlib" hekayəsində təsvir olunan qəhrəmanlar da mahiyyət etibarı ilə adı, sadə, sırávi qəhrəmanlar idi. Lakin yazıçının ustalığı onda idi ki, o, adilikdə qeyri-adilik, sadəlikdə dərinlik, sırávilikdə böyüklük, müstəsnalıq görə bilirdi. Elçin zorla müsbət qəhrəman yaratmadı, o, sadəcə olaraq təqdim etdiyi obrazın öz

daxili inkişaf dialektikasından çıkış edirdi. Qəribə bir yay gecesində tanış olan iki gənc Məmmədağa və Məsməxanım öncə bir-birinə tamam yad insanlar kimi diqqəti cəlb edirlərsə, az sonra həmin o qəribə yay gecesində doğmalaşır, bir-birlərinin hislərinə, duyğularına məhrəm kəsilişlər. Elçin sadə insanlar içərisindən seçdiyi bu cavanlara heç bir qəhrəmanlıq keyfiyyəti, müstəsnalıq səlahiyyəti bəxş eləmir, lakin bu obrazların içərisində, mənəvi aləmində yatıb qalan ən işiqli duyğuları hərkətə götürir.

"Məmmədağa qarşısında dayanmış bu gülməli qızın dolu sinəsinə, yaraşıqlı dizlərinə, yumru topuqlarına, səndəlli yalın ayaqlarına baxdı və ürəyindən qəribə bir nigarançılıq keçdi. Coxdan idi onun ürəyindən belə bir nigarançılıq keçməmişdi və ona elə gəldi ki, belə bir nigarançılıq da yeniyet-məlik illəri ilə birlikdə çıxb Gedib işinin dalınca, indii həmin nigarançılıq hissini birdən-birə qəflətən geri qayıtması elə bil ki, bu gülməli qızın, bu davakar hay-küylü qızın gülməli olmağını da, davakarlığını da, hay-küyünü də yuyub apardı və Məmmədağa furqonun gur işığında dolu sinəli, yaraşıqlı bədənli, yumru topuqlu bu qızda bir məsumluq, bir təmizlik gördü [19, s.45].

Elçinin qəhrəmanlarına xas olan bu təmizlik, saflıq işığı əsər boyu davam edir və qətiyyən ölüzimir, hətta bu işiq o qədər güclüdür ki, obrazların yaşadıqları mühiti də bütün qaranlıq, xəfə bucaqları ilə işiqlandırır, qaranlıqlar aşkarlanır və yazılıçının təkfirinə, ironiyasına səbəb olan həmin mühiti də bu işığı təmsil edən qəhrəmanların mövqeyindən qiyamətləndirir.

Povestin ikinci hissəsi bu epiqrafla başlayır: "Bu hissədə məlum oldu ki, Məmmədağa ilə Məsməxanım həmin qəribə yay gecəsindəki gözənləilməz görüşü istər-istəməz onların öz həyat yollarına nəzər salmağa sövq edir, ən qəribəsi isə bundadır ki, özlərinin bundan xəbəri olmur, yəni xəbərləri olmur ki, əslində o gecə onları düşündürən ən əsas məsələ dünyada kimin üçün və nə üçün yaşamaqlarıdır" [19, s.80].

"Kimin üçün və nəyin naminə yaşamaq!" – Elçinin qəhrəmanlarının həyat idealını təyin edən bu başlıca atribut müəyyənedici amildir. Hətta insani xüsusiyyətlərinə görə müsbət qəhrəman adlandırmaqdə çətinlik çəkdiyimiz obrazların duyğu və düşüncələri də bu amillə bağlıdır. "Toyuğun diri qalması" povestində bütün həyatını məhv etmiş, cavanlığıni eyş-işrətdə keçirmiş və bu səbəbdən də heç kimin şənинə sixişdirib özünə yaxın buraxmadığı Zübeydə də yaşadığı ömrünü bu baxımdan saf-çürük edir və saflıq adında heç nə görmür. Ancaq oxucu əsərdən nigarançılıqla ayrılmır. "Əgər Zübeydə gec də olsa, öz hərəkətlərinin beləcə peşmanlılığını çəkib, səhvlərini özünə etiraf edə bilirsə, bu sayaq ömür-gün sūrməyin puçluğununu anlayırsa, deməli, onun da qəlbində haqqın, vicdanının səsi qələbə çalır. Bu səsi nə vaxtsa qulaqardına vurmaq, hardasa onunla hesablaşmamaq olar, amma onu həmişəlik susdurmaq, onun sonrakı əzabından, məzəmmətindən (əlbəttə, əgər insanlıq simasını tamam itirməyibse) yaxa qurtarmaq mümkün deyil. Povestin sonunda müəllif bir səhnəni təsvir etmir, lakin həmin səhnəni xəyalımızda asanlıqla canlandırma bilərik: sübhün gözü açılmamış Zübeydə daldalana-daldalana Ağagülün qapısına gəlir, qırımızı cil toyuğu onların həyatından içəri tullayır. Bununla da

biz Zübeydədən ayrılıraq, özü də ümidlə ayrılıraq, axı biz tamamilə başqa – əslində yaziq, "mehriban məxluqa" döñə bilən, sərçələri də allahın heyvanı sayan, dənizin səsi üçün qəribəsəyən və qəlbini saflıq həsrəti dolan Zübeydəni də görürük və inanırıq ki, bu həsrət, təmizlik onun varlığını in-nən belə tərk etməyəcəkdir" [62, s.30-31].

Mənfi səciyyəli obrazların hadisələrin təsiri və daha ar-tıq işıqlı, xeyirxah insanların təsiriylə az da olsa katarsisə uğramaları hər halda düşündürүү idı.

Elçinin ədəbi qəhrəmanları nəticə etibarilə belə bir rəy yaradırdı ki, onların hənsi təbəqəyə, zümrəyə, hansı mōvqeyə malik olmalarının elə bir əhəmiyyəti yoxdur. Mənəvi saflıq, daxili gözəllik onları səciyyələndirən başlıca keyfiyyətdir. Tənqidçinin doğru müşahidə etdiyi kimi "...əgər həmin obrazları ümumiləşdirə biləcək bir meyar varsa, o da bu obrazların xarakterindəki sabitlikdir, dəyişməzlikdir. Tutaq ki, "Qış nağılı"ndakı Kərim kişini, "Talvar"dakı Əliabbası, "Bir görüşün tarixçəsi"ndəki Məmmədağanı, "Dolça"dakı Ağababa ilə doğmalaşdırın, bir məhvər ətrafında birləşdirən həmin o sabitlikdir ki, bu adamlar dünyaya yaxşılıq etmək üçün gəliblər, onların saçdıqları işıq başqa bir mühitə də təsir göstərmək iqtidarındadır, xaraktercə bu adamlar hamiya nümunə ola bilərlər, istənilən qəfil situasiya, hər hansı gözle-nilməzlik belə onların bu dəyişməzliyi qarşısında gücsüzdür" [116, s.92]. Bircə xarakterik nümunə ilə də kifayətlənmək olar. "Şuşaya duman gəlib" hekayəsində universitet tələbəsi Cavanşirin sabit xarakteri, həyat, insanlar, dünya haqqında özünün gəldiyi qənaətlər var. Bəlkə də yaşına görə onun düşüncələri inanılmaz görünə bilər, amma bütün bu

düşüncələrin arxasında təmizlik, saflıq, əxlaqi kamillik durur. Cavanlıq şövqünü heç də itirməyən Mədinə xanımın iltifatına, onu öz xudmani otağına dəvət etməsinə Cavanşir big-anə qala bilmir. Ancaq görüş anında Cavanşirin Mədinə xanımı bəslədiyi o müqəddəs duyğular bir anda yerlə yeksan olur. Mədinə xanım ona təklif edir ki, əvvəlcə otağa mən gi-rim, sonra beşaltı dəqiqədən sonra siz gəlin, qapıları da açıq qoyacağam. Onda Cavanşir o açıq qapıdan imtina edir:

"Sonra Mədinə xanımın pəncərəsində işıq yandı.

Cavanşir alça ağacına söykənib o pəncərə işığına baxırdı və bu saat tamam əmin idi ki, həmin otağa girəndə Mədinə xanım onu əyninə geydiyi yaraşlı, uzun xələtlə qarşı-layacaq və Mədinə xanım divanda oturanda xələtin ətəkləri arasından çilpaq baldırları görünəcək.

Ən pisi, ən dəhşətlisi bu idi ki, o çilpaq baldırlar bu saat Cavanşirə heç bir sırlı aləmdən, heç bir kefdən, məstlikdən xəbər vermirdi və elə bil ki, o çilpaq baldırlar, o təmiz, gözəl, ağappaq baldırlar Cavanşirin ürəyindəki yağış həsrətini cirk-ləndirirdi, lap çirkəba batırırdı.

Əlbəttə, Cavanşir başa düşürdü ki, belə eləmək olmaz, belə bir iş kişilikdən deyil, bu uşaqlıqdı, lap uşaqlıqdı, amma ayaqları Cavanşirin sözünə baxmırıldı, ayaqları onu bu cığır-dan, bu alça ağacının yanından və ən başlıcası isə o pəncərə işığından uzaqlaşdırıldı; ayaqları Cavanşırı harasa başqa yerə aparırdı, onu bu tərəflərdən qaçırdı. [18, s.224-225].

Beləliklə, Elçinin ədəbi qəhrəmanlarının timsalında çağdaş Azərbaycan nəsrandə müsbət qəhrəman probleminin müəyyən aspektlərini açıqlamaq mümkündür. Ənənəvi müsbət qəhrəmanın "altmışinciların", xüsusilə Elçinin təqdi-

mində tamamilə yeni mahiyət kəsb etdiyini müəyyənləşdir-dik. Lakin müəyyən bir ümumiləşdirmə də aparmaq lazımdır ki, bu qəhrəmanları bəzi fərqli cəhətlərinə görə seçək, ayıraq. Əlbəttə, hər cür təsnifat həmin ədəbi qəhrəmanların oxşar, ümumi, bənzər xüsusiyyətlərini aradan qaldırırmır, amma oxşar görünən cəhətlərində fərqlər nəzərə çarpa bilər.

1. Elçinin ədəbi qəhrəmanlarının bir qismi öz anlaq səviyəsi, düşüncə tərzi və həyata, gerçəkliyə münasibəti baxımından tamamilə yetkin insanlardır. Müəyyən həyat təcrübəsinə malik olan bu insanlar mənənən təmiz, saf və əxlaqi cəhətdən ağrı-acılara sinə gərməyi bacarırlar, öz şərəf və ləyaqətlərini qoruya bilirlər. Bu sıraya "Dolça" povestindəki Ağababanı, "Ağ dəvə" romanındaki Xanım xalani, "Bir görüşün tarixçəsi"ndəki Məmmədağanı, "Talvar" hekayəsindəki Əliabbas kişini daxil etmək olar.
2. Bir sıra əsərlərində Elçin xaraktercə, xasiyyətcə hələ tam yetkinləşməyən, lakin mənəvi aləmi bəllur kimi təmiz, saf insanları təqdim edir. Bunlar hadisələrin təbii inkişafı və ya qəfil, gözlənilməz situasiyalarda mənəvi aləmini bütün zənginlikləri ilə diqqəti cəlb edirlər. Onlar uğursuzluğa, məyusluğa düşçər olur, amma özlərinə xəyanət etmirlər. Bu sıraya "Balada-dəşin ilk məhəbbəti" hekayəsindəki Baladadaşı, "Gül dedi bülbü'lə" povestindəki Əlipaşanı, "Mahmud və Məryəm" romanındaki Mahmudu aid etmək olar.
3. Elçinin ədəbi qəhrəmanları içərisində ömrü bəsitlik və mənasızlıq içərisində keçən, lakin hansı bir hadisənin təsirindənse qəlbində işıqlı duyğular oyanan

obrazlara da təsadüf edirik. Bunları tipoloji baxımdan müsbət qəhrəman cərgəsinə daxil etmək çətin-dir. Lakin yazıçının ədəbi mövqeyi baxımdan qiymət verməli olsaq, həmin obrazların "katarsis" prosesini anlamaq olar. Yəni yazıçı demək istəyir ki, mənənən təmiz adamlar hər hansı bir mühitdə saf iqlim, sağlam mühit yaratmaq iqtidarına malikdirlər. "Toyuğun diri qalması" povestindəki Zübeydəni, "Ayaqqabı" hekayəsinədəki Bəbiri bu sıradə görmək olar.

...Bu bölgü zənnimizcə, Elçinin təsvir etdiyi ədəbi qəhrəmanları fərdi baxımından gözdən keçirməyə imkan verir.

* * *

Görkəmlı tənqidçi Məmməd Cəfər Elçinin yaradıcılığına həsr etdiyi "Ürəklərə yol tapmaq bacarığı" adlı məqaləsində yazırırdı: "Elçində bədii idrak duyğusu güclü və cəlbedicidir. Müxtəlif əhval-ruhiyyəli, müxtəlif fərdi həyat yolları keçən adamların mənəvi aləminə eyni səviyyədə dərindən nüfuz etmək qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli cəhətidir. Onun müxtəlif sənət sahibləri olan surətləri (neftçi, dülər, kolxozçu, mühəndis, şofer, həkim, prokuror, müstəntiq, milis nəfəri, bələdçi, gözətçi, aktyor, sənətşunas, kinomexanik...) nəinki mənəvi-əxlaqi keyfiyyətləri – arzuları, əməlləri, həm də peşə və yaşlarına görə də qocası qoca, cavanı cavan, uşağı uşaq kimi inandırıcıdır, realdır" [96, s.5-6].

Bədii əsərdə hadisələri, bu hadisələrin mərkəzində dayanan insan şəxsiyyələrini əks etdirmək üçün hər bir yazıçı

müəyyən bədii təsvir üsullarına müraciət edir. Təsvirdə reallığı, inandırıcılığı nail olmaq yazıçıdan əsl ustalıq tələb edir. Elçinin ilk hekayələrindən hiss olunurdu ki, o, insanın mənəvi aləmini, fərdi, özünəməxsus keyfiyyətlərini, mürəkkəb və ziddiyətli dünyasını bədii sözün gücü ilə açmağa can atır. Elə buna görə başqa bir görkəmli tənqidçi Məmməd Arif yazdı: "Elçinin qəhrəmanları kiçik adamlardır, onların arzuları, xəyalları da kiçikdir, intimdir. Buna baxmayaraq, yazıçı bu təmiz və sadə adamlara oxucuda maraq oyada bilir.

...Elçinin əsas qəhrəmanları vətənpərvərlik, insanpərvərlik ruhunda yetişən əməksevər sovet adamlarıdır.

...Elçin öz qəhrəmanlarının bir-iki günlük həyatını səmimiyyətlə, şirin bir dillə təsvir edir; xoş və hərarətli duyğular, fikirlər, xəyallar, arzular kimi nəzərimizdən keçir" [90, s.294-295].

Bədii təsvirdə reallağın, həyat həqiqətinin təcəssümü yazıçını aşağıdakı zəruri şərtlərə əməl etməyə səsləyir.

1. Yazıçı həyatın, gerçekliyin ən zəruri, cəmiyyətdə, ictimai həyatda həyəcan doğuran problemlərinə üz tutur, yaratdığı real həyat səhnələri, tipik obrazlarla həmin gerçekliyi sənətin gerçekliyinə çevirir. Təbii ki, yazıçı gerçekliyə münasibətdə sərbəst olursa, hər hansı ideoloji doktrinanın köləsinə çevrilərsə, onun yaratdığı əsər də, bu əsərdəki obrazlar da real və inandırıcı təsir bağışlayacaq.
2. Yeni Azərbaycan nəşrinin ən ənəmlı məqamlarından biri və bəlkə də birincisi təsvir olunan qəhrəmanların bütün səviyyələrdə gerçekliyə söykənməsidir. Gerçeklikdə olmayan, həyatda təsadüf edilməyən "qəh-

rəmanılık" keyfiyyətlərini zorla obrazın boyuna biçmək, daha doğrusu, obrazı gerçeklikdən təcrid etmək həmişə bədii uğursuzluğa gətirib çıxarmışdır. "Yeni Azərbaycan nəşri" bu mənada mühüm ədəbi nailiyyətləri ilə diqqəti cəlb edir.

3. Bədii əsərdə qəhrəman və ətraf mühit, şəxsiyyətlə onu əhatə edən aləm, fərdlə cəmiyyət arasında ziddiyyətlər konflikt deyilən qütbdə mərkəzləşir. Vaxtilə Mehdi Hüseyn yazdı: "Konflikt – bütün hadisələri öz ətrafında toplayan bir məhvədir. Bu məhvə olmadıqca, hadisələr də, insanlar da dağınq və məraqsız ola bilər. Didro yazar ki, dramın başlıca hissələri intriga, xarakterlər və təfərrüatdır. Bu, əlbəttə, doğru fikirdir. Əgər dram əsərini insan bədəninə oxşatsaq, onun skiletli konflikt, əzələləri isə xarakterlərdir. Yəni xaraktersiz dram əsəri olmadığı kimi, konfliksiz də xarakterlər açılıb təsvir oluna bilməz.

Konflikt mübarizə deməkdir" [89, s.60].

Mehdi Hüseynin vaxtilə dram əsərlərinin konflikti barədə söylədiyi bu mülahizələr müəyyən mənada digər janrdan olan əsərlərə də şamil edilə bilər. Lakin təbii ki, bədii əsərdə konflikt problemini təkcə "intriga" və tərəflərin bir-biri ilə "mübarizəsi" şəklində qavramaq da doğru olmazdı. Sırf münaqişə xarakterli "intriga"sız da, tərəflərin "mübarizə"si olmadan konflikt yaranı bilər. Yəni konflikti birtərəfli şəkildə ancaq əsərdə görünən tərəflərin mübarizəsi kimi düşünmək bədii konfliktin digər çalarlarını unutmaq deməkdir. Bəs daxili, ilk baxışda görünməyən, lakin mahiyyət eti-

barılə görünəndən daha ciddi əhəmiyyət daşıyan konfliktlər necə olsun?

Bu mənada 60-70-ci illər nəşrində təqiqidçi Tehran Əlişanoğlunun doğru qeyd etdiyi kimi "Psixoloji varlıq olan insanın içi, içəri dünyası ictimai məzmundan (sosial əhatədən) tutmuş mənəvi-əxlaqi dəyərlərə, fəlsəfi sıraya (insan-varlıq, insan-dünya münasibətlərinə) qədər ən müxtəlif səviyyələrdə gəzisir, "öz həqiqətinə" yetməyə can atır" [54, s.26].

Bədii təsvirdə reallığın, həyat həqiqətinin təcəssümü dedikdə əsasən bu şərtləri nəzərdə tuturuq, bunların konkret olaraq Elçinin nəşr yaradıcılığında təzahürünü izləyək.

Elçinin nəşri mövzu, tematika baxımından nəzərdən keçirilərsə, biz belə bir mənzərənin şahidi olarıq: bu nəşr əhatə dairəsinə görə geniş və tutumludur, XX əsrдə baş verən ən mühüm ictimai-siyasi hadisələr (kollektivləşmə dövrü, Böyük Vətən müharibəsi illəri, 60-90-cı illərin sosial, mənəvi durumu və hər bir dövrün öz xarakteri, psixologiyası), mənəvi-əxlaqi problemlər onun əsərlərində bu və ya digər dərəcədə öz bədii həllini tapır. Ancaq ümdəsi budur ki, "Elçinin nəşri varlıq-yoxluq, həyat-ölüm, an-əbədiyyat kimi bəşəri problemlər, ədəbi mövzular baxımından da oxucular üçün maraqlıdır. İnsan bu dünyaya niyə gəlir, yaşamaqda məna və məqsəd nədir? Həyat insana bir dəfə verilirsə, onu necə yaşalı, necə sona çatdırmalı? Bu ilk baxışda sadə görünən, amma mahiyyəti etibarilə bədii-fəlsəfi mətləbə yol açan suallardır. Diqqət yetirsək, Elçinin bir çox hekayə və povestlərində əsas mətləb və qayə də çox vaxt elə bu suallar üzərində qurulur" [116, s.131].

Elçinin nəşri ilk nümunələrindən mənəvi-əxlaqi problemlərə meylliliyi ilə diqqəti cəlb edirdi. Onu bir yazıçı kimi obrazların fərdi-psixoloji aləmi daha çox maraqlandırır. Dərk edirdi ki, surətin mənəvi aləmi, fərdi duyguları vasitəsilə ictimai dövrü və mühiti də canlandırma bilər. Məsələn, "Səlim, Fatma və hacileyləklər" adlı ilk hekayəsinin birində Elçin sevginin müqəddəsliyini, bu hissin alılıyini ön plana çəkir. Hekayənin qəhrəmanı Fatma bir-birini sevən hacileylək ailəsinə qıtbə edir, istəyir ki, bəyəndiyi gənc – Səlim də onu belə sevsin. Ancaq Səlimdə bu ilahi hiss çatışır.

Sonrakı hekayə və povestlərində Elçin mənəvi-əxlaqi problemlər mövzusunu daha da genişləndirir, "Açıq pəncərə" və "SOS" povestlərində bilavasitə cəmiyyət həyatı ilə əlaqələndirir. Yəni hər bir fərdin mənəvi-əxlaqi keyfiyyətləri ilə cəmiyyət həyatı arasında üzvi bir bağlılıq, qırılmaz əlaqə olduğunu sübut edir. "Açıq pəncərə" povestində məşan mühiti, onun təsir qüvvəsi açıqca hiss olunur. Professor Əbdül Gəraylı mühitində seçilən, fərqlənən bir şəxsdir, coxları ona həsəd aparır. Bu mühitin məşan havasını tənzimləyən Səlbinnaz xanımdır. Evin xanımı Qəmər, qızı Dilarə olsa da onlar bu mühitin quluna çevrilmişlər. Həsənin gəlişi isə bu mühiti silkələyir, zahiri mədənilik arxasındaki həqiqəti açıqlayır. Gəraylılar elə bir mühit yaratmışlar ki, buradakı boşluq, mənasızlıq ilk baxışda heç nəzərə çarpmır. Lakin məlum olur ki, professor Əbdül Gəraylinin Kərim adlı qardaşı var, bu qardaş ailəyə yaddır, çünki sadə, namuslu həyat tərzi keçirir. Həsən bütün bunları duyur, hiss edir, bədbəxt qadın olan anasına təsir etmək imkanı xaricindədir, atasına hörmət edir, bibisiylə hər addımda gizlin ixtilafdadır. Bircə qalır bacısı,

yeganə həmsöhbəti də odur və çalışır ki, bu mühitdəki kəsif, boğucu meşşan havasından onu xilas etsin.

Müasir meşşanlığın həm zahiri, həm də daxili – ilk baxışda görünməyən cəhətlərini bir yazıçı kimi izləyən Elçin "SOS" povestində problemə əhatəli bir nəzər salır. Burada meşşanlıq artıq öz "fəlsəfəsiylə", cəmiyyətə zidd əxlaq "kodexsiylə" çıxış edir.

"Beş qəpiklik motosikl", "Poçt şöbəsində xəyal", "Baladadaşın ilk məhəbbəti", "Günlərin bir günündə" əsərlərində də Elçin meşşanlığın ayrı-ayrı təzahürlərinə qarşı çıxır.

"Poçt şöbəsində xəyal" dramatik povestində əsərin qəhrəmanı qaynar, coşqun həyatdan uzaq düşdүүнү hiss etsə də tənhalıq idiliyasından xilas ola bilmir. Bəs nə etməli? Arzuladığı həyatı, can atmaq istədiyi məqsəd və məramı heç özü üçün də aydınlaşdırıa bilmir. Nə istəyir o? Onu firavanhıga qovuşdurən gözəl əri var, dərdsiz, qəmsiz yaşayır. Lakin bu yaşayış, bu xoşbəxtlik ona bəsit və mənasız, miskin və yekrəng təsir bağışlayır. Əsərdəki xəyalı kişi surəti ilə "söhbətdə" Ədilə uyğunlaşdıı mühiti anlamağa, dərk etməyə çalışır.

"Kişi. Siz ürəyinizin dərinliklərində hiss edirsınız ki, hər tərəfdə həyat davam edir və bu həyat sevincləri ilə, kədərləri ilə bərabər maraqlıdır, zəngindir, amma sizin yanınızdan ötüb keçir. Siz isə bu həyata daxil olmağa cəsarət etmirsiniz, çünki əslində siz facieli tənhalıqdə deyilsiniz, siz adicə olaraq tənhalıq idiliyasına qapılmışınız.

...Səhər ki, bu cür çıxınlı yaz axşamı olmayıcaq, səhər siz yenə durub işə gedəcəksiniz, yenə işdən qayıdır evə gələcəksiniz. Yenə gecə yerinizdə yuxuya getməzdən əvvəl içiniz-

dən bir filosof baş qaldıracaq. Yenə həmin filosofun tənələri altında yuxuya gedəcəksiniz. Yenə səhər durub işə gedəcəksiniz.

Beləliklə illər ötəcək" [17, s.213-214].

Elçin bir yazıçı kimi meşşan həyat tərzinin inkaredici mövqeyində dayanır, öz qəhrəmanlarının bu mühitdə mübariz, ya passiv olmalarının fərqiñə varmayaraq həmişə mənəvi gözəlliyi, əxlaqi saflığı tərənnüm edir. Tənqidçi Yaşar Qarayevin sözleri ilə desək: "Elçin məhz mənəvi zənginlik və ucalıq mövqeyindən psixoloji yekrənglik və birtərəfliyi tənqid edir, adı adamların həyatında müşahidə etdiyi qeyri-adiliyin gözəlliyi, şeriyəti haqqında hekayələr söyləyir, gözəllik uzaqda deyil, həyatımızda, məişətimizdədir" – prinsipi ilə hərəkət edərək adı adamların daxilən gizlədib, xəlvətdə saxladığı mənəvi keyfiyyətləri hamımız üçün estetik sərvətə çevirir. "Bu dünyada qatarlar gedər", "Baladadaşın ilk məhəbbəti", "Qış nağılı", "Günlərin bir günündə" məhz belə hekayələrdir" [78, s.6].

70-ci illərdə yazdığı bir sıra hekayələrdə ("Dəyişmə", "Qatar. Pikasso. Latur. 1968", "Qırmızı ayı balası") Elçin mənəvi-əxlaqi axtarışlar mövzusunu tamam başqa bir aspektdə təqdim edir. Bu dəfə gerçekliyə estetik münasibətin yeni bir təzahürü ilə qarşılaşırıq. Elçin bədii ədəbiyyatda "dördüncü ölçü" - şərtiliyi əsas götürərək hekayələrdə real və irreal səhnələri qarşılaşdırır, onları bir-birinin içində əridir, qarışdırır, nəticə etibarı ilə orijinal bir üsulla ideya-estetik məramını açıqlayır. Onun bu hekayələrdəki qəhrəmanları cəmiyyət həyatından təcrid olunmuş, yalnız öz daxili aləminə qapanmış, tənhalıqça qəkilmüş adamlardır. Onlar

hansısa bir kollektivdə çalışır, üzərlərinə düşən vəzifəni, işi peşəkarmasına yerinə yetirir. Lakin insanlarla əlaqə və ünsiyət yaratmaqdə çətinlik çəkirlər. Çətinlik ondadır ki, "özünü qoruma, özünü müdafiə duyğusu" onlarla mühit arasında tam bir səh yaratmış, nəticə etibarı ilə canlı ünsiyətin kəsilməsinə gətirib çıxarmışdır. Xırda yalanlardan, təsəlli və aldanişlardan, şübhə və inamsızlıqdan bezmiş, usanmış bu fərdlər belə bir sədd arxasında illərlə daldalana və fleqmatik mürgülərlə ömrü başa vura bilirlər" [10, s.10-11].

"Dəyişmə" hekayəsinin qəhrəmanı S.Qayıblının həyatında günlərin bir günü baş verən qəribə hadisə onun sonrakı həyatında yəqin ki, nəyi isə dəyişdirəcək. Eləcə də "Qatar. Pikasso. Latur. 1968" hekayəindəki kişi sənətşunas və onun həmkarı Məleykə xanım nəql etdikləri irreal hadisələri bir-birinə ürək qızıb danışdıqları üçün özlərini rahat hiss edəcəklər.

Elçin qeyri-reallığı bədii şərtilik ölçüsündə təqdim edərkən məhz bu reallığı – insani münasibətlərin reallığını ön plana çıkmışdır. Hekayənin qəhrəmanı olan kişi sənətşunasın bu daxili etirafı da yazıcının tam yəqinliklə demək istədiyi söza çevrilir: "Nə üçün mən öz həyat yoldaşımı yalan qurışdırıb deyirəm? Mən adicə olaraq ona danışa bilərdim və o, adicə olaraq hər şeyi başa düşə bilərdi.

Nə üçün Məleykə xanım bu oxu həmişə özü ilə gəzdirir, nə üçün qorxur ki, əri görər və o, ərini başa sala bilməz.

Günlər, aylar, illər keçəcək. Məleykə xanım bu balaca oxu özü ilə gəzdirməkdən bezəcək, tullayacaq bu oxu zibil yesiyinə, xəyanət edəcək Məleykə xanım, çünki o, bu oxu heç kimə göstərə bilmir. Nə üçün?

· Nə üçün bizə elə gəlir ki, ən yaxşı müraciətimiz, ən yaxın doğma adamımız özümüzük" [21, s.41].

Mənəvi-əxlaqi axtarışlar mövzusunu Elçin 70-ci illərdə bir-birinin ardına yazdığı üç povestində də davam etdirir. Qeyd edək ki, hər üç povest haqqında ədəbi tənqid öz sözünü demişdir, istər "Bir görüşün tarixçəsi", istər "Toyuğun diri qalması", istərsə də "Dolça" povesti yazıçının yaradıcılığında uğurlu addımlar kimi qiymətləndirilmişdir. Lakin biz bu üç povestin ideya-estetik qayəsi ilə bilavasitə səsləşən "Şuşaya duman gəlib" hekayəsini və "Gül dedi bülbülə" miniatür povestini də xüsusi qeyd etməliyik.

Bu əsərlərdə Elçin 60-70-ci illərdə mənəvi mühitimdə, cəmiyyətdə baş verən hadisələri həssaslıqla izləmiş, o zaman hər gün rastlaşdığını, üzbeüz dayandığımız, lakin bəzən mahiyyətinə varmadığımız situasiya və məqamları bədii sözün işığına çıxarmışdır. "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Dolça" və "Şuşaya duman gəlib" əsərlərində Elçin sərf milli əxlaqla bağlı problemləri qabardır. Lakin milli əxlaqla bağlı bu məsələlər adəti üzrə qəbul və fəhm etdiyimiz anlayışlar müstəvisindən deyil, bir qədər fərqli koordinatdan keçirdi. Milli əxlaqın əsrlər boyu sabitləşmiş təsəvvürünə Məmmədağa ilə ərli qadın Məsməxanım "qəribə bir yay gecəsində" görüşməməliyidilər. Yenə həmin təsəvvürə görə hamının əxlaqsız qadın kimi qəbul etdiyi Zübəydəni bədii əsərdə aparıcı fiqura çevirmək lazım deyildi. Ancaq Elçin əxlaqi təsəvvürlərdəki "belə olmamalı!" formulundan imtina edir, "məhz belə olmaliydi!" qənaətinə gəlir. O, bədii sözün işığını ömrünü-gününü fəna adamların əhatəsində keçirən, özü də get-gedə fənalasaşan, bazar əhlində çevrilən Məsməxanım

nının qəlbindəki işığı, məhəbbəti üzə çıxarıır, sübut edir ki, hər hansı bir insanın ikinci bir dünyası da var. İnsan bu ikinci dünyasına sadiq qalırsa, ən çirkin, ən rəzil bir mühitdə belə o daxili gözəlliyi hifz edə biləcək. Ya da Zübeydə kimi ömrünün yeləsovurduğu anlarını xatırlayanda hansıa mənəvi qüvvə onda insani hissələr oyadacaq. Hamının zəhləsi getdiyi, keçmişə məlum bu qadın heç də işıqlı duyğulardan məhrum deyilmiş.

"Dolça" povestində Elçin mətləbin əhatə dairəsini bir qədər genişləndirdi, əxlaqi münaqişə, mənəvi qarşıdurma ailə-məişət, ayrı-ayrı fəndlər çərçivəsindən sosial zəminə keçir. Sürəcü Ağababanın halal, zəhmətkəş ailəsilə onların evinə kirayənişin köçən Bəşir müəllimin ailəsi bir-birinə tamam zidd bir həyat tərzinə malikdirlər. Müəllif bu qarşıdurmanı cəmiyyətdə baş verən, insanları mənənən bir-birindən ayıran əxlaqi kolliziya kimi mənalandırır. Əslində Ağababa təkcə öz ailəsinin, öz ocağının təssübkeşi kimi deyil, həm də milli mənəvi dəyərlərin müdafiəçisi kimi çıxış edir. "Şuşaya duman gəlib" hekayəindəki Cavanşir də, "Gül dedi bülbüle" povestindəki Əlipaşa də məhz bu dəyərləri qoruyub saxladıqları üçün sevilirlər. Bu adamlar "sözün yaxşı mənasında" "katarsisə" məruz qalmır, həm də başqalarının da daxilən təmizlənməsində mühüm rol oynayırlar" [116, s. 124].

Səksəninci illərdə Elçin "Mahmud və Məryəm", "Ağ dəvə" və "Ölüm hökmü" romanlarını yazar. "Mahmud və Məryəm" romanında müasir mövzular yazıçısı Elçin folklorun köməyi ilə tarixi keçmişimizə "səfər" etmiş, nəticədə müasir fəlsəfi bir roman yaratmışdır. 60-70-ci illərdə yazdığı povest və hekayələrində problemi müəyyən lokal bir çərçivə-

də bədiiləşdirən Elçin, görünür onu düşündürən qlobal problemləri tarixi-fəlsəfi roman vasitəsilə həll etmək istəmişdir. Məlum "Əsl və Kərəm" dastanına müraciət edən Elçin bu dastanın sxemasına şərti yanaşmış, "roman boyu təbiətin həqiqətini cəmiyyətin həqiqətindən sürərək, tarixi gerçəkliliyin məntiqindən keçirərək qoca Şərqi, Nəsimini, Füzulini düşündürən onlarca sualın, müəmmmanın yeni bir fərdi cavabını gözəl vermİŞdir.

Azadlıq nədir? Daxili azadlıq. Tənhalıq, sevgi insanın və insanlığın can atlığı azadlıq yoludurmu? Müəllif bir eşqin yollarında insanı bir neçə baxımdan göstərir, dərdə dərddən baxır. Kədəri kədərdən keçirir. Qüdrətlə qüdrəti, şöhrətlə şöhrəti üz-üzə qoyur. Fərd ilə camaati qarşılaşdırır, insanı fəth edir, insan dünyasının sonluğunda dolaşır.

Elçinin ideallı aydınlaşdır. Müharibələr edən, qanlar tökkən, oğurluq, quldurluq edən, başlar kəsən, körpələri qundaqda öldürən adamlarla bir yerdə, onların içində dünyani sevindirən, təbiətin gücündən möcüzə yaradan, ağıl, sevgi dolu insan da yaşayır" [113, s. 5].

Tənqidçi Kamil Vəliyevin romanın ideya-bədii məramı ilə bağlı bu mülahizələri əsasən doğru səslənsə də, onu tam əhatə etmir, aça bilmir. Çünkü romanda məqsəd təkcə sevgi ilə bağlı deyil və Elçin yeni bir sevgi dastanı yaratmayı qarşısına məqsəd qoymamışdır. Məqsəd, bədii-estetik qaya öncə dünyadan əbədi sırların, gəlimli-gedimli olaylarına vaqif olmaq istəyidir. Bu romanın fəlsəfi qatıdır. İkincisi, konkret tarixi dövrün dərkidir. Çünkü tarix bir ibrat dərsidir, müasir gerçəkliliyimizdə cavab tapa bilmədiyimiz suallara tarixə üz tutmaqla cavab tapmaq olar. Və nəhayət, üçüncüsü, Kamil

Vəliyevin qeyd etdiyi kimi zamanından asılı olmayaraq öz alılıyini, müqəddəsliyini qoruyan sevginin tərənnümüdür.

Romanın əvvəlinci fəsillərindən birində oxuyuruq: "Necə olurdu ki, bu torpaqda doğulan, eyni ayın, günəşin, ulduzların altında bu torpaqda yaşayan adamlar bir-birinə pislik edə bilir, qan axıda bilir, bir-birini döyə bilir, söyə bilir? Nə üçün Qabil Habili öldürə bildi və sonra da o cür peşman oldu? Necə oldu ki, belə bir günəşin altında, belə bir torpağın üstündə qardaş qanı axıdan o paxılıq əmələ gəldi? Şeytan Adəm və Həvvani aldatdı və onlar buğda yeyib cənətdən qovuldular və Adəm ilə Həvvanın günahı təkcə bu oldu ki, buğda yedi, bəs nə üçün Adəm ilə Həvvanın törəmələri bu qədər günaha batdı, kəsdi, dağıtdı? Bu yaşıllığı, bu gül-çiçəyi, bu ağacları görmədimi onlar?" [24, s. 24].

Fikrimizcə, bu ədəbi-əzəli, bəşəri səciyyəli suallarla əhatə olunan kiçik mətn parçası roman haqqında gəldiyimiz qənaəti təsdiq etməyə imkan verir. Romanın bədii-fəlsəfi məhiyyətini tam əhatəli açmaq baxımından professor N.Şəmsizadənin qəanətləri xüsusi maraq doğurur: ""Mahmud və Məryəm" romanında yazıçının böyük müvəffəqiyyəti "camaat" obrazı ilə bağlıdır. Mirzə Fətəlinin "nuxulular"ı, Mirzə Cəlilin "Ölülər"i və "Dəlilər"i, Sabirin "İntiligidə" ləri kimi Elçinin "camaat"ı epoxial, monumental obrazdır. "Camaat" Səfəvilər dövlətinin süqutundan sonrakı Azərbaycan xalqının milli faciəsini yaxşı əks etdirir. Xalqı yaşıdan, onun birliyini, milli-mənəvi simasını müəyyən edən elə amillər var ki, onlar unudulanda, sixşdırılıb aradan çıxarılanda xalq dönüb camaat olur, kütləyə çevrilir" [106].

Elçinin "Ağ dəvə", "Ölüm hökmü" romanları sanki insan və xalq taleyi ilə bağlı bəşəri problemləri konkret bir zaman hədudunda – XX əsrin 30-40-ci illər mənzərəsində həll etmək istəyindən doğub. "Ağ dəvə"də Böyük Vətən Müharibəsi illərinin acı, sərt həqiqətləri qırxa yaxın əsas və epizodik surətin taleyindən keçirilərək ümumiləşdirilir, "Mahmud və Məryəm"dən üzü bəri Xeyir və Şərin XX əsrin o dörd ilində necə çarşılığı göz önündə canlanır. "Ölüm hökmü"ndə isə bu mübarizə represiya taunu fonunda daha kəskin boyalarla rəsm edilir.

Elçinin nəşr yaradıcılığı həyatın, gerçekliyin, tarixin ən zəruri problemlərini əks etdirmək baxımından real və inandırıcıdır.

Təsvir olunan qəhrəmanların, ədəbiyyatda yaşamaq hüququ qazanan obrazların bütün səviyyələrində gerçekliyə, real həyata söykənməsi "Yeni Azərbaycan nəşri"nin ən mühüm nailiyyətlərindən sayılmalıdır. Bu baxımdan yanaşılıqlıda Elçinin təsvir etdiyi qəhrəmanlar reallığa, gerçekliyə daha yaxındır. Uydurma obraz, uydurma qəhrəmana Elçin yaradıcılığında təsadüf olunmur. Doğrudur, bədii şərtlik əsasında qələmə aldığı hekayələrdən irreal səhnələr, fantast-maqorik motivlər diqqəti cəlb edir. Lakin bunlar, obrazların düşündükləri psixoloji vəziyyətlərlə bağlı istifadə olunan bədii üsullardır. Fərdi şəkildə yanaşıldıqda Elçinin hər hansı qəhrəmanı reallıqdan tacrid olunmamışdır.

"Müsbət qəhrəmanın ədəbi taleyi" bölməsində biz Elçinin yaratdığı qəhrəmanları öz anlaq səviyyəsinə, düşüncə tərzinə, həyata, gerçəkliyə münasibətinə görə üç qrupa ayırdıq. Lakin onu da qeyd etdi ki, bu zahiri təsnifat həmin qəhrəmanların oxşar və ümumi cəhətlərini heç də aradan qaldırmır. Ona görə də bu kiçik bölmədə biz iki ümumi oxşar cəhət üzərində qisaca dayanmaq istərdik.

1. Elçinin təsvir etdiyi qəhrəmanlar ilk növbədə parlaq milli xarakterlər azərbaycanlı tipajlar kimi diqqəti cəlb edir.

Gənc və yeniyetmə obrazlar – Baladadaş ("Baladadaşın ilk məhəbbəti"), Cavanşir, Dürdana ("Şuşaya duman gəlib"), Nisə, Ağagül ("Toyuğun diri qalması"), Əbili ("Bu dünyada qatarlar gedər"), Allahverdi, Sədəf ("Gümüşü, narıncı, məxməri") xalq ruhunu özündə əks etdirən aqsaaqqallar və ağbirçəklər – Əliabbas ("Talvar"), Kərim ("Bir qış günündə"), Xanım xala ("Ağ dəvə"), Sofi ("Mahmud və Məryəm"), sözün həqiqi mənasında azərbaycanlı kişi obrazları – Ağababa ("Dolça"), Məmmədağa ("Bir görüşün tarixçəsi")... siyahını bir qədər də uzatmaq və genişləndirmək olar. Bu obrazların hər birində milli xarakterin, azərbaycanlı tipajının bu və ya digər xüsusiyyəti əks olunmuşdur. Yeniyetmə obrazları nə qədər romantik, xəyalpərvər görünüşlər də, onlarda torpağa, yaşıdlıqları mühitə bağlılıq hissi çox güclüdür. Onlar xəyallar qoynunda ucsalar da, istədikləri başqa bir aləm olsa da, son anda yenə ata ocağına, ana mehrinə sığınırlar. Ömür-gün yollarının sonuna çatan aqsaaqqal və ağbirçəklər isə xalqın əsrlər boyu qandan qana, ilikdən iliyə keçən ən gözəl mənəvi keyfiyyətləri gənc nəslə aşılıyırlar. Elçinin qəhrəmanları ara-

sında kişi sözünü bütünlükə özündə ehtiva edən obrazlar isə həyatın hər hansı sınağından alnı açıq, üzüağ çıxır, öz hərəkətləri ilə mərdlik, ləyaqət mütəssəməsinə çevrilidilər.

Bütün bu mənəvi keyfiyyətlərdən məhrum olan obrazlar isə Elçinin nəsrində milli mənlik hissini itirən, milli izzətnəfsi qorunmayan, ən çətin məqamlarda mənəviyyatsızlığı ürcəhə olan obrazlardır. Əbdül Gəraylı, Səlbinaz ("Açıq pəncərə"), Vahab, Rövşən ("SOS"), Murad ("Baladadaşın ilk məhəbbəti"), Mirzoppa ("Bir görüşün tarixçəsi"), Gümüş Malik ("Baladadaşın toy hamamı"), Kələntər müəllim, Bəşir ("Dolça"), Muxtar ("Ağ dəvə") və s.

2. Elçinin qəhrəmanları (xüsusilə yeniyetmələr, cavanlar, məktəblilər) arasında romantiklər də az deyil. Bu romantika həyatı yekrəng görməməkdən yaranan arzulardan doğur. Təqnidçi Nadir Cabbarov yazır: "Yazıcıının epik müşahidə tərzinə xas olan mühüm bir cəhəti burada xatırlamağa artıq xüsusi ehtiyac vardır; Elçin fitrətən romantik yazıçı deyildir. Lakin müasirlərimizin romanitik planda müşahidəyə, daxili aləminin romantikasının gizli, qapalı və çox zaman anlaşılmaz olan bu mənəvi hali bədii izah və təhlilə meyl onda güclüdür. Bu isə yazıçıının qələminə ayrıca bir təravət və orijinallıq bəxş edir. Məsələn, onun nəsrindəki incəlirizmin ekspressivliyin, istiqanlılığın oxucu tərəfindən dolğun və tam emosional dərki üçün özünəməxsus işıqlı psixoloji fon yaradır" [10, s. 13].

Romanitkiliyi, xəyalpərvəstliyi Elçin ilk dəfə Baladadaş obrazında təcəssüm etdirmişdir. Baladadaş obrazının illərdən bəri sevilməsinə, əbədilik qazanmasına ilkin səbəb də bəlkə elə onun romantikliyidir. İlk baxışda öz geyimi və hərəkətləri

ilə gülüş doğuran Baladadaş nə qədər saf, işıqlı duyğulara malik imiş... "Baladadaş dənizdə idi və dənizdə Baladadaşdan, bir də ki, Sevildən başqa heç kəs yox idi. Sevil suda Baladadaşın qolları üzərində uzanmışdı. Sevilin xurmayı saçları dənizin üzünə yayılmışdı. Baladadaş Sevili əllərində tutub dənizin üzü ilə gəzdirirdi. Sevil gözlərini yummuşdu və gülümsəyirdi, həm də şer piçildayır. Baladadaş Sevilin ağ bəninizə, suyun üzünə yayılmış xurmayı saçlarına, şer piçildayan dodaqlarındaki gülüşünə baxırdı və o da gülümsəyirdi.

Sevil gõy gözəlirini açıb Baladadaşa baxdı, sonra əlini uzadıb onun sıfətində gəzdirdi, sonra dodaqlarının tuşunda tutdu. Baladadaş dəniz tamı verən bu əli öpdü və üfuqə baxdı.

"Gömgöy üfüq xətti bu dəniz xoşbəxtliyin sərhəddi idi" [18, s. 123].

Ancaq bu romantika – "dəniz xoşbəxtliyi" Elçinin qəhrəmanlarını xoşbəxtliyə, səadətə yetirə bilmir. Sevil nə qədər gözəl olsa da, bu gözəllik yalnız zahirdədir, bu gözəllik sahibi Baladadaşın təmiz, saf duyğular aləmindən nə qədər uzaq məsafədədir.

"Günlərin bir gündündə" hekayesinin qəhrəmanı Səmayə də romantik duyğularla yaşayır. Həyatın adiliklərindən və yaşadığı mühitin bəsitiyyindən usanan Səmayənin istədiyi bol-bol "gümüşü günlər"dir ki, o da heç vaxt ona qismət deyil.

Lakin bu romantika Elçinin qəhrəmanlarını boşluğa sürükləmir, əksinə, onlar mənən zənginləşirlər. Romantika yoxdursa, işiq, sevgi, gözəllik yoxdur-onlar işiq, sevgi, gözəllik üçün dünyaya gəlmışlər.

Anar yazır: "Bununla belə, Elçinin xəyalpərəstləri inandırıcıdır, çünki yaziçı onları real zəmin əsasında, real məkan daxilində təsvir etməyi bacarıır. "Talvar", "Qatar. Picasso. Latur-1968" hekayələrindəki fantastika elementləri üzvi şəkildə nəsrin realist materialına daxil olmuşdur" [4, s. 151].

Reallığın təcəssümü əsərdə bədii konfliktlərin rolundan xeyli dərəcədə asılıdır. Əgər müəllif obrazların qarşı-qarşıya duran tərəflərin mübarizəsini dolğun əks etdirirsə, konflikt öz bədii həllini tapacaqdır. Həyat isə bütün ziddiyətləri ilə bədii konflikt kimi zəngin bir materialdır. Lakin bu materialdan, bu münaqişə formalarından eləsini seçmək lazımdır ki, o, həyatın, gerçəklisinin ziddiyətləri haqqında dolğun təsəvvür yaratsın. E.Qorbunova "İdeya, konflikt, xarakter" adlı monoqrafiyasında yazır: "Dramatik konflikt yalnız hərəkətverici vint deyil, həm də onun üçün daxili estetik əsasdır. Əsl dramatik hərəkət yalnız daxili, zəruri və bədii cəhətdən əsaslandırılmış konfliktin üzvi vəhdətindən törəyir" [134, s.57]. Başqa bir ədəbiyyətşunas A.Qluşko isə konfliktin rolunu belə müəyyənləşdirir: "Bədii konflikt əsərin strukturunda ən əsas komponentlərdən biridir. Onunla, təkcə qəhrəmanın xarakteri ifadə olunmur, həm də əsərin obrazlar konsepsiyası formalasılır" [133, s.171].

Elçinin nəşr əsərlərində ailə-məişətdən tutmuş ictimai münasibətlərə qədər gerçəklisinin ziddiyətləri bədii konflikt üçün stimul oluşturdur. Ayrı-ayrı həyatı ziddiyətlərin inikası olan bu konfliktlər reallığın dolğun təcəssümü baxımdan maraq doğurur. Əlbəttə, həyatda hər bir konfliktin, münaqişənin öz səbəbləri, onu doğuran ziddiyətlər var. Eləcə də hər

bir konflikt öz daxili təbiəti, spesifikliyi ilə seçilir. Elə əsərlər də olur ki, tərəflərin mübarizəsi, obrazların qarşidurması tədricən, hadisələrin öz inkişaf məntiqi ilə davam edir. Bəzi əsərlərdə isə konflikt daxili planda cərəyan edir, zahirən heç görünmür, lakin konfliksiz nəşr əsəri təsəvvürə gətirmək mümkün deyil, bu mənada həmin əsərlərdə də sadəcə olaraq konflikti fikir və duyğuların qarşidurmasında, obrazın özünün daxilindəki psixoloji mübarizədə axtarmaq lazımdır. Konfliktin bədii əsərdə oynadığı rolü bir daha nəzərə çarpdırmaq üçün onun iki əsas funksiyaya xidmət etdiyini xatırladaq. "Konflikt həyatı ziddiyətləri əks etdirməyin spesifik formasıdır; bədii tipikləşdirmə və bədii obrazlar yaratmaq vasitəsidir" [139, s.161].

Məlum məsələdir ki, konflikt problemi qəhrəman xarakteri problemi ilə bağlıdır. Bədii obrazın araya-ərsəyə gəlməsi, dolğun və parlaq, canlı və təravətli obraz səviyyəsinə yüksəlməsi konfliktin nə dərəcədə öz bədii həllini tapmasından asılıdır. Elçinin nəşr əsərləri bu baxımdan da zəngin material verir.

Elçinin əsərlərində bədii konfliktin səciyyəsini, hansı mahiyyət kəsb etməsini və daha çox hansı planda öz bədii həllini tapdığını müəyyənləşdirməsindən öncə onun ümumiyyətlə konflikt haqqında müəyyən mülahizələrini xatırlatmaq istərdik. O, tənqidçi Vaqif Yusiflinin "Nəşr: konfliklər, xarakterlər" kitabına yazdığı ön sözə deyir: "Əsərin ikinci hissəsi nəşrimizin ənənəvi mövzularına və bədii konflikt məsələsinə həsr olunub. Müəllisin qeyd etdiyi kimi hər bir bədii obrazın yeniliyi konfliktin təbiətindən və necə açıqlanmasından çox asılıdır.

Üzdən qruplaşdırılmış şəkildə götürsək, nəşrimizin ənənəvi mövzuları bunlardır: tarixi və tarixi-inqilabi mövzular, fəhlə sinfi və kolxoz mövzusu, Böyük Vətən müharibəsi mövzusu. Bu ənənəvi mövzulara yeni münasibətin, onların yeni tipli bədii həllinin məhsulu olan əsərlərin meydana gəlməsi 60-80-ci illər nəşrinin səciyyəvi xüsusiyyətlərindəndir.

- Mənəviyyat məsələləri də son dövr üçün aparıcı bir mövzudur. Adı adamların intim aləminə, psixologiyasına maraq konfliktlərin də xarakterində yeni dəyişikliklər yaradır. Vaxtilə insanların mənəvi keyfiyyətlərindəki əyintiləri adətən, keçmiş quruluşla, müharibə ilə bağlayırdılar, lakin bu gün müasirlərimizin daxili aləmindəki bu keyfiyyətləri öyrənmək və ayırd etmək üçün nəşrimizin ən yaxşı nümunələri yeni yollar tapmağa, həmin keyfiyyətlərin kökünü onların daşıyıcısı olan adamların psixologiyasında axtarmağa Meyl göstərir. Fərdin mənəvi aləmi, mənəvi təzadları sosial münasibətlərin əks-sədasi kimi səciyyələnir" [25, s.336-337]. Daha sonra Elçin qeyd edir ki, konflikt insanın özünün daxili aləmində də mümkündür və dövrün mürəkkəbliyindən, həm də zənginliyindən doğan bu "daxili", "özünlə özün" arasındaki konflikt heç də az ictimai-əxlaqi əhəmiyyətə malik deyil.

Yazıcının konflikt haqqında bu fikirləri çox maraqlıdır və onun bədii əsərlərində bu fikirlərin bir çoxu təsbit olunmuşdur.

Elçinin ilk hekayələrində bədii konfliktin hələ o qədər də qüvvəli olmadığı diqqəti cəlb edirdi. O mənada qüvvətlə deyildi ki, müəllif həyatı ziddiyətləri bədii obrazların hərəkət və rəftarında, qarşılıqlı münasibətlərində dolğunluğu ilə ifadə edə bilmirdi. Məsələn, "Səlim, Fatma və hacileyləklər"

hekayəsində dramatik ziddiyət bütün dolğunluğu ilə qabar-dılmırıdı. Fatma və Səlim arasındaki münasibətlər ziddiyət kimi diqqəti cəlb etmirdi. Lakin "Açıq pəncərə" və "SOS" povestlərində Elçin obrazlarının (istər müsbət, istərsə də mənfi) dolğunluğuna məhz bədii konfliktin dramatikliyi ilə nail olmuşdu. "Açıq pəncərə"də Elçin "doğmalar" arasındaki konflikti həm açıq, tərəflərin qarşılardurması şəklində, həm də daxili planda – obrazların öz münaqişə ziddiyətlərini, bir-birinə qarşı antipatiyani obrazların düşüncəsində "həll edir", sonra ən kritik momentdə isə bunu açıq şəklə keçirir.

Əbdül Gəraylı ilə bacısı Səlbinaz arasında ciddi bir anlaşılmazlıq yaranır və Həsən bunu hiss edir – "Əbdül Gəraylı qapını çırpıb yan otağa keçdi. Səlbinaz xanım arakəsməyə çıxdı, Həsəni görüb küncütlü halva əhvalatından sonra ilk dəfə onun üzünə baxdı və həmişəki zəhmli sakitliyini pozub, qışqıra-qışqıra dedi:

- Hə, indi də burada durub bizi pusursan?! Allah bilir, bəlkə elə matiryali da sən vermisən! Mən elə bildirdim ki, sənin ayağın bu evə düşməyəcək, yaxşı bildirdim!
- Bura mənim öz evimdir! Xoşunuz gəlmirsə gedə bilərsiniz! – Həsən ağızından çıxan bu sözlərə heyətləndi.

Səlbinaz xanım özünü dərhal elə ala bilmədi, güllə hədəfə dəymışdı. Sonra isə çevrilib sərt addımlarla mətbəxə tərəf gedə-gedə:

- Bəs necə?! Belə olar da! Mənə bu da azdır! – dedi. – Hansı dərənin dibindəsə yetimin birinin qulağından

yapışış evə salanda axırı belə olar da! – Amma mən də Səlbinazam!" [15, s.140].

Bu epizoda qədər Həsənlə bibisi Səlbinaz arasında münaqişə gizli şəkildə cərəyan edirdi. Özünü bu evdə hamidən üstün bilən, hər kəsə (hətta Əbdül Gəraylıya da) hökm etməyi bacaran, həmin mikromühitdə meşşən ab-havasını tənzimləyən, "adi adamların" yuxarıda dayanmaq iddiasını gizlətməyən Səlbinaz xanım Həsənin sadəliyindən, tamam başqa cür düşünməsindən anlayır ki, o, bu mühitin adamı deyil. Nəhayət, belə bir açıq qarşılardurma baş verir, iki birinə zidd dünyabaxışı üz-üzə gəlir.

Povestdə Həsən tez-tez vaxtilə həbs düşərgəsində bir yerdə olduğu Kəpəz babanı xatırlayır. "Kəpəz babanın səsi" eşidilir və bu səs Həsənin düşüncələrinə bir aydınlıq gətirir, onun həyatı mövqeyini, insanlara münasibətini müəyyənəşdirir. Həmin qarşılardan sonra yenə Kəpəz babanın səsini eşidirik: "Məgər sən ürəyinin dərinliklərində belə bir şey gözləmirdinmi? Sən həmişə Soltanın iki günün içində tikdirdiyi kostyumunu əyninə geyərkən narahatlıq bənzər bir hiss keçirirdin. Bilirsən o nə idi? O, incə təlaş idi. Yadına gəlirmi Azərgildə idin, Gülarə içəri girdi, sən onun nəzərlərini əynindəki həmən təzə kostyumda hiss etdin, sonra Azərin ayrı parçadan olan şalvarına, pencəyinə baxıb qızardin, sənə elə gəldi ki, utanırsan. Bilirsən o, nə idi? O, utancaqlıqdan daha artıq bir hiss idi, o, gizli xəcalət idi. Yadına gəlirmi, bir dəfə Soltan nərd oynayarkən zərlərə it sümüyü dedi. Sən onun gülümşəyən mehriban sıfətinə baxıb ani hiss keçirdin, lakin bunun nə hiss olduğunu bilmədin. Bilirsənmi o nə idi? O, gizli ikrəh hissi idi" [15, s.141-142].

"Açıq pəncərə" povestində bədii konfliktin bu üsulla həlli münaqişənin gah açıq, gah gizli şəkildə davam etməsini biz Elçinin bundan sonra yazdığını digər əsərlərində də izləyirik ("SOS", "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Şuşaya duman gəlib", "Dolça", "Gül dedi bülbü'lə", "Ağ dəvə", "Mahmud və Məryəm", "Ölüm hökmü").

Əlbəttə, bu əsərlərdə konfliktin açıq, ya gizli (daxili aləmlərin mübarizəsi) formada baş verməsi obrazların daha dolğun rəsm olunmasına, həyatı ziddiyətlərin bütün məhiyyəti ilə açıqlanmasına kömək edir. Müşahidələrimizi Elçinin başqa əsəri – 80-ci illərdə yazdığını "Ayaqqabı" hekayəsi ilə bağlı davam etdirək.

Restoran xidmətçisi Bəbir zahirən xoşbəxt adamdır. İşlədiyi yerdə nə tapşırıqlarsa, nə buyururlarsa, can-başla yeri-nə yetirir. Bir insan kimi də mənən təmiz adamdır, hər ay anasına iyirmi beş manat pul göndərir. Qazandığı pula kooperativ mənzilə də yazılıb. Beləcə, onun həyatı davam edir. Lakin oxucu da hiss edir ki, bu zahirə görənmişdir, Bəbirin iç dünyasında nəsə dərin bir narahatlıq hiss olunur. "...bayırın küləyi də naşaq yerə tügən eləyir, bu gün, bax bu gecə Bəbiri məqsədinə bir addım da yaxınlaşdıracaq: yataqxanada çarpayışının altındakı çamadanın içindəkilərin üstünə bir az da pul gələcək, kooperativ evin hazır olmayı bir gün də yaxınlaşacaq və Kim bilir daha nə olacaq, amma hər halda, nə olsa da, yaxşı şey olacaq və bu yaxşının zərifliyini, incəliyini, müləyimliyini elə bil ki, Bəbirin ürəyi əvvəlcədən hiss edirdi, ürəyində sevincqabağı xoş bir nigarəncilik var idi və ümumiyyətlə, hər şey əla idi, təkcə bir şey pis idi ki, çəkməsi bir ölçü kiçik idi və ayağını sixirdi" [134, s.190].

Get-gedə Bəbir və yaşadığı mühit haqqında təsəvvürlerimiz genişlənir. Bəbirin zahiri xoşbəxtliyi arasındaki bədbəxtliyi görür, hiss edirik. "Gec-tez Bəbirin, bu "kiçik" adamın içində nəsə bir partlayış baş verməliydi. Çünkü Bəbirle onu əhatə edən mühit arasındaki mənəvi arakəsmələr göz qabağındadır" [116, s.106].

Və həmin gözlənilən gün gəlib çatır (bura qədər müəllif həmin "partlayışı" – Bəbirin içindəki "qiyami" şərtləndirən məqamları bircə-bircə açıqlayır). Bəbir içindəki bütün hirsini, hikkəsini restoranın müdürü tökür, ona rahatlıq verməyən hissələrdən xilas olur.

Elçin "daxili", "özünlə özün" arasındaki konflikti də bir neçə əsərində "aparıcı" konfliktə çevirmişdir. Obrazların yaşadıqları mühitə qarşı barışmazlığını, bununla bağlı keçirdikləri ruhi-psixoloji həyəcanları, eyni zamanda iki "mən" arasındaki mübarizəni eks etdirən konfliktlərə yeni Azərbaycan nəşrini təmsil edən yazıçıların əsərlərində six-six rast gəlirik.

Elçinin 60-ci illərdə yazdığını "Beş qəpiklik motosikl", "Poçt şöbəsində xəyal", "Qatar. Pikasso. Latur 1968", "On ildən sonra", "Günlərin bir günü", "Qırmızı ayı balası", 80-ci illərdə qələmə aldığı "Hönkürtü", "Bozluq içində iki nəfər", "Beş dəqiqə və əbədiyyət", "Ömrün son səhəri", "Hər şey keçib gedir" əsərlərində məhz iki "mən", "özünlə özün" arasındaki bədii konfliktlər diqqəti cəlb edir. Konfliktin bu tipi ilə bağlı müşahidələrimizi "Hönkürtü" və "Beş dəqiqə və əbədiyyət" hekayələri ilə açıqlamaq istəyirik.

"Hönkürtü" hekayəsinə Şekspirin 30-cu sonetindən belə bir epigraf seçilib:

"Olub keçənləri bir-bir çəkərkən

Sakit yaddaşımın məhkəməsinə..."

Epiqraf kimi verilən bu misralarla hekayənin məzmunu və qayəsi arasında sıx bağlılıq var. Bu hekayədə təsvir olunan hər şey ötən günlərdən və keçmişdən söz açır. Əsərin qəhrəmanı ailəsiyələ istirahətə gedir, yol boyu isə çinar haqqında fikirləşir.

"Çinarın gözü görünmür, çinarın gözü şəffafdır, çünkü əslində çinar bütün gövdəsiylə, budaqlarıyla, yarpaqlarıyla görür və çinarın gözlərinin təbəssümü də yarpaqlarına, budaqlarına, gövdəsinə yayılır, və mən o təbəssümü bircə yarpaqda da, nazik uzun budaqlarda da, o hündür gövdədə də, eyni cür gördüm. O təbəssümde eyni hərarət, eyni gizli istehza və eyni gizli tənə (bəlkə nifrat?) hiss edirdim" [16, s.218].

Görəsən, qəhrəman niyə çinar haqqında fikirləşir? Yاشadığı Bakının həyətləri belə çinarlarla doludur, niyə o, Ağsu dolaylarını keçəndə qarşılaştığı çinara belə həsrətlə baxır, həyəcanlanır, az qala qışkırmak istəyir.

Cünki o çinar bütün yaşıllıqla qəhrəmana ötüb keçən uşaqlığını, gəncliyini xatırladır. O dövr ki, qəhrəman bu çinar kimi təbii idi, saf idi. İndi isə illər keçib və qəhrəman o çinarın yarpaqlarına, gövdəsinə həsrətlə baxır, çünkü içi, daxili aləmi tamam dəyişib, bu illər ərzində dönüb tamam başqa adam olub, yaxşılıqdan çox pislik eləyib, insanları aldadıb, öz təbiiliyindən uzaqlaşıb. Hekayə boyu qəhrəmənin daxılində sanki iki "mən" çarşıdır. Xatırələr bir-birinə calanır və son anda yaşıl çinar arxada qalsa da yenə qəhrəmanın ürəyində çinarlı duyğular çəkilib getmir.

"Hönkürtü" psixoloji hekayədir və təbii ki, hər bir psixoloji hekayədə olduğu kimi, burada da obrazın keçirdiyi daxili təlatümlər, hiss-həyəcanlar, ruhi vəziyyətlər ön planadır. Təbiilikdən, çinar saflığından uzaqlaşmış bir insanın etirafları səmimi və inandırıcı səslənir: "Bəlkə sən mənə inanmırsan? Bəlkə elə bilsən ki, mən sənə də yalan deyirəm? İnan, inan mənə... Mən səni çox istəyirəm, sənin yarpaqlarını çox istəyirəm, budaqlarını da, qartılmış gövdəni də. Düz deyirsən, mən Güləri də aldadırıam, dostları da aldadırıam, özümü də aldadırıam, amma sənə düz deyirəm, çox istəyirəm səni, inan mənə, inan..." [16, s.224].

"Beş dəqiqə və əbədiyyət" hekayəsində də ötən günlər xatırlanır, "Hönkürtü"də olduğu kimi burada da qəhrəmanın keçmiş ləkəsiz, saf, bu günü isə qaranlıq içindədir. Belə ki, o, bir qarnı ac, bir qarnı tox, yetimçiliklə böyüşə də, təqaüdə dolana-dolana universiteti bitirə də, sonralar elm və vəzifə pillələri ilə yüksəldikcə bütün bunları unutmuş, biganə soyuq bir insana çevrilmişdir. Onun uçaduğu "TU-154" qəza qarşısındadır və çətin, hər anı ölümə nəticələnə biləcək bu anlarda Mərdan Dadaşlı elədiyi yamanlıqları bircə-bircə xatırlayır, xəstə bir laborantın qanuni haqqını tapdaladığına görə əzab çəkir.

Elçinin nəşr əsərlərində bədii konfliktlərin bir tipi də ənənəvi nəşrdən gələn konfliktlərdir. Yəni bu konfliktlər məlum qüvvələr nisbətini əks etdirir: üz-üzə duran tərəflər açıq mübarizə yolunu seçirlər. Təbii ki, Xeyirlə Şərin bu qarşıdurmasında hər iki tərəfin mövqeyi açıqlanır, mübarizənin daxili plana keçirilməsinə bir elə ehtiyac qalmır. Bunun bariz nümunəsi kimi "Ağ dəvə" romanını nəzərdən kecirək.

Romanda Boyuk Vətən müharibəsi illərinin acı həqiqətləri qələmə alınmışdır. Konflikt, əsərdəki mənfi-müsbat, Xeyir-Şər qarşidurması təbii ki, təsvir olunan dövrün tipik mənzərələri haqqında dolğun təssürat yaradır. Bəlkə də "Ağ dəvə" Elçinin ilk əsəridir ki, bu romanda konflikt, tərəflərin qarşidurması heç bir əlavə şərhə, izaha ehtiyac duyulmadan bir-başa öz bədii həllini tapır.

Romanda Bakı məhəllələrinin birində baş verən hadisələr nəql edilir, daha doğrusu, bu hadisələr tədricən ardıcılıqla davam edir. Müharibə elə bir məhək daşı idi ki, bu zaman bütün insanların mənəviyyatı, şərəf və ləyaqəti təsdiq olunurdu. Bu çətin, ağır və hər anı məşəqqətli bir dövrdə insan sınağa çəkilirdi. Ona görə Elçinin "Ağ dəvə" romanının məqsəd və məramını müəyyənləşdirməli olsaq, belə bir ifadənin üzərində dayanmalı olarıq: "Müharibə və insan". Müharibə faktoru əsərdəki obrazların qarşidurmasını şərtləndirən amilə çevrilir. Ancaq əsərdəki konflikti yalnız müharibə faktoru ilə bağlamaq doğru olmazdı. Burada elə hadisələr təsvir olunur ki, onların bilavasitə müharibə ilə bağlılığı yoxdur. Bir məhəllənin timsalında müəllif geniş ümumiləşdirmələr yolu ilə dövrün bütöv mənzərəsini yarada bilmışdır.

Xanım xala əsərdə konfliktin müsbət qütbünü təmsil edən ən bariz obraz kimi diqqəti cəlb edir. Onun qadın zərifliyindən uzaq mərdliyi, cəsarəti, oçaq, məhəllə təssübkeşliyi adamda heyrət doğurur. Bir-birinin ardınca dünyaya gətirdiyi və böyüdükcə hər biri Xanım xala qətiyyətli olan 6 oğlu da (Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıl, Ağarəhim) ondan geri qalan deyil. Heç kimdən çəkinmədən yüksək vəzifə sahibi Muxtari hamının gözü qarşısında rüsvayı-cahan edən Xa-

nım xala romanın sonuna qədər haqq, ədalət mücəssəməsi kimi diqqəti cəlb edir.

Romanda surətlər çoxdur, lakin hər bir obrazın əsərdə öz bədii yükü var. Və bütün bu obrazların çoxluğu əsərdəki başlıca konfliktin – Xeyir-Şərin mübarizəsinin axarına ciddi təsiri olmur. Özü də Elçin heç bir obrazın taleyini özbaşına buraxmır, onların aqibətindən də oxucunu nigaran qoymur. Pravadnik Ağakərim, Fətulla Hatəm, Xanım xala və onun altı oğlu, Ziba xala və onun oğlu Qavril, ney çalan Balakərim, Əminə xala və qızı Ədilə, Muxtar, Əliabbas kişi, Meyranqulu, Gülağa və Sona... Göründüyü kimi əsərdə personajların sayı çoxdur, lakin əsəri oxuyub qurtarandan sonra bir roman daxilində hansı bir personajınsa natamam obrazı xəyalımıza gəlmir. Romana mifik bir ruh verən "Ağ dəvə" əfsanəsi də yazardının məramını, qayə və məqsədini müəyyənləşdirir: dəvə karvanı gələcəyə üz tutub gedir. İnsan nəsilləri də beləcə bir-birini əvəz edə-edə üzü gələcəyə yol alır.

" – Hərə?"

Karvan cavab verdi (sarbanlar yox, Ağ dəvələr yox, məhz buna karvan cavab verdi):

- Gələcəyə gedirik!
- o uşaq sevinirdi, o uşaq gülürdü və həmin karvanı yola salırdı.
- o uşaq gələcəkdə dayanmışdı və gələcəkdən görünən o karvanı qarşılıyırı" [14, s.229-230].

"Ağ dəvə" romanını ideya-poetik baxımdan təhlil edən tənqidçi N.Şəmsizadə onun bədii-fəlsəfi konsepsiyasını çox dəqiq ümumiləşdirir: "Ağ dəvə" çoxcəhətli əsərdir. Romanın üç əsas planı var: Ağ dəvə ilə bağlı əfsanə, balaca Ələkbərin

yaddaşındakı tarix və müasir həyat. Bədii təhkiyyənin əsas ağırlığı yaddaşın tarixinə düşür. Yaziçi həm əfsanənin ifadə etdiyi əxlaqi meyarla, həm də müasiri olduğu dövrün həqiqətləriylə məhz yaddaşın qoruduğu sərvətə-tarixə qiymət verir" [106].

Elçinin başqa bir romanı – "Ölüm hökmü" konfliktin gərginliyi ilə seçilir. Əgər "Ağ dəvə" romanında Xeyrin Şər üzərində qəlebəsi labüb idisə, romanda bütün hadisələr buna doğru istiqamətlənmişdisə, "Ölüm hökmü"ndə Şər çox güclüdür. Əsərdə iki dövrün – 30-cü və 70-ci illərin hadisələri qələmə alınmışdır.

Roman haqqında yazdığı məqalədə mərhum şair İsa İsmayılovda çox doğru qeyd edirdi ki, "Elçinin ustalığı burasındadır ki, bir-birindən çox-çox uzaq zaman məsafəsində dayanan bu dövrləri bir-birilərə bağlayan telləri psixoloji dəqiqliklə çözələyə-çözələyə insan münasibətlərinin mürəkkəb, ziddiyətli, bəzən heç bir məntiqə siğmayan anlaşılmaz qatlarına enir, mühitin, zamanın öz havasindaca yanıb qovrula-qovrula yetişən, onun bir "hissəciyinə", "vintciyinə" çevrilən insanın gücsüzlüyünə, acizliyinə acıyr, o biri yandan də Əbdül Qafarzadənin üzvü olduğu mafianın zirehini yarıb keçməyin qeyri-mümkünlüyünü göstərir" [73, s.4].

Fikrimizcə, "Ölüm hökmü" romanının əsas qayəsi də repressiya və durğunluq dövrlərinin ağrı-acılarını, insanın başına gətirilən amansız müsibətləri, vəhşiliyi açıb göstərməkdir. Azərbaycan nəşrində ilk dəfə bu mövzuya Mehdi Hüseyn və Rəsul Rza müraciət etmişdilər. "Yeraltı çaylar dənizə axır" romanıyla M.Hüseyn repressiya dövrünü deyil, repressiyadan sonrakı illərin dəhşətlərini qələmə almışdı, eyni

üsul-idarə yenə namuslu ziyanları təqib edir, haqq səsini boğurdular. "Qızılğül olmayıyadı" poemasında isə Müşfiqi anmaq fonunda 37-ci ilin sərt həqiqətləri poetik fəryada çevrilmişdi. Ancaq "Ölüm hökmü" romanında həm repressiya dövrünün, həm də 70-80-ci illərin mənzərələri bədii araşdırma obyektiñə çevrilmişdir.

"Araşdırma" sözünü təsadüfi işlətmirik. Elçin, doğrudan da hər iki dövrü bütün ictimai-siyasi, mənəvi-əxlaqi rakurslardan təhlil etmişdir. Yeri göldikcə, bəzən publisistika səviyyəsinə çatan bu təhlillər yaxın tarixi keçmişimizin bir sıra səhifələrinin işqlandırılmasında mühüm rol oynayır. Ancaq bu publisistik məqamları yazıçıya irad tutmaq olmaz. Elçinin üslubundan söz açanda bu cəhəti qeyd edəcəyik.

"Ölüm hökmü" romanı Elçinin həyatın daha sərt, daha acı həqiqətlərinə müraciətində ilk böyük təşəbbüsündür. Hekayə və povestlərində cəmiyyətin mənəvi-əxlaqi mənzərəsini adı adamların həyat tərzində rəsm etməyə çalışan Elçin "Ölüm hökmü"ndə dairəni genişləndirir. Demokratiya, Aşkarlıq, Yenidənqurma işiğindən bol-bol faydalananaraq bütünlükdə cəmiyyəti, dövlət quruluşunu, hakimiyyəti, sosial mühiti təhlil edir. Nəticədə, Sovet İttifaqı adlanan böyük bir məmələkətin ayrılmaz parçası olan Azərbaycanın 1930-1980-ci illər ictimai-siyasi mənzərəsi gözlərimiz qarşısında canlanır. Lakin romanın janrıni heç də sənədlilik, məlum ya qeyri məlum tarixi faktların, hadisələrin bir-bir xatırlanması üsulu təşkil etmir. Romanda Sovet dövrü rəhbərlərinin hamisi haqqında, o cümlədən Azərbaycanın o zamankı mütləq hakimi Mircəfər Bağırov barədə səhifələr az deyil. Elçinlə müsahibələrin birini xatırlayaq:

" – Sizin "Ölüm hökmü" romanınız son illər Azərbaycan ədəbiyyatında bir hadisə oldu. – Mənim üçün maraqlıdır, həmin romanı yazanda, misal üçün, qorxmurdunuz ki, birdən Bağırov surəti sxematik çıxar?

- Məsələ burasındadır ki, mən yazanda bütün ədəbiyyatşunaslıq terminlərini və o cümlədən, "sxematizm" terminini də yaddan çıxarıram. Mənim üçün vacibi yalnız insanlardı, onların hissəleri, həyəcanlarıdı. Əgər mən onları dəqiq hiss etsəm və hiss etdiyim kimi də təqdim etməyi bacarsam, qorxsam da, qorxmasam da, ortaya nəsə bir şey çıxaq... Bağırov haqqında mən 80-ci illərin ortalarında hələ gizli saxlanan bir sıra materiallarla, o cümlədən onun məhkəməsinin protokolu ilə tanış oldum və çalışdım ki, canlı bir insan kimi onu həmin protokolların içindən çıxarım. Material çox idi, amma Bağırov "Ölüm hökmü"nın əsas surətlərindən olmadığı üçün, xeyli təəssürat, fikirlər, görüş romanın kənardan qaldı" [119, s.163-164].

Romanın konflikti öncə qeyd etdiyimiz kimi gərginliyə seçilir və bu gərginlik təkcə təsvir olunan hadisələrin öz gərginliyindən deyil, həm də Xeyir-Şər qarşıdurmasındaki dərin ziddiyətlərdən doğur. Yaziçi 30-cu illərin repressiyasından söz açanda bu dəhşətli hadisələrlə bir sırada bütün mahalı başına alan taun epidemiyasını da xatırlayır. 70-ci illərdən danışanda isə həmin taun qədər qorxulu olan MAFİYAnın dəhşətini, cinayətkar rolunu nəzərə çarpdır.

"Əbdül Qafarzadə başqa şəhərlərə ezamiyyətə əsasən iki məsələ ilə bağlı gedirdi: ya məhəbbət məsələlərinə görə, ya da ki, qumara (işgüzar məsələləri əsasən Bakıda həll edirdi. SSRİ-nin başqa şəhərlərində yaşayan dostlara ehtiyac olan-

da, onları Bakıya dəvət edirdi). Coxdan idi qumar oynamırı və məsələ onda deyildi ki, sonuncu dəfə qumar toplantısına gedəndə (Riqaya yiğilmişdilər) bir gecədə yüz on min manat nəğd pul uduzmuşdu – qumar qumardır və qumar oynayan kəs uduzmağı da bacarmalıdır; məsələ onda idi ki, daha əvvəlki oyunçular yox idi, çoxu ölmüşdü, kimisi öldürülmüşdü, kimisi Sovet vətəndaşlığından çıxıb İsrail adlı xaricə getmişdi və indi soraqları ABŞ-dan, AFR-dən, İtaliyadan, Türkiyədən, Yunanistandan, elə İsrailin özündən gəldi.

Vaxtıyla Moskvada, Leningradda, Tiflisdə, Daşkənddə, Yerevanda, Tallində, başqa şəhərlərdə yaşayan bu adamlar sanballarına görə, yəni yalnız pullarının çoxluğuna görə yox, təmkinliyinə (ağır oturub batman gölərdilər!), bu tədbirləriylə, özlərini aparmaqlarıyla Əbdül Qafarzadəyə bab idilər, gədə-güdə deyildilər, xırda-xuruş oğurluqla işləri olmazdı" [22, s. 241-242].

Rəhbərlik etdiyi idarədə sahib-ixtiyar olan Əbdül Qafarzadə kökləri-budaqları o zamankı SSRİ-nin hər yerinə yayılan mafianın üzvlərindəndi, respublikada kəsdiyi başa sorğu yoxdur. Təsadüfi deyil ki, romanda təsvir olunan işqli qüvvələr – Xosrov müəllim, "mağmin tələbə" Murad İldirimli nə qədər saf və işqli adamlar olsalar da, yenə bu qüvvərlə mübarizədə zəif və acizdirlər. Hətta Murad məcburiyyət qarşısında qalıb Qafarzadənin "tərənnümçüsü" Muxtara yaltaqlanır.

Müəllif adamları cılızlaşdırın, mənəviyyatsız bir duruma gətirən zamanı ittihad edir.

"Ölüm hökmü" romanında Elçinin yaratdığı hər bir obraz məhz Zamanın ictimai-mənəvi paradokslarını əks etdirir.

Yazıcı sanki demək istəyir ki, dövr, zaman dəyişiləndə, daha doğrusu, Zamanın sabitliyi pozulanda insanlar da dəyişir, əbədi-əzəli keyfiyyətlərini itirməyə başlayırlar. İtirməyənlər olursa, onların da həyatı, taleyi əbədi faciəyə məhkumdur.

...Beləliklə, Elçinin əsərlərində bədii konfliktlərin reallığını, həyat həqiqətlərinin təcəssümündə oynadığı rolü qismən də osla açıqlamağa çalışdıq. Məlum oldu ki, gerçəkliyin ziddiyətlərini, içimi həyatın, cəmiyyətin açıq ya gizli münaqişələrini, fərdin, şəxsiyyətin özünün daxili təlatümlərini əks etdirmək baxımından onun əsərləri dolğun təessürat yaratır. İstər mənəvi-əxlaqi axtarışlar mövzusunda, istərsə də uzaq və yaxın tarixi əks etdirən mövzuda yazdığı əsərlərində Elçin təsvir olunan münaqişə və kolliziyaları düzgün müəyyənləşdirir. Burada onun həyat hadisələrinə münasibətindəki yazıçı mövqeyinin sabitliyi, reallığı, gerçəkliyin təsvirində özünüifadəsi mühüm rol oynayır.

* * *

Yazıcı və bədii özünüifadə ilk baxışda bir-birindən fərqli ifadələr kimi diqqəti cəlb edə bilər. Mövqe dedikdə, yazıçının öz əsərlərində qaldırıldığı problemlərə aydın, açıq münasibəti nəzərdə tutulur. Əgər yazıçı öz əsərində insan gözəlliyini tərənnüm edirsə, heç şübhəsiz, o, bu gözəlliyi təsvir etdiyi obrazlarda bütün çalarlarıyla gözlərimiz qarşısında canlandırmalıdır. Bu gözəlliyyə əks mövqedə dayanmış mənfi, şər qüvvəni təqnid hədəfinə çevirməlidir. Yaxud yazıçı əməyin qüdrətini, insanı dəyişmək, xaraktercə mətinləşdirmək gü-

cünə malik olduğunu göstərmək üçün bu ideyni parlaq obraslarda təcəssüm etdirməlidir. Özü də onun bu ideyanı təbliğ etməsi, həmin mövqedə dayanması əsərdə hiss olunmalıdır. Bu kimi fikir və mülahizələr sosializm realizmi ədəbiyyatında mütləq bir fikir kimi qəbul olunurdu. Həm də belə bir fikir təbliğ edildi ki, yazıçı hər hansı bir əsərində öz mövqeyini gizlətməməlidir. Bəzən yazıçı mövqeyi ilə onun qəhrəmanının mövqeyi tamamilə üst-üstə düşürdü. Daha doğrusu, əsərin müsbət qəhrəmanı yazıçı ideyasının ruporuna çevrilirdi. Ancaq 60-cı illərdə elə əsərlər də yarandı ki, həmin əsərlərdə bu prinsip pozulmağa başladı. Yazıcı mövqeyinin açıq şəkildə ifadə olunmadığı belə əsərlər marksist təqnid tərəfindən narazılıqla qarşılandı. Unudulurdu ki, yazıçı mövqeyinin "açıq" şəkildə ifadəsi ilə "gizli" ifadəsi arasında məntiqi baxımdan heç bir ziddiyət yoxdur. Sosializm realizmi metodunun az qala dəyişməz prinsipinə çevrilən bu müddəə gec-tez mütləq tənəzzülə uğramalıydı. Çünkü yazıçının təsvir etdiyi həyat hadisəsinə ya obrazlara açıq və ya "gizli" münasibətinin əsərdə qaldırılan problemə əhəmiyyətli şəkildə bir elə təsiri olmur. Mövqe, münasibət həyat hadisələrini real və inandırıcı təsvirindən, obrazların dolğun təcəssümündən də hasil olur. Yazıcı özünüifadəsi də məhz bu nöqtəyi-nəzərdən əhəmiyyət kəsb edir. Onun sevinci də, kədəri də, nifrəti də əsərin ruhundan hasil olmalıdır. Bu nöqtəyi-nəzərdən Elçinin təqnid məqalələrindəki bəzi məqamlara müraciət edək. Qabilin "Nəsimi" poemasına həsr etdiyi məqaləsində Elçin yazar: "İnsan onsuz da mürəkkəb, zəngin bir varlıqdır, sənətkarın isə hissəleri, əməlləri, dünyagörüşü yəqin ki, daha mürəkkəb və daha zəngindir. F.Dostoyevski yazırı: "Mənim hər bir

qəhrəmanım öz dili və öz anlayışları ilə danışır" və bu həqiqətdir, çünki əslində sənətkar yalnız bir fərd deyil. Sənətkarın daxili aləmində, hisslerində müxtəlif xarakterlər, müxtəlif hissələr, həyəcanlar məskən salır, sənətkarın sarsıntısı da, sevinci də adı sarsıntı (hərgah sarsıntıya adı demək mümkünsə!) və adı sevinc deyil" [25, s.305].

Başqa bir məqaləsində ("Vətəndaş qayəsi ilə") Elçin yazar: "Oxucu (yaxud tamaşaçı, dinləyici) sənətkara inanırsa, onun istedadına bələddir, həmin istedadın müxtəlif şəkilləki özünüifadəsinə təəccübənmir, sevdiyi müğənninin, yaxud rejissorun yazdığı kitabı, sevdiyi şairin, yaxud artistin fərdi fotosərgisini, sevdiyi yazıçının, yaxud bəstəkarın rəngkarlıq albomunu təəcüb hissi ilə yox, razılıq, məmənuniyyət hissi ilə qarşılıyır və bu, yəqin ki, belə də olmalıdır, çünki istedad anlayışı, vergisi elə bir möcüzədir ki, həmin möcüzədə təbii bir qadirlik, çoxcəhətlik var" [25, s.291].

Bu fikir və mülahizələr də bir daha sübut edir ki, doğrudan da, "sənətkar yalnız bir fərd deyil", onun "daxili aləmində, hisslerində müxtəlif xarakterlər, hissələr" məskən salır. O özünü müxtəlif şəkildə ifadə edir və bu özünüifadə əslində, sənətkarın öz dünyasıdır ki, əsərlərində hiss və həyəcanlarının ifadəsini görürük.

Elçinin əsərlərində çox açıq şəkildə nəzərə çarpan, onun hər bir hekayə və povestində, həmçinin roman yaradıcılığında diqqəti xüsusiylə cəlb edən bir müəllif "başlanğıc"ı var. Bu "başlanğıc" – bu özünüifadə yazıçı ilə onun oxucusu arasında ünsiyət və anlaşmanın tezləşdirir, asanlaşdırır. Yəni oxucu Elçinin öz əsərində hansı problemlərə üz tutduğunu, bu həy-

ati problemlərin vacibliyi və zəruriliyinə inanır. Tənqidçi Nadir Cabbarov yazar:

"Elçinin nəşri ciddi nəşrdir – sözünün canı olan mətbəli nəşrdir. "...bu maskanı niyə taxiqlər, nə gizlədirlər və nədən, kimdən gizlədirlər...Həyat idealları da, məqsədləri də var yəqin, lakin məsələ burasındadır ki, bu idealın və bu məqsədin xalqla, vətənlə heç bir əlaqəsi yoxdur". "Açıq pəncərə" povestinin qəhrəmanı hələ 22 il bundan qabaq Elçin problematikasının əsas güşə daşlarından birini belə nişan verir, yaziçini sonradan zaman-zaman düşündürəcək aparıcı mövzularından birinin ünvanını belə müəyyənləşdirdi. Mən bunu deyərkən görümlü fakt kimi yalnız "Mahmud və Məryəm", yaxud "Ağ dəvə" romanlarını, bu romanlarda həmin mövzunun birbaşa, əhatəli dini-fəlsəfi mühakimə predmetinə çevrildiyini nəzərdə tutmuram. Ümumiyyətlə, həmin mövzuya yazıçının mövqə və əqidə səviyyəsindən daim həssaslığını nəzərdə tuturam. Milli-mənəvi ləyaqətlərin bədii təbliğində onun bütün əsərlərində aşkar hiss olunan şüurlu və məqsədli ardıcılılığı xatırlatmaq istəyirəm.

Bu ardıcılıq milli qürur və iftixar hissələrindən, mənsub olduğu xalqın bənzərsiz və təkrarsız mənəvi-əxlaqi zənginliklərinə dərin vətəndaşlıq inamından doğan ardıcılıqdır. Elçin nəşrili Elçin tənqidü, Elçin tədqiqatçılığı və Elçin publisistikası arasındaki tam bir dünyagörüşü səviyyəsindən, əqidə və məslək bütövlüyünü təmin və bərpa edən də, elə bu amildir" [10, s.7-8].

"Müəllif başlanğıcı" hər hansı əsərdə (janrından asılı olmayaraq) bir neçə məqsədə xidmət edir. Ən vacibi odur ki, yaziçının əsərdə qoyduğu əsas problemi, qayə və məntiqi

düzungün müəyyənləşdirir, beləliklə, bu problemi müəyyənləşdiridikdən sonra müəllisin dünyagörüşü, həyata, insanlara baxışı haqqında təsəvvür olunur. Nadir Cabbarov həmin məqaləsində Elçin nəşrini tendensiyalı nəşr adlandırır. Bu fikirlə tam mənada razılaşmaq olar. Ancaq bu tendensiyalılıq çılpaq və ritorik şüarlarla, müəllisin hər sətirbaşı müdaxiləsi ilə müşaiyət olunmur. Müəllif təhkiyyəsi Elçin nəşrində çox mühüm rol oynayır və bu təhkiyyə vasitəsilə biz obrazların həyat tərzini, xarakterindəki başlıca xüsusiyyətləri əzx edə bilirik.

"Bir görüşün tarixçəsi" povestindən iki abzasa diqqət yetirək: "Məmmədağagilin məhəlləsində yazılmamış bir qanun vardı: tanış-bilişinin arvadına tamah salmaq olmazdı; əgər biriyə oturub bir tikə çörək yemisənə, onun arvadı sənin bacındı. Məmmədağa heç vaxt bu qanunu pozmadı; məsələ təkcə burasında deyildi ki, bu qanunu pozmaq olmazdı; məsələ burasında idi ki, bu yazılmamış qanun Məmmədağagilin damarında axırdı, qanına qatışmışdı.

Zuğulbanın dəniz sahilindəki həmin qəribə yay gecəsi Məmmədağanın tamam yadından çıxmışdı ki, dünyada Mirzoppa adında bir adam var və bu kəməksiz Məsməxanım, dənizlə danışan bu qız, həmin Mirzoppanın arvadıdı. O, əlini qızın qara saçlarından çəkib dinməz dayanmışdı və heç cürə ağlına sixişdirə bilmirdi ki, Məsməxanım nəinki Mirzoppa-nın, ümumiyyətlə kiminsə arvadıdı. O fikirləşirdi ki, indicə ağlamaqdan özünü güclə saxlayan bu qızın çiynindəki qançır dünyanın ən əbləh işidi, indiyəcən dünyada rast gəldiyi ən böyük insafsızlıqdır və Mirzoppanın kişilikdə heç bir adı yoxdur" [21, s.318].

Obrazın milli-mənəvi ləyaqətini, təmizlik idealını, kişilik əqləqini, qürur və şərəfini ifadə edən birinci abzas əsər boyu onun bütün hərəkətlərində, davranışları və rəftarında təsbit olunur. Doğrudan da, Məmmədağa heç vaxt damarında axan, qanına qatılan həmin o yazılmamış məhəllə qanununu pozmamışdır. Və günlərin birində, bir qəribə yay gecəsində Məsməxanımla tanış olanda o yazılmamış qanuna kişi kimi əməl edir. Dünyanın insafsız işlərindən biri saydığı bu əbləh hərəkət də ona kişilikdən kənar – zorakılığın təzahürü kimi görünür. Bu cömərdlik, bu kişiyanaqliq Elçinin öz qəhrəmanlarında seçib axtardığı və təqdir etdiyi xüsusiyyətlərdir. Həmin povestdə də göründüyü kimi, Elçin qəhrəmanlarının bu mövqeyini müdafiə edir və həmin mövqedən də hər cür eybəcərliyə, fənalığa, rəzalətə, meşşan əqlaqına qarşı çıxır.

Yazıcı özünüfadəsinin bariz nümunəsi kimi "Dolça" povestindən də söz açmaq olar. Elçin bu əsərdə real həyatın təzadlı lövhələri sonunda iki bir-birinə zidd mühitin fərdi talelərini açıqlamışdır. Mərhüm tənqidçi Aydin Məmmədov yazırkı ki, "Ağababa və onun qonşularının hər biri haradasa, psixologyanın hansı çalarındasə fərqlidirlər, hətta bu fərdilik onların itlərinə də sirayət edib; lakin bununla belə həmin fərdlər öz həyat tərzlərinin, dünyagörüşlərinin, həyata, insanlara, ailə, qeyrət, namus, böyük-kiçik kimi insani keyfiyyətlərə yanaşma bucaqlarının elə daxili qatlarında kəsişirlər ki, bu kəsişmə də onların birgə yaşayışının əsasını təşkil edir" [93, s.118-119].

Bu fərdi talelərin hər birində Elçin cəmiyyətin mənəvi durumundan müəyyən qənaət hiss etdirməyə çalışır; Ağababada şəxsi izzət-nəfs, qürur, ailəcanlılıq, həyat yoldaşında

ərinə hədsiz sədaqət, uşaqlarında təmizlik, saflıq, valideynə hörmət hisslərini, bazarkom Bəşirdə əliyərilik, arvadında hərmişlilik, Kələntər müəllimdə həyasızlıq kimi xasiyyətləri qabardır. Dolça isə bu iki mühit arasında çabalayır və nəticədə "it sahibinin xasiyyəti necədirse, itin də xasiyyəti elə olur" - qənaəti metamarfozaya uğrayır.

Hər bir əsərdə yaziçinin özünüifadəsini təcəssüm etdiyi real, yaxud simvolik obrazlar diqqəti cəlb edir. Elə bir obraz ki, yazıçı həmin obraz vasitəsilə özünü ifadə edir, beləliklə, yazıçı əsərdə qoyduğu ideyanı da bu obraz vasitəsilə reallaşdırır.

"Dolça" povestində, habelə "Baladadaşın ilk məhəbbəti", "Baladadaşın toy hamamı" hekayələrində bu obraz – *dənizdir*. Elə bil hər bir obrazın taleyi dənizin saflığından, təmizliyindən keçir və əgər kimsə bu saflığa uyuşursa o, ömrünün axırına qədər bu saflığı qoruyacaq, "çirkab içinde üzənlərə dəniz də yaddır, yer də, göy də". Mərhum tənqidçi Aydın Məmmədov da *dəniz* obrazının əsərdə rəmzi bir məna daşıdığını duyub yazmışdı: "Dənizin öz rəngini dəyişməsi onun dəniz nəhəngliyi müqabilində heç nədir və onun (dənizin) bu nəhəngliyini ancaq Ağababa kimi adamlar duya bilərlər. Dəniz genişqəlblilərə açıqdır və məhz buna görə də əsər boyu nə Bəşir, nə Əminə, nə onların övladları, nə də ki, onlara gəlib-gedənlər bircə dəfə də olsun dönüb dənizə baxmırlar" [93, s.124].

Yeri gəlmışkən qeyd edək ki, "Baladadaşın ilk məhəbbəti" və "Baladadaşın toy hamamı" hekayələrində *dəniz* obrazı hətta canlı, son dərəcə real bir obraza çevrilir, burada onu heç rəmziləşdirməyə ehtiyac duyulmur. Baladadaş hiss

edir ki, sevir və cəmi yarımcı saat bundan əvvəl heç tanımadığı on səkkiz yaşlı gözəl qız onun üçün çox doğma və əziz bir adamdır ... və elə o dəmdə dənizə üz tutur; ... dənizi isə Baladadaş kimi duyan, hiss edən və sevən ikinci adam tapmaq çətin işdi.

"...hər tərəf dəniz idi və bu saat dənizdə balıqlardan başqa bir də Baladadaş üzürdü; balıqlar görünmürdü, amma Baladadaşın başı dənizin üzərində qaralırdı, batırıldı, çıxırıldı; Baladadaş elə ehmallıca üzürdü ki, dənizin sakitliyi də öz sakitliyində qalırdı, səssizliyi də öz səssizliyində.

Baladadaş suyun üzərində arxası üstə çevrildi və gözlərini göyə dikdi; göy də dəniz kimi intəhasız idi və bu göyün altındakı dənizdə bir Baladadaş var idi, bu Baladadaşın isə ürəyində on səkkiz yaşlı gözəl bir qız var idi; bu qızın adı Selvil idi, özü də yaman güləyən idi" [18, s.116-117].

"Baladadaşın toy hamamı"nda da xəyal və həyatın sərt gerçəkliyi üz-üzə gəlir. Ancaq ilk hekayədən fərqli olaraq burada Baladadaş yaxşını yamandan, xeyri şərdən ayıra bilir. Yaşadığı kənddə hamının puluna görə baş əydiyi, ehtiram bəslədiyi Gümüş Malikə sözleşdiyi və coxlarının gözləmədiyi halda onu möhkəm pərt etdiyi üçün Baladadaş toy günü Ələkbərin hamamına getməkdən imtina edir.

"Və onlar gəlib hamamın yanından keçəndə Baladadaş ayaq saxladı, hamı səsini kəsdi və Baladadaş bərkdən qışdırı:

- Alə, Ələkbər! O sənin hamamın, o da sən! Mən dənizdə çımdım! Özü də mənim oğlum... - Əvvəlcə Baladadaş söz tapa bilmədi ki, sözünün dalını gətirsən, amma Baladadaş hiss elədi ki, bu yerdə nəsə yaxşı, ləp əntiqə bir söz de-

mişdi. – Mənim oğlum... - Baladadaş yenə bir söz tapa bilmədi. – Mənim oğlum... - Tapdı Baladadaş. – Mənim oğlum dənizə oxşayacaq, day sənin o xosma hamamuva yox!" [18, s.249].

Hekayənin belə bir sonluqla tamamlanması təsadüfi xarakter daşıdır. Yenə də *dəniz* müəllifin bədii-estetik məramını, niyyət və qayəsini ifadə edən obraz kimi diqqəti cəlb edir.

Müəllif mövqeyinin və özünüifadəsinin təcəssümü olan başqa bir obrazla biz "Ağ dəvə" romanında qarşılaşıraq. Tənqidçi Vaqif Yusifli yazır: "Romandaki rəmzi-simvolik mənalar, şərtiliklər də məhz müharibə dövrünün ümumi mənzərəsi ilə bağlıdır. Dəvə karvanının ucsuz-bucaqsız səhrada yol getməsi, bu yolun nəhayətsizliyi müharibənin intizarlı, bitib-tükənməyən anları ilə assosiasiya doğurur. Nəhayət, romanın finalında Ağ dəvə karvanının gələcəyə üz tutması əsərin nikbin qayəsi ilə səslənir" [118, s.165].

Romanda Ağ dəvə obrazı ilə üç məqamda rastlaşıraq: "Yolcu Ağ dəvənin üstündə səhra ilə gedirdi. Hər dəfə belə səfərdən məqsəd özü ilə təkbətək qalmaq idi. Ömrünün özü-nəməxsus anları kimi yaşadığı bu səfərlərdən birində yolcu birdən-birə hiss edir ki, "bir şey ki, əzabla, əziyyətlə əldə ediləcək, o haqq ola bilərmi?" Hara gedir bu Yolcu? Xoşbəxtlik axtarmağımı? Ancaq. Ömürləri boyu yol gedən, dünyanın sakitliyi və genişliyi ilə üzbəüz olan sarbanlar da xoşbəxt deyildi".

Beləcə Ağ dəvə üstündə yol gedən Yolcu dünyanın fəniliyi, ömrün vəfasızlığı barədə düşüncələrə dair. Və bir də yuxudan ayılıb görür ki, Ağ dəvə yoxdur.

"Heç kim danışmağa cürə etmirdi, amma şagirdləri də, nökərləri də, quylları da Yolçuya baxırdı və ürəklərində fikirləşirdi ki, bu adama ki, sərtliyinə, hətta bəzən qəddarlığına baxmayaraq camaat Vəlliyyünnemə adını verib, bunun ki, o qədər saya gəlməyən ləl-cavahiri var, qızılı var, yüz dəvə yükü mal-dövləti var, igid oğulları, igid kürəkənləri var, birçə dəvədən ötrü – qoy lap Ağ dəvə olsun! – niyə beləcə qəm dəryasına qərq olub?

... Hami elə bildi ki, Yolcu Ağ dəvənin itməyinin dərdini çəkir.

Heç kimin ağlına gəlməzdı ki, həmin anlarda Yolcu fikirləşirdi. "Kaş mən də o dəvə ilə bir yerdə itəydim..." [14, s.41-42].

Romana, orada təsvir olunan hadisələrə, bu hadisələrin baş verdiyi, cərəyan etdiyi zaman və məkana bilavasitə dəxli olmayan Yolcu və Ağ dəvə əhvalatında məqsəd nədir? Belə düşünmək olar ki, romanın bu məcazi qatı – müəllif fikrinin özünüifadəsinin təcəssümü olan bu rəmzi-metaforik qat əsərdəki real hadisələrə, obrazların qarşılıqlı münasibətlərinə fəlsəfi bir baxışdır. Sanki müəllif demək istəyir ki, səadət və xoşbəxtlik nisbi anlayışlardır, "mənim yaşadığım bu yetmiş, bu səksən illə gələcəyin min illəri arasında nə fərq var? Onda bəlkə adamlar başqa cürə geyinəcəklər, onda bəlkə adamlar göydə quş kimi uçacaqlar, yaxud dəryaların dibində yaşayaçaqlar, amma əslində, lap əslində mənimlə onların arasında heç bir fərq olmayıcaq".

Bundan sonra müəllif romandakı hadisələrə keçir və bir-birinin ardınca təsvir etdiyi insan obrazlarına da həmin fikrin yüksəkliyindən diqqət yetirir. Zamanın ən gərgin, ən

qorxulu və kolliziyalarla dolu olan bu çağında insanlar arasındakı vurhavurun, inamsızlığın, qəddarlığın da sonu olmadığı qənaətinə gəlir.

Başqa bir məqamda müəllif bu fikri daha da qüvvətləndirir. Məhəmməd və Əli adlı iki qardaşın bir-birinə qənim kəsilməsi ilə (metaforik qat) müharibənin doğurduğu maddi və mənəvi itkilər, insanların daxilindəki müharibə (realistik qat) arasında assosiasiya yaranır.

Və nəhayət, sonda – müharibənin bitməsi ilə yaranan nikbinlik, insan inamının dirçəlişi yeni bir asossiasiya doğurur.

Bizcə, "Ağ dəvə" romanında müəllif qayəsi, özünüfədəsi bu metaforik qatda çox düzgün təcəssüm olunub. Yeri gəlmışkən, qeyd edək ki, Elçinin nəşrində fəlsəfi xətt – hadisələrə bir az adilikdən kənar münasibət xüsusişə qabarıqdır. Bu cəhəti Vaqif və Cavanşir Yusiflilər də hiss etmişlər: "Elçin nəşri varlıq-yoxluq, həyat-ölüm, an-əbədiyyət kimi bəşəri problemlər, əbədi mövzular baxımından da oxocular üçün maraqlıdır. İnsan bu dünyaya niyə gəlir, yaşamaqda məna və məqsəd nədir? Həyat insana bir dəfə verilirsə, onu necə yaşamalı, necə sona çatdırmalı? ...Diqqət yetirsək, Elçinin bir çox hekayə və povestlərinə əsas mətləb və qayə də çox vaxt elə bu suallar üzərində qurulur" [116, s.13].

Ancaq Elçin nəşri hər cür fəlsəfəçilikdən uzaqdır. Sadəcə olaraq bu nəsrədə konsepsual, hissi-idraki münasibətin fərdi özünəməxsusluğu güclüdür. Yaziçi həyatın adiliklərin əhvalatların sıra düzümü, ötəriliyi içərisində özünü qoruya, öz sənətkar "mən"inə sadıq ola bilir. Bunu Elçinin təkcə sənət-

kar mövqeyi kimi deyil, həm də vətəndaşlıq mövqeyi kimi qiymətləndirmək olar.

II FƏSİL

NƏSRİN POETİKASI: MÜƏLLİF VƏ ÜSLUB

Hər bir ədəbiyyatın özünün milli ənənələri, bu ənənələr üzərində yaranan və əsrlərcə yaşayan parlaq sənət nümunələri olur. Minillik tarixi olan Azərbaycan ədəbiyyatı da ənənələrlə zəngin və çoxcəhətlidir.

Məlumdur ki, ənənə anlayışı təkcə ədəbiyyatın və incəsənətin digər sahələrinə aid olmayıb, ümumbaşəri mahiyyət daşıyır. Yəni bu anlayışın əhatə dairəsi bütün fikir və idrak, təfəkkür sahələri ilə bağlıdır. Hər bir elm və fəaliyyət sahəsinin, mədəniyyət və incəsənətin mözmununu ənənəsiz təsəvvürə gətirmək mümkün deyildir. "Ənənəsiz mədəniyyət, mədəniyyətdən kənar işə ənənə yoxdur. Bu anlayışlar bir-birinə qarşı dayanır, bir-birindən doğur, bir-birini tamamlayırlar, elə buna görə də bir nöqtədə dayanıb qalmış, dəyişməyən, donmuş, inkişaf etməyən, ardıcıl surətdə təzələnib zənginləşməyən mədəniyyət olmadığı kimi, inkişafdan məhrum olan və dəyişib təzələnməyən ənənəni də təsəvvür etmək mümkün deyil" [3, s.185].

Realist Azərbaycan nəşri də bu mənada zəngin ənənələrə malikdir. Maarifçi realizm, təqnidi realizm və sosialist realizmi kimi üç böyük tarixi inkişaf mərhələlərinən keçən realist nəşrimiz bu mərhələlərin hər birində yeni ənənə yaratmış, bu ənənələrin müəyyən qismi zaman keçdikcə öz varlığını qoruyub saxlamağa çalışmış. Əlbəttə, bu prosesdə varişlik əlaqəsi də mühüm rol oynamışdır. Belə ki, yaranan hər yeni

ənənə əvvəlki ənənənin bəzi xüsusiyyətlərini ya hifz edib saxlamış, ya da onu inkişaf etdirmişdir.

60-70-ci illər Azərbaycan nəşri – müxtəlif ədəbi nəsillərin yaradıcılıq söyləri ilə formalaşan "yeni Azərbaycan nəşri" heç şübhəsiz ki, ədəbiyyatda müəyyən novatorluq meylləri ilə diqqəti cəlb etmişdir. Bu novatorluq, yenilik meylləri zamanın, ədəbi inkişafın öz dialektikasından doğurdu. Lakin həmin yeniliyin, novatorluğun mahiyyətini şərh etməmişdən öncə, "yeni Azərbaycan nəşri"nin və bu nəşrin istedadlı nümayəndələrindən biri olan Elçinin yaradıcılığının ənənə ilə bağlılığına diqqəti yönəltmək istəyirik. Məlumdur ki, Azərbaycan sovet ədəbiyyatı ideya-məfkurəvi prinsiplərə, sosializm quruluşunun ictimai-siyasi programına sədaqət nümayiş etdirərək öz tarixi ərzində müəyyən "ənənə" də yaratmışdı. Bu "ənənə" sosializm realizmi ədəbi metodunun tələbləri ilə tam uyğun idi və əgər qısa və konkret şəkildə ifadə etməli olساq, Leninin inikas nəzəriyyəsi və partiyalı sənət haqqında təlimi burada əsas rol oynayırdı. Doğrudur, sosialist realizmi metodunu təbliğ edənlər həyata, varlığa sadıq olmağı yaradıcılığın vacib şərti hesab edirdilər, ancaq döñə-döñə qeyd edirdilər ki, sosialist realizmi metodu ilə yazan sənətkar ədəbiyyata sosializmin böyük həqiqətini gətirməlidir, sosialist əməyinin yaratdığı yeni həyatı və gözəllikləri tərənnüm etməlidir. Yaradılan əsərlər də məhz bu meyarlara, qəlib və ölçülərə uyğun meydana gəlirdi. Beləliklə, ədəbiyyatımızda sosialist həyat tərzini, onun həqiqətlərini eks etdirən cild-cild romanlar, povestlər yarandı. Təbii ki, bu sahədə müəyyən "ənənə" formalaşmağa başladı. Ancaq bu "ənənə"də ədəbiyyatın əvvəlki inkişaf mərhələləri ilə bağlılıq çox zəif hiss

olunurdu. Qalib sovet adamının obrazı canlandırılan əsərlərdə ədəbiyyatın hansı ənənələrinin varlığı hiss olunmalıydı? Axı, sosialist realizmi tələb edirdi ki: "hər bir əsərin qəhrəmanı o zaman böyük və əzəmətli bir dağ kimi yüksəlir ki, onun başı dərin fikirlərlə dolu olsun, uğrunda mübarizə apardığı ideallar xırda olmasın, ehtirasları bizim də qəlbimizi həyəcana gətirib qanımıza od salsın. Ancaq başında böyük ideyalar oyanan, qəlbi güclü ehtirasla çırpinan adam daha artıq hərəkət edir, canlı fəaliyyət göstərir" [62, s.10].

Bələliklə, Azərbaycan sovet ədəbiyyatı öz "ənənə"sini yaratmaqla istər-istəməz əvvəlki ədəbi ənənələrlə bağlılığı da xeyli dərəcədə zəiflətdi. Əsrin əvvəlində Mirzə Cəlil, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli yaradıcılığı ilə yeni bir ənənə yaratmış nəşrimiz sovet ədəbiyyatı mərhələsində bu ənənələrdən üz چevirməyə başladı. Professor Yaşar Qarayev "Realizm sənət və həqiqət" monoqrafiyasında yazar: "Cəlil Məmmədquluzadə həyatı öyrənməkdə yeni realizmin imkanlarını, arsenalını artırıran və genişləndirən bir yazıçıdır. O, cəmiyyəti böyük mənəvi bir ideal və arzular naminə tənqid edirdi. O, adi adamları, kiçik adamları, böyük adam, yaradıcı adam olmadığı üçün tənqid edirdi. Bəzən hələ də mülahizələrə rast gəlirik ki, güya Mirzə Cəlil həyatın daha çox xırda tərəflərini, qaranlığını təsvir etmişdir. Lakin biz bu təsviri yenə də işıqla müqayisə etmək istərdik – rentgen işığı ilə. Elə bir işıqla ki, bu işıq özü görünmür, amma bu işıqda hər şey görünür: cəmiyyətin yaraları, mikrobları, virusları görünür və rentgen işığı insan səhhətinə xidmət etdiyi kimi, bu işıq da cəmiyyətin mənəvi səhhətinə, onun mənəvi sağlamlığı işinə xidmət edir" [77, s.211-212].

Bu mülahizələrdən çıxan nəticə göz qabağındadır: həyatı, gerçəkliliyi bütün gözə görünən və görünməyən tərəfləri ilə əks etdirmək, cəmiyyəti düşündürən ən ağrılı problemlərdən söz açmaq, adı adamların, kiçik adamların mənəvi böyüklüğünü, ucalığını təsdiq edən əsərlər yaratmaq. Təbii ki, bütün bunlar tənqid reazilmin tələblərindən doğurdu, lakin ədəbiyyatın sonrakı inkişaf mərhələsi üçün bir ənənəyə çevrilə bilərdi. Bu ənənə yaşasayıdı, həyatın, gerçəkliliyin daha dərin qatlarına nüfuz edilər, insana, şəxsiyyətə müəyyən bir ideoloji doktrinanın tələbləri ilə zorla "müsbat qəhrəman" yarlığı bəxş edilməzdi. O müsbət qəhrəmanların adı, gündəlik həyat tərzi, daxili dünyası, sevinci ilə yanaşı ağrı və kədəri də layiqincə əks olunardı. Məhz 50-ci illərin ikinci yarısından sonra, cəmiyyətdə müəyyən demokratik ab-hava, mənəvi iqlim yarananda ədəbiyyat ilk növbədə, həmin ənənələrə üz tutmağa başladı.

"Altmışincilar" – İsa Hüseynov, Anar, Ə.Əylisli, Elçin, S.Əhmədli, İ.Məlikzadə Cəlil Məmmədquluzadənin yaradıcılıq ırsindən, onun gerçəkliliyi əks etdirmək üsullarından, xarakter yaratmaq, cəmiyyət hadisələrinə sərt tənqid münasibətindən, xüsusilə dilimizin imkanlarından, ən incə çalarlarından böyük ustalıqla istifadə etməsindən bəhrələndilər. Anar yazardı: ""Yeni Azərbaycan nəşri""nin povest və hekayə janrında diqqətəlayiq nailiyyətləri olsa da romanları azdır. C.Məmmədquluzadədən də bizə yalnız hekayələr və cəmiyyətə bircə povest irs olaraq qalmışdır. Onun yüzlərcə felyetonu, bir neçə pyesi, məqalələri var, amma romanı yoxdur. Halbuki, onun həyat materialı bir neçə romana kifayət edərdi.

Ola bilsin ki, "yeni Azərbaycan nəşri"ni onun müəllimminə yaxınlaşdırıran cəhətləri hər ikisinin geniş miqyaslı, çoxplanlı təsvirləri qəbul etməməsində həyatı, insan varlığını, məhdud bir ölçü daxilində təsvir etmək meylində axtarmaq lazımdır. Cəlil Məmmədquluzadənin personajlarını - usta Zeynalı və bir çox başqa qəhrəmanlarını iri həcmli romanların qəhrəmanı kimi təsvir etmək çətindir. "Yeni Azərbaycan nəşri"nin sadə qəhrəmanları - ucqar fotoatelyenin fotoqrafi (Y.Səməndoğunun "Fotofantaziya hekayəsi"), M.İbrahimbəyovun "Bağçada rahat bir yer" hekayəsindəki dəllək Ağasəfanın, Elçinin "Talvar" hekayəsindəki dülgəri, sahə milis işçisini (İsi Məlikzadə "Evin kişi"), yük maşınının sürücüsünü (R.İbrahimbəyov "Nəğmə dərsi"), ən adı peşələrin adamlarını da eynən bu cür böyük romanların personajları kimi təsəvvür etmək qeyri-mümkündür" [4, s.167].

Anardan gətirdiyimiz bu sitat bir qədər uzun olsa da, hər halda forma və janr seçmək məsələsində "almişincilar"la C.Məmmədquluzadə arasındakı sələf-xələf münasibətlərini dəqiqlik ifadə edir. Yeri gəlmışkən qeyd edək ki, "almişincilar"ın və onların 50-ci illərdə ədəbiyyata gələn sələflərinin demək olar ki, əksər qismi ədəbi yaradılığına kiçik janrla-hekaya ilə başlamış, sonra povest janrında uğurlar qazanmışdır.

"Yeni Azərbaycan nəşri"nin başqa bir nümayəndəsi Əkrəm Əylişli də "almişincilar"ın C.Məmmədquluzadənin təsirləndiklərini, onun yaradılığını ədəbi məktəb hesab etməsini döñə-döñə etiraf etmişdir. "Cəlil Məmmədquluzadə bizim Azərbaycan dilimizi nəsrə, dramaturgiyada, hətta jurnalistikada da ciddi sınaqlardan çıxarıb ki, bu sınaqların

hər biri bir xalqın mədəni həyatının bütöv bir mərhələsi sayılabilir. O, bizim ana dilimizi ən dəhşətli bir şeydən-bəlağətdən təmizləyir. Onun əsərlərində hər bir söz öz mənasını ifadə edəyir, hər söz, necə deyərlər, namusla öz işini görür. Mirzə Cəlilin mənsub olduğu xalqa mənsub olmaq, onun yazdığı dildə əsər yazmaq – öz ana dilinin qədrini bilən hər kəs üçün fəxrdır, xoşbəxtlikdir. Milli vicdanımızın ən fədakar carçası olan Cəlil Məmmədquluzadənin "Dil məktəbinə" daxil olmaq üçün yəqin ki, ən əvvəl vicdandan imtahan vermək lazım gedərdi" [57, s.13].

Əkrəm Əylişli də "yeni Azərbaycan nəşri"nin C.Məmmədquluzadənin sənətkarlıq dərsi almasını, xüsusiət, dil faktorundan bəhrələnməsini qeyd etməkdə haqlıdır. Əlbəttə, Mirzə Cəlilin "Dil məktəbi"ndən faydalanaq, heç də onu kor-koranə təqlid kimi başa düşülməmişdir. Burada hər bir konkret yazıçı öz fərdi keyfiyyətləri ilə çıxış etmişdir. Mərhum tənqidçi Aydın Məmmədovun düzgün müşahidə etdiyi kimi, "Ə.Əylişlinin poetik dünyası çox genişdir, işıqlırsa burada sözlər və onların təkrarı xüsusi intuitiv məziyyət daşıyırsa, psixoloji effekt yaradırsa, Elçin Ə.Əylişlidən fərqli olaraq hər obrazın bir şakərini açır və buna görə də onun qəhrəmanları Ə.Əylişlininkindən fərqli olaraq, öz daxili intonasiyalarından daha çox ətrafdakilarla ünsiyətdən doğan əks-sədalarla səciyyələnirlər. Anar isə Mirzə Cəlil, Haqverdiyev ənənələrini xüsusi ehtiram və ehtirasla davam etdirərək ümumdanışq dilinə meyl edir, obrazlarının fərdi dili də bir-birindən fərqlənir. Hər mikromühitin öz mikro dili ilə səciyyələnir" [93, s.58].

Elçin də öz məqalə və çıxışlarında C.Məmmədquluzadənin yaradıcılığını, onun ədəbi irsini yüksək qiymətləndirmişdir. Məqalələrin birində yazır: "Bu gün C.Məmmədquluzadənin özünün yaradıcılığı və şəxsiyyəti tariximizin ən işıqlı səhifələrinə çevrilib və biz bu səhifələri vərəqlədikcə onları döñə-döñə oxuduqca, öyrəndikcə böyük istedadla bərabər (bəlkə də, elə bu istedadada görə!), böyük də vətəndaşlıq əzminin, qeyrətinin və fəaliyyətinin şahidi oluruq. "Ölülər"dən, "Danabaş kəndinin əhvalatları"ndan, hekayələrindən, felyetonlarından tutmuş, "Molla Nəsrəddin"dəki ən kiçicik elanlara kimi C.Məmmədquluzadənin qələmindən çıxmış elə bir yazıya rast gəlmək mümkün deyil ki, burada dediyimiz böyük istedadla böyük vətəndaşlıq ayrılmaz birlikdə, vəhdətdə bizim bütün fikirlərimizə, hisslerimizə hakim kəsilməsin" [25, s.286].

Göründüyü kimi, "altmışincilar"ın digər nümayəndələri kimi, Elçin də Mirzə Cəlili böyük ustاد sanır. Cəlil Məmmədquluzadə, həmçinin onun müasirləri olan digər qüdrətli realistlərin yaratdığı ədəbi ənənələrə üz tutması heç şübhəsiz "yeni Azərbaycan nəşri"nin qələbəsi sayılmalıdır.

Lakin ənənəyə sadıqlik heç də o ənənəyə – ədəbi-mədəni sərvətə kor-koranə itaət və təqlid demək deyildir. "Yeni Azərbaycan nəşri"nin nümayəndələri ilk növbədə həmin ənənələrdən yeniliyə, novatorluğa meyl etdilər. Bu yenilik və novatorluq nədən ibarət idi?

1. "Yeni Azərbaycan nəşri"nin zamanın öz bətnindən, dünyada baş verən, SSRİ məkanında və Azərbaycanda cərəyan edən hadisələrdən doğduğunu heç bir şübhə yoxdur. Artıq 50-ci illərin ortalarında ölkədə

baş verən hadisələr ictimai şürda da əsası dəyişikliklər yaratmışdı. Belə dəyişikliklər heç şübhəsiz ki, ədəbiyyatda öz əksini tapmalyıdı. O həqiqətlər ki, müharibədən sonrakı dövr ədəbiyyatında ucadan səslənmirdi, cəmiyyətin daxilindəki sosial, mənəvi proseslər öz əksini tapmırıdı, artıq 50-ci illərin sonunda – 60-ci illərin əvvəllərində sənətin mənəvi mənzərəsini bu və ya digər dərəcədə əks etdirmək meyli göstərilən dövrdə nisbətən ləng gedirdi, lakin 70-80-ci illərdə bu ədəbi-tarixi proses öz təbii axarına düşə bildi.

Yenilik və novatorluq onda idi ki, "Yeni Azərbaycan nəşri" sosializm realizmi bədii metodunun prinsiplərinə açıq-aşkar etinəz yanaşır, şablon və stereotip düşüncə tərzini rədd edirdi. Çox sonralar Elçin bir müsahibəsində qeyd edəcəkdir ki, "60-70-ci illərdə Azərbaycan ədəbiyyatında meydana çıxan istedadlı əsərlər əslində, gəmidə oturub gəmiçi ilə dava etməyin nəticəsi idi. Gəmi yaşadığımız Sovet İttifaqı idi, gəmiçi isə sistem idi. Yalnız Azərbaycanda deyil, Rusiyada da, Baltika ölkələrində də, Ukraynada, Gürcüstanda da həmin sistemə öldürücü zərbələrdən birini heç şübhəsiz ki, bədii ədəbiyyat vurdu. Həqiqəti göstərməsi il" [119, s.159].

Elçinin yaradıcılığı əslində elə bu fikrin təsdiqi demək idi. Onun ilk hekayə və povestlərindən başlayaraq "Ölüm hökmü" romanına qədər yaşadığı cəmiyyətlə, bu cəmiyyətin haqsız işlərilə, ədalətsiz hərəkətlərlə bir barışmazlıq, müxtəlif bir əhval-

ruhiyyə hiss olunur. Təbii ki, bu barışmazlıq bütünlükdə yaşadığı mühiti saf və təmiz görmək, gözəllik qanunları ilə hərəkət etmək istəyindən doğur. Bəzən Elçin bu həqiqəti kiçik bir hekayədə, bəzən povestdə, bəzən də romanlarında ifadə edir. "Ayaqqabı" hekayəsindəki mühit zahirən dar və məhduddur, bir restoran səviyyəsinə sığır. Amma bu restoran – bu kiçik mühit cəmiyyətin özü, onun bədii modelidir. Yaxud 90-ci illərin əvvəllərində yazdığı "Ordenli yazıçı ilə görüş" fars novelləsi birbaşa cəmiyyətin ictimai-siyasi özbaşınalıqlarına qəhqəhə idi. "Dolça" povestindəki açıq-aşkar mənəvi qarşılardurmalar, həyatın təbii, sağlam qüvvələri ilə müqayisədə şər qüvvələrin vahimə və qorxusu, "Ağ dəvə", "Ölüm hökmü" romanlarında insanın öz təbii xislətiindən uzaqlaşması ilə əzəli-ədəbi təbiət qanunlarına üz çevirməsi (bunun bariz inikası uzaq tarixi keçmişdən bəhs edən "Mahmud və Məryəm" romanında da görünür) bütün bunlar cəmiyyəti, ictimai həyatı olduğu kimi, sərt həqiqətləri ilə əks etdirən bir yazıçı cəsarətindən soraq verir. "Almışincilar"ın, o cümlədən, Elçinin novatorluğu da öncə bu mühüm amillə bağlıdır.

2. "Yeni Azərbaycan nəşri"ndən söhbət gedərkən belə bir həqiqəti də xatırlamalıyıq ki, bu nəşr nümunələrində mənəvi-əxlaqi axtarışlar mövzusu aparıcı olmuşdur. Əlbəttə, bu cəhəti bir yenilik və novatorluq kimi qələmə vermək, həmin mövzunun aparıcı olmağını yalnız "almişincilar"ın ədəbi uğuru hesab

etmək niyyətindən uzağıq. Lakin qeyd etməyi vacib bilirik ki, məhz "almişincilar"ın nəşrində mənəvi-əxlaqi axtarışlar mövzusu ədəbiyyatın problematika baxımından müəyyənedici bir cəhətinə çevrilmişdir. Məlumdur ki, 60-ci illərə qədər ədəbiyyatımızda bu mövzu arxa planda idi və daha çox didaktik məhiyyət daşıyırıldı. Lakin "almişincilar" sübut etdiilər ki, cəmiyyətin inkişafı daha çox mənəviyyatla, əxlaqla bağlıdır. Məşhur filosof J.J.Russonun gözəl bir fikri var. O deyib: "O şey ki, əxlaqi cəhətdən doğru deyil, o siyasi baxışdan da doğru ola bilməz". Əlbəttə, inkişafın hər bir mərhələsində yeni əxlaqi təsəvvürlər, mənəvi prinsiplər yaranır, həm məişətdə, həm ictimai həyatda bu prinsiplər rədd də edilə bilər, qəbul da oluna bilər. Məsələn, qadının bir ictimai varlıq kimi cəmiyyətdəki rolunu götürsək, hər dövrün bu məsələyə münasibətdə fərqli cəhətlər meydana çıxacaqdır. İyirminci illərdə qadının bir şəxsiyyət kimi özünü təsdiq etməsi ictimai gündəlikdə ən ənənəvi yer tuturdu. "Cəsarətlə demək olar ki, bizdə çadra əleyhinə mübarizədə heç bir təbliğat tək bir "Sevil" qədər iş görməmişdir [79, s.153]. Ancaq 60-70-ci illərdə Azərbaycanda qadının ictimai azadlığı məsəlesi gündəliyə gətirilə bilməzdi. Azərbaycan qadını bu cəhətdən SSRİ məkanında ən ənənəvi yer tuturdu. Ancaq şəxsiyyətin azadlığını təkcə bu faktorla məhdudlaşdırmaq olmaz. Qadın bir insan və şəxsiyyət kimi sərbəst və azad olmalıdır. 60-ci illərdə bu problemin həlli nə nisbətən yaşlı yazıçılardan olan

Mirzə İbrahimovun, İlyas Əfəndiyevin yaradılığında rast gəlirik. Xüsusilə, İlyas Əfəndiyevin "Körpü-salanlar" əsərindəki Səriyyə surəti həmin dövrdə böyük ədəbi mübahisə doğurdu. Onun öz halal ərini atıb bir başqasına qoşulub getməsi milli əxlaqa zidd bir hərəkət kimi qiymətləndirilirdi. Halbuki Səriyyə obrazının təsvirində yazıçı heç bir süniliyə, obrazın daxili aləmindən kənar qeyri-realığa yol verməmişdi. Elçinin bu mövzu ilə bağlı 1978-ci ildə qələmə aldığı "Daha dərin qatlara" adlı məqaləsi diqqəti cəlb edir. Həmin məqalədə oxuyuruq: "Anarın "Ağ li-man" povestindən bir misal götirmək istəyirəm. Povestin qəhrəmanı Təhminə bu gün çox yayılmış emansipasiyaya uğramış qadın tipinin nümayəndəsidir. O, elmlər namizədidir, çox gözəl və çox da sərbəst yaşayır, daha dəqiq desək, Təhminə təsadüfi münasibətlərdə öz ifadəsini tapmış bu "sərbəstliyin" əsiridir, o, öz müstəqilliyini əhatə olunduğu adamların əsas etibarı ilə obivatellərin gözünə soxaraq, əzabla həqiqilik və təmizlik axtarır. Burada sanki heç bir milli özünəməxsusluq yoxdur.

Biz Təhminə surətinin bu kiçicik təhlilində bilərkən mülahizələri ümumi şəkildə yürütüldükçə də bir söz çox yerinə düşdü ki, bu da "əzab" sözüdür. Təhminənin öz "emansipasiyasını", "modernliyini" məhz əzabla, qəlbən, necə hissələrə qapılıraq dərd etməsi tamamilə milli səciyyə daşıyır. Fransız qadını belə bir "emansipasiyani", belə bir "modernliyi" təbii ki, heç vaxt özünün əzablı qayğılar mənbəyinə ç-

virməzdi. Bu yerde biz məhz Şərqi sakiniin, məhz azərbaycanlı qadının daxili aləminin, əzab-əziyyətlərinin şahidi oluruz" [23, s.104].

Əlbəttə, mənəvi-əxlaqi axtarışlar mövzusunun tekə qadın "emansipasiyası" və "modernliyi" kimi anlamaq doğru olmazdı. Bu problem daha geniş və əhatəlidir. "Altmışincələr", o cümlədən Elçin həyatda, gerçeklikdə baş verən ictimai hadisələrin ayrı-ayrı fəndlərin mənəvi həyatında necə iz buraxdığını və ictimai həyatın bu fərdi mənəvi aləmin güzgüsündə necə eks olunduğunu izləmiş və nəticədə mənəvi-əxlaq problemləri sözün həqiqi mənasında bədii ədəbiyyatın probleminə çevirə bilmüşdir. Elçinin əsərlərində təsvir olunan gerçeklik, insanlar və onlar arasındaki münasibətlər məhz mənəviyyat prizmasında qiymətləndirilir. O, hər hansı mühitdə ictimai-tarixi şəraitdə həyatın şəriyyətini, gözəlliyyini aşkarlamağa çalışır və bu şəriyyətə, bu gözəlliyyə eks olan qütbü də işıqlandırır. Əziz Mirəhmədovun bu sözlərinə haqq qazandırırıq ki: "Elçinin yazıçı diqqəti nəinki həyatdakı "eyibsiz" gözəlliyyə, xoş rəftarlı, ağıllı, nəcib, ürəkaçan adamlara maildir, o nəinki aşkar rəğbat, məhəbbət, heyranlıq doğuranların yazıçısıdır, eksinə, daha çox zahirən heç bir diqqətəlayiq məziyyətləri ilə sezilməyənlərdə adı gözəl görünməyən, soyuq ürəklə duyulmayan müsbət hallar, sıfətlər, cizgilər olduğuna inanan, bunları həssaslıqla axtarır tapmağa, görüb-göstərməyə çalışın və eksər hallarda niyyətinə çatan yazıçıdır" [98, s.6].

Diqqət yetirsək, Elçinin heç bir əsərində əvvəlcə dən qruplaşdırılmış şəkildə bir-birinə zidd qütblər, obrazlar, insan münasibətləri gözə görünmür, lakin təhkiyyə təkamül etdikcə mənzərə aydınlaşır; bir-birlərini sevən və toy arzusu ilə yaşıyan iki gəncin münasibətlərində qəflətən bir soyuqluq yaranır və tərəflərdən biri (Fatma) hiss edir ki, onların sevgisi baxlığı, tamaşa etdiyi hacileyləklərin sevgisinə heç yaxın gəlmir ("Səlim, Fatma və hacileyləklər"); Baladadaş ilk baxışda vurulduğu Sevilə çox təmiz, işıqlı, dənizin özü qədər saf bir məhəbbət bəsləyir, ancaq getdikcə hiss edir ki, Sevil və onun mühiti bu gözəllikdən və romantikadan uzaqdır. "Mahmud və Məryəm"də isə Mahmud; bu təmiz və işıqlı gənc xəyalındakı romantik dünyanın əsil dünya ilə heç bir əlaqəsi olmadığını açıqca görür. Belə misalların sayını xeyli artırmaq olar. Nəticə olaraq deyə bilərik ki, "altmışincilər"in – o cümlədən Elçinin mənəviyyat probelmlərinə baxışı tamam yeni idi və bu yeni baxışı biz ədəbiyyatda novatorluq hadisəsi kimi qiymətləndiririk.

3. Hələ 1973-cü ildə akademik Məmməd Arif Elçinin "Gümüşü, narinci, məxməri" hekayələr kitabı haqqında yazdığı resenziyada belə mənalı qənaətə gəlmİŞdi: "Elçinin hekayələri tam mənası ilə psixoloji xarakterdə olmasa da huri aləmə meyl edir, qəhrəmanlarının çoxu hissiyatla yaşıyır.

...Elçin öz qəhrəmanlarının əhval-ruhiyyəsinə, psixoloji aləminə nüfuz etməyi, oxucuları onların

macərasına, sərgüzəştinə kədər və sevincinə şərik etməyi bacarı" [90, s. 293-295].

Yeri gəlmışkən qeyd edək ki, bu məqalədən iki il əncə görkəmli tənqidçi "Ağ limanlar və qırmızı gemilər" adlı başqa bir məqalə də yazımişdı, həmin məqalədə "altmışincilər"in istedadlı nümayəndələrindən olan Anarın hekayə və povestləri təhlil olunurdu. Həmin məqalədə də akademik M.Arif Anarın yaradıcılığındaki psixologizmi diqqətlə ön plana çəkmişdi.

Bu, təsadüfi deyildi. "Yeni Azərbaycan nəşri" xüsusilə "altmışincilər"in yaradıcılığı insanın daxili aləmini, psixoloji dünyasını əks etdirməyə xüsusilə meyli olmuş, nəticədə, psixologizm bu nəşrdə gerçəkliliyi bədii əks etdirməyin başlıca prinsiplərindən birinə çevrilmişdir.

Elçinin "altmışincilər"dan müəyyən fərqi, onlardan seçilən cəhəti ortalığa gələrsə burada onun əsərlərindəki psixologizmin üzərində dayanmalı olarıq. Doğrudur, M.Arif həmin məqaləsində yazırı ki, "Elçinin hekayələri tam mənası ilə psixoloji xarakterdə olmasa da, ruhi aləmə meyl edir. Lakin elə həmin məqalədə belə bir cümlə var idi: "Nüfuzedici bir nəzərlə uzaqlara və dərinliklərə dalmaq, gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas bir keyfiyyətdir" [90, s. 292].

"Gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli" tam mənası ilə biza haqq verir deyək ki, Elçin psixoloji nəşr ustasıdır. Özü də bu keyfiyyət onun əsərlərində sonralar – yaradıcılığının yetkin-

lik dövründə deyil, elə 60-ci illərin ortalarında bariz nəzərə çarptı. M.Arifin haqqında söz açdığı "Gümüşü, narinci, məxməri", "Qatar. Pikasso. Latur. 1968", "On ildən sonra", "Beş qəpiklik motosikl") artıq psixoloji hekayə kimi diqqəti cəlb edirdi.

Əlbəttə, Elçinin "Açıq pəncərə" və "SOS" povestlərində də personajların daxili aləminin, hiss-həyəcan, duyu və düşüncələrinin ifadəsi qabarıq əks olunurdu, lakin bu əsərlərdə psixologizm hələ başlıca əlamətə, bədii keyfiyyətə çevriləmişdi. Adları çəkilən hekayələrdə isə psixologizm bir bədii sistem və qanuna uyğunluq kimi diqqəti cəlb edir. "Müasir Azərbaycan nəsrində psixologizm" monoqrafiyasında Muxtar İmanov bu qanuna uyğunluğu belə şərh edir: "Psixologizimin üstünlük qazandığı nəsr əsərlərində özüntəhlilin ətraf aləmi təhlilə bağlılığı özünü təkcə onda göstərmir ki, müəllif ara-sıra qəhrəmanın düşüncələrinin ifadəsində baş verən əhvəlatların bilavasitə təsvirinə keçir. Ən başlıcası onu da göstərir ki, ətraf aləm qəhrəmanın fikir dünyasında, daxili dünyasında, daxili hekayə və dramında daimi iştirakçısı kimi çıxış edir" [72, s.31].

Məsələ burasındadır ki, Azərbaycan nəsrində psixologizm bədii əks etdirmənin bir üsulu kimi klassiklərimizin yaradıcılığında da diqqəti cəlb edirdi. Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin, A.Şaiqin, A.Divanbəyoğlunun ayrı-ayrı hekayələrində obrazların təsviri zamanı onların davranışları, düşüncə və xarakterlərinin açılmasına məqamında psixologizm zəruri elementlərdən biri kimi nəzərə çarptı. Y.V.Çəmənzəminlinin "Cənnətin qəbzi", "Ağ buxaqda qara xal", "Mərsiyəxan" hekayələrində obrazların təsviri daxili

ziddiyətlər üzərində qurulmuşdur. Müəllif həmin obrazların keçirdiyi ruhi sarsıntıları çox ustalıqla qələmə almışdır. Yaradıcılığında romantik üslub əsas yer tutan, Azərbaycan ədəbiyyatında sentimentalizm ədəbi cərəyanının nümunəsi sayila bilən "Can yanğısı" (A.Divanbəyoğlu) romanında da psixologizm – obrazların daxili aləminin qabarıq ifadəsi güclüdür.

Sovet dövrü Azərbaycan ədəbiyyatının bir çox nümunələrinə diqqət yetirdikdə isə psixologizmin nisbətən zəiflədiyinin, hətta arxa plana keçdiyinin şahidi oluruq. Məlum məsələdir ki, sovet romanlarında obrazların mübarizəsi, fəallığı daha çox ön planda idi, onların mənəvi aləminin təsviri nə, qəhrəmanın keçirdiyi hiss və həyəcanlara o qədər də diqqət yetirilmirdi. Bu cəhəti o zaman ədəbi tənqid də ciddi qüsür kimi qeyd edirdi. Məsələn, Mehdi Hüseyn Hacıbaba Nəzərlinin "Qəhrəmanın romanı" hekayəsində danışarkən yazırı: "Bu hekayədə Qəhrəman, qadınla üz-üzə gəldiyi zaman onda heç bir duyu oyanmir. Halbuki, kommunistin vücudu quru taxta deyildir. Onda da hiss, duyu, ürək var, başqa həqiqətlər də onu məşğul edir. Lakin Nəzərli öz hekayəsindəki Qəhrəmanı bu fikirlər və hisslerlə məşğul etmir və beləliklə, sxematizmə yuvarlanır" [89, s.18].

Ancaq demək olmaz ki, ədəbiyyatımızın ötən mərhələrində, xüsusən sinfi mübarizəni əks etdirən 30-cu illərdə psixologizm bədii nəşrimizə gəlməmişdir. Ayri-ayrı yazıçıların əsərlərində buna cəhdlər edilirdi, hətta bu cəhdlərə – obrazların psixoloji yönə təsvirinə görə həmin yazıçılar tənqid də olunmuşlar. Məsələn, elə həmin illərdə Mehdi Hüseyn Əbülləhəsəni tənqid edirdi ki, Əbülləhəsən öz qəhrəmanını yaradan

ictimai şəraiti, parazitliyə zəmin hazırlamış soyğunçuluq dünyasını lazıminca təsvir edə bilmədiyi kimi, Sofini (söhbət Əbülhəsənin eyni adlı hekayəsindən gedir) yalnız öz fərdi psixologiyası ilə öz "qapalı psixologiyasını doğuran şəraiti aydınlaşdırmadan, birtərəfli vermişdir" [89, s.88].

Burada Əbülhəsən ona görə tənqid edilir ki, o, "Sofi" hekayəsində öz qəhrəmanının psixologiyasını yalnız "qapalı daxili" ilə məhdudlaşdırılmışdır, yəni bu "qapalı daxili" gərək ümumiləşdirəydi. Bu mülahizə təbii ki, o dövrün tənqidinin ədəbi hadisələrə sırf siniflik nöqteyi-nəzəri ilə yanaşmasından doğurdu. Müəyyən aydınlıq yaransın deyə Mehdi Hüseynin başqa bir məqaləsinə ("Əbülhəsən yoxuşları") müraciət edək: "Əbülhəsən bizdə psixoloji janr yaradıcısidir. Onun bir çox hekayələri ayrı-ayrı ictimai zümrə nümayəndələrinin daxili və bununla six surətdə bağlı olan xarici varlığını ifadə edir.

Əbülhəsənin psixologizmi bir sinfin bütünlükə çürüməkdə olduğu, digərinin ictimai əlaqələrinin təsiri nəticəsində parlağıını, birinin yalnız öz şəxsi mənşəti, digərinin istismarı kökündən qazımaq yolunda çarpışdığını göstərməyə xidmət edən psixologizmdir" [89, s.34].

Qeyd etdiyimiz kimi bu cür fikir və mülahizələr sırf siniflik nöqteyi-nəzərini ifadə edirdi. Lakin hər halda həmin mülahizələrdə müəyyən həqiqət də ifadə olunmuşdur. 30-cu illər nəsrində ayrı-ayrı yazıçıların əsərlərində psixologizm özünə yer tutmuşdu.

Lakin çox təssüsüf ki, Azərbaycan nəşri və dramaturgiyasında psixologizm mövzusu kifayət qədər elmi tənqidin şərhini, təsvirini tapmamışdır. Bu mövzu ilə bağlı yalnız bir monoqrafiya (Muxtar İmanov "Müasir Azərbaycan nəşrində

psixologizm") və məhdud sayıda məqalələr çap edilmiş, təbii ki, mövzu – Azərbaycan ədəbiyyatında psixologizm problemi genişliyi ilə eks olunmamışdır. Halbuki, "altmışincilar" a qədər həm nəşrimizdə, həm də dramaturgiyamızda psixologizmə meyl və maraq güclü idi. Bu sahədə Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İsmayıł Şıxlı kimi görkəmlı yazıçılar çox dəyərli nümunələr yaratmışlar.

"Yeni Azərbaycan nəşri"nin formalaşmasında, bu nəşrin psixoloji aspektdə inkişaf etməsində, heç şübhəsiz, İlyas Əfəndiyevin "Söyüdü arx" və "Körpüsalanlar" romanlarının, lirik-psixoloji səpgidə yazdığı "Sən həmişə mənimləsən" pyesinin, İsmayıł Şıxlının "Dəli Kür" romanının, həmçinin Mirzə İbrahimovun "Mədinənin ürəyi", Ə.Məmmədxanlıının "Karvan dayandı" hekayələrinin ciddi təsiri olmuşdur.

Bu əsərlərdəki psixologizm – obrazların daxili dünyasının mürəkkəb, ziddiyyətli, təlatümlü təsviri, bu içəri aləm vasitəsilə cəmiyyət hadisələrinin inikası ədəbiyyatda yeni bir meylin, tendensiyanın varlığından xəbər verirdi. Lakin Azərbaycan nəsrində psixologizm öncə qeyd etdiyimiz kimi, "altmışincilar"ın – İsa Hüseynovun, Sabir Əhmədovun, Anarın, Əkrəm Əylişlinin, İsi Məlikzadənin, M.İbrahimbəyovun, Elçinin, Y.Səmədoğluunun nəşr əsərlərində aparıcı tendensiyaya çevrildi.

Elçinin "Poçt şöbəsində xəyal", "Beş qəpiklik motosikl" əsərlərində psixoloji təhlil və şərh qabarıl nəzərə çarpıldı, əhvalatlar əsas personajların dilindən söylənilirdi. Bu nəqletmə vasitəsilə müəllif obrazın daxili aləmini, duyu və düşüncələrini açıqlayırdı. Bunlar Elçinin ilk psixoloji hekayələri kimi diqqəti cəlb edirdi. "Dəyişmə", "Qatar. Picasso. La-

tur. 1968", "Qırmızı ayı balası" hekayələri də psixoloji nəşr nümunələri idi. Lakin ədəbi təqnid o zaman bu əsərlərdə əsas diqqəti obrazların zahiri davranış və hərəkət tərzinə yönəldirdi, ona görə də psixoloji nəşr ustalığı, bədii əksetdirmənin bu üsulu diqqətdən kənardır qalırdı. Yalnız Məmməd Arifin və Yaşar Qarayevin öncə sitat gətirdiyimiz məqalələrində Elçin nəsrindəki psixologizm az-çox öz elmi-təqnid şərhini tapmışdı. Yaşar Qarayev "Duyğuların rəngi" məqaləsində yazır: "Son illərin Azərbaycan nəsrində nisbətən cavan nəslin təmsil etdiyi təməyüllərdən, axtarışlardan ibarət yeniliyi, novatorluğu bir proses kimi izləmək üçün həmin nəslin istedadlı nümayəndəsi Elçinin əsərləri maraqlı material verir". Daha sonra təqnidçi həmin yeniliyin və novatorluğun bir əlaməti kimi obrazların daxili aləmini açıqlayan bədii üsul kimi Elçinin bütün hekayələrində iştirak edir, burada isə (söhbət "Poçt şöbəsində xəyal" əsərindən gedir) daha da inkişaf etdirilərək müstəqil, əyani mükələmə forması alır. Belə bir forma psixoloji "özünüfadənin", lirik "mən"in, vicdanın icra etdiyi etirafın təbiiliyini şərtləndirir. Ənənəvi monoloq forması, yaxud da başqasına söylənən etiraf-təhkiyə üsulu indiki şərtliyin təmin etdiyi belə bir təbiiliyə nail olmayı yəqin ki, çətinləşdirərdi".

Məlumdur ki, psixoloji əksetdirmədə üç məlum formadan (bu haqda Muxtar İmanovun "Müasir Azərbaycan nəsrində psixologizm" kitabında müfəssəl məlumat var. – E.Ə.) - daxili aləmin gözlə müşahidə oluna bilən zahiri əlamətlər vasitəsilə, ümumi müəllif şəhəri vasitəsilə və daxili düşüncə vasitəsilə əks olunmasından istifadə olunur. Lakin psixoloji əksetdirməni təkcə bu məlum üsullarla məhdudlaşdırmaq

olmaz. Digər vasitə və üsullar da vardır ki, bir qədər sonra bu haqda geniş söhbət açacaqıq.

Nəticə etibarı ilə deyə bilərik ki, "almişincilər"in, o cümlədən, Elçinin yaradıcılığında psixologizmdən bədii əksetdirmənin ən vacib ünsürü kimi istifadə olunmuşdur. Əvvəlki onilliklərin nəsrinə tam şəkildə xas olmayan və aparıcı xassə daşımayan bu üsul Elçinin və onun mənsub olduğu ədəbi nəsrin yaradıcılığında bir yenilik və novatorluq kimi qiymətləndirilməlidir.

* * *

Bir qədər əvvəl biz Azərbaycan Sovet ədəbiyyatında müsbət qəhrəman obrazlarının taleyini izlədik, bu obrazların öz zamanına görə çox aktual olduğunu, hakim ideologiyanın əlində təbliğat vasitəsinə çevrildiyini, lakin zaman keçdikcə, xüsusişə əllinci illərin ortalarından başlayaraq insanda şəxsiyyət axtarışı gücləndiyini, bu səbəbdən də "müsəbət qəhrəman" obrazlarının deformasiyaya uğradığını qeyd etmişdik.

Təqnidçi Akif Hüseynov "Zamanın və nəsrin hərəkəti" məqaləsində adı və sadə insanların ədəbiyyatda əks olunmasını sənətin ictimai-estetik idealı liə bağlayır və bu fikrində tamamilə haqlıdır. Lakin onu da qeyd edir ki, məhz əllinci illərin ortalarından başlayaraq nəşr adı insanların qeyri-adiliyindən yox, acınacaqlı vəziyyətdən, sosial problemlərdən, vacib həyat həqiqətlərindən cəsarətlə söz açmağa başladı. "ona görə ki, sadə adamların real güzəranlarındakı sərt həqiqətlərin bu dərəcədə bariz və ürəyiyananlıqla təcəssümü xüsusişə, el təfəkkürünün və mənənəviyyatının reallığı və təbii-

liyi ilə təqdimisi (burada sənətkar ehtirası və publist ahəng təsvirin konkretliyi, cizgilərin mənalılığı, daxili aləmə, psixologiyaya nüfuzla qovuşdurdu) bədii fikrin sadəcə olaraq təravəti kimi səslənmirdi, bütünlükdə nəsrin mündəricəsində, humanist konsepsiyasında köklü dəyişikliklərə səbəb olurdu. Təsadüfi deyil ki, müasir nəsrin inkişaf istiqamətini məhz həmin amil – sadə adamların real qayğılarına, möşətinə, insani sevinc və kədərinə həssas münasibətin qüvvətlənməsi səciyyələndirmişdir" [62, s.17-18].

Adı insanda şəxsiyyət axtarışı əslində, sənətin insanda onun əzəli-əbədi keyfiyyətlərini axtarması kimi səciyyələnməlidir. Ona görə də Elçin nəsrə gətirdiyi adı insanları həm fərdi, həm də ictimai (əhatə olunduğu mühitdə, kollektivdə) planda, həm şəxsi qayğılarının, gün-güzəranın, fərdi problemlərinin əhatəsində, həm də daha geniş miqyasda "bir-birinə zidd qüvvələrin, dünyabaxışlarının qarşıdurmasında təqdim edir. Əlbəttə, Elçin nəsrində bütün bu tədqiqat əvvəlcədən qruplaşdırılmır, obrazlar elə təsvir olunur ki, onun ömür yolu bütün bu dediklərimizin sintezində nəzərə çarpir" fərdi aləm də, ictimai həyat da, şəxsi qayğılar da, gün-güzəran da, keçmiş də, bu gün də, gələcək də... Zümrud Yağmur yazır: "Elçinin yaradıcılığında bir mahiyyət axtarışı var ki, o bu axtarışı elə insanın özünü axtarması kimi qymətləndirərkən obrazlarını ən dərin qatlardan, səfələt, mühabibədən, bir sözlə, həyatın dibindən və üstündən keçirərkən mahiyyətə doğru gedisində izləyir. Elçin tarixin qatları, insanın əzəli, keçmiş iindişi ilə gələcəyini təqdim edir, ümidiyi ümidsizliklə, xoşbəxtliyini bədbəxtliklə mübarizəsində insanın hətta vəhşətini, eyni anda mərhəmətini eks etdirir və

ümumiyyətlə, ədibin yaradıcılığında bir həqiqət aşkar edilir; insan öz keçmişindən deyil, əzəli yaradılışındakı mərhəmətindən daha çox ayrılmış, vəhşətə meylini isə daha çox inkişaf etdirmişdir. İnsanın keçmişində olan bu gün də var və bu gün olan gələcəyə də gedir" [122, s.58].

Əlbəttə, Elçinin nəsrində insana, adı adamlara münasibət barədə yenə bəzi mülahizələri xatırlada bilərik. Lakin bu tendensiyani yazıcıının öz nəşr əsərlərində izləmək daha önəmlidir. Bu baxımdan bəzi ümumiləşdirmələr aparıq.

Yazıcı adı adamlarda zəngin mənəviyyat, yüksək insanı keyfiyyətlər axtarır və sübut edir ki, zahirən, ilk baxışda göze çarpmayan, hayatı qayğılar, problemlərlə üzləşən "adılərin" necə də maraqlı, zəngin dünyası varmış. Özü də bu adamlar ən çətin məqamlarda sinanır, öz mənəvi keyfiyyətləri ilə qazandıqları ucalıq mövqelərini təsdiq etmiş olurlar. Belə adı insanlar – zəngin mənəviyyata malik obrazlar Elçin yaradıcılığında silsilə təşkil edir. Həmin obrazlar silsiləsini aşağıdakı şəkildə qruplaşdırmaq olar:

- a. Yüksək vətənpərvərlik duyusu ilə yaşıyanlar – bu obrazlar xalqın tarixi keçmiş, onun qəhrəmanlıq dünyası ilə fəxr edirlər. Yazıcı həmin obrazları sırf "ictimai" planda təsvir etməsə də, həmin xüsusiyyətlər hər hansı bir məkanda, hər hansı bir məsələyə münasibətdə açıqlana bilir. "Gürcüstan məktub" hekayesinin əsas qəhrəmanları – gənc ər-arvad, adı insanlardır, Moskvada yaşıyırlar. "Üçüncü il idi ki, cavan ər – ümidverən gənc alim, yəni mən cavan arvadı ilə – ümid verən digər gənc alımlə, yəni ki, bu göy gözlərin sahibi ilə bərabər aspirantlıq həyatının, gündüz və axşam seanslarını qurtarıb

qayıdırıq yataqxanaya; yataqxanadakı otağımıza – mənim cəmi-cümlətəni ikicə ay subaylıq elədiyim otağa" [20, s.4].

Şəkli otağın divarından asılmış o cavan əsgər Sovet İttifaqı qəhrəmanıdır və o "göy gözlərin sahibi"nin atası olub. Cavan əsgərin şəkli doğrudan-doğruya bir simvol, rəmzə çevrilir. Çünkü, "Bu cavan əsgər olmasaydı Qələbə bayramı da olmazdı".

Elçinin "Bülbülün nağılı" hekayəsində də Vətən hissi Bülbül obrazında öz təcəssümünü tapıb; "Sarı bülbül o böyük qızıl qəfəsin içində o güllü çiçəkli səfali bağçada, o yeddi fəvvərəli sərinlikdə, o müşk-ənbər ətrindən səhər-axşam oxumağa başladı, amma bülbül yenə də həmişə yanlıqlı ötdü və onun ötdüyü bu nəğmələr səhər-axşam dünyyanın dərdindən, qəmindən xəbər verdi. O kiçik sarı varlıq hər tərəfə o qədər dərd, qəm səpələdi ki, elə bil bu bağçanın gülləri, çiçəkləri yayın istisindən, payızın çıxkinindən saralıb solmadı, bülbülün bu nəğmələrindən saralıb soldu" [21, s.148].

Hekayədə bütün ömrünü var-dövlətə, qızıl toplamağa sərf eləmiş bir tacirin ölüm ərəfəsi keçirdiyi hissələr-həyəcanlar qələmə alınıb. O tacir öz yeniyetməlik çağını – solğun bənizli uşaqlıq illərini xatırlayır, həmin o təmiz uşaqlıq, yeniyetməlik çäğləri ilə bülbül səsinin təmizliyi bir-birinə uyuşur. Amma var-dövlət topladığı o sarı bənizli yetim tamam dəyişir, şışman bir tacirə dönür, günlərin birində bülbülü tutub qızıldan ona qəfəs düzəldirir, hər gün səhər tezdən, bir də axşamçağı bu böyük qızıl qəfəsin içindəki bülbülə tamaşa edir.

Ancaq bülbül heç vaxt o qəfəsdə şən nəğmələr oxumur...

Yazıcı bununla demək istəyir ki, insan öz müqəddəs hissərinə – doğulduğu, dünyaya göz açdığı torpağa, Ana Vətənə, bu Vətəndə, bu torpaqda qazandığı halallığa xəyanət edirsə, onun sonu yoxdur.

- b. Ehtiyac içində yaşayan, amma halallıqla ömür sürenlər, bu hissi – bu duygunu övladlarına və gələcək nəsil üçün mənəvi sərvətə çevirənlər – bu qəbildən olan obrazlara da Elçinin nəsrində tez-tez rast gəlirik. Əsasən epizodik səciyyəli bu odrazlar bəzən əsas qəhrəmanların dünyagörüşünün, əxlaqi hissələrinin formallaşmasında mühüm rol oynayırlar. "Bir görüşün tarixçəsi" povestində müəllif Məmmədağanın "kişi oğlan" kimi böyüməsində araya-ərsəyə gəlməsində onun anası Səkinə xalanın zəhmətini xüsusişlə qeyd edir. Zillət içində yaşasa da, Səkinə xala heç kimə boyun əymir. Müəllif onu molla Süleymanla müqayisə edir. Molla Süleymanın iki oğlu naqis tərbiyə alıb, ikisi də dustaqdə yatır, biri mühəribə vaxtı əsir düşüb faşistlərin tərəfinə keçmişdi, o birisi isə on beş yaşında bir qızı zorlamışdı.

"Məhəllədə hamı onun xətrini istəyirdi və cavanlar onunla hesablaşırırdı. Məhəllənin fikri yekdil idi.

Məmmədağa kişi oğlandır! – Səkinə xala oğlundan çox razi idi. Məmmədağa keçən il Solmazı şah qızı kimi köçürmüştü. Solmazın indi yaxşı ev-eşiyi var idi., özü də yaxşı adama rast gəlmişdi.

- c. Bütün ömrü zəhmətlə keçən, mənalı ömür yaşayan ağsaqqal obrazları – bunlar Elçinin əsərlərində əvvəl-

dən axıradək işgüzər, namuslu, el təəsübkeş olan müdrik qocalardır. Sadə milis nəfəri Səfər ("Bir görüşün tarixçəsi"), neftçi Kərim kişi ("Qiş nağlı"), dülğər Əliabbas kişi ("Talvar"), şofer Ağababa ("Dolça"), Xanım xala ("Ağ dəvə")...

Elçin bu obrazların timsalında insanı şərəfləndirən, həyatın gözəlliklərini sevdirən, insanı hər məqamda uca tutan ömürlərə diqqəti cəlb edir. "Qiş nağlı"ndakı Kərim kişi qarın, çovğunun göz açmağa aman vermədiyi bir gündə evdən çıxır. Bağda tək qalan itini soyuqdan xilas etmək istəyir. Bəlkə də bu hadisə bir kimsəyə təəccübü gəlməsin, ancaq hekayə boyu Kərim kişinin ötüb-kəçən illərindən elə ibrətli anlar, epizodlar təqdim olunur ki, sonluq təbii və məntiqli alınır. 80 yaşılı qoca-nın bu hərəkəti doğrudan da adı insanın necə zəngin, mənəviyyatca örnək olmağa layiq bir şəxsiyyət olduğunu xəbər verir. Yaxud "Talvar" hekayəsindəki Əliabbas kişini götürək. Təqaüdə çıxandan sonra əli iş-dən soyulan Əliabbas kişi bunu özünə dərd eləyir, özünü dünyadan ən vecsiz, karsız adamı yerinə qoyur. Odur ki, buna son qoymaq üçün bütün mənəvi qüvvəsini toplayır, qollarını çırmalayıb qapının ağızındakı yarımcıq skamyani düzəldir, səhəri gün evin qapı-pəncərəsinə əl gəzdirir, necə deyərlər, əməlli-başlı dirilməyə başlayır. Qəssab qonşusunun qapısı ağızında da bir skamya düzəldir və skamyanın üstündə bir talvar da düzəltmək qərarına gəlir. Amma buna vaxt çatmır. Gecə ikən yuxuda keçinir.

Hekayə buradaca bitə bilərdi. Ancaq Elçin bir çox hekayələrində olduğu kimi burada da gözlənilməz amma hekayənin təbii məntiqi kimi səslənən simvolik bir final təqdim edir: "Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu. Balacaxanımın küçə qapısının ağızındaki skamyanın üstündə yaraşıqlı bir talvar var idi.

Bütün məhəllə, qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım da, Əliabbas kişisinin oğlu-uşağı da bu işə heyrət etdirilər. Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə məhəllədə belə bir şayiə gəzirdi ki, Əliabbas kişisinin çəkic-mişarı, rəndə-kəlbətinə gecə öz-özünə gəlib ustanın yarımcıq qalmış işini qurtarıbdır" [18, s.197].

- d. Həyata yenice atılan, hələ xyal və romantika ilə nəfəs alan yeniyetmələr, ilk cavənləq dövrünü yaşayan gənc nəsil; onlar bu yaşda gözlənilməz hadisələrlə qarşılaşırlar, hətta ağır mənəvi sinaqlarla üzləşir, lakin bu çətin imtahandan şərəflə çıxırlar. Bu tipli obrazlarla da biz Elçinin nəşr əsərlərində xüsusiilə 60-70-ci illərdəki povest və hekayələrində rastlaşıraq. Onlar say etibarı ilə də üstünlük təşkil edirlər. Elçin bu yeniyetmə qəhrəmanlarını gözəl, yaşıarı ənənələrin varisləri kimi təqdim edir, onları ata-babaların mərdlik, sədaqət, xeyirxahlıq kimi necib xüsusiyyətlərin davamçısı sayır. Akademik Məmməd Cəfər yazırı: "Yazıcı, gözəl, mənəvi keyfiyyətləri yalnız Gündüz, Mahmud, usta Əliabbas kimi siyasi-ictimai və əmək fəaliyyəti ilə fərqlənən yaşılıarda, ata və babalarda deyil, bu gözəlliyin rüşeymlərini –

Əbili, Allahverdi, Baladadaş, on altı yaşlı məktəbli kimi yeniyetmələrdə, onların ilk gənclik yaşına məxsus romantik xeyallarında, arzularında, yoldaşlarına münasibətlərində də müşahidə edir.

Bu yeniyetmələr hələlik fəvqəladə bir qəhrəmanlıq göstərməmişlər. Lakin onların təmiz əxlaqi, insanlara məhəbbətlə çırpınan təmiz ürəkləri, böyük həyat arzuları gələcəkdə ictimai-saydalı vətəndaş olacaqlarını vəd edir. Müəllif buna əmindir. Bu yeniyetmələrin özləri də gələcəklərinə əmindirlər, gözəl xəyal və arzularında heç bir qaranlıq nöqtə görünmür, həmişə gümüşü, narinci, çəhrayı, əlvan işıqlar görünür" [96, s. 3-4].

- e. Həyatın amansız burulğanlarına atılan, gerçəkliyin ziddiyətləri, cəmiyyətin ictimai-siyasi təzadları ilə üz-üzə gələn obrazlar da Elçin nəşrinin fəvqəladə olmasa da, adı qəhrəmanlar sırasında özünəməxsus yer tuturlar. Bundan əlavə adları çökilən yeniyetmə qəhrəmanlardan fərqli olaraq onların həyatı daim mürəkkəb və gərgin situasiyalarla əhatə olunur. Bu obrazlar zahirən sovet ədəbiyyatının "müsbat qəhrəman" tipi ilə bir uyğunluq təşkil edirlər, ancaq müəllif "müsbat qəhrəman" tipinə xas olan bəzi xasiyyətnamələrdən imtina etmişdir. Belə ki, o, qəhrəmanlarını taleyin ixtiyarına buraxmış, onlara süni şəkildə "sovət adamina məxsus" müstəsna keyfiyyətlər bəxş etməmiş, hansı şəraitdə necə hərəkət etmək, necə düşünmək, yol aramaq səlahiyyətini onların özlərinə həvalə etmişdir. Mənən, daxilən zəngin olan bu adamlar zamanından və məkanından asılı olmayıraq,

cəmiyyətdə fəal, namuslu və həqiqətpərəst kimi tanınır və sevilirlər.

"Ox kimi bıçaq" kinopovestində Elçin gözlənilmədən onun yaradıcılığı üçün səciyyəvi olmayan bir mövzuya – cinayətlə, qəllə bağlı kriminal aləmə müraciət edir. Respublika prokuroru yanında mühüm işlər müştəntiqi, ədliyyə müşaviri Gündüz Kərimbəyli ağır cinayət törədən təhlükəli bir canini aşkarlamaq üçün rayon mərkəzinə gelir. Məlum olur ki, belə ağır cinayəti törədən şəxs müharibə illərində camaata qan udduran, neçə adamı qətlə yetirən, indi isə başqa adla rayonda yaşayıb, öz əməllərini davam etdirən "Qurd" Cəbrayıldır. O, elə maskalanır ki, hətta çox-çox belə caniləri aşkara çıxaran Gündüz Kərimbəyli də çətinlik çəkir. Amma Gündüz Kərimbəyli öz inadından dönmür, axıra qədər səbr, təmkin, dözüm nümayiş etdirir, bu yolda caninin daha bir neçə şəxsi qətlə yetirməsinin şahidi olsa da, tədqiqatı davam etdirir. Və nəhayət məlum olur ki, cinayətkar heç harada gizlənməyib, elə Gündüz Kərimbəylinin təşrif gətirdiyi prokurorluğun qonaq evində işləyir. Amma qətl hadisələrini elə mahərətlə törədir ki, hüquq-mühafizə işçiləri hər gün bu qoca kişi – Fəttah dayı ilə qarşılaşsalar da, onun canı olduğunu heç xeyallarına belə gətirmirlər. Amma Gündüz Kərimbəyli obrazının bu mənzuda yazılın bəzi əsərlərdəki məlum obrazlara oxşatmaqdən çokinən Elçin, onu qayğıkeş, ziyanlı bir insan kimi təsvir etmişdir. Gündüz Kərimbəyli "Qurd Cəbrayıl"ın Fəttah dayının balaca oğlu Mürşüdün xətrini çox istəyir, ancaq nə etmək, burada

cinayət var, cəza var... povestin finalı Gündüz Kərimbəyli ilə Mürşüdün görüşü ilə başa çatır. Bu səhnə qəhrəmanının bir şəxsiyyət kimi daxilən necə zəngin olduğunu sübut edir: "Onlar yenə bir-birinə baxdırılar.

Gündüz:

- Kibrit kağızı göndərəcəyəm sənə, - dedi.

Mürşüdün gözləri doldu, dodaqları əsə-əsə:

- Dədəmi buraxdır! - dedi.

Mühüm işlər müstəntiqi gözlərini Mürşüddən çəkmədi; onun baxışları açıq-aşkar belə deyirdi ki, sənin nə təqsirin var, evdəki bacılarının, qardaşının nə təqsiri var ki, bu dünyada atasız böyükəsiz. Atanıza sizin nə deyim mən!..

Gündüz əlini qaldırıb Mürşüdün qara saçlarını qarışdırırdı və:

- Böyükəndə çox şeyi başa düşəcəksən! – dedi. – Məni də başa düşəcəksən.

Sonra asta addımlarla uzaqlaşdı" [19, s.190].

İbrətamız səhnədir və biz Gündüz Kərimbəylinin bu bircə cümləsində Mürşüdə demədiyi həqiqətləri dərk edirik. Çünkü onun həyat yolu elə bu həqiqətlərin ifadəsidir.

"Ölüm hökmü" romanında Elçin Gündüz Kərimbəylinin sələfini yaratmışdı. 30-cu illərin hadisələrindən bəhs edən səhifələrdə müəllif Hadrutda başlanan taun əleyhinə mübarizədə Murad İldirimişinin böyük fədakarlıq göstərdiyindən söz açır. Doğrudur, Murad İldirimli siyasi baxışlarına görə sırf sovet ideologiyasının adamıdır, onun fərziyyəsinə görə bu alçaq işlə məşğul

olanlar – taun bəlasını yayanlar İran, Türkiyə sərhəd-dini keçib gəlmış musavatçı millətçilər, monarxist ünsürlər, ingilis casusları yeni həyatın, kollektivləşmənin qəti əleyhdarları olan yerli kulaklar, qonşu rayonlardan Hadruta gəlmış xalq düşmənləridir. Çok keçmir ki, taunla mübarizədə özü də xəstələnib həyatını qeyb edən Murad İldirimiş oxucu yaddaşında iz salır. Müəllif Muradın son anlarını da olduqca real, dəqiq cizgilərlə rəsm edir; "həmin sazaqlı gecədə, o, tonqalın kənarında özü qərara aldığı kimi həyatının son saatlarını yaşayan Murad İldirimişinin bütün bədəni qızdırma içində yanındı. Amma taunun qamarladığı beyninə indi (və ümumiyyətlə) yalnız dəhşətli bir qəzəb hakim idi; düşmənlərlə, banditlərlə atışmalarda qurban getmiş bir çox silah dostları kimi o da, mübarizəni sona kimi davam etdirə bilmədi. Amma bunun fərqi yox idi, fəhlə və kəndlə hakimiyəti qalib hakimiyət idi, heç bir tauna baxmayaraq kommunizm qurulacaqdı!.. Gələcək - kommunizmin idil!.. Vladimir İliç Lenin beş il bundan əvvəl vəfat etmişdi, amma bunun fərqi yox idi, gələcək - Vladimir İliç Leninin idil!" [22, s.117].

Sovet quruluşunun, kommunizm ideologiyasının fanatiki olan Murad İldirimiş taundan ölməsəydi, repressiya zamanı heç şübhəsiz ya həmin quruluşun fanatiki olduğuna görə ÇEKA-nın əliqanlı icraçısına çevrilərdi, ya da elə repressiyanın qurbanı olacaqdı. Çünkü Stalinin repressiya mexanizmində icraçılarning fanatiklərin bir çoxu qurbana da çevrilirdi. Amma Murad İldirimişinin fanatikliyi çox təbii və inandırıcıdır,

oxucu bu fanatikliyi bir çox sovet ədəbiyyatı obrazlarında da az görməmişdi. Elçin də dövrün həmin obrazını məqsədli şəkildə öz romanına daxil etmişdi.

f. Elçinin bir çox nəşr əsərlərində təsvir olunan adi insanlar mənən saf, əxlaqi kamillik baxımından təmizlik etəlonu kimi diqqəti cəlb edirlər, ancaq bu insanlar həmişə təhqir olunur, zamanın ən ağır sınaqlarına məruz qalırlar. "Ölüm hökmü" romanında tələbə Murad İldirimli (öncə biz onun əmisi Murad İldirimlini xatırladıq) və Xosrov müəllim obrazları bu baxımdan xüsusiət diqqəti cəlb edirlər. Hər ikisi quruluşun yaratdığı eybəcər qarşıdurmanın qurbanlarıdır. Onlar bir fərd kimi götürüləndə heyvət ediləsi, qibətə doğurəsi insani keyfiyyətləri ilə hər cür məhəbbətə, ehtiramə layiqdirler. Tələbə Murad İldirimli kirayənişin yaşayır, çotin dolanır, hətta gecələr gözətçi işləyir ki, kirayə və çörək pulunu ödəsin, amma qazandığı puldan həmişə dilənçilərə paylayır. Xosrov müəllim isə təmizlikdə tayı-bərabəri olmayan bir adamdır. Di gəl ki, tələbə Murad da, Xosrov müəllim də – bu təmiz və saf insanlar amansız təqiblərə, təhqirlərə məruz qalırlar. Kirayə qaldığı evin sahibəsi Xədicə arvad öləndən sonra qəbristanlığın yiyesi Əbdül Qafarzadəyə müraciət edir, bir parça qəbir yeri istəyir, amma sən demə "Tülükü gəldi" qəbristanlığının hər qarışı rüşvətlə başa gəlirmiş. Bu həqiqəti gənc tələbə Əbdül Qafarzadəyə söyləyəndə görün necə "yola salınır": "Müdirin sözləri, sıfətinin ifadəsi və ümumiyyətlə, dünyanın işləri birdən-birə tələbə Murad İldirimlinin bütün içini bir etiraz, bir üsyan ehtirası ilə doldurmuş-

du və əsəbdən tələbənin çənəsi əsirdi, ürəyi uçunurdu, tələbə udquna-udquna:

– Qanunsuzluqdur bu!.. – dedi – qanunsuzluqdur!.. Sovet İttifaqında belə qanunsuzluq eləmək olmaz...

Müdir milis mayoruna baxdı, astadan, amma eyni sərt ifadə ilə:

– Dur, Məmmədov, dur Sovet İttifaqının qanununu göstər buna... – dedi.

– Gəl!.. Gəl!.. – milis mayoru bir əlli tələbə Murad İldirimlini az qala yerdən qaldırıb özü ilə birlikdə kabinetdə çıxartdı, sürətli addımlarla gözləri bərələ qalmış katibə qızın yanından ötüb gözləmə otağının həyat qapısını açdı, amma tələbənin qolunu da buraxmadı, özü də onunla birlikdə həyətə çıxdı və eyni sürətli addımlarla tələbəni həyətin ortasındakı darvazaya sarı dartdı.

– Bir də səni buralarda görməyim.! – dedi" [22, s.94-95].

Bu təhqirdən sonra Murad İldirimli, Əbdül Qafarzadəni öldürmək fikrinə düşür. "Lakin Murad da Isa Hüseynovun "Əbədiyyət" romanındaki Mədet kimi duyğularla yaşayır, elə həmin kamillik səviyyəsində yaşayanda öz qərarının yanlışlığını anlayır. Tələbənin fikrincə insana insan kimi yaşamaq lazımdır, onun əzabı da, cəzası da insani olmalıdır. Həqiqəti dərk etməyənlər üçün ömür ağır yükdür və bəlkə də Əbdül Qafarzadənin bu yükü daşımaq, bu əzabi çəkmək möhləti uzansa, daha yaxşıdır" [101, s.175].

Əlbəttə, tələbə Murad İldirimli cəmiyyətin sağlam, əxlaqi kamillik baxımından çox sadə bir nəslini təmsil

edir və müəllif də təbii ki, bu nəslə rəğbətini gizlətmir. Murad qətiyyətli deyil, Sovet ədəbiyyatı qəhrəmanlarına xas olan "Mübarizo" duyğusu, müqaviməti dəf etmək əzmi onda yaranmamışdır. Daha doğrusu, Elçin sünə şəkildə obraza bu xüsusiyyətləri bəxş etməmişdir, onu olduğu kimi, gerçəklilikdəki əslinə müvafiq şəkildə yaratmışdır. Muradın qətiyyəti uzaqbaşı Əbdül Qafarزادəni öldürmək haqqında xəyal etməklə bitir. Əslində, şərin, mənfiyiin bu dərəcədə tuğyan etməsi mafiyanın, korrupsiyanın rişələnərək bütün məmlekəti bürüməsi 70-ci illər üçün xarakterik bir hal idi və cavanlar çox zaman bu cür şor qüvvələrin qarşısında aciz görüñürdülər. Ancaq acizlik, passivlik onların qəbahəti deyil, sadəcə olaraq, Şərin, mənfiyiin təsir dairəsi, nüfuzedici qüvvəsi cəmiyyətin bütün sahələrinə qolbudaq atmışdı. Xosrov müəllimin də taleyi, keşməkeşli ömür yolu ayrıca bir müsibətnamədir. Murad İldirimliдан fərqli olaraq Xosrov müəllim dünyanın hər üzünü görüb, taunun şiddət etdiyi o ildə ailəsini itirib, illər boyu taun vaxtı tonqalda yandırılmış arvadının, üç uşağının xəyalı gözlərindən çəkilmir, Ələsgər müəllimin qızı Arzunun ad gündündə yoldaş Bağırovun şərfinə badə qaldırmadığı üçün Xosrov müəllim öz layiqli cəzasını alır. ...və bütün bunlar onun hissələrini, duyğularını daşa döndərir, sanki bu qədər müsibətdən sonra yaşıdığını, var olduğunu inanmaq istəmir. Ancaq Əbdül Qafarزادənin kimsəsiz Xədicə arvada qəbirstanlıqda rüşvətsiz yer ayırmaması Xosrov müəllimi birdən-birə ayıldır, gözləri qarşısında taun zamanı ton-

qalda yandırılmış insanlar canlanır, özündə elə bir qətiyyət hiss edir ki, daha onu saxlamaq mümkün olmur: "Xosrov müəllim yaşına, cansızlığına yaraşmayan bir cəldliklə, heyvani bir ehtirasla Əbdül Qafarزادənin üstünə atıldı və hər iki əlinin ariq və uzun barmaqları ilə kişinin yoğun boynundan yapışır var gücü ilə boğmağa başladı, boğduqca da gicgahlarının, ariq boğazının damarları şışə-şışə qışqırmağa başladı:

- Sənsən! Bütün müsibətləri başımıza açan sənsən! Məni öldürən sənsən! O tonqalı sən qalamışdin! Sən taunsan! Taun! Taun! Taun! [22, s.344].

Bələliklə, romanda iki saf, insani məziyyətləri ilə hamidian seçilən adı insanın ömür yolu canlandırılır və bu təsvirlərdə Elçinin xarakter yaratmaq ustalığının da şahidi olur. Elçin hər iki obrazda – bu adı insanlarda elə məziyyətlər kəşf edir ki, onlar həmin obrazları ucaldır, əsl insan bax belə olmalıdır! – qənaətini doğurur.

Adı insanda şəxsiyyət axtarışı problemini ayrı-ayrı konkret obrazların təhlili ilə açıqladıq. Bələliklə, aydın oldu ki, Elçinin nəsrində adı adam – "siravi qəhrəman" anlayışı geniş estetik tutuma malikdir.

* * *

Bədii təkamülün ənənədən novatorluğa hərəkətini izlərkən biz Elçinin nəsrində gerçəkliyi eks etdirmənin başlıca vasitələrindən biri kimi psixologizmdən söz açmışdıq. Onun yaradıcılığına xas olan "nüfuzedici" bir nəzərlə uzaqlara və

dərinlərə dalmaq, gőzə görünən və ya görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli" (Məmməd Arif) həm ilk hekayə və povestlərində, həm də sonrakı əsərlərində müşahidə olunduğunu qeyd etmişik. Ətraf aləminin, cəmiyyətdə baş verən hadisə və olayların obrazlarının duyğu və düşüncəsində əks olunması, daxili aləminin ön plana çəkiləməsi Elçinin əsərlərində artıq bədii bir qanunauyğunluğa çevrilmişdir. "Bu da bir həqiqətdir ki, personajın düşüncələr aləminin inikasına geniş yer verilməsi insan qəlbinin dərin qatlarına nüfuz etmək istəyən və zəngin xarakterlər yaratmağa çalışan realist sənətkar üçün böyük imkanlar açır" [72, s.5].

Elçinin nəşrində də psixologizm məhz zəngin xarakterlər, dolğun obrazlar yaratmağa xidmət edir. Sosializm realizmi üslubunda yazılmış əsərlərdən fərqli olaraq "alımsıçı"ların, o cümlədən Elçinin nəşr əsərlərində obrazların təqdimi, onların daxili aləminin açıqlanması, bir insan kimi mürəkkəb səciyyəsi və ziddiyətləri ilə diqqəti cəlb edir. Bunu üçün müəllif öz bədii təhkiyyəsində müxtəlif üsullar, vasitələr seçir. Müxtar İmanov haqqında söz açdiğimiz kitabında personajın daxili aləmini, hiss-həyəcanlarını ifadə etməyin məlum üç formasını xatırladır:

1) Zahirən müşahidə oluna bilən, gözlə görünə bilən əlamətlər vasitəsilə; 2) düşüncələrin bilavasitə qələmə alınması yolu ilə; 3) personajın daxili aləmi barədə ümumi məlumat verilməsi, daxildə gedən psixoloji proseslərə sözlə işarə edilməsi [72, s.3-4].

Elçinin nəşr əsərlərində bu üç formanın hər birindən sənətkarlıqla istifadə olunmuşdur. Akademik Məmməd Cəfər Elçinin "Bir görüşün tarixçəsi" kitabına yazdığı müraciət

dimədə çox düzgün müşahidə etmişdir ki, "Elçin varlığı, hadisə və insan səciyyəsini canlandırmada bir-birini tamlayan bədii təsvir, bədii nüfuz üsullarından istifadə edir. Göz önündə aşkar olan reallığın təsviri ilə yanaşı obyekt pərdəli, ancaq subyektin özü üçün aşkar olan daxili aləmi də – əgər bu aləm gözəldirsə gözəlliyyini, ziddiyətlidirsə mühakimə, xoyal, xatırə, yuxu və s. vasitələrlə əyanılışdırımda ustalıq göstərir. Yaziçının hekayələrində yüz yaşlı tut ağacı da, hər hansı bir sənətkar tərəfindən nə zamansa yaradılmış bir şəkil də, qayalarda əmələ gələn təbii atəşgahlar da, adı bir uşaq oyuncağı da, qışın qarı, çovğunu, gecənin qaranlığı, günəşin işığı, əlvən röng'ləri də, dənizin dalğaları da, kəndlərdən, obalardan sürətlə ötüb keçən qatarlar da insan həyatının mənasından danışır, insan mənəvi aləminin izahına kömək edir. [96, s.6].

Diqqət yetirsək görərik ki, tənqidçi Elçin nəşrinin psixoloji təsvir vasitələrini, "bədii nüfuz üsullarını" əsasən doğru sezmişdir. Həqiqətən də, Elçinin hekayə və povestlərində "göz önündə aşkar olan realılıqla" yanaşı irreal, fantasmaqorik ünsürlər də iştirak edir, bədii şərtilik burada müəyyən rol oynayır, obrazların daxili ziddiyətlərini, mürəkkəb psixoloji aləmini açmaq üçün daxili nitqdən, monoloqlardan, xoyal, xatırə, yuxu və s. vasitələrdən ustalıqla istifadə olunur. Elçinin nəşrində – bədii təhkiyyə prosesində personajın daxili aləmini ifadə etmək üçün istifadə olunan üsul və vasitələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

Daxili aləm, hiss və həyəcanlar, zahiri davranışlar və əlamətlər vasitəsilə açıqlanır. Obrazın daxili aləmi ətraf mühitlə (bu ailə də ola bilər, kollektiv də) konfliktdə, müna-

qişə və ziddiyətlərdə üzə çıxır. Bu təhkiyyə prosesində əsas rolu müəllif – üçüncü şəxs öz öhdəsinə götürür. O, obrazın hərəkət və davranışı, xasiyyət və rəfləri kimi söz açır, hadisələri nəql edir, bu prosesdə obrazın daxili sarsıntıları, keçirdiyi hiss-həyəcanlar ön plana çəkilir. Yaradıcılığının ilk dövründə qələmə aldığı "On ildən sonra" hekayəsinə diqqət yetirək.

Hekayənin qəhrəmanı – orta məktəbin yuxarı sinif şagirdi olan oğlan (o, beləcə də adlanır) Sənubər adlı qızı sevir. İmkan düşən kimi onlar Sənubərgildə görüşür, hiss və duyğularını bir-birinə izah edirlər.

"... O, yerində uzanıb, qollarını başının altında çarpazlamışdı. Qonşu otaqdan atasının xorultusu gəldi. Anası da yatmışdı, qardaşı da yatmışdı, nənəsi də yatmışdı, amma o, yata bilmirdi. Əslində o, yatmaq istəmirdi. Gözlərini yumurdu, Sənubər gəlib dururdu gözlərinin qabağında, özü də Sənubər günəbaxan yağında kartof qizardırdı və hərdən ona baxındı, onun da dodaqları Sənubərin saçında gəzirdi, bu saçların qoxusunu hiss edirdi və yatmaq istəmirdi. Çünkü bu qoxu onu gələcəyə çəkib aparırdı. Həmin gələcəkdə dünyanın ən xoşbəxt iki nəfəri yaşayacaqdı. Bu iki nəfər öz balaca otaqlarında günəbaxan yağında qizardılmış kartof yeyəcəklər və həmişə bir-birini sevəcəklər" [18, s.89-90].

Romantik duyğulu oğlan belə düşünür və hər dəfə divanın üstündə oturub Sənubərin saçlarını öpəndə xeyallara dalır, qızın yaşadığı bu balaca otağı dünyanın ən müqəddəs güşəsi zənn edir. Sənubər oğlan kimi romantik və xeyalpərvər olmasa da, hər halda onunla gələcəkdə xoşbəxt yaşayaqlarına real yanaşır. O, oğlanla müqayisədə daha artıq həyat adamıdır. Fikirləşir ki, anası şofer Ağahüseynə ərə ge-

dəcək, ondan sonra gələcəkdə bu oğlanla bir yerdə yaşayaçaq, onun işdən qayıtmasını gözləyəcək, xörək hazırlayacaq, axşamlar pilətənin üstündə su qızdırıb onun başını yuyacaq, xəstələnəndə onun belinə banka salacaq. Qız bütün bunların real olacağını qəti inanır, çünki yeganə məqsədi zəhləsini tökdüyü bu balaca otaqdan xilas olmaq, ərə getməkdir. Ancaq günlərin bir günü məlum olur ki, şofer Ağahüseyn – onların evinə gəlib-gedən bu kişi anasını yox, onu almaq istəyir, onda heç bir tərəddüd etmədən razılıq verir. Təki ərə getsin. Bu xəbəri böyük sevinc hissili oğlana çatdırır. Oğlan isə dərk edir ki, varlığına hakim kəsilən bu sevginin sonu çatdı, daha gələcək haqqında – xoşbəxtlik barədə xeyallara qapılmağa dəyməz. Müəllif oğlanın içindən gələn hönkürtünü, göz yaşalarını təsvir edir, onun keçirdiyi əzabları canlandırır. Qızın münasibətində isə yenə reallığa diqqət yetirilir, xarakteri ilə uyuşan cəhətlər nəzərə çarpdırılır:

"- A-a... nə olub sənə? Ağlayırsan? Sənubər yaxınlaşib ona baxdı, sonra əlindən tutdu. Sənubər onun əlini ovuşdurra-ovuşdura elə hey deyirdi, özü də ürəkdən deyirdi – bəsdir də, yaxşı... istəyirsən yenə öpüm səni? Yenə görüşəcəyik də... Sən hələ oxuyacaqsan, məktəbi qurtaracaqsan, sonra instituta girəcəksən, onda yenə görüşəcəyik səninlə, on ildən sonra yenə görüşəcəyik səninlə. On ildən sonra sən lap yekə kişi olacaqsan.

O, Sənubərin üzünə baxmağa cəsarət etmədən geri döndü və ayaqları ayaqlarına dolaşa-dolaşa arakəsmədən keçib titrəyən barmaqları ilə qapının cəftəsini açdı, qaranlıq dəhlizə çıxdı. Qapı ardınca örtüldü" [18, s.93].

Hekayə oğlanın düşüncələri ilə sona yetir. Romantik duyğulu gənc hadisələrin qəfil döñüşündən sonra xəyallar aləmindən ayrıılır...

On ildən sonrakı gerçekliyi, nə baş verəcəyini düşünür: "O, hiss edirdi ki, on ildən sonra Sənubərlə bu cür görüşməyəcək, elə-bələ, olsa-olsa küçədə rastlaşa bilərdilər, salamlaşışib ötəcəkdilər, bəlkə də heç salamlaşmayacaqdılard, və o, keçmişləri yada salib bu günlərə güləcək, bu günlərə yuxarıdan-əşəri baxacaq, o, hələ indidən istəmirdi ki, on ildən sonra, bu günlərə gülsün, bu günlərə yuxarıdan-əşəri baxsın, ələ salsın bu günləri" [18, s. 94].

Hekayənin başlangıcı və davamı ilə sonluq arasında bu kəskin dəyişmə, hadisələrin bu məcrada sona yetməsi əsl növəlləni xatırladır. "Bu nə sehrdir belə" kitabının müəllifləri də Elçinin bir çox hekayələrinə xas olan bu xüsusiyyətləri qeyd etmişlər. Həmin kitabda adı çəkilən hekayə barədə oxuyurraq: "On ildən sonra" hekayəsində Elçinin təsvir etdiyi hadisələrə və obrazlara psixoloji yanaşma tərzi bütün açılığı ilə nəzərə çarpir. Əslində, Elçinin nəşri psixoloji ovqat nəsriddir. Burada hər detal, nüans belə bu ovqatın bədii inikasına çevrilə bilir.

Elçin obrazın zahirini (gözə dəyən əlamətləri) təsvir etməyə, bu təsvirləri süni şəkildə uzatmağa (əgər ehtiyac duyulursa) meyl etmir, bu iç aləmdə baş verən təzadlardır, mürəkkəb və həm də son dərəcə zəngin situasiyalardır, ruhi-daxili dönyanın hiss-həyəcanlarıdır. Hətta obrazların nitqi, danışıığı, rəstər tərzi də bu niyyətə tabe tutulur, səs, danışq, hərəkət sanki içəridən gəlir" [116, s.154].

"İç aləmdə baş verən təzadlar"ın zahiri əlamətlərdə, obrazların hərəkət və davranışlarında təzahürünə Elçinin digər nəşr əsərlərində də təsadüf edirik. Bu əsərlərdə də müəllif təhkiyyəsi əsas rol oynayır. Əgər belə demək mümkünsə, bu prosesdə yaziçi obrazın "səsini, davranışını, hərəkətini, içəridən" alıb çölä ötürür, onun daxili dünyasının gözə görünməyən tərəflərini işığa çıxarır. "Şuşaya duman gəlib", "Beş dəqiqə və əbədiyyət" hekayələri də müşahidələrimizi bu aspektdə davam etdirməyə imkan verir.

"Şuşaya duman gəlib" hekayəsində universitet tələbəsi Cavanşirin iç aləmi, daxili hiss-həyəcanları, yaşıdı Dürdanə və özündən yaşı Mədinə xanımla bağlı düşüncələri, psixoloji aspektdə təqdim olunur. Müəllif obrazın daxili aləmində baş verən hər hansı bir təbəddülüti gözdən qaçırmır. Cavanşirin Dürdanəyə münasibəti kimi diqqəti cəlb edir, hətta Cavanşir özünü elə aparır ki, guya Dürdanənin ona heç dəxli yoxdur. Ancaq Mədinə xanımın təklifinə boyun olmayandan sonra Dürdanəyə münasibəti dəyişir, başqlaşır və Şusanın o gözəl təbiəti ilə qızın gözləri, üzü, saçları arasında bir doğmalıq hiss edir: "Əslində, lap əslində Cavanşir qorxmurdı ki, birey Mədinə xanım onun görünüşünə gələ bilməz, Cavanşir istəmirdi ki, Mədinə xanım gəlsin... Sonra yavaş-yavaş bir duman gəldi, qarşidakı ovuc-ovuc işıqlar əvvəlcə bu duman da yayıldı, sonra tamam görünməz oldu və Cavanşiro elə gəldi ki, sabahkı gündü, onun anadan olduğu gündü, bir qız, cavan, təmiz, utancaq bir qız Cavanşirin çox xoşladığı alma piroqu bişirib gətirib onu təbrik edir, Cavanşiri dönyanın ən cəsuru bilir, Cavanşirin heç nədən qorxmamağı ilə, heç nədən çəkinməməyi ilə fəxr edir və bu doğrudan da belədir; o cavan

qız o, təmiz, utancaq qız başqa heç nə demir, utana-utana, qızara-qızara özünü məcbur edir, Cavanşirin yanağından öpür və bu xəfif öpüşü bütün bədəni ilə hiss edən Cavanşir də hamının gözünü dik baxa bilir, çünki Cavanşir istəklidir, çünki Cavanşir arxadır, çünki Cavanşir istinadgahdır və Cavanşir hər tərəfi bürümüş bu duman içində Dürdanənin gözlerini, üzünü, saçlarını aydınca gördü" [16, s.169].

Təhkiyyəçi dililə söylənilən bu parçada obrazın keçirdiyi hiss-həyəcanlar, düşdүү duyu seli çox təbii və inandırıcıdır, onun xarakteri gözəlli, sevgiya münasibəti ilə formalaşır. Müəllif obrazın daxili ziddiyətlərini keçərək bütövləşdiyini, kamilliyini təsvir edir. "Beş dəqiqə və əbədiyyət" hekayəsində isə Elçin retrospektiv məqamları ön plana çəkir. "Belə ki, onun hekayə və povestlərində keçmiş, olmuş hadisələri, ömrün ötən illərini xatırlamaq bir bədii qanuna uyğunluğa çevrilmişdir. Bu bədii qanuna uyğunluqda ən təsirli və emosional faktor odur ki, xatırlanan hadisə, müəyyən bir an, məqam, situasiya, təsvir olunan obrazın, onun daxili dünyasının, psixoloji aləminin daha dolğun rəsm olunmasına yol açır" [116, s.117].

Hekayədə akademik Mərdan Dadaşlinin "TU-154" təyyarəsində qəza ehtimalı yaranan o beş dəqiqə ərzində keçirdiyi sarsıntılar, ölüm qorxusu qarşısında duyduğu bu endişələr, stress vəziyyət qələmə alınmışdır. Təyyarədə nasazlıq yaranır və "təcili enirik" xəbərdarlığı eşidilir. Bu dəqiqələr olumla qalım, həyatla ölüm arasında ancaq əbədiyyət qədər uzun çəkən çox qısa bir məsafədir. Mərdan Dadaşlı bir insan kimi keçdiyi ömür yoluna nəzər salır, yetimçilikdən, ehtiyac və ağır güzəran içindən keçə-keçə necə bu mərtəbəyə yüksəl-

məyini xatırlayır. Məlum olur ki, şöhrət pillələrini bir-bir adlaşıqca mənən kiçilmiş, gözəl insani keyfiyyətlərini qeyb etmişdir. Bu beş dəqiqədə o, vaxtilə çox istedadlı, lakin ehtiyac və evsizlik ucundan xəstələnib ölen cavan bir laboranti xatırlayır. Onun ev növbəsini əlindən alıb bir başqasına verməsi o zaman onu heç kövrəltməmişdi, bu barədə təşviş də keçirməmişdi. Amma indi... "Sən gözlərinin kip-kip qapadın, çünki taxta sinəsi qançır olmuş o qarını fikrinə gətirmək istəmirdin, amma ömründə cəmi bircə dəfə, özü də beş-on dəqiqəlik görüdüyün o qarı sənin kip örtülmüş gözlərinin qabağından getmədi və sənə elə gəldi ki, oğlunun dəfn mərasimində dərd əlindən dəli olmuş o qarı qaxac barmaqlarını sənin gözlərinin içində soxacaq, sənin sıfətini, sinəni didib-didişdirəcək və sən o qaranlıq içində uçurumun dibinə daha da tez düşmək istədin, sən istədin ki, o sürət daha da artsın və sən həmin qarının əlindən xilas olasan" [16, s.254].

Ancaq qəza ehtimalı aradan qalxır və Mərdan Dadaşlı rahat nəfəs alır, hətta gülür də... Güman ki, o beş dəqiqə həmişə xatırlanan anlar olacaq. Həmişə də daxilən ona əzab verəcək. Keçirdiyi ömür yolunun necə mürəkkəb, necə ziddiyətli, sadəlikdən, təmizlikdən keçib sonra mənən şikəst olduğunu dərk edəcək.

"Mahmud və Məryəm" romanı Elçinin psixoloji nəşr sahəsində ən ciddi bədii uguru sayla bilər. "Müasir fəlsəfi roman" kimi qiymətləndirilən bu əsərdə müəllif daxili monoloqlara, psixoloji təsvirlərə intensiv müraciət etmişdir. Müəllif təhkiyyəsi bu romanda həllədici rol oynayır. Belə ki, yazıçı öz qəhramanlarının – Mahmudun, Məryəmin, Ziyadhanın, Qəmərbanunun, Sofinin, Ceyranın daxili sarsıntılarını, mə-

nəvi agrılarını daha qabarıq nəzərə çarpdırmaq üçün təkcə təsvir və şərhlərlə kifayətlənmir, həm də bu obrazların qarşılıqlı ziddiyətlərindən doğan situasiyaları məharətlə işləyir. Aclı-şirinli bir məhəbbət yaşıyan Mahmud bu böyük sevgisi ilə dövrə, zəmanəyə müxalifətdə durur; bu məqamda o, Füzulinin Məcnununu xatırladır. Lakin Məcnundan fərqli olaraq, Mahmud real və həyatidir. Romantik Məcnun "Leyli" deyib dövrə, zəmanəyə müxalif çıxmışdır, səhralara üz tutmuşdu, Mahmud isə Məryəm ugrunda, bu eşqə qovuşmaq naminə cəng aparır. Hamı günahkardır və hər kəs öz günahını daxilən etiraf edir, Mahmud isə günahsızdır. Günahkarlar hərə bir cür məhv olur, çünki insanlarda insanılık xisliyi qeybə çəkilib. Mahmud isə öz böyük məhəbbəti ilə insanlarda bu hissi oyatmağa can atır. Kamil Vəliyev doğru qeyd edir ki: "Elçinin idealı aydınlaşdır. Müharibələr edən, qanlar tökən, uğurluq, qudlurluq edən, başlar kəsən, körpələri qundaqda öldürən adamlarla bir yerdə, onların içində dünyani sevindirən, dünyani quran, təbiəti ovudan, təbiət gücündə möcüzə yaranan ağıl, sevgi dolu insan da yaşayır. Bu insanın işığı müqəddəsdir" [114, s.51].

Elçin Mahmudla Məryəmin – bu iki günahsız və təmiz insanın hissələrini ilk görüşdə bir-birlərini görərkən keçirdiyi duyuları cox şairanə təsvir edir və bu təsvirdə onun psixoloji şərhləri üst qatdan alt qata – dərinliklərə keçirmək bacarığı yadda qalır. "Mahmud bütün bədənində, bütün varlığında elə bir həvəs, elə bir istək hiss edirdi ki, əlində tutduğu bu isti əl Mahmudun ürəyini elə uçundururdu ki, indiyə qədər hissələrin, həyacanların hamısı tamam bir heç idi, çünki, bütün bunlar hamısı təzə idi və əvvəllər bilinməz idi.

Mahmud çox sözlər demək istəyirdi, amma, allah, insanı dildən nə qədər acız yaratmışan və bu qədər ki, sən insana hiss-həyacan vermişən, bunun müqabilində dünyanın sözləri dəryanın yanında damla deyilmə?

Məryəm ilə Mahmud əl-ələ gedə-gedə tez-tez bir-birinə baxırdı və Mahmud dili ilə deyə bilmədiklərini gözləri ilə deyirdi, və Məryəm də Mahmudun dili deyə bilmədiklərini gözlərindən oxuyurdu və Məryəmin bütün bədəni alış ibanırdı" [24, s.49].

Beləliklə, adını çəkdiyimiz əsərlərdə Elçin zahiri davranışları və əlamətlər vasitəsilə daxili aləmi, hiss və həyacanları açıqlayır, obrazı psixoloji cəhətdən daha dolğun rəsm etməyə nail olur.

Psiyoloji əksetdirmədə ikinci üsul ətraf aləmin gerçəkliliyin, obrazların duyğu və düşüncələrində, fikir dünyasında ifadə olunmasıdır. Burada "əksər hallarda əhvalatlar personajlardan birinin dilindən söylənilir. Təhkiyyəçi söylədiyi əhvalatların iştirakçısı və ya şahidi olduğuna görə əsərdə həm təsvir, həm də təhlil üçün geniş imkan yaranır. Üçüncü şəxsə aid təhkiyyədə olduğu kimi birinci şəxsə aid təhkiyyədə də əsərin üslübündən, qəhrəman tipindən asılı olaraq təsvirlə təhlilin mövqeyi dəyişir: bəzi əsərlərdə nəql etmə, əyani göstərmə, digər əsərlərdə isə bədii təhlil və şərh üstünlük təşkil edir" [72, s.31].

Əlbəttə, gerçəkliliyin, ətraf aləmin obrazlarının fikir dünyasında əks olunması bədii əsərdə psixoloji vəziyyətlər, situasiya və məqamlar yaratmağa xidmət etməyə də bilər, yəni elə əsərlər olur ki, biz o əsərlərdə obrazın daxili sarsıntılarını, hiss və həyacanlarını izləyə bilmirik. Burada sadəcə

hadisələr təsvir edilir. Hadisələri təsvir edən birinci şəxs isə ancaq şərhçi kimi diqqəti cəlb edir, ancaq əsərdə əhvalatları söyləyən personaj bu hadisələrə öz münasibətini bildirir, özü də qismən ya bütünlükə bu hadisələrin iştirakçısıdır və həmin hadisələr onun həyatında gerçəkliyə münasibətdə müəyyən rol oynayırsa o zaman bu əsərdə psixoloji əkset-dirmədən səhbət açmaq olar.

Elçinin "Ağ dəvə" romanı bütünlükə birinci şəxsin təhkiyyəsi əsasında qələmə alınmışdır.

"Sən mənim həyatım idin"

İki ildən artıq idi ki, mən qəbristanlıqdan qayıdanda yalnız bu sözlər yazılmış adsız, şəkilsiz qəbir daşının yanından ötürdüm və hər dəfə də bu adı sözlər, bu adı cümlə məni həyəcanlandırdı, ürəyimdə bir nigarançılıq və eyni zamanda da bir doğmaliq əmələ gətirirdi, tanımadığım, bilmədiyim və illərin küləyinin, qarının, yağışının, istisinin altında qaralıb-bozarıb köhnəlmış, çopur-çopur olmuş bu qəbir daşı hər dəfə dərin bir kədərdən xəbər verirdi, vəfəsizliqdan, gəldigedərlikdən deyirdi, nə vaxtsa, kiminsə xoşbəxtliyindən və xoşbəxtliyin əbədi bir keçmişdə qalmağından, o keçmişin səs çatmazlığından, ünyetməzliyindən söyləyirdi" [14, s.7].

"Ağ dəvə" romanı beləcə birinci şəxsin uşaqlığı müharıbə illərinə düşmüş yazıçı Ələkbərin təhkiyyəsi ilə başlayır və əsərdə bəzi səhifələr istisna olmaqla (Ağ dəvə ilə bağlı rəvayətlər) sonadək davam edir. Yeri gəlmışkən, qeyd edək ki, bu cür təhkiyyə üsülluna "altmışincilər"in yaradıcılığında tez-tez rast gəlirik. Əkrəm Əylislinin "Adamlar və ağaclar" trilogiyası, Anarın "Mən, sən, o və telefon" əsəri bu üsüllən bədii səmərəsi sayəsində yaranmışdır.

Elçinin "Ağ dəvə" romanında hadisələr Böyük Vətən müharibəsi illərində cərəyan edir. Balaca Ələkbər öz yaşına və anlaq səviyyəsinə görə ətrafında baş verən hadisələrə, özündən böyüklərin, yaşlıların, yaşadığı məhəllə adamlarının hərəkət və davranışlarına münasibətlərini bildirir, təsvir etdiyi əhvalatların bir çoxunda özü də iştirak edir, baş verən hadisələr, olaylar onda müxtəlif təəssüratlar oyadır, o da daxilən sarsılır, həyəcanlanır.

"Mən həmin boz və çıxınlı sentyabr günü onları görən kimi tanıdım.

Qırx ildən sonra mən birinci dəfə idi ki, onları gördüm, amma altısını da bir-bir tanıdım; saçları ağarmış və tökülmüş, üzlərinə qırış düşmüş bu yaşlı adamlar ON-LAR idi: Cəfər idi, Adil idi, Əbdüləli idi, Qoca idi, Cəbrayıl idi, Ağarəhim idi" [14, s.8].

Romanda təhkiyyəyə əsasən bu altı qardaş, onların anaları Xanım xala və yaşadıqları məhəllənin adamları ilə bağlı davam edir. Burada artıq olub-keçmiş əhvalatlar haqqında səhbət açılır, nəql olunan hadisələrə isə indiki zaman baxımından münasibət bildirilir.

Romanı oxuduqca o dövrün – müharıbə illərinin real mənzərələri gözlərimiz arasında canlanır; ancaq qeyd edək ki, müharıbə bir növ o dövrün mənəvi münasibətlərini açıqlamaq üçün meyar rolunu oynayır. Əsl müharıbə, dava sanki adamların içində gedir. Buna görə də hadisələrin bir qisminin müharıbədən əvvəlkə illərdə, başqa bir qisminin isə müharıbədən sonrakı illərdə cərəyan etməsi xüsusi əhəmiyyət kəsb eləmir, yəni romanda ZAMAN bütöv obraz kimi nəzərə çarpır. Elçin xarakter yaratmaqda, hər hansı bir obrazın sə-

ciyyəsini tam canlandırmaqda usta olduğunu eksər əsərlərin-də sübut edə bilmışdır. "Ağ dəvə" romanında da biz bunun bariz ifadəsi ilə qarşılaşıraq. Bu romanda obrazların sayı ya-zığının digər əsərləri ilə müqayisədə çoxdur, ancaq diqqət ye-tirsek görərik ki, heç bir obrazın taleyi yarımqıq təsir bağış-lamır, hətta epizodik planda olanlar da yadda qalır, unu-dulmur. Məsələn, məhəllədə hamının zəhləsi getdiyi İbadulla hər gün evə kefli gəlir, anası Əminə xalanı incidir, öz hərəkət-ləri ilə ona əzab verir:

"- Ver mənim qızılları! - deyirdi, - mənimdir o qızıllar! Atam mənimcün qoyub gedib o qızılları! Ver çıxım gedim. Voronejə gedəcəyəm, day bir də kölgəmi görməssinizin mənim, ver, gedim!.." Əminə xala çıçırdı... "Ədə, ay ha-ramzada nadürüst, atovun ki, bu qədər qızılı var idi, onda nəş düşüb şəhərin küçələrində fayton süründü?" [14, s.25].

İbadullanın miskin dünyası, oğula yaraşmayan hərəkət və rəftarı get-gedə məhəlləni əsəbləşdirir. Xanım xala və oğlanları nalayıq hərəkətlərə görə İbadullaya qulaqburmazı verirlər. Ancaq İbadulla heç cür düzələsi, nəsihətə, ağsaqqal sözünə qulaq asası adam deyil. Məhəllədən çıxıb gedəndən sonra anası tək qalır, amma hamı Əminə xalaya kömək əli uzadır. Beləliklə, İbadullanın – bu miskin və bədbəxt insanın düşdürüyü vəziyyət, çıxılmazlıq bələsi, təhkiyyəsi üçün də onun haqqında təsəvvürü dəqiqləşdirir.

"Hərdən Xanım xala məni çağırıb Əminə xalaya pay gəndərmək istəyəndə əlindəki boşqaba xörək çəkə-çəkə başı-nı bulayırdı, deyirdi:

- O İbadulla bədbəxt oğlu, uşaq vaxtı elə yaxşı oğlan idi ki...

Xanım xala bu sözləri qalın qaşlarının altından baxan qara və zəhmlı gözlərinə, adətən kip örtülü olan nazik do-daqlarına, enli çənəsinə uyuşmayan bir müləyimliklə deyirdi, amma o müləyim sözlər məni qorxudurdu, çünki mən əlimdə tutduğum isti boşqabı Əminə xalaya apara-apara fikirləşir-dim ki, birdən mən də böyükündə İbadülla kimi olaram..." [14, s.28].

Romanda digər belə obrazlar da var ki, onlar süjet xə-ttinin inkişafında, hadisələrin dinamik axımında həllədici rol oynamırlar, lakin təsvir olunan dövrün psixoloji, mənəvi mənzərəsini göz önündə canlandırmaq üçün ciddi bədii əhə-miyətə malikdirlər. Belə obrazlardan biri də Ağ dəvə barədə cürbəcür əhvalatlar danışan Balakərimdir. Balakərim axşamlar, Sarı hamamın həyatında, ya xar tutun altında oturub məhəllə uşaqlarına Ağ dəvədən, peyğəmbərlərdən, padşah-lardan, vəzirlərdən, səyyahlardan danışır, ürəyi lap dolu olanda isə sarı pencəyinin cibindən tütəyini çıxarıb çalmağa başlayırırdı. Bu sırlı, şübhəli insanların daxili aləmini, yaxud Sarı hamamın həyatında, yaxud da burada, bu xar tutun altında oturub başını göyə qaldırıb, gözlərini aya, ulduzlara dikirdi, bir müddət beləcə süründü və mən açıq-əşkar hiss edirdim ki, bizim yanımızda oturmağına baxmayaraq həmin anlarda Ba-lakərim bizdən çox-çox uzaqlardadır; sonra yenə bizim ya-nımıza qayıdırdı və qəribə sözlər deyirdi: - hər bir adam gə-rək hərdənbir göylə təkbətək dayansın, göyə baxsın gərək... Bax, o ulduzlara baxsın, o aya baxsın. Onda bilər ki, özü nə qədər balacadı. Onda bilər ki, başqları da nə qədər balaca-dir..." [14, s.30].

Əlbəttə, mən Balakərimin bu sözlərindən bir şey başa düşmürdüm, amma o sözlər mənim yadımda qalırı və eyni zamanda, elə bil, o sözlər, o uzaq ulduzların özündən də, o ayın özündən da nəsə deyirdi və "nəsə" sərr ilə dolu idi.

Qeyd edək ki, Balakərim obrazı romanın ilk fəsillərində necə sirlili, şübhəli və romantik çalarda nəzərə çarpırsa, sonra gözlənilməz bir hadisənin baş verməsi ilə təsəvvür dəyişir, obraz romantik ucalıqdan reallığa enir. Məhəllədə tək-tənha yaşayan Şövkət Balakərimə ərə gedir, onu gətirib öz evində saxlayır, Balakərimi uşaq kimi çıxıdırır, yedizdirib-içizdirir və Balakərim bündan sonra daha Sarı hamamın həyatında o qoca tut ağacının yanında Ağ dəvədən danışmir, tütek çalmır.

Fikrimizcə, Balakərimin həyatında baş verən bu dönüş simvolik bir məna daşıyır. Müəllif demək istəyir ki, əzablı, həyəcanlı günlər arxada qaldı, müharibə başa çatdı, həyat yenidən öz axarına düşdü. İnsan ən çatın, ən ağır günlərində sabaha, gələcəyə böyük ümidi ləbəsləyir, xoş xəyallarla yaşıyır. Balakərimin Ağ dəvədən, peyğəmbərlərdən, padşahlardan, vəzirlərdən, səyyahlardan danışdığı hekayətlər də məhəllə uşaqlarına məhz bu ümidi, bu inamı aşılıyırı.

"Ağ dəvə" romanı beləcə psixoloji məqamlar və situasiyalarla zəngindir. Təhkiyyə prosesində Elçin ətraf aləmin, gerçəkliyin qəhrəmanın fikir və duyularında əks olunmasını həm birbaşa nəql etmə – əyani göstərmə, həm də təhlil və şərh yolu ilə həyata keçirir. Bəzən də bunlar bir-biri ilə vəhdət təşkil edir. "Ağ dəvə" romanında məhz bu vəhdət, nəqletmə, şərh və təhlilin qovuşması aparıcıdır.

Romanda Xanım xalanın oğlanlarından biri – Qoca ilə bağlı əhvalatlara nəzər yetirək. Qoca öz sürücü qardaşlarından fərqli olaraq, institutda oxuyur, məhəllədə birinci adamdır ki, həkim olacaq, onun qoltuğunda həmişə kitablar olur. Məhəllədə uşaqlar onunla fəxr edir. Amma balaca Ələkbər hiss edir ki, Qoca papaqçı Əbülfətin qızı Ədiləni sevir. Təbii ki, oğlan-qız münasibətlərinin patriarchal çörçivəyə salındığı məhəllədə onların əlaqələri, hamının gözü qarşısında cərəyan edə bilməzdi. Ona görə də balaca Ələkbərin xerixah "missiyasından" istfiadə olunur, "sevimli məktublar"ı birindən o birinə Ələkbər çatdırır. Elçin bu sevgi səhnələrini psixoloji bir incəliklə açıqlaya bilir: "...sonra mən Ədiləyə baxdım, üzünün bir tərəfi görünürdü və Ədilə diqqətlə sirkin meydancasına baxırdı, amma mən hiss edirdim ki, onun fikri-zikri bizim yanımızda, daha doğrusu, Qocanın yanındadır. Həmin anlarda Qoca ilə Ədilənin beləcə gizli baxışları, aralarındaki bu gizli ünsiyyət nədənsə Ağ dəvəni yadına saldı və mənə elə gəldi ki, Ağ dəvə bu gizli baxışların, gizli ünsiyyətin üçündə tutub yavaş-yavaş gələcək və Ədiləgilin qapısının ağızında yatacaq. Yenə də Ədiləyə baxdım, ağlıma gələn bu fikirlərdən qorxdum və bayaqki o pərtliyimi yadımdan çıxarddım, çünki mən Ədilənin də ölməyini istəmirdim.

...Ağac kəpəyi döşənmiş sirk meydancasında canbazlar atılıb-düşürdü, həyatında ilk dəfə gördüğüm, par-par alışışyanan paltar geyinmiş artistlər əllərində cürbəcür fiqurlar oynadırdı, mən isə Ədiləyə baxırdım və fikirləşirdim ki, Xanım xalanın nə üçün bu gözəl qızı, bu cür hörüklü, bu cür xurmayı saçlı qızı görməyə gözü yoxdu?" [14, s.50-51].

Göründüyü kimi təhkiyyəçinin – birinci şəxsin müşahidə etdiyi bu hadisə iki gəncin daxili aləmində baş verən, onları bir-birinə məhrəm edən sevgi duyğularından xəbər verir, özü də burada həmin duyğular qarşılıqlı münasibət təkcə təsvir olunmur, həm də təhkiyyəçinin anlaq səviyyəsinə uyğun şərh olunur.

Elçinin nəşrində personajın daxili aləmi, hiss və həyəcanlarını ifadə etməyin daha bir forması – daxili monoloqlardır. Ancaq müqayisə edib deyə bilərik ki, psixoloji əksetdirmənin digər iki forması ilə müqayisədə bu üsul o qədər də diqqəti cəlb eləmir. Muxtar İmanovun doğru qeyd etdiyi kimi "daxili monoloq... Birinci şəxsə aid təhkiyyəyə bənzədiyi kimi, mürəkkəb, qeyri-ardıcıl və "məntiqsiz ola bilər. Daxili monoloqun mürəkkəb nümunələrində oxucu sanki unudulur, oxucunun asanlıqla başa düşəcəyi nizamlı nitq formasını müəllif semantik mürəkkəbliklə əvəz edir. Çünkü daxili monoloq öz təbiətinə görə qəhrəmanın nə barədəsə öz-özü ilə gizli danışığıdır" [72, s.55].

"Qəhrəmanın nə barədəsə öz-özü ilə gizli danışığının"na Elçinin həm birinci şəxsin, həm də üçüncü şəxsin dili ilə söylənilən əsərlərində təsadüf edirik. Qeyd edək ki, yazıçı bu prosesi – daxili monoloqu sanki qabaqcadan təqdim etməyi qarşısına məqsəd qoymur, yalnız məqam yetişəndə – qəhrəmanın hansısa bir hadisə ilə əlaqədar keçirdiyi hiss-həyəcanı daha qabarıq nəzərə çatdırmaq üçün istifadə edir. Məsələn, Elçinin əsasən müəllif təhkiyyəsi əsasında qurulan "Ölüm hökmü" romanında daxili monoloqlara tez-tez müraciət olunur. Tələbə Murad İldirimişli gecəni Bayıldakı şəxsi maşın dayanacağında keçirərkən birdən-birə ulduzlara baxır və

dünyanın gərdişi haqqında düşüncələrə dalır, "Quran"in ayrı-ayrı surələrini xatırlayıır – "göyləri və yeri icad edən (yoxdan yaranan) odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə və yə şeyə) "ol" deyər (fövrən) o da olar. Bəs nə üçün, o həmin əyri yolları doğru yollara çevirmək üçün bir dəfə "ol" demir? Axi belə olsa o zaman heç cəhənnəmə də ehtiyac olmaz. Cəza günündə, yəni qiyamət günündə, pis əmələ qarşı pis əvəz, yaxşı əmələ qarşı əvəz verilməz, çünkü ümumiyyətlə pis əməl olmaz". Qəhrəmanın psixoloji durumunu səciyyələndirən belə monoloqlar adətən analitik, lirik-fəlsəfi səciyyə daşıyır.

* * *

Elçinin nəşri hər şeydən öncə fərdi üslub xüsusiyyətləri ilə seçilir.

Məlumdur ki, sənətkarın orijinal və bənzərsiz ifadə tərzisi fərdi yaradıcılıq keyfiyyətləri, fərqli yazı manerası və dəstxətti onun istedadının başlıca şərtlərindən biri və bəlkə də birincisidir. Professor Tofiq Hacıyev yazır: "Sənətkarın varlığı, həqiqətə münasibəti fəallıq dərəcəsi onun üslubu ilə müəyyənləşir. Üslubun yaranmasını həyatı zərurət şərtləndirir, bu zərurəti gerçəkləndirən isə yazıçının öz şəxsiyyətidir. Bu üslubun məzmununu, həyat özü diqtə edir. Onun formasının müəyyənləşməsində, məzmun tərəfi ilə forma tərəfinin vəhdətə salınmasında isə başlıca faktor yazıçıdır" [60, s.5].

Üslub tənqidçisi Arif Abdullazadə isə yazar: "Üslub hər şeydən əvvəl sənətkarın müəyyən obyekta yanaşması, onu nə

şəkildə görməsi və necə ifadə etməsi ilə izah olunmalıdır. Da-ha konkret şəkildə desək, üslub yazılıçının obrazlar aləmi, onun ümumi ədəbi prosesdəki xüsusi dəsti-xəttidir" [1, s.13].

Elçinin nəşri də məhs bənzərsiz xüsusiyyətləri, özünməxsusluğu ilə seçilir. Bu özünməxsusluğu daha konkret şəkildə açıqlamaq üçün Elçinin digər "altmışincilar"dan hansı fərqli cəhətləri ilə seçildiyinə nəzər salaq.

Əkrəm Əylislinin nəşrində öncə diqqəti cəlb edən dil materialıdır. Azərbaycan dilinin gözəllikləri, bütün incəlikləri bu nəsrədə bütün təravəti ilə nəzərə çarpir. Əkrəm Əylisli istənilən mövzuda oxucu ilə ümumi dil tapa bilir, təbii psixologizm vasitəsi ilə obrazlarının daxili aləmini, ruhi dünyasını açıqlayır. Mərhum tənqidçi Aydin Məmmədovun təbirincə desək, "Əkrəm Əylislinin "Kür qıraqının məşələri" povestindən və eləcə də başqa əsərlərdən alınan effekt daha çox poetik təessüratdır, burada nağıl olunası şey azdır, adıdır. Lakin bu adı, gündəlik hadisədən bəhs edən cümlələrin mübtəda və xəbərlərində insan ürəkləri döyüñür, onlara insan ruhu, insan düşüncəsi, insan yanğısı verilib və sözlər bir növ insanılışibdir. Bu insanılışmış sözlər adı ünsiyyətdən yüksək mərtəbəyə qalxıblar, onlar musiqi sədalarına çevriliblər ki, bunlar bir şey haqqında xəbər verməkdən daha çox dinləyi-cini və ya oxucunu obrazların beyin-qəlb təlatümlərə yaxın vəziyyətlər keçirməyə sövq etmək məqsədi güdür" [93, s.60].

Anarın nəşri isə öz rəngarəngliyi ilə seçilir. Burada müxtəlif insan taleləri canlandırılır, yazılıçı ilk növbədə, diqqəti məhz insan talelərinə yönəldir, lakin Mirzə Cəlilə xas olan "bir soyuqqanlıqla" təsvir etdiyi hadisələrə birmənalı münasibət bildirilir, çalışır ki, təsvir etdiyi obrazları öz mühi-

tinin xüsusiyyətləri ilə birgə təqdim etsin. Cox zaman da vermək istədiyi fikri mətnaltı məzmunda ifadə etməyi xoşlayır.

İsi Məlikzadə fikir və duygularını birbaşa bəyan eləmir, əsas qəhrəmanlarının istək və arzuları ilə reallaşdırır. Bu qəhrəmanlar əzab çəkir, gündəlik həyatda çox böyük çətinliklərlə üz-üzə gəlir, çoxlu suallar, müəmmələr qarşısında qalırlar. İsi Anardan, Əkrəm Əylislidən, Elçindən fərqli olaraq dil materialına o qədər də diqqət yetirmir, əsasən obrazların keçirdiyi ruhi həyəcanları ön plana çəkir, bu prosesdə onun kolomitli dili sanki arxa plana keçir.

Elçinin nəşrində Anarda olduğu kimi polifonizm güclüdür. Lakin Anardan fərqli olaraq, Elçinin nəşri daha çox bədii təhlil və şərhler üzrində qurulur. O, bir yazılıçı kimi sintetikiyi sevir. Bu cəhət özünü həm ideya-məzmun planında, həm də forma-sənətkarlıq axtarışlarında bürüzə verir. Belə ki, Elçin istor uzaq tarixi keçmişdən ("Mahmud və Məryəm"), istor XX əsrin ən mühüm ictimai-siyasi hadisələrindən ("Ölüm hökmü", "Ağ dəvə"), istor çox yaxşı tanıdığı Bakı və Abşeron mühitindən ("Baladadaşın ilk məhəbbəti", "Dolça", "Toyuğun diri qalması", "Bir görüşün tarixçəsi"), istərsə də bədii şərtiliyi ön planda olan yaxud sırf fantasma-qorik tərzi ilə seçilən absurd hekayələrdən ("Dəyişmə", "Qatar. Pikasso. Latur. 1968", "Qırmızı ayı balası", "Mehmanxana nömrəsində görüş", "Xüsusi sisfəsi") mətləbi, oxucuya aşılamaq istədiyi ideyanı ön plana çəkir. Lakin bu ideya mülliif tərəfindən xüsusi olaraq, sünü şəkildə qabardılmış, ideya-mətləb əsərdəki hadisələrin, əhvalatların, obrazların qarşılıqlı münasibətlərinin məntiqi kimi diqqəti cəlb edir. El-

çin öz əsərlərində analitikliyi sevir, istənilən obrazların mənəvi dünyasını açıqlamaq üçün fəlsəfi ricətlərə yer verir, obrazın düşüncə tərzini, içərisindəki dünyani təsirli psixoloji vasitələrlə üzə çıxarıır. Onun nəşrində bu mənada lirik hissələr, duyğuların təsviri ilə yanaşı publisistik ahəng də müəyyən yer tutur. Eyni bir əsərdə mənəvi aləmin təsviri, obrazların keçirdiyi ruhi həyəcanların ifadəsi ilə hadisələrin təsviri vəhdət təşkil edir.

Elçin nəşrdə lirik-psixoloji üslubi təməyülün nümayəndəsidir. Bu üslub 60-ci illərin nəşrində artıq tam şəkildə formalaşmağa başlamışdır. Nəşrimizdə uzun müddət daha çox iri formalara, panoram təsvirlərə meyl təbii ki, epik üslubun aparıcı mövqeyini təsdiq edirdi. Bu üslubu şərtləndirən xüsusiyyətlər hadisələrinin təsvirində dövrün, zamanın ictimaiyyəsi mənzərəsini əhatəli canlandırmaq, hadisələri təfsilatı ilə ön plana çəkmək olmuşdur. Xüsusilə, insan obrazlarının təsvirində ictimai faktoru, sifiliyi, antoqonist ziddiyyətləri qabarlıq tərzdə nəzərə çarpdırmaq meyli qəhrəmanların mənəvi aləmini tam açıqlamağa mane olmuşdur. Lakin əllinci illərin axırlarından başlayaraq nəşrdə epik üsluba meyl getdikcə zəiflədi. "Zamanın və nəşrin hərəkəti" məqaləsində Akif Hüseynov yazır: "Bədii fikrin strukturundakı, insana və həyata münasibətdəki əhəmiyyətli dönüş, irəliləyiş və keyfiyyət dəyişiklikləri müasir nəşrimizdə reallığın artması, şəxsiyyətə, onun psixologiyasına daha həssas münasibət, humanist ideallı güclənməsi münaqişələrin, problemlərin təsvirdə daha çox mənəvi-əxlaqi aləmə keçməsi, insanla mühit, cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin daha dərindən nəzərə alınması kimi ümumiləşdirilə bilər. Lakin təbii və qanuna uyğundur ki,

"nəşrin axtarışları təkcə ideya və məzmunu deyil, janr-üslub xüsusiyyətlərinin, bütünlükdə ifadə tərzini də əhatə etmişdir, daha doğrusu, mündəricə cəhətdən başqalaşlığı üçün nəşr forma-bədiilik etibarı ilə də yeniləşməli olmuşdur" [62, s.3].

Nəşrin "Mündəricə cəhətdən başqalaşması"nı biz ayırt etmək bölmələrdə mümkün qədər izah etməyə çalışmışıq. Bütün təhlillərimizdə başlıca aspekt nəsrə yeni qəhrəmanın tipinin formalaşması ilə bağlı olmuşdur... Sovet ədəbiyyatının mübariz, döyüşkən, əməksevər, qurucu qəhrəmanlarının tədricən həyatı qəhrəmanlarla əvəzolunması, müstəsna qəhrəmanlara yox, adı, sıravi qəhrəman tipinə diqqətin artması həmin aspekti səciyyələndirirdi.

"Forma-bədiilik etibarı ilə yeniləşməyə" göldikdə isə Akif Hüseynov bunu daha çox yiğcam romanların, psixoloji dramatik povestlərin geniş müvəffəqiyyət qazanması kimi izah edir. Burada müəyyən həqiqət olsa da, vəziyyəti tam izah etmir. Çünkü yiğcam romanlar, povestlər 40-50-ci illərdə də yazılırdı.

Fikrimizcə burada həyata, gerçəkliyə, cəmiyyət hadisələrinə münasibətdə yeni baxışın formalaşması amili həlledici idi. İstər-istəməz Mehdi Hüseynin 60-ci illərin əvvəllərində söylədiyi bir fikri xatırlayıraq: "Mən cəsarətlə deyə bilərəm ki, bədii nəşrimizdə də, şerimizdə də biz yeni bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələnin artıq qəti bir mövqe tutduğunu iddia etmək üçün tələsməyə ehtiyac yoxdur. Ən mühüm cəhət budur ki, həmin mərhələyə keçməyin tarixi labüdüyüնü bütün ədəbi ictimaiyyətimiz aydın hiss etməlidir. Həyat hadisələrinin və insan surətlərinin təsvirində və mənalandırılmasında nə isə daha lirik, psixoloji təhlildə daha

təmkinli və kamil bir üsul axtarmağın, daha təravətli və təzə ifadə vasitələrinə meyl göstərməyin özü heç də az əhəmiyyətli deyildir" [89, s.6]. (Kursiv bizimdir – E.Ə.)

Deməli, ədəbiyyatımızın görkəmli nümayəndəsi qüdrətli tənqidçi Mehdi Hüseyin də öz yazıçı intuisiyası ilə dərk edirdi ki, nəsrдə keyfiyyət dəyişiklikləri baş verir və bu da lirik-psixoloji nəşrin öncül mövqə qazanması ilə bağlıdır. Lirik-psixoloji nəşr təbii ki, ilk növbədə öz üslubunu lirik-psixoloji üslubu meydana gətirir. Yuxarıda qeyd etdiyimiz kimi Elçin bu nəşrin aparıcı nümayəndələrindən biridir. Onun yaradıcılığı sözün həqiqi mənasında ilk ədəbi nümunələrdən lirik-psixoloji üslubu ilə diqqəti cəlb etmişdi.

Lirik-psixoloji üslubun Elçin yaradıcılığında təzahürünü aşağıdakı mühəhizələr və əlamətlərlə səciyyələndirmək olar.

Elçinin nəsrində lirik-psixoloji üslubu müəyyənəşdirərkən ilk növbədə ictimai həyatın özündəki yeniliyin, cəmiyyətdəki müsbət, işqli tendensiyaları bu yaradıcılıqda təzahürünə diqqət yetirməliyik. 60-70-ci illər bu mənada hər bir yazıçıdan düşündürməyi, həyatda, gerçəklidə baş verən hadisələrə tamamilə yeni bir tərzdə yanaşmağı tələb edirdi. Cəmiyyət həyatında əvvəlki illərin xof və qorxu hissi düman kimi çəkilib gedirdi, insan amili tez-tez vurğulanırdı və təbii ki, bədii ədəbiyyat xüsusiylə nəşr bu prosesə biganə qala bilməzdi. Cəmiyyət həyatının mənəvi qatında gedən proseslər isə yazıçıları daha çox düşündürür və məşğul edirdi. Mənəvi-əxlaqi problemlərin əsas və fəal bir amilə əvvəlki prosesləri təmkinli və kamil bir üsul axtarmağın, daha təravətli və təzə ifadə vasitələrinə meyl göstərməyin özü heç də az əhəmiyyətli deyildir" [89, s.6]. (Kursiv bizimdir – E.Ə.)

Bayramovun "Mən ki gözəl deyildim"; Həsən Seyibdəylinin "Telefonçu qız"; Əlfəi Qasımovun "Adilənin taleyi"; Çingiz Hüseynovun "Mənim bacım" əsərləri məhz mənəvi əxlaqi problemlərə həsr olunmuşdu. Bu əsərlər həyatda, cəmiyyətdə baş verən yenilikləri əks etdirirdi. Elçinin (həmçinin digər "al-tmişincilər" in) əsərləri də bu mənada həmin tendensiyanın uğurlu davamı kimi qiymətləndirilə bilər.

Təbii ki, lirik-psixoloji üslubu təmsil edən əsərlərdə əsas mövzu müasir həyatın özündən doğan mənəvi, əxlaqi problemlər və mövzular olmuşdur. Doğrudur, bu problemlər və mövzular 30-50-ci illərin nəşrində də müəyyən qədər var idi. Ancaq sosialist həyat tərzinin prinsiplərinə uyğun şəkildə – "xoşbəxt ailə", "kommunist əxlaqi" çərçivəsində. 60-ci illərdən sonra mənəvi-əxlaqi prinsiplər tədricən yeniləşməyə bəzi stereotiplərdən xilas olmağa başladı. Məlum oldu ki, cəmiyyətdə, ictimai həyatda yaranan mənfi halların kökü ailədən, ayrı-ayrı insanlar arasındaki münasibətlərdən gəlir. Meşşanlıq, biganəlik, mənəviyyatsızlıq fərdi hal kimi ümumən cəmiyyət həyatına da yoluxur və ictimai bələya çevrilir. Lakin həyatın özündə, cəmiyyətdə bütün bunlara qarşı müqavimət hissi də güclüdür. Yazıçılar da bu mənada iki əks qütbü – gözəlliyyi və mənəviyyatsızlığı əsərlərində qarşı-qarşıya qoyurlar, birincisini mənəvi sərvət kimi təbliğ edib ikincisini rədd və inkar edirlər. Elçinin "SOS", "Açıq pəncərə", "Baladadaşın ilk məhəbbəti", "Günlərin bir günü", "Toyuğun diri qalması", "Bir görüşün tarixçəsi", "Dolça" və digər əsərləri məhz gözəlliyyin təbliği və təsdiqi kimi diqqəti cəlb edir.

Heç şübhəsiz lirik-psixoloji üslub öz qəhrəman tipini də formalasdırır. Zərif ruhlu, incə və həssas qəlbli insanlar, mənəviyyatca kamil, əxlaqi cəhətdən saf adamlar lirik-psixoloji üslubda yazılın əsərlərin əsas qəhrəmanlarına çevrildilər. Əziz Mirəhmədov yazır: "Elçinin yazıçı diqqəti nəinki həyat-dakı "eyibsiz" gözəlliyyə, xoş rəftarlı, ağıllı, nəcib, ürəkaçan adamlara maildir, o, nəinki aşkar rəğbət, məhəbbət, heyranlıq doğuranların yazıçısıdır, əksinə daha çox zahirən heç bir diqqətə layiq məziyyəti ilə seçiləməyənlərdən adı gözəl görünməyən, soyuq ürəklər, duyulmayan müsbət hallar, sıfətlər, cizgilər olduğuna inanan, bunları həssaslıqla axtarır tapmağa, görüb göstərməyə çalışan və əksər hallarda niyyətinə çatan yazıçıdır" [98, s.6].

Elçinin qəhrəmanları müxtəlif həyat tərzinə, dünyagörüşünə, anlaq səviyyəsinə malik olsalar da, iradi keyfiyyətləri baxımından zəif ya güclü, xaraktercə sabit və ya qeyri-sabit nəzərə çarpsalar da, onları bir ümumi insani cəhət birləşdirir: saflıq – mənəvi təmizlik – əxlaqi kamillik. İlk əsəri olan "O inanırdı" hekayəsindəki oğlan və qız obrazlarında başlanan bu yol Fatma ("Səlim, Fatma və hacileyləklər"), Həsən ("Açıq pəncərə"), Safura, Leyla ("SOS"), Əbili ("Bu dünyada qatarlar gedər"), Baladadaş ("Baladadaşın ilk məhəbbəti"), Allahverdi ("Gümüşü, narıncı, məxməri..."), Məmmədağa, Məsməxanım ("Bir görüşün tarixçəsi"), Ağababa ("Dolça"), Xanım xala ("Ağ dəvə"), Mahmud, Məryəm ("Mahmud və Məryəm") obrazları ilə genişlik kəsb etdi, vüsət qazandı.

Tənqidçi Nadir Cabbarov doğru qeyd edir ki, "Əgər Elçin nəsrinin real məzmun planı ilə əsatiri obrazlar, alleqo-

rik simvollar və fantasmaqorik metaforalar asanlıqla uyuşa, "dil tapa" bilirlərsə, onun gerçək mühitində özlərini sərbəst hiss edirlərsə, bu faktın özü də əslində müəllisin epik inikasın daha çotin və mürəkkəb formaları ilə işlədiyiindən xəbər verir. Bədii həqiqətdəki inandırmanın gücü də elə bündadır" [10, s.9-10].

Söhbət Elçinin nəşr əsərlərindəki real və irreal səhnələrdən, canlı, həyati obrazlarla yanaşı əsatiri, obrazların allegorik ünsürlərin, fantasmaqorik surətlərin bir-birinə qaynayıb qovuşmasından gedir. Lirik-psixoloji üslub zəminində real məzmun planı ilə uyuşan bu irreallıq Elçin nəsrinə marağı artırır. Məsələn, "Dəyişmə", "Qatar. Pikasso. Latur. 1968", "Qırmızı ayı balası" hekayələri 70-ci illər Azərbaycan nəşrində maraqlı hadisə kimi qarşılandı. Bu hekayələrdəki bədii şərtilik texniki priyom kimi yox, məhz bədii reallığı əsaslandırmaq naminə diqqəti cəlb edirdi. Qeyri-real əhvalatlar – Laturun "Müqəddəs Sebastyan üçün ağlayan Müqəddəs Yelena" əsərindəki Sebastyanın köksündən çıxarılan ox və Pikassonun "Kasıbların süfrəsi" əsərindəki Etiyen Rasnyorun canlanması ona xidmət edirdi ki, iki bir-birinə yad insan, hər biri tənhalığa məhkum olunmuş insan bu əhvalatları söyləməklə ünsiyət tapsınlar. Hiss etsinlər ki, "insanı başa düşəcək yeganə adam – o özündür" fəlsəfəsinin heç bir mənəvi özülü yoxdur.

Fikrimizcə, ümumən 60-cı illər nəsrinə orijinallıq gətirən bədii ifadə, təcəssüm vasitələrindən olan şərtiliyin həqiqi mahiyyətini Elçin özü hamidan doğru izah edir: "Şərtilik müasir insanın zəngin, zəngin olduğu qədər də mürəkkəb daxili aləmini açmaqdə, yazıçı dünyabaxışını aydınlaşdırmaqdə

müəllisin müttəfiqi, köməkçisi olan bir bədii vasitədir". Maraqlı mülahizədir. Həqiqətən, şərtilik sadəcə bədii vasitə deyil, bədii idrakı gücləndirən, onun miqyaslarını genişləndirən, obrazlı desək, çətin anda yazıcının əlindən tutan etibarlı bir köməkcidir. Elçinin təhkiyyəsində şərtilik hekayə və romanlarda fəlsəfi mahiyyət bəxş edən bir forma tərzidir.

Elçin 90-ci illərdə qələmə aldığı və "absurd" adlandırıldığı hekayələrində isə fantasmaqoriya ünsürlərini lirik-psixoloji nəşrə gətirir. Biz bu meylin ilkin təzahürünü, Anarın hələ 70-ci illərdə qələmə aldığı "Əlaqə" povestində görmüşdük. Bəs "absurd" hekayələrdə məqsəd nə idi? Axi, Elçin hətta bədii şərtilik əsasında qələmə aldığı hekayələrində də təsvir etdiyi hər hansı hadisənin, obrazın real mahiyyətindən çıxış edir. Bəs necə olur ki, mənasızlıqlar, cəfəngiyatlar, boş fikirlər bir hekayənin süjetinə, ara bulamasına "çökür"? Vaqif Yusifli yazır: "Ancaq bu absurd olan şeylər sonda müəyyən bir fikrin, ideyanın yaranmasına gətirib çıxarır, necə deyərlər, mənasız görünən şeylər sonda konkret bir mənəni dilə gətirir".

Daha sonra tənqidçi qeyd edir ki, Elçinin "absurd" hekayələrində üslubi məqamlar da mütləq rol oynayır. Bu hekayələrdə emosional güc və gərginlik hiss ediləcək dərəcədə aydın nəzərə çarpir. Bu gərginlik gah nəşrə axıb gələn dialoqlarda, hətta remarklarda, gah zaman-məkan ardıcılığının qəfil dəyişmələrində, gah da situasiyaların tez-tez təkrarlanmasında özünü bürüzə verir. Təbii ki, bu hekayələrdə absurd teatrından gələn poetika az rol oynamır, lakin təqlid, yamsılama, imitasiya səviyyəsinə enmir, mütləq mənada "milliləşir". [116, s.153].

Qeyd edək ki, "absurd" hekayələr nəinki Elçin yaradıcılığının, ümumən çağdaş Azərbaycan nəşrinin mənzərəsində mübahisə və polemika doğura biləcək bir hadisə kimi səslənmədi. Halbuki, bu hekayələr maraqlı ədəbi nümunələr kimi diqqəti cəlb etərəfə, Elçinin lirik-psixoloji nəşri üçün səciyyəvi sayıyla bilməz. Bu hekayələrdə daha çox zaman-məkan dəyişmələri, insanın əqli-idrakı potensialı və bundan doğan fərziyyələr diqqəti cəlb edir. Lirik-psixoloji üsluba məxsus təhkiyyə tərzi, obrazların daxili hiss-həyəcanları görünən.

Elçinin "Mahmud və Məryəm" romanında metaforik planın olması da əsərin tarixi reallığı ilə uyuşan bir məqam kimi diqqəti cəlb edir. "Gəncə hakimi Qara Bəşir eləşti Sazlı Abdullanın başını kəsdirir, çünki əyan-əşrəf yanında ona söz qaytarmış, üzünə ağ olmuşdur, Qara Bəşirin oğlu Qara Bəkirin toyunu çalmamışdı, demişdi ki, sənin sarayın qan çanağıdır və mənim sazımın simləri mən istəsəm də orada səslənməyəcək. Sazlı Abdullanın şəhərin bazarında edam etmişdilər və 64 il keçəndən sonra da Gəncənin qocaları heyrlərini gizləyə bilməyib, toyda, yasda danışıldilar ki, elə cəllad Toppuzqulunun ülgücdən iti dəhrəsi bir göz qırpmısında Sazlı Abdullanın başını bədənindən ayırdı və elə ki, eləşti qanı fəvvərə vurub edam kötüyünün ətrafindəki keçən günlərdən qalib qurmuş qanı təzələdi... o zaman edam kötüyünün üstünə sərilmış başsız cəsədin yanında düşüb qalmış saz birdən-birə öz-özünə dilə gəldi və dünyadan ən dərdli-ələmli nəğməsini çaldı... Saz elə çaldı ki, o günortanın müsibət istisi də birdən-birə çəkildi, lopa-lopa qara buludlar

camaatin başının üstünü aldı, göy kışnədi, bir leysan başladı ki, hamı qaçıb evinə girdi" [24, s.7].

Roman bu fantasmaqorik hadisənin təsviri ilə başlayır və bu hadisə əsərdəki mətləb və qayənin başlanğıc "koduna" çevirilir. Əsərdə əvvəldən axıradək sanki sazin o iniltisi eşidilir, insanların faciələri, müdhiş hadisələr bir-bir gözlərimiz qarşısından keçir. Obrazların keçirdikləri ruhi həyəcanlar, sarsıntılar lirik-psixoloji xətlə davam etdirilir. Üslubun müəyyənləşdiyi tərzdə diqqəti cəlb edir.

Elçinin nəşrində lirik-psixoloji üslubu nəzərə çarpacaq dərəcədə reallaşdırın ayrı-ayrı təsvir və ifadə vasitələri, bədii siqurlar da, müəyyən poetik imkanlara malikdir. Elçin fikir və hissələrini, obrazların keçirdiyi daxili həyəcanları qabarıq vermək, daha doğrusu, portret, xarakter yaratmaq məqsədilə peyzaj, rəng, işıq və s. atributlardan sənətkarlıqla istifadə edir. Bu cəhəti Elçin yaradıcılığından söz açan araşdırıcılar da mühüm bir məziyyət kimi qeyd etmişlər. "Nəsrin şeriyəti" məqaləsində Əziz Mirəhmədov yazar: "Şübhəsiz təsviri sənətə nisbətən söz sənətinin rəng imkanları xeyli məhduddur. Odur ki, yazıçıların mövcud imkandan bacarıqla istifadə etməsi lazım gəlir. Elçin də bunu yaxşı bilir və həmin imkanlardan istifadə eləyir. Tənqidçilərdən birinin yazdığı kimi, o, hətta "duyguların rəngini" göstərməyi bacaran yazıçıdır" [98, s.13].

Başqa bir müəllif Yaşar Qarayev yazar: "Elçin hər cür yekrəngliyə qarşıdır. Onun ədəbi palitrasında şərti rənglərin bolluğu buradan irəli gəlir. Burada hətta hər əhvali-ruhiyyənin öz rəngi var. Bu üslubda arzu da, həsrət də, "işıqli və sevincli" ola bilir, "qarlı gəzinti həsrəti" kimi, "Dezdemo-

na, Ofelya, Gültəkin həsrəti" kimi çeşidlənə bilir; mahni "üşüyür", "boş küçələr addım həsrəti çəkir". Həmçinin "palçıqlı-peyinli Əbiliyə" bəzəkli qızlar "çohrayı rəngdə" görünürülər. Qatarla uzaqdan nağilli-sehrlə bir aləmdən gələn uşaqları o, qırmızı, yaşıl, narıncı rənglər içərisində görür, lakin yaxşı tanıldığı bəzəksiz yetim Səftəri o, bu "rəngarəng uşaqların" hamisində üstün tutur. Beləliklə, rənglər yenə də məhz əxlaqi keyfiyyətləri estetik cəhətdən "təsnif etməyə", ümumiləşdirməyə kömək edən vasitələrə çevirilir" [78, s.7].

Elçinin hər bir əsərində konkret bir rəng, bu rənglə bağlı duygular diqqəti cəlb edir. O müəyyən bir əhval-ruhiyyənin, ovqatın, hissin emosional çaların rəngini "görebilir". Qallyusinasiya halı keçirən gənc bəstəkar S.Qayıblının əhval ruhiyyəsi tez-tez dəyişir ("Dəyişmə"), bu əhval ruhiyyəyə uyğun olaraq əyninə geydiyi sarı məxmər pencəyi bir göz qırpmındaca boz rəngə çalır. "Günlərin bir günündə" hekayəsində isə həyatda xoşbəxt ola bilməyən Səmayə gənclik illərini xatırlayır: "...bax beləcə dayanardı köhnə evlərinin pəncərəsi qarşısında, bayırda yağan qara baxardı və o zaman da ürəyində həmin dəli həvəsin həsrəti var idi, amma o həsrət bol-bol işıq içinde idi, sevincli həsrət idi, əslində həsrət yox, ürək tappiltisi ilə gözlənilən gələcək idi; onda sıxıntı yox idi, gözləmə var idi, nəyinsə ərəfəsi idi" [17, s.87].

İllər keçir, Səmayə həyatda xoşbəxt ola bilmir və o qarlı gəzinti həsrəti də xatirəyə çevirilir, amma Səmayənin xoşbəxtlik və səadət haqqında arzuları tükənmir, mənəviyyatındakı işıq sönmək bilmir. İndi də qızı Fatmanı xoşbəxt görmək istəyir.

"Qardan sonra Səməyənin gümüşü günləri olardı və həmin gün də Səməyənin gümüşü günlərindən idi. Həmin gün ki, Səməyə teatrdan çıxıb evə gəlirdi və ürəyindəki gümüş gün sevinci ilə Fatması barədə düşünürdü" [17, s.90].

Ümumiyyətlə, Elçin rənglərin oyatdığı duyğuların rəngini hiss etməyi bacaran yazıçılardandır. Bu cəhəti biz təkcə ayrı-ayrı rənglərin qabarıq tərzdə məqsədə uyğun şəkildə nəzərə çarpdırılmasında deyil, həm də bu rənglərdən məqamında poetik vasitə kimi istifadə etməkdə də görürük. "Dolça" povestində iki məqama diqqət yetirək: Povestin lap əvvəlində müəllif Dolçanın sevincini təsvir edərkən yazar: "Dolcanın qapqara gözləri bu dəm günün işığında par-par parıldayırdı və bu gözlərdə bir sevinc var idi, bir şadlıq var idi, elə bil ki, Dolça dünyanın belə bir sakitliyinə, belə bir göylüyüünə, belə bir maviliyinə sevinirdi" [18, s.354].

Ancaq cünlər keçir, Dolça qürurlu bir itdən kababa, ti-kəyə, ətə sümsüklənən bir itə çevrilir. İçindəki nəfs onun qürurunu sindirir və sonda belə bir təsvirlə qarşlaşıraq: "Üç dənə it Gümüş Malikin kababxanasının dalında sür-sümük yeyirdi və bu itlərdən biri Dolça idi.

Dolça ağızında yekə bir sümük başını qaldırıb Ağababagili gördü.

Dolça bir müddət Ağababagılı baxdı. Dolcanın qara gözləri günün altında parıldayırdı və Ağababa bu gözlərdə açıq-aşkar kədər oxudu" [18, s.415].

Diqqət yetirin: birinci görünüşdə qapqara gözlər və sevinc, ikincisində isə qara gözlər və kədər.

Elçin bir sənətkar kimi məhz bu detallardan, emosional-ekspressiv ifadə çalarlarından istifadə edir. Lirik-

psixoloji üslubun komponentləri sayılan bu ifadə vasitələri onun nəşrinin emosional təsir gücünü artırır, poetik və estetik idrakı asanlaşdırır.

III FƏSİL ƏDƏBİ TƏNQİD VƏ BƏDİİ TƏKAMÜL

Hər bir xalqın bədii söz dünyasında ədəbi tənqidin çox mühüm rolü olmuşdur. Əgər belə demək mümkünsə, ədəbi tənqidin tarixi elə şifahi və yazılı ədəbiyyatın tarixi qədər qədimdir. İnsanda tənqidini təfəkkür onun öz yaradıcılığına, başqalarının yaratlığına münasibətdən formalaşmışdır. Lakin o da məlumdur ki, ədəbi tənqid bədii ədəbiyyatdan fərqli olaraq özünəməxsus spesifikliyi ilə seçilmiş, fərdi xüsusiyyətləri ilə diqqəti cəlb etmişdir. Tənqid bütün dövrlərdə bədii söz sənəti ilə yanaşı addımlamış, ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Əgər bədii əsər oxucuların estetik zövqünün formalaşmasında ən mühüm amillərdən biridirsə, ədəbi tənqid də ədəbiyyatın bu şərəflə missiyani yerinə yetirməsində mühüm rol oynayır. "Müasir tənqidimiz – vəziyyət və vəzifələr" (Azərbaycan ədəbi tənqidinin haqqında düşüncələr) məqaləsində Elçin yazır: "Ədəbi tənqidin qarşısında qoyulmuş vəzifələri bir sözlə – "prinsipiallıq" sözü ilə, əsas məqsədi isə bir cümlə ilə "Böyük ədəbiyyat uğrunda!" cümləsi ilə ifadə etmək olar.

Prinsipiallıq bizim qəbul etdiyimiz kontekstdə çoxmənalı bir anlayışdır. Prinsipial tənqid hər şeydən əvvəl, obyektiv tənqid deməkdir; prinsipial tənqid – hər şeydən əvvəl, yüksək elmi-nəzəri səviyyəli tənqid deməkdir; prinsipial tənqid – hər şeydən əvvəl, vətəndaş qeyrəti, mütəfəkkir qeyrəti, mütəfəkkir cəsarəti deməkdir; prinsipial tənqid – hər şeydən əvvəl, sağlam məfkurə mübarizəsi deməkdir; prinsipial tən-

qid – hər şeydən əvvəl, yüksək bədiyyat uğrunda mübarizə deməkdir" [23, s.11].

Burada ədəbi tənqidin estetik-tarixi funksiyası çox dəqiq və sərrast ifadə edilmişdir. Çağdaş ədəbiyyatımızda ədəbi tənqidin rolunu bu şəkildə açıqlamaq tənqidlə ədəbiyyatın bir-birilə çox sıx əlaqədə olduğunu sübut edir. Yeni ədəbi tənqidini heç bir vəchlə bədii ədəbiyyatdan əlahiddə və kənardan, onunla bağlı olmadan təsəvvür etmək mümkün deyil. Çünkü, "tənqid ədəbiyyatın özünüdərkidir; tənqid ədəbiyyatın şüru, onun mühakiməsidir. O, ədəbiyyatın sosial təfəkküründür. O, ədəbiyyatdan, ədəbi prosesdən, yaradıcılıq aləmindən kənardan yaranır, fəaliyyət göstərmir – tənqid və ədəbiyyat arasında sıx, möhkəm çoxcəhətli qarşılıqlı temas əlaqə və təsir hökm sürür. Tənqidin spesifikasi ondadır ki, incəsənt haqqında mühakimə, ictimai təfəkkür, rəy olmaq etibarilə ondan, yəni incəsəndən ayrılmazdır. Əbəs deyil ki, tənqidə aid təriflərdə, nəzəri ümumiləşdirmələrdə tənqid həmişə incəsənət hadisəsi olaraq izah edilmişdir" [102, s.86-87].

Azərbaycan ədəbi tənqidini Mirzə Fətəli Axundzadəyə qədər uzun bir yol keçmişdir. Bu yol ədəbi tənqidin klassik qaynaqları, mənbələri kimi izah və şərh olunmuşdur [111]. Mirzə Fətəli Axundzadə isə sözün həqiqi mənasında Azərbaycanda ədəbi tənqidin professional bir duruma götirdi. M.F.Axundzadədən sonra onun həqiqi varisləri F.B.Köçərli, A.Sur, Ə.Hüseynzadə, Seyid Hüseyin ədəbi tənqidini ədəbiyyatın ayrılmaz bir sahəsinə çevirdilər. Sovet dövründə isə xüsusən 20-30-cu illərdə güclü ədəbi tənqid nəslü, nəzəri-estetik fikir epoxası formalaşdı [105]. Bu zaman ədəbi tənqid müstəqil bir yaradıcılıq sahəsi kimi özünəməxsus, spesifik inkişaf

yolu keçirdi, onun vəzifəsi "Bədii ədəbiyyatın təfəkkürü" funksiyasını, "hərəkət edən estetika" rolunu yerinə yetirmək idi. Lakin bu missiyanı həyata keçirərkən tənqid çox zaman öz təbiətindən, estetik mahiyyətindən deyil, dövrün, zamanın siyasi durğunluğundan çıxış edirdi. "O yerdə ki, ədəbiyyatın taleyini partiya qərarları, siyasi dekretlər həll edir, təbii ki, sənətin hərtərəfli inkişafından söz gedə bilməz. O dövrün tipik marksist tənqidçisi Mustafa Quliyev yazdı: "Ədəbiyyat və incəsənət həyatın özündə sosializm əlaqələrinin inkişafını əks etdirməli... gələcək cəmiyyətə doğru hərəkətimizin sürətlərini göstərməli, inkişafımızın yollarını bədii surətdə aydınlaşdırma və gələcək siniflərin cəmiyyətin konturlarını təsvir etməlidir". Bu, təkcə Mustafa Quliyevin yox, onun mənsub olduğu fırqənin fikri idi" [117, s.8].

Demək olmaz ki, ədəbi tənqid bütün bu illərdə siyasilaşmış, öz spesifik keyfiyyətlərini itirərək partiya qərarlarından tamamilə asılı bir vəziyyətə düşmüşdü. Tənqid bədii ədəbiyyatın, söz sənətinin özünəməxsus hadisə və qanunlarından, estetik keyfiyyətlərindən çıxış edərkən heç şübhəsiz özünü də etiraf etmiş olurdu. Lakin ədəbi hadisələri (istər klassik, istərsə də müasir dövrün) izah edərkən mütləq bunu marksist-leninçi doktrinaya bağlamaq, hakim partiyanın qərar və göstərişləri ilə əlaqələndirmək onu asılı vəziyyətə salırdı. Nizamidən, Füzulidən, onların yaradıcılığından söz açarkən mütləq bu dəhiləri ateist elan etmək, yaxud Hüseyn Cavidən "inqilab lokomotivinə" oturmağı tələb etmək bu asılılığın yüzlərlə tipik nümunələrindən idi.

Bəzən ifrata vararaq "Sovet dövründə tənqid olmamışdır" deyənlər məhz bunu nəzərdə tutmuşlar. Ancaq elə Sovet

dövründə ədəbi tənqidin sırf siyasətlə deyil məhz ədəbiyyatla bağlılığını sübut edən faktlar da göturmək olar.

Tənqidin bu ikili vəziyyəti 60-70-ci illərdə tədricən aradan qalxmağa başladı. Doğrudur, elə həmin illərdə də sosializm realizmi ədəbi cərəyanın təsiri güclü idi, ancaq bu güc 70-ci və daha sonrakı onilliklərdə zəifləməyə başlayır. Getgedə ədəbi tənqid bu asılılığı özündən dəf etməyə çalışır, ədəbiyyata "yuxarıdan" – partiya qərarları çərçivəsində deyil, özünün estetik prinsipləri nöqtəyi-nəzərindən yanaşır, ədəbi hadisələrin təfsirində və qiymətləndirilməsində daha siyasi göstərişlərə məhəl qoymurdu. Bu təbii ki, tənqidin müstəqilliyyə meylinin nəticəsi idi. Bu müstəqilliyi əldə edən tənqid tədricən öz fəaliyyətini ədəbiyyatın ən zəruri, həlli vacib problemləri üzərinə yönəldir, müasir ədəbi prosesdə bədii hadisələrə daha çox nəzər yetirirdi. Doğrudur, Sov.İKP MK-nın "Ədəbi-bədii tənqid haqqında" 1972-ci il qərarı müasir tənqid qarşısında Sovet ideologiyasından irəli gələn tələbləri qoyur, "yazıcıları partiyanın qayğısı ilə əhatə etmək" adı ilə əslində onları "etibarlı köməkçiləri" sırasına qatırıldı. Ancaq qeyd etməliyik ki, bu qərarın sırf ideoloji cəhətlərini nəzərə almasaq onun ədəbi tənqidin inkişafi üçün müəyyən stimul rolunu oynadığı da unudulmamalıdır. Məlum qərardan sonra bir müddət tənqid mövzusu ədəbi müzakirələrin obyektinə çevrildi. Azərbaycan ədəbi tənqidinin əldə etdiyi uğurlar, bu sahədə nöqsanlar qeyd edildi, hətta tənqidçi kadrları yetişdirmək haqqında fikir və mülahizələr irəli sürüldü. Tənqidin operativliyini gücləndirmək məqsədilə Nizami adına Ədəbiyyat İstitutunda cari ədəbi prosesi izləyən, bu sahədə araşdırırmalar aparmağı qarşısına məqsəd qoyan "Ədəbi pro-

ses", "Ədəbi tənqid tarixi və nəzəriyyəsi" şöbələri yaradıldı. Tənqid məcmuələri nəşr edildi. Buraya Azərbaycan Yaziçilar İttifaqının və Nizami adına Ədəbiyyat İnstytutunun kənd nəşrinə, hekayə janrına, poema janrına, "Azərbaycan" jurnalının fəaliyyətinə, sənədli nəşrə aid keçirdiyi müzakirə və müşavirələri də əlavə etmək olar.

Heç şübhəsiz, ədəbi tənqidin axtarışlarında bədii yaradıcılığın təkamülü ilə bağlı problemlər diqqəti daha çox cəlb etmişdir. Ədəbi tənqid bədii yaradıcılıqdakı bu təkamül prosesini izləyərkən təbii ki, özü də təkmilləşir, meyar və ölçülərində dəqiq və prinsipial olmağa çalışır, sosial-siyasi göstərişlərdən xilas olmağa cəhd edirdi. Bu mənada Azərbaycan ədəbi tənqidinin 60-70-ci illərdəki axtarışlarını izləsək, təkcə istedadlı yazıçı kimi deyil, həm də tanınmış tənqidçi-ədəbiyyatşunas kimi etiraf etdiyimiz Elçinin ədəbi-tənqidini yaradıcılığı nümunə və örnək ola bilər.

Qeyd edək ki, Elçinin ədəbi-tənqidini yaradacılığı "yazıçı tənqid" kimi qəbul olunan anlayışa siğmir. Azərbaycan ədəbiyyatında ayrı-ayrı nasirlərin, şairlərin bədii yaradıcılıqla yanaşı, ədəbi-tənqid məqalələr yazdığı, həm ədəbiyyatın ayrı-ayrı problemləri, həm də klassiklər və müasirlər haqqında yazılarla çıxış etməsi təbii və qanuna uyğundur. Səməd Vurğunun, Süleyman Rüstəmin, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Əli Kərimin, Məmməd Arazın bu səpgili məqalə və çıxışları məlumdur. Bu sənətkarların ədəbi-tənqidini fəaliyyəti doğrudan da "yazıçı tənqid" istilahına çox uyğundur. Lakin Azərbaycan yazıçıları içərisində iki sənətkarı – Mehdi Hüsyeni və Elçini sərf professional tənqidçi hesab etmək olar.

Birincisi, onların ədəbi-tənqidini fəaliyyəti arasıkəsilməz olmuşdur, bu fəaliyyət onların nəşr və dramaturgiya yaradıcılığına qətiyyən mane olmamışdır. İkincisi, nəşr yaradıcılığında olduğu kimi, ədəbi tənqidini yaradıcılığında da bu sənətkarlar fərdi və özünəməxsus olmuşlar. Mehdi Hüseyin ədəbi-tənqidə öz cəsarəti və prinsipial mövqeyi ilə seçilmiştir, həmişə bədii əsərin ideya-məzmun cəhətinə, həyatla bağlılığını, gerçəklilikin necə əks etdirilməsinə xüsusi diqqət yetirmişdir. Elçinin tənqidini isə öz emosionallığı, elmi-nəzəri səviyyəsi və təhlil olunan əsərə daha geniş kontekstdə yanaşması ilə seçilir.

Son 30-35 ilin ədəbi tənqidində Elçinin yeri və mövqeyi hiss olunacaq dərəcədə diqqəti cəlb edir, onun yaradıcılığından söz açan ayrı-ayrı müəlliflər də bunu qeyd etmişlər.

Məsələn, onun 1972-ci ildə yazdığı "Müasir tənqidimiz: vəziyyət və vəzifələr" (Azərbaycan ədəbi-tənqidinə haqqında düşüncələr) məqaləsi 60-ci illər Azərbaycan ədəbi-tənqidinin tarixi estetik durumunu aydınlaşdırıran səmədli bir iş idi.

Bu yazı "Tənqid necə olmalıdır?" və "Tənqid necə hərəkət etməlidir?" sualına doğru-dürüst cavab verirdi. 1981-ci ildə Azərbaycan yazıçılarının VII qurultayında ədəbi tənqid haqqında söylədiyi məruzəsi də tənqidin ədəbi prosesdə oynadığı rolu nəzərə çarpardı və tənqidin qarşısında bundan sonra hansı vəzifələr durur sualını da aydınlaşdırıldı. Başqa bir misal: 1973-cü ildə Elçin "Şer axını. Nə etməli?" adlı məqaləsini yazdı. Bu məqalədə şer axınının baş alıb getməsi və bu saridan poeziyanın vəziyyətinin xeyli narahathlıq doğurduğunu, Azərbaycan oxucusunun "Şer seli" içərisində itibatlığı ciddi səbəblərlə izah edilir və bu səbəblərin hər biri

bizi düşünməyə vadar edir. Biz heç bir şərhə ehtiyac duymadan Elçinin "Hekayə canrı, imkanlarımız və iddialarımız", "Tənqidimizin metodoloji problemləri", "Azərbaycan uşaq ədəbiyyatı haqqında" məqalələrinin də ədəbi prosesə bir canlanma götirdiyini, məhz bu məqalələrdən sonra ayrı-ayrı məsələlərə bir aydınlıq gəldiyini söyləyə bilərik [116, s.220-222]. Elçin 60-70-ci illər tənqidinin ən fəal və öncül nümayəndələrindən biri kimi çağdaş Azərbaycan ədəbiyyatının mühüm yaradıcılıq problemləri haqqında sanballı məqalələr yazmış, bununla da tənqidin metodoloji axtarışlarında fəal iştirak etmişdir.

Metodoloji axtarış deyəndə ilk növbədə ədəbiyyatın və tənqidin simasında, onun inkişaf istiqaməti, meyl və tendensiyalarını təyin edən xüsusiyyətlər nəzərdə tutulur. Metodidrak üsulu tənqidin ədəbiyyata münasibət forması, hər hansı bir istiqamətin başlanğıc nöqtəsi, onun bünövrəsi, bu bünövrəni təmin edən üsullar, qaydalardır və bu mənada bədii ədəbiyyatın həm ümumi cəhətləri, həm də ayrı-ayrı janrlarla bağlı xüsusiyyətləri həmişə diqqət mərkəzində olmuşdur.

Elçinin ədəbi-tənqidin fəaliyyətində ilk sıradə tənqidin özünün axtarışları, uğurları, daxili problemləri, səhvləri, nöqsanları ilə bağlı mülahizələri maraqla kəsb edir. "Müasir tənqidimiz: vəziyyət və vəzifələr" (Azərbaycan ədəbi tənqidin haqqında düşüncələr) məqaləsi (Дружба народов, "Против провинциализма в критике", 1973, № 4: həmin jurnalın ilin ən yaxşı məqaləsi mükafatını almışdır) ilə "Uman yerdən küsərlər (Son beş ilin tənqidinə nəzər)" məqaləsi (Azərbaycan yazıçılarının VII qurultayında söylənilmiş məruzə əsasında

yazılmışdır) iki onilliyin – 1960-70-ci illərin ədəbi tənqidin haqqında dolğun təsəvvür yaradır. Bu yazıların əsasında əsl tənqidçi və ədəbiyyatşünasa xas olan gərgin yaradıcılıq səyəri durur. Lakin həmin məqalələri səciyyələndirən başlıca xüsusiyyət yüksək elmi-nəzəri səviyyə, ümumiləşdirmə bacarığı və müraciət olunan mövzuya hərtərəfli bələdlikdir. Bunnar təsvir tənqidinin deyil, təhlil tənqidinin, analitik tənqidin dəyərli nümunələridir. Elçinin tənqid yazlarına xas olan emosionallıq oxucuya da sirayət edir və oxucu da tənqidçinin söylədiyi fikir və mülahizələrə bigənə qala bilmir. Çünkü tənqidçi müraciət etdiyi mövzuya əlaqədar suallar qoyur və çox keçmədən həmin suallara özü də cavab verir. Bütün məqalə boyu suallar, cavablar, xitablar, müraciətlər, nəyisə təkzib, nəyisə inkar, nəyisə təsdiq edən emosional cümlələr Elçinin tənqid yazlarına bir canlılıq götürir, bu yazıları dərk etməyi xeyli dərəcədə asanlaşdırır. Tənqidçi terminlərə bol-bol müraciət edib sanki məqaləyə nəzəri bir ton vermək kimi dəbdə olan üsuldan imtina edir, fikrini saf, anlaşıqlı tərzədə çatdırmağa çalışır. Lakin lazım gələndə tənqid və ədəbiyyatşünaslıq yazıları üçün xas olan zəruri terminlərə, məfhumlara da müraciət edir, elə mətnin özündə həmin terminlərdən irəli gələn anlayışları şərh edir.

Ədəbi tənqid haqqında yazdığı həmin iki məqalədə Elçin həm tənqidin nailiyyət və uğurlarından, həm də ciddi kəsir və nöqsanlardan söz açır. Lakin ikinci meyl daha güclüdür. Çünkü tənqid təsərrüfatında çatışmayan cəhətlər çoxdur və bunları ümumiləşmiş bir halda nəzərə çarpdırmadan uğurlardan, elmi-nəzəri səviyyədə söz açmaq mümkün deyil.

Elçin yazır: "Doğrudan da hərgah ədəbi tənqidin "ümumi zəifliyi hər şeydən əvvəl, nəzəri hazırlığın hələ lazımı səviyyədə olmamasıdırsa" (C.Cəfərov), "Məlum nəzəri formulalar təkrar olunub, ədəbi təcrübəyə, ayrı-ayrı fərdi yaradıcılıqlara tətbiq edilmirsə", (K.Talibzadə), hərgah "ictimai gerçəklilikin, xalq xarakterinin ədəbi tənqiddəki parlaq əksinə, nəsrdə, şer və dramaturgiyada meydana çıxan ən yaxşı əsərlərin, bədii obrazların onlara bərabər "tənqid obrazlarına" rast gəlmək çətinidir" (Y.Qarayev), hərgah ədəbi tənqidimiz bir çox digər kəsirlərə malikdir, onda bəs nə üçün bu əsərlərin özündə belə aşkar qüsurlar yoxdur, nə üçün onlar elmi metodologiya səliqəsi, nəzəri səviyyə yüksəkliyi, ümumiləşdirmə bacarığı ilə diqqəti cəlb edib? Axi ədəbi tənqidimizin müasir vəziyyətini araşdırın, vəzifələrini müəyyən edən bu üç əsərin üçü də məhz bizim ədəbi tənqidimizin nümunəsidir" [23, s.12-13].

Bu mülahizələr ədəbi tənqidin həm uğurlu, həm də kəsir cəhətlərini açıqlayır. Elçin tənqidən, onun ümumi vəziyyətindən şikayətlənən həmin məqalələrdə söylənilən iradları qəbul edir. Amma elə bu iradları nəzərə çatdırın məqalələri uğurlu tənqid faktı kimi təqdim edir. Məqalədə ədəbi tənqidlə bədii ədəbiyyat arasında "məsafə" fərqi, yəni ədəbi tənqidin bədii ədəbiyyatla ayaqlaşa bilməsinin səbəbləri izah edilir və Elçin bütün məqalə boyu həmin səbəbləri şərh etməyə çalışır. "Bu gün böyük ədəbiyyat uğrunda mübarizə ehtirası Azərbaycan ədəbi tənqidini səciyyələndirə bilmir. Ona görə ki, bu mübarizədə vətəndaşlıq pafosu, sənət vurğunluğu çatışır. Halbuki, belə bir pafos, belə bir vurğunluq

Sovet ədəbi tənqidinin, o cümlədən Azərbaycan ədəbi tənqidinin qiymətli ənənələrindəndir.

... Müasir Azərbaycan ədəbi tənqidini nə üçün bu ənənələrə sadiq qalmır? – sualının cavabı hər şeydən əvvəl tənqiddəki durğunluq, bu durğunluğa şərait yaranan dövri mətbuatın, ilk növbədə isə Azərbaycan Yazıçılar İttifaqı orqanlarının passiv fəaliyyətində axtarılmalıdır" [23, s.14-15]. Elçin ədəbi tənqiddəki ayrı-ayrı nöqsan və qüsurları sadalayarkən bəzi tənqidçilərə xas olan xırdaçılığı enmir. Konkret bir-iki misalla kifayətlənir. Bu halin təkcə Azərbaycan ədəbi tənqidinə deyil, Ümumsovət ədəbi tənqidinə xas olduğunu da sübut edir. Əlbəttə, Elçin ədəbi tənqidin ötən illərdə əldə etdiyi nailiyyət və uğurları qətiyyən inkar eləmir, əksinə, yeri gəldikcə, həmin illərdə yaranan ənənələri xatırlayır, ancaq hər bir elm və sənət sahəsi kimi ədəbi tənqidinə inkişafsız təsəvvür etmir.

Tənqidin problemləri ədəbiyyatın problemləridir. Bu mənada Elçin Azərbaycan ədəbiyyatına müasirlik, milli xarakter, metod ənənə və novatorluq, realizm, bədii yaradıcılığın psixologiyası kimi vacib problemlər üzərində dayanır. Tənqidin metodoloji axtarışlarını səciyyələndirən bu problemlər hər iki məqalədə tez-tez xatırlanır. Azərbaycan ədəbiyyatında realizm məsəlesi həmişə mübahisələr, bir-birinə zidd mülahizələr doğurmuşdur. Elçin yazır: "Hazırda bir sıra müəlliflər Azərbaycan ədəbiyyatında realizmi konkret illərlə sərhədlənən siyasi-ictimai və ədəbi mərhələnin məhsulu hesab etmir, onu öz mərhələlərindən və tipoloji müxtəlifliklərindən məhrum edir, bütöv, bölünməz, vahid bir anlayış kimi götürürler.

Həmin müəlliflər çox zaman həyat həqiqəti anlayışı ilə estetik bir kateqoriya kimi realizmi eyniləşdirir, klassik poeziyada, el ədəbiyyatında təsvir olunan ən kiçik detalını belə az qala realizmin nümunəsi kimi qələmə verirlər.

Əlbəttə, lirik qəhrəmanın platonik məhəbbəti ilə tərənnüm olunan orta əsr gözəlinin saçlarının, gözlərinin, gərdəninin real təsviri realizm ədəbi metodunu müəyyən edə bilməz" [23, s.32-33].

Elçin çox haqlı olaraq realizmi hər cür həyat həqiqəti ilə eyniləşdirməyin əleyhinə çıxır, realizmin tarixini az qala "Dədə Qorqud" eposundan başlayan, Nizaminin, Xaqaninin əsərlərini realizm nümunəsi hesab edən araşdırıcıların yanlış düşündüklərini söyləyir. Çünkü belə olduğu təqdirdə yəni "antirealizmdən (modernizmdən, mürtəcə romantizmdən) başqa hər şey realizmdir" konsepsiyasını əssalandıranda, realizm yalnız öz tarixi spesifikasını, xronoloji konkretliyini deyil, eyni zamanda estetik müəyyənliyini də itirmiş olur. Nizamini, Füzulini süni surətdə az qala realizm ədəbi metodunun nümayəndələri kimi təqdim etmək cəhdinə ehtiyac yoxdur.

Ədəbi tənqiddən söz açan məqalədə Elçin tənqidin özünün də metodologiyasına toxunur: "Son zamanlar ədəbi tənqidimizdən bəhs olunarkən "emosionallıq, yoxsa analitilik?" suali ətrafında mübahisələr müşahidə etmək mümkündür. Bizə elə gəlir ki, Azərbaycan ədəbi tənqidinin materialları əsasında "emosional tənqid" və "analitik tənqid" deyə bölgü aparmaq halları müəlliflərin elmi-metodoloji səhvinən irəli gəlmir, belə bir bölgü istər-istəməz mövcüb gerçəkliliyin özündən doğur, həm də bu vəziyyət Azərbaycan

ədəbi tənqidini üçün deyil, ümumən Sovet ədəbi tənqidini üçün bu və ya digər dərəcədə səciyyəvidir" [23, s.35].

Elçin məsələyə bir aydınlıq gətirir və həmin süni bölgünü qətiyyətlə rədd edir: "Emosionallıqla analitikliyin vəhdəti – ədəbi tənqidimizin əsas yolu bundadır" [23, s.36].

Tamamilə doğru qənaətdir. Əsl tənqiddə bunların hər ikisi vəhdət halında olmalıdır, çünki sırf analitik tərzdə yazılı məqalələrdə emosionallığın olmaması quru akademizmin rəvac tapmasına imkan yaradır, sırf emosional səpgidə qələmə alınan məqalələrdə isə təhlil, şərh, elmi-nəzəri qiymətləndirmə zəifləyir.

Ədəbi tənqidlə bağlı daha bir metodoloji aydınlaşdırma da diqqəti cəlb edir. Bu da ədəbi tənqidin hansı "sahəyə" daxil olması məsələsidir. Tənqid ədəbiyyatın xüsusi bir janrıdır, yaxud tam müstəqildir? Elçin həmin məsələ üzərində ayrıca dayanmasa da, bütün bu mübahisənin, tənqidə ayrı-seçkiliklə yanaşmağın, bir növ "aparteit siyaset" yürütmək kimi metodoloji yanlışlığın nəticəsi hesab edir.

Həmin məsələyə Elçin "Uman yerdən küsərlər (Son beş ilin tənqidinə bir nəzər)" məqaləsində aydınlıq gətirir. Tənqid yaradıcılığın olsun ki, daha artıq dərəcədə obyektiv məzmun tələb edən növüdür. Ən yaxşı tənqid nümunəsi fərdi qiymət və fərdi bədii-estetik zövq, fərdi ideya mövqeyi çərçivələrini dağıtmalı və ictimai fikir səviyyəsinə qalxmalıdır və məhz belə bir ictimai fikir ədəbi prosesə ən intensiv şəkildə müdaxilə etməlidir" [23, s.15].

Elçin ədəbi tənqidin yaradıcılığın bir növü hesab edir və həmin məqalədə də konkret olaraq 1976-1980-cı illərin tənqid təsərrüfatını aydınlaşdırır.

"Tənqidimizin metodoloji problemləri" məqaləsi isə müasir ədəbiyyatın tədqiqində və təhlilində metodoloji principlərin nə dərəcədə nəzəri-estetik rol oynadığını nəzərə çarpdırır, eyni zamanda tənqidin metodoloji məzmununa lazımi dərəcədə diqqət yetirilməməsini də ayrı-ayrı konkret faktlarla sübuta yetirir. Elçinin fikrincə, tənqidimizin heç də az əhəmiyyəti olmayan spesifik problemləri vardır ki, bunlardan ən mühümü onun metodoloji mənzərəsidir. Ona görə də, tənqidimizdə təsadüf olunan kəsir və çatışmamazlıqlara münasibət bildirilir. Bu kəsir və çatışmamazlıqlar hansılarıdır?

Elçin yazır: "Milli ədəbiyyatın inkişafı naminə digər xalqların ədəbi prosesinin təcrübəsini öyrənmək, ona nəzəri müdaxilə etmək bir tərəfdən milli ədəbi prosesi zənginləşdirir, digər tərəfdən isə milli mənəvi sərvətin bəşəri mahiyyət daşımاسına sövq edir. Bu çox incə məsələdir, çünkü kiçicik bir ehtiyatsızlıq, hissə qapılmaq metodoloji yanlışlıqlara gətirib çıxarı" [25, s.49].

Müəllif bu metodoloji yanlışlığı tanılmış tənqidçi Akif Hüseynovun belə bir fikrini misal gətirir ki, "İttifaq miqyasında, məsələn Pribaltika nəşrinin, gürcü nəşrinin müvəffəqiyyətləri yüksək nüfuzu müqabilində bizim nəşrin mövqeyi xeyli adı görünür. Bu isə ciddi təşviş doğurmmalıdır. Niyə bizim nəşr də qabarıq seçilən boyaları, təravətli tapıntıları ilə, tam halda sıçrayışı ilə geniş miqyaslarda dərin hörmət qazanmasın, mötəbər kürsülərdə bizim nəşrin də nailiyyətləri ən mövqelərə çəkilməsin?" [25, s.50].

Əlbəttə, belə bir müstəqim müqayisə metodoloji cəhətdən qəribə və əsassız görünür. Çünkü Azərbaycan nəşri öz

mövqeyinə görə Pribaltika və Gürcü nəşrindən heç də geri qalmır. Digər tərəfdən nə üçün Azərbaycan nəşrinin "qüsurları" Pribaltika və Gürcü nəşrinin hesabına qiymətləndirilməlidir? Yaxud Fərman Eyvazlinın Qaçaq Kərəmdən bəhs edən "Kərəm meydani" povestində Ç.Americibinin "Data Tutaşxia" əsərinin təsiri duyulur – deyəndə A.Hüseynov niyə milli ədəbi təcrübəmizdən yan keçir? "Məlum deyil, nə üçün biz "öz mühitimizin" hazır Koroğlularının, Qaçaq Nəbilərinin, Qaçaq Kərəmlərinin obrazlarını "bütün orijinallığı ilə meydana" çıxarmamalıyıq, öz mühitimizin "Datalarının" surətini yaratmağa çalışmamalıyıq? "Data Tutaşxia" uğurlu əsərdir, lakin bu uğur əsas verirmi ki, həmin əsər bizim ədəbiyyatımız üçün, yəni şanlı qaçaqcılıq tarixinə malik bir xalqın ədəbiyyati üçün qaçaq surətlərinin yaranmasında örnəyə çevrilisin? Biz qəti surətdə əminik ki, konkret olaraq Data Tutaşxianı etalon kimi götürüb Qaçaq Nəbinin parlaq bədii surətini yaratmaq mümkün deyil, çünkü bu zaman Qaçaq Nəbi, yaxud Qaçaq Kərəm özləri ilə Data arasındaki bir surətə çevriləcəkmi, xəlqilik zərər çökəcək, sünilik üstələcəyək" [25, s.56].

Göründüyü kimi Elçin gürcü yazarının bizim nəşrimiz üçün "etalon" sayılmasını, örnəyə çevrilməsini məqbul hesab etmir. Çünkü gürcü yazarları hələ Ç.Americibidən əvvəl Azərbaycan qaçaqlarının həyatından az yazmayıblar və görünür bu da "Data Tutaşxia"nın meydana çıxmásında müəyyən rol oynayıb.

Cox doğru fikirdir ki, ədəbi əlaqələr və ədəbi təsir məsələsində birtərəfliliyə yol vermək olmaz, "qarşılıqlı" anlayışının daşıdığı mənanı unutmaq lazım deyil. Haqli olaraq El-

çin belə bir qənaatə gəlir ki, bizdə indiyə qədər aparılmış tədqiqatların, yazılmış əsərlərin böyük əksəriyyəti yalnız Azərbaycan ədəbiyyatına təsirdən bəhs edir, bunun qarşılığı isə, yəni digər qardaş xalqlar ədəbiyyatlarına Azərbaycan ədəbiyyatının, folklorunun, milli xarakter və psixologiyasının, ədəbi prosesinin təsiri, Azərbaycan yazıçılarının, maarifçilərinin, ictimai xadimlərinin bu sahədə gördüklləri iş layiq olduğundan qat-qat az tədqiq edilib, bir çox hallarda isə diqqətdən kənardə qalıb.

Elçinin "Azərbaycan uşaq ədəbiyyatı haqqında" məqaləsində də tənqidçi metodoloji səpgidə çox ciddi bir problemə müraciət etdiyini görürük. Azərbaycanda uşaq ədəbiyyatının çox qədim bir tarixə malik olduğunu, kökləri etibarı ilə zəngin mənəvi sərvət olan folklorla, Nizami yaradıcılığına bağlıdır, bir sahə kimi onun müstəqil təşəkkülü Elçinin qeyd etdiyi kimi, XVI əsrən - Füzulinin "Söhbətül əsmar" əsərindən başlayır. Məqalədə əsas motiv Azərbaycan uşaq ədəbiyyatının yaşarı ənənələrinin davamı və inkişafını eks etdirməkdir. Şübhəsiz, dövrün, zamanın dəyişməsi uşaq ədəbiyyatı nümunələrində təsisiz qalmamışdır. Lakin əsrin əvvəllərində klassiklərimizin yaratdığı gözəl sənət əsərləri və o əsərlərdə uşaqlara təlqin olunan fikirlər hələ də ideal olaraq qalır, Vətəni, vətənpərvərliyi A.Səhhət səviyyəsində təbliğ edən parlaq ədəbi nümunə tapmaq çətindir, ikinci bir yazıçı tapmaq çətindir ki, uşaqlara S.S.Axundov kimi "Qorxulu nağillar" danışa bilsin, A.Şaiq kimi onların ürəyinə yol tapsın, "Tıq-tıq xanım" kimi klassik poema, nağılı yarada bilsin. Ona görə də Elçin uşaq ədəbiyyatına daha ciddi yanaşır: "Son illərin ən yaxşı bədii təsərrüfatı belə bir həqiqəti bir daha sübut edir:

uşaq ədəbiyyatı "Uşaq işi" deyil və özünəməxsus poetik-fəlsəfi dünyası, düşüncə və ifadə tərzı olan mürəkkəb bədii sferadır ki, burada möhkəmlənmək üçün, qəlbərə yol tapmaq üçün daha həssas və daha iti ustalığa malik olmaq lazımdır" [25, s.71-72]. Müasir Azərbaycan ədəbiyyatında bu sahədə bəzi nümunələri misal götirən Elçin uşaqlar üçün yazılan əsərlərdə, xüsusilə poeziya nümunələrindən, folklordan istifadəni uşaqlarla aydın və şirin dillə danışmağı, xalq ruhunu qoruyub saxlamağı mühüm məziyyətlər hesab edir. Bir tənqidçi kimi irsi uşaq ədəbiyyatına aparıcı xüsusiyyətlərini aydın dərk edir, ona elmi-metodoloji mövqedən yanaşmağı bacarır. Bu metodoloji mövqe Qərb yazıçılarının uşaq ədəbiyyatına münasibəti fonunda daha da açıqlanır. Yuqoslaviyada müasir uşaq simpoziumunda iştirak edən Elçin bu mövzu ilə əlaqədar bir-birinə zidd fikirlərə münasibətini bildirir. Məsələn, həmin müşavirədə bir sıra Qərb yazıçılarının tamamilə ifrata vararaq bu ədəbiyyatın uşaqları aldatdığını, dövrün böyük və aktual sosial problemlərindən yayındığı iddia etməsi, uşaq ədəbiyyatının əleyhinə çıxmazı, hətta Türkiyənin ən görkəmli yazıçılarından biri Yaşar Kamalın 1977-ci il Beynəlxalq Sofiya görüşündə uşaq ədəbiyyatını dəhşətli bir ədəbiyyat adlandırması Elçinin elmi-metodoloji mövqeyini qətiləşdirir. "Yaşar Kamalın belə bir iddiası mənim üçün xüsusən qəribə görünür, çünki mən tamamilə əminəm ki, hərgah Yaşar Kamal özü uşaqlıqda nağıllar oxumasayıdı, nağıllara qulaq asmasayıdı, türk xarakterinin, türk psixologiyasının, türk nağıllarındakı bədii-estetik ifadəsini hiss etməsəydi, və hansı səbəblərə görə isə bütün bunlardan sırf-nəzər etmiş olsayıdı, o zaman türk nağıllarının və ümumiyyət-

İş türk folklorunun ənənələrini davam və yaradıcı surətdə inkişaf etdirən "İncə Məmməd" romanı bütün dünyada şöhrət tapmadı (heç yazılmazdı da!)" [25, s.75]. Elçinin ədəbi təqnid yaradıcılığında Azərbaycan ədəbiyyatında həm dərinindən – klassik Şərq ənənələri mövqeyindən, həm ucalıqdan – Dünya ədəbiyyatı ilə bağlı qiymət vermək cəhdinin çox güclüdür. Elçin təqnid meyarlarında, estetik dəyər prinsiplərində Şərq və Qərb dəyərlərinin vəhdətinə nail olmağa çalışır. Buna nəl o, ədəbiyyatımızı dar və məhdud milli çərçivədə, özünə qapanma vəziyyətində öyrənməyin birtərəfliyini sübut etmişlər. Şərq və dünya ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri şəksizdir, lakin bəs Azərbaycan ədəbiyyatı necə təsir bağışlayır. H.Cavid yaradıcılığı və Avropa intibahı mövzusuna həsr edilmiş "Sübəh şəfqinin işığı" məqaləsi bu suallara tutarlı cavab verə bilər. Məqalə konkret olaraq H.Cavidin "Ana" dramında Avropa intibahı – nəsri və poeziyası ilə səsləşən motivlərə həsr edilmişdir. Məlumdur ki, "Ana" Cavidin ilk dram əsəridir və Elçinin doğru qeyd etdiyi kimi bu ilk dram əsərində də gələcək bütün əsərlərinə xas olan böyük humanist ideyalar özünün əyani təcəssümünü tapmışdır. "Ana" əsəri ilə XVI əsrə yaşmış Ciraldinin (1504-1573) "Ekatommiti" novellalar toplusunu, özü də zaman məkan uzaqlığında yaranan bu əsərləri hansı ideyalarla birləşdirir?

Elçin yazır: "Ciraldi novellalarında biz quru nəsihətçiliklə rastlaşıraq, bəzən bu nəsihətçilik, əxlaq dərsi oxumaq, didaktika hərəkəti xarakterin canlılığını üstələyir, bəzən həmin novellalarda söz bədiiyyinin ziyanına olaraq müstəqil, bir başa deyilir, lakin bütün bunlarla bərabər, bir küll halında Ciraldinin novellaları insanı göstərə bilir və onu yaşa-

mağa çağırmağı bacarıır, həm də bu çağrıış effektlidir; bir küll halında bu novellaların bədii estetik səviyyəsi intibah sənətinin yüksəkliyi ilə ayaqlaşır" [25, s.91].

Cavidin ilk dram əsərində də belə bir humanist qayəs olunmuşdur. Əsərləri müqayisə edəndə fabula eyniliyindən əlavə "Ana" ilə Ciraldinin novellası arasında çox maraqlı, oxşar məqamlar tapılır. Belə ki, hər iki əsərdə ana oğlunun öldürülməsi xəbərini eşidir və çox maraqlıdır ki, hər iki annanın evinə girib imdad istəyən şəxs onun oğlunun qatilidir. Lakin hər iki ana oğullarının qatillərini bağışlaya bilir, çünki qətlən xəbərsiz olduqları vaxt söz veriblər ki, onları ölüm ayağına verməyəcəklər.

Azərbaycan folklorunda belə bir süjetin olmadığını yəqinləşdirən Elçin belə bir qənaətə gəlir ki, Cavid Ciraldinin novellası ilə tanış idi, lakin o bir ədəbi mənbə kimi Avropa intibahı novellalarından mexaniki yox, yaradıcı şəkildə istifadə etmişdir. Çünki hər iki əsərin sonluğu bir-birindən fərqli şəkildə başa çatır. Novellada ana qatilin xahişi ilə onu oğuluğa götürür, hətta oğlunun adını da ona verir, əvvəllər tənimadiği qatili öz doğma oğlu kimi sevir. Lakin "Ana" dramında Səlma ürəyi intiqam hissi ilə yana-yana qatili xilas edir, Cavid humanizmi böyük ananın timsalında hətta xaini belə bağışlaya bilir. [25, s.96-97].

Tənqidin metodoloji axtarışlarını ifadə edən bu yazı zaman və məkanca bir-birindən uzaq olan ədəbiyyatların tipoloji yaxınlığını sübut edir. Elçin hər hansı ədəbi şəxsiyyətdən və onun yaradıcılığından söz açarkən ilk növbədə həmin ədəbi şəxsiyyətin öz milli ədəbiyyatında tutduğu yeri, mövqeyi açıqlayır, öz xalqının ictimai fikir tarixində gördüyü iş-

lərin, göstərdiyi xidmətlərin miqyasını müəyyənləşdirir, bundan sonra o şəxsiyyətin dünya ədəbiyyatı və ictimai fikir tarixindəki rolundan danışır. Məsələn, o, Axundzadədən söz açanda bütün məlum xidmətləri sadalayır, Axundzadə böyük yazıçı idi, materialist filosof idi, inqilabçı-demokrat idi, İslam şərqində realist dramaturgianın banisi idi, Azərbaycan ədəbi tənqidinin inkişafı ən əvvəl onun adı ilə bağlıdır. Onun şəxsiyyətini, yaradıcılığını və fəaliyyətini bir sözlə səciyyələndirmək olsayıdı vətənpərvərlik sözü seçilərdi. Həmin vətənpərvərliyin də mahiyyəti bundan ibarətdir: Xalqı gələcəyə səsləmək, işığa çıxarmaq... Ancaq Axundzadə elə sənətkardır ki, onun yaradıcılığı ictimai fəaliyyəti təkcə Azərbaycan və Şərqi konteksti ilə məhdudlaşa bilməz: "Geniş mənada götürsək, dünya mədəniyyəti tarixində öz dövrlərinin, mühitlərinin milli mənsubiyətlərinin kontekstində, mənsub olduqları xalqların böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, Homer nə iş görübə, Sofokl və Evripid, Firdovsi və Nizami, Dante və Servantes, Şekspir və Füzuli, Vaqif və Puşkin, Balzak və Dostoyevski nə işi görüblərsə, Mirzə Fətəli də həmin işi görüb. Sonrakı dövrlərdə Lev Tolstoy və Cəlil Məmmədquluzadə, Sabir və Nazim Hikmət də bu sayaq digər nəhəng ədəbi simalar da həmin işi görüblər" [25, s.99-100].

M.F.Axundzadə haqqında bir çox elmi-tənqidli əsərlər də sabitləşmiş belə bir fikrə də Elçin öz münasibətini bildirir: M.F.Axundzadə "qərbçi" və "Avropaçı" olmuş, Avropa mədəniyyətini, təfəkkür tərzini sözsüz qəbul etmiş və xalqı bu mədəniyyətə yiylənməyə çağırmışdır. Ancaq Elçinin doğru qənaətinə görə öz yaradıcılığında milli ilə bəşəriliyin vəhdətinə can atan Axundzadənin "avropaçılığı" milli "avropaçılıq"

idi. Mirzə Fətəli milli zəmindən ayrılmamaq, milli mədəniyyətə, milli təfəkkür tərzinə, milli psixologiyaya və milli problematikaya yaxından bələd olmaq şərtilə böyük rus mədəniyyətinə, böyük Avropa mədəniyyətinə yiylənməyə çağrırdı. Doğrudur, Mirzə Fətəli yaxından bələd olduğu Şekspir, Molyer, Qoqol ənənələrindən ruhlanırdı, lakin bu ənənələri təqlid eləmirdi, onları ümumazərbaycan ədəbiyyatı, mədəniyyəti kontekstində, Azərbaycan problematikası, Azərbaycan güzərəni daxilində inkişaf etdirmiş və həmin komediyaların dərin mündəricəsi və kamil poetikası ilə Qərb aləmini də heyrətə gətirmiştir.

Ümumiyyətlə, Elçinin ədəbi-tənqidli fəaliyyətində klassiklərə münasibət artıq bir çoxlarının qəbul etdiyi ənənəvi meyar və ölçülərdən fərqlənir. Nəriman Nərimanov haqqında yazılmış "Üç qırmızı qərənfil", Ömər Faiq yaradıcılığının söz açaq "O işiq əsla sönməz" məqalələrində, Üzeyir Hacıbəyov publisistikasına həsr olunmuş "Üzeyir Hacıbəyov publisistikasına bir nəzər" sanballı monoqrafiyasında da bunun şahidi oluruq.

* * *

Ədəbi tənqidin rolu və mövqeyindən, söz sənətində daşıdığı missiyasından çox sayda məqalələr yazılmış, bəzən bir-birinə zidd fikir və mülahizələr yürüdülülmüşdür. Akademik Məmməd Arif məqalələrinin birində yazmışdır: "Bəzən mətbuatda belə fikirlərə rast gəlmək olur ki, guya bədii tənqid yaradıcılıq deyildir, sənət deyildir, guya o, heç bir şey yarat-

mir, ancaq yaradılmış əsərlərə qiymət verir. Bu fikir doğru deyildir. Əgər tənqidçi mühəsib kimi bədii ədəbiyyatın gəlir və çıxarını hesablayan adam olsayıdı, bəlkə də onun haqqında belə düşünmək mümkündür. Ancaq bədii ədəbiyyatın həyatla sıx əlaqədə inkişafını izləyən, onun qanuna uyğunluqlarını öyrənən, hər bir sənətkarın fərdi yaradıcılıq simasını aydınlaşdırıran, bədii əsərin oxuculara məqsədə uyğun təsir göstərməsinə nail olmağa alışan, bədii ədəbiyyatın fəlsəfi, məfkurəvi, estetik rolunu layiqi ilə qiymətləndirən ədəbi-bədii tənqidin yaradıcılıq əhəmiyyətini azaltmaq faydasız bir işdir.

"Mənçə, ədəbi-bədii tənqid də yaradıcılıqdır, sənətdir" [90, s.108].

Burada ədəbi tənqidin ədəbi-tarixi missiyası, onun özünəməxsusluğunu çox bariz ifadə olunmuşdur və bu fikrin müəllifi 50 ildən artıq tənqidlə məşğul olan nüfuzlu bir alim və tənqidçidir. Ədəbi tənqidin bədii ədəbiyyatın təfəkkürü rolunu oynadığı dəfələrlə qeyd edilsə də, çox zaman onun bu rolu ya həddindən artıq az qiymətləndirilmiş, ya da heçə endirilmişdi. Bunun da obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəbi tənqidin özündə axtarmaq lazımdır. Ədəbi tənqid ədəbiyyata münasibətdə ayrı-ayrı şəxsi zövqlərin, sif subyektiv baxışların ifadəsinə çevrilirsə, yəni bir qrup adamlın diqtəsinə, dirijor çubuğuna tabe etdirilirsə, o zaman tənqid öz obyektivliyini itmiş olur, konyukturaya çevirilir. Yaşar Qarayev tənqiddəki bu zərərli meyl haqqında yazır: "Təmənnalı yazılının təkəbbürü və xüdbinliyi qulluğunda duran tənqidçi onu ehkamçı və qrafoman yuxusundan ayılmağa qoymur, öz növbəsində təmənnalı və iddialı yazılı da belə tənqidçinin özünü şəxsi yalağı və muzdlu məddahı səviyyə-

sinə endirir. Beləliklə, çevre qapanır və "yaradıcılıq" əməkdaşlığı, əslində, iki sənətkar arasında deyil, iki işbaz arasında baş verir, mənəvi ünsiyyət – nağdı alver, sövdələşmə, saziş hüduduna enir" [76, s.14].

Daha sonra Yaşar Qarayev ədəbi tənqidin kütləvi cəza və zorakılıq illərində antitənqidə çevrildiyi, "partiyalı ədəbiyyata" qulluq və xidmət göstərən tənqid səviyyəsinə enməsindən söz açır.

Subyektiv səbəblərdən danışdıqda isə burada ədəbi tənqidə ögey və yad münasibətdən söz açmaq olar.

Bəziləri ümumiyyətlə ədəbi tənqidin inkar etmiş, onun ədəbiyyata xeyri dəymədiyi, yaradıcılığa dəxli olmadığı barədə lüzumsuz mülahizələr irəli sürmüştür.

Unudulmuşdur ki, ədəbi tənqid ayrı-ayrı tənqidçilərin fərdi yaradıcılıq məhsulu olmaqdan əlavə həm də çox şərəflü bir missiyani yerinə yetirir. Alman yazıçısı Frans Füman ədəbi tənqidin bu əsas və aparıcı vəzifəsini belə müəyyənləşdirmiştir: "Ədəbiyyatın özü kimi ədəbi tənqid də ayrı-ayrı şəxslər yaradır, o da ədəbiyyat kimi, təkcə fərdi deyil, həm də obyektiv məzmun daşıyır və o da insan şüuruna müxtəlif cəhətlərdən təsir göstərir.

"Ədəbi tənqid – ictimaiyyətin ədəbiyyat barədə fikrinin tam məcmu deməkdir" [59, s.159].

Daha sonra F.Füman bu fikri dərinləşdirərək yazırkı ki, ədəbi tənqid cəmiyyətin rəyini də özündə cəmləşdirir, cəmiyyət, ədəbiyyat və tənqid qarşılıqlı surətdə, bir-birinin normal fəaliyyəti üçün məsuliyyət daşıyır.

"Uman yerdən küsərlər (Son beş ilin tənqidinə bir nəzər)" məqaləsində da Elçin F.Fümanın "Azərbaycan" jurna-

linda çap edilmiş məqaləsində həmin fikirlərə müraciət edir. Ancaq onu da əlavə edir: "Tənqid o zaman ictimai fikrə çevrilir ki, o sənətin inkişafına xidmət edəcək bir iqtidara malikdir. Hərgah ədəbi tənqid sənətin inkişafına əngəl törədirse, deməli o sözün geniş mənasında ictimai fikrə çevriləcək iqtidarda deyil, olsa-olsa belə bir dona bürünmək istəyir, ictimai həyatın aktual müddəalarından deməqoqcasına istifadə edir, lakin onun mahiyyətindən kənarda dayanır" [25, s.15-16].

Azərbaycan yazıçılarının VII qurultayında söylədiyi məruzadə Elçin ədəbi tənqidin məhz belə bir iqtidara malik olub-olmadığını sübuta yetirir. O, haqlı olaraq tənqidin ikili xarakter daşıdığını; bir tərəfdən ayı-ayrı tənqid faktlarında müzakirə və elmi mübahisələrin ictimai rəy səviyyəsinə yüksəldiyini, digər tərəfdən isə dayaz, bəsit və sənük yazılarında tənqidin fərdi qiymət səviyyəsindən yuxarı qalxa bilmədiyini açıqlayır. Göstərilən dövrə (70-ci illər) doğrudan da, ədəbi tənqiddə belə ikili vəziyyət yaranmışdı və çox təəssüf ki, ictimai rəyi ifadə edən tənqidin məqalələrlə yanaşı zəif, bəsit və sənük yazılar da diqqəti cəlb etmiş, özü də bu cür yazılar daha çox üstünlük təşkil etmişdir.

"Bizdə tənqid çox yazılır, hətta deyərdik ki, həddindən artıq yazılır və çox da çap olunur. Hələ bilavasitə ədəbiyyatla bağlı çap orqanlarını demirik, digər mətbuatda da vaxtaşını məqalələrə, yeni kitablar haqqında resenziyalara rast gəlirik. Bu, əlbəttə, bir tərəfdən yaxşıdı, bu o deməkdir ki, mətbuatımız yeni kitabları izləməyə, onları geniş oxucu kütləsi arasında təbliğ etməyə çalışır. – Lakin ikinci tərəfdən belə bir məqalə və xüsusən resenziyalar axını çox pisdir, çünki burada kəmiyyət tamamilə keyfiyyətin hesabınadır. Bu məqalələr

çox zaman ümumi və məlum həqiqətlərin təkrarından, ünvansız narazılıqdan, resenziyalar isə çox dayaz, həm də şit və son dərəcə bayağı təriflərdən ibarətdir" [25, s. 17-18].

Ədəbi tənqidin ictimai rəy səviyyəsinə yüksələ bilməməsi də saysız-hesabsız müəlliflər dəstəsinin təsviri resenziyaçılığı aludəciliyindən, həm də bu resenziyalarda oxucu rəyi səviyyəsində bəsit və primitiv fikirlərin baş almasından yaranır. Məsələ burasındadır ki, son beş ildə (1976-1981) mətbuatda 1000-dən artıq müəllisin resenziyası çap olunsa da, bunların çox böyük bir qismi oxucu rəyindən irəli gedə bilməmişdir. "Oxucu rəyinin ədəbi tənqidini əvəz etməsi faktı yalnız məyusluq doğurur və ədəbiyyatımızın gələcək sinxron inkişafı ilə əlaqədar narahatlıq yaradır" [25, s. 19].

"Doğrudan da, oxucuların (şerləri çap olunmayan məhəlli şairlərin, hekaya, povest və romanları zəif olduğu üçün rədd edilən yazıçılar, dramaturqlar, şagirdlər, tələbələr, müəllimlər, həkimlər, mühəndislər, digər ədəbiyyat həvəskarları, dostlar, tanışlar) tənqidçiləri əvəz etməsi narahatlıq doğuran fakt idi və bu fakt indi də XXI əsrin astanasında da davam edir. Səbəb odur ki, ədəbi tənqidlə çox vaxt profesional tənqidçilər deyil, sərf ədəbiyyatşunaslar məşğuldurlar.

Sənük məqalələr və resenziyalar axınında yubiley məqalələrinin xüsusi yer tutduğunu qeyd edən Elçin bu zaman bir sıra hallarda bədii meyarların aşağı düşdүүнү, yaxşı ilə yamanın fərqiñin itdiyini də nəzərə çatdırır. Əlbəttə, Azərbaycan ədəbiyyatının hər hansı bir prosesinin və ya müasir ədəbiyyatın görkəmli bir nümayəndəsinin yubileyini qeyd etmək lazımdır, ancaq məsələ burasındadır ki, bu yubileylərə həsr olunmuş məqalələr, təsadüfi müəlliflər tərəfindən yazılır

və bu yazınlarda "qeyri-səmimilik, ölçü hissinin itirilməsi, həqiqətə uyğun olmayan şisirdilmiş qiymətlər" (Elçin) diqqəti cəlb edir.

Ədəbi tənqidçi fikrin ictimai rəy səviyyəsində dərk edilməsinin bir başlıca arqumenti də tənqiddə fikir genişliyinin, elmi-nəzəri, təfəkkür, vüsətini, yaradıcılıq psixologiyasının dərinliklərinə varmaq bacarığının olmasıdır. Lakin bəzən bunun əksinə olur. Bu məqamda "tənqid özü az düşünür, daha çox bədii düşüncələri təsvir və təsbit edir, çox zaman isə buna heç cəhd də göstərmir" [25, s. 22].

Tənqidin ictimai rəy kimi dərc və etiraf olunmasını tənqidçi şəxsiyyəti ilə də çox sıx bağlılığı və əlaqəsi var. Ona görə də tənqidçinin "mən"i və məsuliyyəti məsələsinə diqqəti yönəltmək istəyirik.

* * *

Yaşar Qarayev tənqidimizin patriarxları olmuş Məmməd Arif və Məmməd Cəfərə həsr etdiyi məqalələrdə tənqidçi şəxsiyyəti və "mən"i ilə bağlı bəzi mülahizələr irəli sürür. Həmin mülahizələrdə nəzərə çarpan əsas müddəalar bunlardan ibarətdir ki, "sabitlik-tənqidçi şəxsiyyətinin tamlığı və bütövlüyü əlamətidir". Əlbəttə, bu sabitlik anlayışı Y.Qarayevin təfsirində genişliyi ilə təqdim edilir. Bunun üzərində dayanmayıb bircə onu qeyd edə bilərik ki, istər Məmməd Arif Dadaşzadə, istərsə də Məmməd Cəfər Cəfərov bu sabitliyi "ədəbi hərəkatımızı tənqiddə izləməyə ən çox imkan verən maraqlı və iibrəli yaradıcılıq nümunələri" ilə sübut etmişlər. Bu yaradıcılıq nümunələrində isə tənqidçi ictimai rəy

səviyyəsində qəbul edilməsini şərtləndirən tənqidçi "mən"i və məsuliyyəti hissinin hifz olunmasıdır.

Maraqlıdır ki, Elçin də bir neçə məqaləsini Azərbaycan tənqidinin tanınmış nümayəndələrinə həsr etmiş və həmin məqalələrdə məhz tənqidçi "mən"i və məsuliyyəti ilə bağlı maraqlı mülahizələr irəli sürmüştür. Bu məqalələrdən biri akademik Məmməd Arif haqqındadır. Elçin M.Arif şəxsiyyətinin başlıca xüsusiyyətini belə nəzərə çarpdır: "Məmməd Arif yalnız Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq elmi nümayəndələri üçün deyil, ümumiyyətlə Azərbaycan mədəniyyət xadimləri, ictimai elmlərlə məşğul olanlar üçün "Arif müəllim" idi. Həm də bir yox, bir neçə nəslin müəllimi idi və məsələ yalnız bunda deyildi ki, o sözün müstəqil mənasında bir çoxumuzun müəllimi olmuşdur. Məsələ burasında idi ki, Arif müəllim "müəllim məvhuminun daşıdığı mənəvi yetkinliyi, idrakı kamilliyi öz şəxsiyyətində və yaradıcılığında cəmləşdirmişdi" [25, s. 131-132].

M.Arifin tənqidçi kimi sevilməsinin və tənqidçi kimi "müəllim" səviyyəsinə yüksəlməsinin də əsas səbəbinə məhz "ayrı-ayrı əsərlər və ədəbi hadisələr haqqında bir fərdin hüsnərəğbəti, təqdir yaxud təkdir yox, çox zaman ictimai fikrin müasir inkişafı səviyyəsindən söylənən" mülahizələrdə axtarmaq lazımdır. Daha sonra Elçin M.Arifin tənqidçi şəxsiyyəti ilə "mən"i ilə bağlı digər komponentlər üzərində də dayanır: "ədəbiyyatda və sənətdə müasirliyi duymaq və onu müasir elmi-nəzəri tələblər səviyyəsindən işıqlandırmağı, təqdim etməyi, qiymətləndirməyi bacarmaq", əsaslandırılmış mülahizələr irəli sürmək, "verdiyi hökməri sübutsuz qoymamaq", ədəbiyyatın gəncliyinə qayğı ilə yanaşmaq! Elçin

M.Cəfərə həsr etdiyi məqaləsində də tənqidçi üçün vacib və zəruri olan keyfiyyətləri M.Cəfərin simasında ümumiləşdirir. Əvvəlcə onun şəxsiyyətindəki işqli cəhətlər üzərində dayanır: "Cəfər müəllim yənə də həmin müləyim, tələbkar və təvazökar insan, alimdir.

Onun təvazökarlığı dərk olunmuş təvazökarlıqdır, yəni müdrikliyi, anlamağın doğurduğu təvazökarlıqdır, çox şey edib hələ heç nə etməmək hasilatından gələn əqidənin yaratdığı hər cür ciddi iddiadan azad təvazökarlıqdır, mənəvi rəhatlıq təvazökarlığıdır. Mənəvi təmizlik isə həmişə Cəfər müəllimlə birgə olmuşdur.

Məhz belə bir yaradıcılıq-şəxsiyyət vəhdəti ədəbi ictimaiyyət arasında, tələbələri arasında, ona dərin hörmət qazandırmışdır" [25, s.152].

M.Cəfərin ədəbiyyat nəzəriyyəçisi, tənqidçi, rus ədəbiyyatı tədqiqatçısı-teatrşunas alim, filosof, pedaqoq kimi tanınmasında məhz bir şəxsiyyət kimi bütöv olmasınaşıdı. Bu cəhət onun yaradıcılığının elmi-nəzəri səviyyənin sabitliyini, məxsusi dəst-xətt sahibi olmasını təmin edirdi. Elçin bu məqamda M.Cəfərin tənqidlə və tənqidçiyə bağlı söylədiyi mühəlizələri də misal gətirir, yaradıcılıqla şəxsiyyət arasındakı harmoniyani təsdiq edir:

M.Cəfər "Tənqid və ədəbiyyatşünaslığımızın yeni vəzifələri" adlı məqaləsində müasir dövrə tənqidçilik kredosunu belə müəyyənləşdirir: "Tənqidçi, yeri gəldikcə klassik irsə mütləq nəzər salmalı olsa da, onun əsas işi bu günün ədəbiyyatını bu günün həyatı ilə və çox hallarda bu günün oxucusuna yenice çatan bədii əsəri canlı həyat prosesləri ilə bu günün insanının fəaliyyəti, mübarizəsi, mənəvi aləmi ilə əla-

qələndirməkdən ibarət olur. Belə bir istiqamətdə aparılan tədqiqatda, təhlildə tənqidçinin köməkçisi müasir canlı həyat, özünün varlığı, dərketmə qabiliyyəti, zəngin həyat təcrübəsi və kamil nəzəri biliyidir" [25, s. 162].

Elçin yuxarıda sitat gətirilən fikrin M.Cəfəri səciyyələndirdiyini xüsusi diqqətlə nəzərə çatdırır.

Tənqidçinin "mən"i və məsuliyyəti ilə bağlı Elçinin dəha geniş təsəvvür yaradan bir məqaləsi də diqqəti cəlb edir. "Tənqidçinin "mən"i və tənqidin problemləri" məqaləsi tənmiş tənqidçi Yaşar Qarayevin "Tənqid: problemlər, portretlər" (Bakı, Azərnəşr, 1976) və "Poeziya və nəşr" (Bakı, "Yazıçı, 1979) kitablarına həsr olunmuşdur. Məqalədə məhz həmin problem konkret olaraq bir tənqidçinin yaradıcılığında izlənilir. Elçin bu yazıda tənqiddə "özünüdərk"in, "özünü-təhlil"in gücləndirilənini, məhz bunun sayəsində fəal, ehtiraslı və vətəndaş publisistliyinə malik "mən"in tənqidin təfəkkürə dəha dərindən nüfuz etdiyini açıqlayır. "Tənqid: problemlər, portretlər" toplusunda "Tənqidin nüfuzu" adlı bir məqalədə Yaşar Qarayev tənqidçi fikrin həmişə bədii fikrin digər sahələrindən özünün spesifik mürəkkəbliyi və çətinliyi ilə fərqləndiyini qeyd edir: "Tənqidçi fikrin nüfuzunu həyatın, ictimai gerçəkliliyin mahiyyətinə salınan tənqidçi nəzərinin dərinliyi və bu dərinliyin xalis bədii əsərlərdəki, poetik müşahidələrdəki dərinlik göstəriciləri ilə nə dərəcədə yüksək ahəng, harmoniya təşkil etməsi müəyyənləşdirir" [75, s. 114]. Bundan əksini isə Y.Qarayev belə izah edir ki, əgər həqiqi tənqid öz təhlilində bədii əsər müəllifinin təqsirləndirməkdən və ya tərif etməkdən irəli gəlirsə, estetik təhlil yalnız primitiv təsdiq və ya primitiv inkarla əvəz edilir ki, bu cür tənqidin ictimai-

siyasi, nə də estetik mövqə fəallığından bəhs etməyə heç bir əsas qalmır. Buna görə də müasir ədəbi gerçəklilikdə tənqidin fikirlə bədii fikir arasında yüksək harmoniya heç də həmişə müşahidə olunmur. Tənqid tendensiyaları bədii fikrin tendensiyalarını qabaqlamır. Yaşar Qarayev çox haqlı olaraq qeyd edir ki, "ictimai gerçəkliyin, xalq xarakterinin ədəbi tənqiddəki parlaq əksinə, nəsrə, şer və dramaturgiyada meydana çıxan ən parlaq əsərlərin, bədii obrazların onlara bərabər "Tənqid obrazlarına" rast gəlmək çətindir. Məsələn, "Dəli Kür" kimi nəşr əsərini dərinlənən açan, "Dəli Kür"ü tənqiddə yenidən yaranan, onun həmhüquq "Tənqid obrazı" olan məqaləmiz hələ yoxdur. [75, s. 114-115].

Ədəbi prosesdə həmişə öz tənqidçi nüfuzu ilə seçilən, yazılarındakı elmi-nəzəri təfəkkürü və prinsipiallığı ilə diqqəti cəlb edən Yaşar Qarayevin bu mülahizələri sözsüz ki, uzun illərin müşahidələrindən yaranmışdır. Elçinin Y.Qarayevin bu qəbildən olan mülahizələrinə münasibəti də sanki həmin fikirlərin təsdiqi və etirafına çevrilir, yəni iki tənqidçi həmrəy, həmfikir olurlar. Lakin elə məqamlar da diqqəti cəlb edir ki, Elçin opponenti ilə razılaşmadığını, söylədiyi fikirlərin mübahisəli olduğunu deməkdən çəkinmir: "Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Yaşar Qarayevin söylədiyi fikir və mülahizələrin özləri bəzən tamam mübahisəlidir, bəzən bu fikir və mülahizələrdə, opponentlərlə mübahisələrdə açıq-ashkar bir subyektivlik özünü göstərir, lakin əsas məsələ burasındadır ki, belə bir subyektivlik və son dərəcə mübahisəli ideyalar yüksək elmi-nəzəri səviyyədə meydana çıxır: söhbət diletant mühakimələrindən yox, düşünməyi və düşündürməyi bacaran, sözün müsbət mənasında professionalın fikirlərin-

dəki subyektivlikdən və mübahisəli cəhətlərdən gedir" [25, s.32].

"Poeziya və nəşr" kitabının təhlilində də Elçin ədəbi-tənqidin fikrimizin inkişafında və tənqidçinin öz fərdi yaradıcılıq təkamülündə müəyyən rol oynayan tənqid toplusunun məziyyətlərindən söz açır, diqqəti tənqidçi "mən"inə yönəldir. Tənqidçi "mən"i əslində, Elçinin tənqidçi şəxsiyyəti ilə bağlı fikirlərini açıqlamaq üçün bir vasitəyə çevirilir. Elçin Yaşar Qarayevin şəxsində tənqidçi "mən"ini necə təsəvvür edir? Onun fikrincə, tənqidçi yazı tərzində, üslubunda, mühakimə, təhlil və tədqiqatlarında özünəməxsusluğunu ilə seçiləlidir. Tənqidçi sosioloji təhlillə bədii sənətkarlıq təhlilini vəhdətdə, paralel aparmaqda, bədii əsərin estetik dəyərini, bədii temanın sənətkarlıq xüsusiyyətlərini kəşf etməkdə, bədii duygunun incəliklərini fəhmlə dərinlən qavramaqda diqqəti cəlb etməlidir. Tənqidçinin mövqeyinə gəldikdə isə: "əsl ideyalı tənqid odur ki, orada yaziçı şəxsiyyəti, yaziçinin gerçəkliliyə münasibəti ilə yanaşı tənqidçi şəxsiyyəti, onun tənqidçi idealı, həyat həqiqətinə və bədii həqiqətə münasibəti də aydın ifadəsinə tapmış olsun. Bu keyfiyyət Yaşarın tənqidində güclüdür" [25, s.326-327].

Elçinin tənqidçi "mən"i və tənqidin məsuliyyəti ilə bağlı fikir və mülahizələri təkcə ayrı-ayrı tənqidçilərin yaradıcılığını, onların ədəbi tənqiddə rolunu, mövqeyini açıqlayan məqalələrdə deyil, həmçinin bədii əsərlər haqqında qələmə aldığı yazınlarda da nəzərə çarpir. Məsələn, ""Quyu" müəllisinə məktub" məqaləsində yaziçı İsi Məlikzadənin "Quyu" povestini təhlil edir, bu məqalədə İsi Məlikzadənin əsərinə tam obyekтивliklə yanaşır. Yazır ki, siz "Umudların aqibətini kəşf etmə-

siniz; Siz Umutların sütül kişilik həvəsinə, təmizliyinə, mənəvi paklığa doğru hələ sövq-təbii meylinə qazılan quyunun qaranlığını, xofunu, çirkabını, səsioloji-etik eybəcərliyini, göstərə bilmisiniz" [25, s. 341]. Bu povesti İslı Məlikzadənin yaradıcılığında irəliyə böyük addım hesab edən Elçin, əsəri təhlil edərkən bu irəliləyişin təcəssümü ilə oxucuları tanış edir.

Elçinin təqiqidə məqalələrində, fikir və mülahizələrində dərhal, elə ilk baxışda diqqəti cəlb edən xüsusiyyət – təhlil etdiyi əsərə, haqqında söz açdığı yazıçının yaradıcılığına bir-başa münasibəti, heç bir niyyət güdməyən açıq münasibəti onun kifayət qədər həssas təqiqidçi olduğundan xəbər verir. Buna görə də təhlillərində, izah və açıqlamalarında o, sərbəst görünür. Elçin bir təqiqidçi kimi məsuliyyətini öz şəxsiyyəti, fikir və mülahizələrində ön plana çıxan "mən"i ilə təsdiq etməyə nail olur.

* * *

Ədəbi təqiqidlə bağlı müzakirə və mübahisələrdə onun elm yaxud yaradıcılıq, sənət olması barədə bir-birinə zidd mülahizələr, təqiqid idrak hadisəsi – elmin bir sahəsi hesab edənlərlə yanaşı, onu yaradıcılıq – sənətin məxsusi bir növü kimi düşünənlər də az deyil. Ancaq bizim fikrimizcə, təqiqid də bunların hər ikisi vəhdət halındadır; bu fikri müdafiə edənlər daha çoxdur. Akademik Məmməd Cəfər yazmışdır: "Təqiqid elmdir, ancaq o eyni zamanda yaradıcılıqdır, sənət xüsusiyyəti verən onun tədqiqat materialının, idrak obyekti-

nin spesifikasıdır. Təqiqidçi xüsusən cəmiyyət həyatının ən səciyyəvi cəhətlərinə diqqəti cəlb edib, kəşfiyyatçılıq rolu oynadığı və sənətkarlarla ustalıq öyrətmək vəzifəsini ifa etdiyi idrak, elmi təfəkkür ilə bədii idrak, obrazlı təfəkkür birləşib bir-birini tamamlayır" [12, s. 151].

Öncə biz qeyd etmişdik ki, Elçin də bir təqiqidçi kimi "emosionallıqla analitikliyin vəhdətini" ədəbi təqiqidin əsl yolu, ifadə forması və məxsusiliyi kimi qeyd etmişdi.

Çağdaş ədəbi təqiqid nümunələrinə diqqət yetirdikdə bir-birindən fərqli, seçilən, ayrılan fərdi dəsti-xətt, üslub müxtəlifliyi ilə qarşılaşırıq. Məsələn, Əziz Mirəhmədov, Kamal Talibzadə kimi yaşlı təqiqidçilərin əsərlərində elmi-nəzəri təfəkkürdən doğan elmi-publisistik üslub daha çox səciyyəvidir. Vaxtilə M.Arif, M.Cəfər üslubuna xas olan bu xüsusiyyət onların ədəbi-təqiqidi yaradıcılığında qabarıq hiss olunur. Müəyyən mənada Bəkir Nəbiyevin də yazıları bu stilə yaxındır, ancaq o, həmin üslubda publisistik tona daha çox üstünlük verir. Yaşar Qarayevin təqiqidçi üslubunu isə elmi-nəzəri təfəkkürlə bədii təfəkkürün qəribə tərzdə qovuşması, vəhdəti kimi düşünmək olar. Onun yazılarında hər hansı mühakimə, hökm, fikir mütləq emosionallıqla müşaiyət edilir. Ancaq bu emosionallıq qətiyyən elmi-nəzəri müddəanın mayasına, özəyinə xələl gətirmir. Başqa bir təqiqidçi, Akif Hüseynovun üslubu ləngərlidir, o, fikir və mülahizələrini geniş, əhatəli şəkildə, hətta uzun cümlələrlə ifadə etməyi xoşlayır. Şamil Salmanovda isə ədəbiyyatşunaslıq təmayülü güclüdür, onun yazılarında analitik xətt daha aparcıdır. Mərhum təqiqidçi Aydin Məmmədov isə öz üslubunda nəzəri xətti aydın nəzərə çarpdırırıdı, yəni daha çox nəzəriyyəçi-

tənqidçi kimi çıxış edirdi, amma məqalələrində publisistik ahəngi də seçmək olurdu. Kamil Vəliyevin hər hansı əsərə dilçi alim kimi yanaşması məqalələrində əsas xətt olsa da, bəzən obrazlı ifadələr seçmək, həddindən artıq emosionallığı uymaq da onun dəsti-xəttinə çevrilib. Rəhim Əliyev, Nizaməddin Şəmsizadə, Vilayət Quliyev və Nadir Cabbarov bir-birindən fərqli yazı tərzinə malik olsalar da bir üslubi məqamda birləşirlər – dördü də analitik ifadə üsuluna meyl edir, onlar bədii əsərə və yaradıcılığa ədəbiyyatın öz daxili prinsiplərindən yanaşırlar. Vaqif Yusifli öz tənqidini yazılarında bütün bu üslublardan faydalananaraq həmişə sadə yazmağa çalışır, bəzən tənqidçidən daha çox publisist kimi, bəzən sərf ədəbiyyatşunas kimi diqqəti cəlb edir, polemikaya da meyl edir. Nisbətən cavan tənqidçi Arif Əmrəhoğlunu da tənqidçidən daha çox ədəbiyyatşunas rolunda görürük, amma maraqlı yazı tərzi ilə akademizmdən qaçır. Başqa bir cavan tənqidçi Tehran Əlişanoğlu qəliz yazar, hətta bəzi məqamlarda onu başa düşmək çətindir, amma diqqət yetirilsə, bu mürəkkəb görünən üslubda əvvəldən sonadək fikrin ardıcılığı müşahidə olunur.

Çağdaş Azərbaycan ədəbi tənqidinin üslubi mənzərəsi bundan ibarətdir. Elçini bu mənada bir tənqidçi kimi səciyyələndirsək, Vilayət Quliyevin belə bir fikri ilə qeydsiz-sərtsiz razılışmalıdır: "Elçin tənqidçinin yaradıcılığı Elçin yazılıçının ədəbi-bədii fəaliyyətinin davamıdır və bu mənada onun tənqidində ədəbiyyatdan gələn ünsürlər, məqamlar çoxdur. Elçinin tənqidini məqalələrinin əksəriyyəti kompozisiyası, təhkiyyə tərzi, obrazlılığı və nəhayət, müəllifin oxucularla yaxınlığı ilə seçilir və vaxtı ilə akademik Məmməd Cəfə-

rin tənqiddən tələb etdiyi kimi, "ədəbi əsər qədər təsiri" olmları ilə diqqəti cəlb edirlər. Bu məqalələrdə emosionallıqla akademizm, daxili sərbəstliklə fikrin tutumu şəhri sıx birləşib və Elçin zahirən sadə bir şəkildə, lakin elmlilik, prinsipiallıq və nəzəri bünövrə zəminində istər müasir, istərsə də XX əsrin əvvəllerindəki Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri haqqında maraqlı, cəlbedici söhbət aça bilir" [84, s. 6].

Elçinin ədəbi-tənqid fəaliyyəti də məhz bu stildə emosionallıqla yaxşı mənada akademizmin vəhdətini əks etdirir. İlk tənqidini yazılarından başlayaraq Elçin bu stilə, yazı manerasına bunların yaratdığı üsluba sadiq qalmışdır. Məlumudur ki, sərf akademik üslubda yazılın tənqidini məqalələr oxucuda (nəzərə alsaq ki, bu tənqidini məqalələri təkcə həmin sahə ilə məşğul olan mütəxəssislər deyil, digər ədəbiyyat maraqlıları da oxuyur) darıxdırıcı ovqat yaradır. Lakin hər hansı məqalə özündə tənqidçinin hiss və həyəcanlarını əks etdirən emosional çalarları da ehtiva edirə, o zaman bu məqaləyə diqqət və maraq xeyli artacaqdır. "Poeziyamızın bəzi yaradıcılıq problemləri (şer axını: nə etməli?!) məqaləsi belə bir əhvalatın təsviri ilə başlayır: "Deyirlər ki, 20-ci illərin əvvəllerində Qarabağın mədəni mərkəzi Şuşa şəhərinə qastrola gəlmış opera teatrı Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasını göstərməli imiş. Tamaşaşa bir saat qalmış Məcnun rolunun ifaçısı nəyə görəsə əsəbiləşir və tamaşanı pozmaq məqsədilə səhnəyə çıxmayaçağını söyləyir. Nə qədər edirlərsə də onu yola götirə bilmirlər. Bu zaman onların yanına gəlib çıxan Ü.Hacıbəyov həmin aktyora deyir:

- Sən çox özünə güvənmə ki, səhnəyə çıxmasan tamaşını saxlayacaqlar. Şuşada hər bulağın başında, hər tutun altında bir Məcnun oturub. Bu saat gedib binini gətirib səhnəyə çıxarıraq.

Bundan sonra aktyor səhnəyə çıxmali olur, çünkü o, bildirdi ki, bu sözlərdə həqiqət var, Şuşa cavanlarının əksəriyyəti gözəl səsə malikdir və potensial opera aktyorlarıdır.

Mən müasir Azərbaycan poeziyası haqqındaki qeydlərimi ona görə bu kiçik hadisədən başlayıram ki, çox zaman həmin hadisəni bir təskinlik kimi xatırlayıram – "bizdə çox şer yazılır". "Çox" bəlkə də o söz deyil; bizdə şer həddən artıq yazılırlar və həddən artıq çap edilir.

Bu yaxşıdır yoxsa pis?" [23, s. 41].

Çağdaş poeziyamızla bağlı çox ciddi bir yaradıcılıq probleminin elmi-nəzəri həllinə girişən təqnidçi səhbətə belə bir "emosional" başlanğıcلا "təkan" verir. Bu "təkan"dan sonra "emosionallıq" bir az başqa səpgidə davam edir, problemin vacib və əhəmiyyətli olduğunu vurğulayan Elçin bir neçə xarakterik sualla oxucunu bu problem ətrafında düşünməyə sövq edir: "Təkrar edirəm, Azərbaycan xalqı şair xalqdır. Lakin şair olmaq o deməkdir ki, müasir dövrdə hamı şer yazsın? Bu zaman şerin, sənətin qiyməti düşməzmi və hamının şer yazış şerin çap etdirməsi bu xalqın ümumi şair ruhundan sui-istifadə olmazmı? Eyni zamanda estetik zövqümüzün korşalmasına, estetik hiss və həyəcanımızın kəsişlaşmasına dəlalət etməzmi?

Məncə, məhz belə olar. Bu fikir müasir poeziyamızın daha dəqiq desək, bu günkü şer təsərrüfatımızın təcrübəsin-dən doğur" [23, s. 42].

Qeyd edək ki, məqalənin sonunadək bu emosionallıq davam edir: suallar, həyəcanlı vurgular bir-birini əvəz edir, ancaq bütün bunlar məqalənin elmi-nəzəri səviyyəsinə qətiyyən xələl gətirmir. Elçin xalis ədəbiyyatşunas səriştəsi ilə müasir poeziyadan onlarla misallar gətirir, fikrini sübut etmək üçün ən zəruri faktlara müraciət edir. "Şer axını"nın yaranmasını təkcə mətbuatı başına götürən qrafoman nəzm nümunələri ilə deyil, həm də bu "axına" şərait yaradan professionalların zəif yazıları və bütünlükdə ümumsovet poeziyasına xas olduğunu qeyd edir. O səbəbdən də Ümumittifaq ədəbi təqnidində "şer axını" hadisəsinə münasibəti də nəzərdən qaçırmır.

Elçinin başqa bir problematik məqaləsi "Hekayə janrı. İmkanlarımız və iddiamız" da eyni "emosional" (sözə qüvvət) girişlə başlayır.

"Deyirlər ki, bir gün birisi Molla Nəsrəddinin yanına xahişə gəlir:

- Molla, mənə bir məktub yaz.

Molla soruşur:

- Kimə göndərirsən?
- Bir qohumuma.
- Qohumun harada yaşayır?
- Bağdadda.
- Yox, - deyə Molla başını bulayır. – Bağdada gedə bilməyəcəyəm.

Xahişə gəlmış adam təccüb edir.

- Sənin Bağdadda nə işin var, a molla? Sən məktub yaz, mən özüm onu göndərəcəyəm Bağdada.

Molla deyir:

- Mənim xəttimi özümdən başqa heç kim oxuya bilmir. Onu Bağdada göndərsəm, mən də gərək dalınca gedəm ki, orada onu sənin qohumuna oxuyam."

Açığını deyək ki, biz müasir Azərbaycan novellasi haqqında bu qeydləri yazmaq üçün son illərin hekayə təsərrüfatını bir daha nəzərdən keçirərkən, istər-istəməz bu lətifəni xatırladıq.

Nə üçün?

Çünki dövri mətbuatda "qalın" və "nazik" jurnallarda, qəzetlərdə mütəmadi çap olunan, radioda səslənən, televiziyyada səhnələşdirilən bir çox yazının hekayə adı ilə oxuyub qurtardıqdan sonra fikirləşirsən:

"Müəllif nə demək istəyir? Fikir nədir? Məqsəd nədir?" [23, s. 7].

Hekayə janrı ilə bağlı bu problem yazıda da öncə adını çəkdiyimiz məqalədə olduğu kimi emosionallıqla analitiklik yanaşı addımlayırlı, biri digərinə mane olmur. Elçin yenə eyni qətiyyətlə problemin zəruri olduğunu, təəssüf ki, bu zəruri problemdə diqqət yetirilmədiyini vurgulayır, həm də bunun Ümumittifaq səciyyəli bir problem olduğunu nəzərə çarpdırırlı: "Bu gün müasir ədəbiyyatda "şer axını" barədə çox danışılır, lakin nədənsə "hekayə axını" diqqəti bir o qədər də cəlb etmir, halbuki bu gün "hekayə axını" da "şer axını" ilə qoşa addımlayırlı və heç də ondan az ciddi bəla deyildir. Həm də belə bir "hekayə axını" bu gün yalnız Azərbaycan ədəbiyyatı üçün səciyyəvi hal olmayıb, digər milli ədəbiyyatlarda da özünü qabarlıq şəkildə göstərir" [23, s.77].

Yeri gəlmışkən qeyd edək ki, Elçin hər hansı mövzu ilə bağlı fikir və mülahizələrini əsaslandırmaq üçün tez-tez

Qərb, Şərq və Ümumittifaq tənqidçi-ədəbiyyatşunasları müraciət edir, bəzən həmin fikirləri qeydsiz-şərtsiz qəbul edir, bəzən də onlarla polemika tərəfi onun yazılarına bir canlılıq, emosionallıq götürir, bu yazıları sxematizmdən, elminəzəri hökm və müddəaların akademizmindən xilas edir. Məsələn, Elçin təkcə Azərbaycan yox, ümumiyyətlə, Sovet hekayəsində özünü göstərən bir çatışmazlıqdan sənətkarlığın həyatılıyi üstələməsi hadisəsindən söz açarkən Andrey Bitovun "Albinanın gözü ilə" hekayəsini misal göstərir. Hekayədəki usta qələmlə işlənmiş stilizasiyanı xüsusi qeyd edir, ancaq əsərdə xarakterləri göstərmək əvəzinə xasiyyətnamələrin verilməsini, həyatdan uzaqlığı, qəhrəmanların qeyri-canlılığını, münasibətlərdə həyat nəfəsinə hiss edilməməsini, çılpaq mühakimələrin təbiiliyi üstələməsini qüsur sayır. Özü də bütün bu qüsurları ümumi sözlərlə ifadə etmir, hekayədən, oradakı ayrı-ayrı epizoddardan çıxış edir.

Qeyd etdik ki, Elçinin tənqidçi üslubu emosionallıqla analitikliyin vəhdətinə əks etdirir.

Elçinin sırf yazıçılığından irəli gələn elə tənqid yazları var ki, bu yazıldarda emosionallıq daha üstündür. Bu yazıları sözün əsl mənasında tənqidə məqalə kimi deyil, esse kimi qavrayırıq. Qocaman tədqiqatçı Qulam Məmmədlinin 85 illiyi münasibətlə yazılmış "Aydınlıq, açıqlıq, düzgünlük", Fikrət Sadiqin 50 yaşına həsr olunan "Şəfqətlə, məhəbbətlə", mərhum yazıçı Sabir Süleymanovun yaradıcılığından söz açan "Çiçəklər açılanda", Əli Ağa Kürçaylinin vəfatı münasibətlə yazılan "Ay işığında" və s. məqalələr, həmçinin "525-ci qəzet"də çap etdirdiyi "Ədəbi düşüncələr" silsiləsindən olan yazıları esse janrındadır.

Ədəbi tənqid necə olmalıdır? Onun spesifik, özünəməxsus bir yaradıcılıq sahəsi olduğundan, ictimai rəyin ifadəsi kimi mənə kəsb etməsindən söz açdıq, eyni zamanda onu da qeyd etdik ki, əsl tənqidin yolu – oxucu ilə ünsiyyəti – mövcudluğunu təsdiq etməsi emosionallıqla analitikliyin vəhdətindədir. Təbii ki, tənqiddə emosionallıq, ekspressivlik olmalıdır. Çünkü əgər tənqid hər şeydən əvvəl ədəbiyyat hadisəsi hesab ediriksə, söz sənətinin sferasına daxil olan müstəqil bir qol kimi təsəvvür ediriksə, eyni zamanda bu bağlılıqda tənqidin özünəməxsus, spesifik cəhətlərini nəzərə çarpdırırıqsa, bu xüsusiyyəti təbii qəbul etməliyik. Emosionallıq ədəbi tənqid nümunəsini quru akademizmdən xilas edir, beləliklə, tənqid bir qrup mütəxəssisin deyil, geniş oxucu kütləsinin qəbul etdiyi bir sənət hadisəsinə çevrilir. Ancaq bu o demək deyil ki, ədəbi tənqid məhz emosionallıq üstündə qurulmalıdır və tənqid yazılarda elmi-nəzəri şərh, təsvir lazımlı deyil. Tənqiddə heç şübhəsiz aparıcı elmi-nəzəri, analitik təfəkkür tərzi aparıcı olmalıdır.

Uzun illər Azərbaycan Sovet tənqidində təsvircilik, bədii əsərlərin süjet və məzmununu nəql eləmək, bu əsərlərdə müsbət qəhrəmanları tərifləmək, mənfiləri pisləmək dəb halını almışdı. Daha doğrusu, tənqiddə təsvircilik o qədər geniş yayılmışdı ki, az qala tənqidin özü dönbüb olmuşdu "təsvir tənqid".

Elçinin 1966-1969-cu illərdə yazüb başa çatdırıldığı "Tənqid və nəşr" monoqrafiyasında bu "təsvir tənqid"ndən

seyli misallar gətirilir, onun Azərbaycan ədəbi tənqidinə, onun inkişafına necə ziyan vurduğunu açıqlanır.

Həmin əsərin ikinci fəsli ədəbi tənqid və Azərbaycan bədii nəşrində xarakter məsələsinə həsr olunmuşdur. "Təsvir tənqid"nin bu illərdə (1945-1965) necə üstün mövqe qazandığı tənqidin az qala xarakterik xüsusiyyətinə çevrildiyi bu fəsildə daha bariz nəzərə çarpır.

"Nərimizdə bədii xarakter məsəlesi ilə əlaqədar məxsusi yazılmış, eləcə də ayrı-ayrı nəşr əsərlərinin təhlilinə həsr olunmuş məqalələrin əksəriyyətində qəhrəmanlar süni surətdə iki yerə ayrılır – mənfi, müsbət surətlər və onların əksər hallarda səsioloji təhlili verilməklə kifayətlənilmişdir. Bu zaman çox maraqlı və xarakter bir anlaşılmazlıq meydana çıxmışdır. Şəxsiyyət, onun ictimai mövqeyi və onun işi ilə bədii surət, daha doğrusu sürətin bədii səviyyəsi bir-birinə qarışdırılmışdır, bədii surətin səhvləri müəllifin səhvləri kimi və yaxud təsvir olunan şəxsiyyətin bəzi müsbət cəhətləri müəllifin bədii müvəffəqiyyəti kimi başa düşülmüşdür, deyək ki, əgər yazıçının qələmə aldığı qəhrəman pambıqçı qızdırısa və o, gündəlik planı 120 faiz yerinə yetirirsə, deməli bu qəhrəman dolğun bədii surətdir" [23, s.234-235].

"Təsvir tənqidinin bu şablon, artıq stereotip hala keçən xüsusiyyətini Elçin ayrı-ayrı tənqid məqalə və resenziyalarındaki mülahizələrlə sübuta yetirir. Təfərrüata varmadan ancaq bir misal gətirəcəyik: "Yazıçı İsa Hüseynovun "Bizim qızlar" adlı povestində bəhs olunan eyni adlı məqalədə göstərilir ki, əsərin qəhrəmanı Minaya diqqəti cəlb edən surətdir (məqalənin müəllifi Qulu Xəlilovdur, Ədəbiyyat və incəsənət qəzeti, 30 yanvar 1954-cü il). Aydın məsələdir ki, "nə üçün

sualı" meydana çıxır və tənqidçinin də borcu bu suala cavab verməkdir. "Yaxşı qəhrəman" – güclü bədii surət olmaya bilər, əgər Minayə ona görə diqqəti cəlb edən surətdirsə, ki, hər qutudan 100 qram barama götürür, bəs hər qutudan 100 yox, 150 qram barama götürsəydi necə olardı – diqqəti cəlb edən surət olardım? Yaxud hər qutudan 100 əvəzinə 80 qram barama götürsəydi, diqqəti cəlb etməzdəm" [23, s.235].

Məlum məsələdir ki, bədii surətlərin süni şəkildə bu cür iki qismə ayrılması – bədii ədəbiyyatda onların real təsvir olunmaması get-gedə bədii nəşrdə şablon situasiyaların heç bir bədii və psixoloji əsası olmayan oxşar hadisə və "dəyişmələrin" meydana çıxmamasına şərait yaradırdı.

Məsələ burasındadır ki, ədəbi tənqid bu cür şablonla, stereotipə qarşı çıxməq əvəzinə süni "mənfi" – "müsbat" bölgüsünə rəvac verirdi. Əsas diqqət ona yönəldilirdi ki, təki müsbət surətlər dolğun təsvir olunsun, mənfi insan surətləri yaziçı istedadı sayəsində də yaradıla bilər. "Sadə bir həqiqət unudulmuşdu ki, çox alçaq adam güclü bədii surət ola bilər, necə ki, çox yaxşı adam çox zəif surət olar və yaxud əksinə: hər şey yaziçı istedadından, yeni əsərdə təsvir olunan surətlərin bədii sanbalından asılıdır. Unudulmuşdu ki, gərək "mənfi" surət güclü bədii keyfiyyətlərə malik olsun ki, "müsbat surət" də süni yolla yox, təbii yaransın, güclü bədii surət kimi meydana çıxsın" [23, s.241].

Mühəribədən sonrakı dövr Azərbaycan bədii nəşrinin ən nöqsanlı cəhətlərindən biri "müsbat qəhrəman və əmək" məsələsi idi ki, Elçin öz monoqrafiyasında tənqidin bu məsələyə münasibətini nəzərdən qaçırırmış. Müsbət qəhrəmanı hərtərəfli müasir insan kimi yox, yalnız bir peşə sahibi, uğurlu

"iş adamı" kimi təsvir etmək artıq ənənə halına keçmişdi. Elçin öz əsərində Mir Cəlaldan belə bir sitat götürir:

"Bir çox əsərlərimizdə təsvir olunan adamlar real, təbii çıxmır. Nə üçün? Ona görə ki, yaziçı onları maraqlı, mürəkkəb, həyatı olan canlı adamlar kimi yox, ancaq bir peşə sahibi kimi sədr, katib, traktorçu, buruq ustası, müəllim və sairə kimi təsvir edir. Meşin pencəyi əynindən çıxart, raykom tətbiqi öz obrazını itirmiş olur" [99, s.128].

Elçinin qeyd etdiyi kimi bu məsələ ilə əlaqədar mühəribədən sonrakı dövr Azərbaycan ədəbi tənqidinin ikili xarakteri meydana çıxırırdı. Bir tərəfdən bu cür "müsbat qəhrəmanlar" tənqid olunurdusa da, bədii cəhətcə zəifliyi göstərilirdi də, digər tərəfdən Azərbaycan nəşrinin bu nöqsanlı cəhəti razılıq hissə yaziçı müvəffəqiyyəti sayılırdı. Səs çoxluğu ikincilərdə idi...

Elçin diqqəti o zaman ədəbi aləmdə müəyyən mübahisələrə səbəb olmuş Ə.Vəliyevin "Gülşən" povestini yada salır, bu əsərlə əlaqədar dərc olunmuş məqalələri nəzərdən keçirir. Məsələn, tənqidçi Cəfər Cəfərov o zaman çox haqlı olaraq yazırırdı ki, "qəhrəmanı əmək prosesində təsvir etmək lazımdır" tezisi yanlış və birtərəfli başa düşülür. C.Cəfərov "məqsəd təsərrüfat hadisələrini göstərmək yox, bu hadisələrin doğurduğu fikir və hissələri canlı şəkildə ifadə etməkdir" deyiridi və sübut edirdi ki, povestdə Xanpəri surəti Gülşənə nisbətən bir bədii surət kimi daha güclüdür, çünkü "Xanpəri təsərrüfat hadisəleri" içərisində itib-batmir, "Gülşən isə pambıq əkininə hazırlıqdan başlamış ta pambıq yığımına qədər tərəflənən demək olar ki, ayrılmır və oxucu ardıcıl olaraq pambıq becərilməsi prosesini bütün incəliklərinə qədər izləyir. Gülsə-

nin sözü-söhbəti, fikri-zikri pambıqlardır, başqa heç bir şey onun diqqət mərkəzinə daxil ola bilmir" [13, s.149].

Bu doğru olan mülahizəyə qarşı başqa bir tənqidçi "müsbat qəhrəmanların xarakterlərini açıb göstərmək üçün birinci şərt onların işini, fəaliyyətini göz qabağına gətirməkdir, kütlələrin əmək coşqunluğunu yüksəldən sosializm yarışı, həyatda olduğu kimi, bədii ədəbiyyatda da müsbət qəhrəmanları səciyyələndirən ən qüvvətli vasitədir" (Qasim Qasimzadə) fikrini çıxarıır. Beləliklə, bədii zəiflik iş prosesinin təsviri ilə ört-basdır edilir.

Bu və ya buna bənzər misallarla o dövrün "təsvir tənqid"nin səciyyəvi xüsusiyyətlərini əks etdirən Elçin tənqidə təsvirciliyi, obrazları səni şəkildə "müsbat"- "mənfi" bölgüsü-nə ayırmayı bütün insanı keyfiyyətləri ilə canlandırmayaq əvəzinə sadəcə qısa xarakteristika verməyi zəif və nöqsanlı hal saymışdır. Bu səbəbdən də göstərilən dövrün ədəbi tənqidini öz ikili xarakteri ilə diqqəti cəlb etmiş, oxucuda bədii əsər haqqında düzgün və obyektiv təəsürat yarada bilməmişdir. Tənqidçi Nizaməddin Şəmsizadə doğru qeyd edir ki, "tənqidçi bədii məhsula istinadən özü və zəmanəsi haqqındaki idrakı qənaətlərini şərh edir. Belə dərkətmənin mahiyyətində başlıca prinsip kimi qiymətlənmə, dəyərlənmə dayanır... Başqa sözlə ədəbi tənqid spesifik dəyər-idrak prosesini əks etdirir. Tənqidçi ədəbi prosesi və bədii sərvəti doğru, obyektiv qiymətləndirmək üçün icra etdiyi idrak fəaliyyətini məhz göstərilən "dəyərlənmə"nin vasitəsilə oxucunun (kütlənin və beləliklə də zəmanəsinin) ümumi təşəkkür fəaliyyətinə qovuşdurur. Deməli, tənqidçi idrakinin ümumoxucu qənaəti ilə eyni bir kontekst təşkil etməsi, onunla eyni bir məcralada irəliyə doğru va-

hid axına qarışması məhz qiymətləndirmə sayesində mövcud olur" [7, s.111].

Tənqidçinin bədii prosesdə ədəbi sərvəti doğru-düzgün, obyektiv qiymətləndirməsi, heç şübhəsiz, oxucunun (kütlənin yox, məhz ədəbiyyatı sevən oxucunun!) marağını özünə çəkir. Buna da tənqidçi yalnız ustalığı və mədəniyyəti, həm yazıcıını, həm də əsəri dərinlən duyması sayesində nail ola bilər. Rus ədəbiyyatşunası A.L.Dimşits yazır: "Критик своего рода барометр читательских мнений и вкусов, барометр на который полезно посматривать, писателю" [135, s.55].

Qeyd edək ki, "təhlil tənqid"nin bəzi nümunələri 50-ci illərdə yaransa da, onun "təsvir tənqid"ni üstələməsi 60-ci illərdə o qədər də hiss edilmirdi. Yalnız 60-ci illərin axırlarından başlayaraq ədəbi tənqiddə bədii sərvəti düzgün qiymətləndirən fikir və mülahizələri təhlillər üzərində quran nümunələr üstünlük təşkil etməyə başladı. Yaşar Qarayev, Akif Hüseynov, Şamil Salmanov, Aydin Məmmədov, Kamil Vəliyev, Arif Səfiyev, Rəhim Əliyev, Vaqif Yusifli kimi istedadlı tənqidçilər 70-ci illərdən başlayaraq bu prosesi sürətləndirdilər. Bu sıradə heç şübhəsiz, Elçinin də rolu az deyil. Onun "Müasir tənqidimiz: Vəziyyət və vəzifələr", "Poeziyamızın bəzi yaradıcılıq problemləri", "Hekayə janrı, imkanlarımız və iddialarımız", "Dramaturgiyada şərtilik barədə", "Aydın və Aydınların faciəsi", "Uman yerdən küsərlər", "Tənqidimizin metodoloji problemləri", "Azərbaycan uşaq ədəbiyyatı haqqında", "Fikrin karvanı", "Tənqidçinin "mən"i və tənqidin problemləri", "Nəşrimizdə konflikt və xarakter probleminin tədqiqi", ""Quyu" müəllifinə məktub" və sairə məqalələri məhz "təhlil tənqid"nin gözəl nümunələri kimi diqqəti cəlb

etmişdir. Bu məqalələri ümumiləşdirdikdə, bir küll halında səciyyələndirsək, aşağıdakı qənaətə gələ bilərik:

1. Elçinin məqalə, resenziya və məqalələrində haqqında söz açılan yazıçıların yaradıcılığına (konkret bir əsərin ya-xud əsərlərinə) obyektiv, prinsipial bir münasibət diqqəti cəlb edir. O, istər klassik ədəbiyyatda, istərsə də hər hansı bir ədəbi problemdən söz açarkən bu meyara sadıq qalır.

2. Öncə biz Elçinin tənqidü üslubunda, yazı tərzi və manerasında "emosionallıq" faktorunu qeyd etdik, göstərdik ki, bu "emosionallıq" ədəbi hadisələri qiymətləndirmədə elmi-nəzəri baxışı qətiyyən zəiflətmir. Elçin mühakimə və hökmələrində ədəbiyyatşunaslıq elmi və ədəbi tənqidin kontekstindən çıxış edir.

3. Elçin təhlil, şərh və izahlarında mövzunun, problemin ən vacib, ən zəruri məqamlarına diqqət yetirir. Əgər o, yazırsa ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatşunaslıq elminin və ümumiyyətlə, Azərbaycan ictimai fikrinin daimi diqqət mərkəzində olan elmi-tədqiqat obyektlərindən biridir; Cəlil Məmmədquluzadə haqqında çox yazılmışdır, lakin... Eyni zamanda Cəlil Məmmədquluzadə haqqında az yazılmışdır, bu fikri özünün müstəqil, mütləq mənada obyektiv hesab etdiyi mülahizərlə səbuba yetirməlidir, yəni izah və şərhlərində həmin problemin doğrudan da vacib olduğunu bir analitik kimi açıqlamalıdır.

"İki səbəbə görə. Birincisi, ona görə ki, söhbət son dərəcə zəngin və coxsahəli bir yaradıcılıqdan və fəaliyyətdən gedir, və belə bir zənginliyin, coxsahəliliyin elmi-nəzəri ehtivasi üçün təxminən 45 il çox az bir dövrdür. İkincisi, ona görə ki, Cəlil Məmmədquluzadə haqqında yazılışların hamısı,

tədqiq, təhlil və təsnif obyektlərinin tələb etdiyi, yəni özü-nəməvafiq səviyyədə deyil. Biz təəssüf, bunun az şahidi olmamışq ki, Cəlil Məmmədquluzadə haqqında yazılmış əsərin əsas hədəfi onun yaradıcılığı və fəaliyyəti yox, dissertasiya müdafiə etməkdir, dissertasiya müdafiə etmək xətrinə çap olunan məqalələdir" [25, s.287].

Elçin digər məqalələrində məhz bu sayaq təhlil və şərhə sadıq qalır, ədəbi predmetin bütün komponentlərin içərisində ən zəruri komponenti seçə bilir. Başqa bir misal, "Təzadların faciəsi" adıl resenziyada Əzizbəyov teatrının ikinci səhnəsində tamaşaşa qoyulmuş Jan Anuyun "Medea" faciəsindən söz açır. Bu resenziyada hələ qədim yunan mifologiyasının tərkib hissələrindən biri olan Medeya əhvalatının Jan Anuyun təfsirində necə əks olunmasında həm quruluşçu rejissor M.Fərzəlibəyovun bu əsərə orijinal quruluş verməsindən və məxsusi rejissor təfsirindən, həm də ayrı-ayrı aktyorların güclü və ya zəif oyunundan söz açır.

Təbii ki, inandırıcı təhlil və şəhərlərə Elçinin ədəbi-tənqidü fəaliyyəti məhz bu inandırıcılığı kimi nəzəri səviyyə ilə seçilir, yadda qalır.

XX əsrə öz ədəbi və bədii yaradıcılığı ilə ədəbi mühitdə ab-hava yaradan nasirlərdən biri olan Elçin XXI əsrə – III minilliyyə də qüvvətli bir axtarış ehtirası ilə daxil oldu. Görkəmli dövlət xadimi kimi səmərəli fəaliyyətlə bərabər, o uğurla "Ədəbiyyatda tarix və müasirlik problemi (Azərbaycan ədəbi tarixi proseslərinin nəzəri tədqiqi əsasında)" çox məraqlı mövzuda doktorluq dissertasiyası müdafiə etdi. Əslində bu müdafiə tənqidçi Elçinin həm də bir ədəbiyyatşunas kimi icra etdiyi fundamental işlərin bir növ yekunu idi.

Elçinin son zamanlar, xüsusilə "525-ci qəzet"də çap olunmuş məqalələri, müsahibələri, xüsusilə də "Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri" [26,27,28,29 noyabr 2002, 525-ci qəzet] adlı gündəlik-deyimləri müasir ədəbi tənqidin çevik janları hesab oluna bilər. Aforistik deyim tərzi, konkret dəqiqləşmə, tizfəhm ümumiləşdirmələr bu tənqidin əsas üslubi və estetik xüsusiyyətləridir.

Elçin son dövr tənqidini yazlarında ədəbiyyatın istiqlal epoxası ilə bağantwortlarını açmağa çalışan, ədəbiyyatı həyata daha da yaxınlaşdırmaq uğrunda mübarizə aparan fəal bir şəxsiyyət kimi çıxış edir.

Çap olunan yazıları göstərir ki, Elçin həm də ədəbi tənqiddə ənənələri təkmilləşdirmək, ehhamların cazibədar nüfuzunu dəf etmək yolu ilə gedir.

Yüksək nəzəri dərinliklə yazıçı xislətindən, lirik nasır qələmindən gələn emosionallıq və bədiilik, mürəkkəb nəzəritarixi problemlər haqqında aydın danışmaq səyi onun tənqidçi manerasını səciyyələndirən, ona müasirlik duyğusu aşılıyan xüsusiyyətlərdir.

Bəli, özü demişkən, "Elçin tənqidini ədəbiyyat naminə yazıb" ("Ali sadəlik", "525-ci qəzet", 23.03.2002), o tənqidə ədəbiyyatdan gəlib, onun tənqidini həmişə ədəbiyyatın bədiii mənafelərinə xidmət edib.

NƏTİCƏ

Yola saldığımız XX əsr son dərəcə maraqlı, önməli, həm də gərgin və ziddiyyətli hadisələrlə zəngindir. İctimai-siyasi həyatda baş verən bütün bu proseslər söz sənətinə, ayrı-ayrı görkəmli sənətkarların yaradıcılığına da təsirsiz qalmamışdır. Stalinin şəxsiyyətə pərəstiş kultu aradan qaldırıldıqdan sonra ölkədə – SSRİ məkanında – o cümlədən, Azərbaycanda müəyyən demokratik ab-hava yaranmış, cəmiyyətin inkişafında müəyyən irəliləyiş nəzərə çarpmışdır. Azərbaycan ədəbiyyatı da məhz bu illərdən başlayaraq yeniləşməyə, əvvəlki doğmalardan uzaqlaşmağa can atmışdır. "Yeni Azərbaycan nəşri" təməyülü də məhz bu yeniləşmənin təzahürü kimi qiymətləndirilə bilər. Bu təməyülün formalasmasında və müəyyən müddət nəsrədə aparıcı tendensiyaya çevrilməsində 60-ci illərdə ədəbiyyata gələn nəsillərin, o cümlədən Elçinin böyük rolu olmuşdur.

Elçinin nəşr yaradıcılığı çağdaş Azərbaycan nəşrində özünə məxsusi bir yer tutur. O, bir nasır kimi fərqli yazı tərzinə məxsusi üslub xüsusiyyətlərinə, bədiii düşüncə tərzinə malikdir. "Yeni Azərbaycan nəşri"nin sənətdə reallaşdırıldığı bir sıra problemlər onun yaradıcılığında öz əksini tapmışdır. Sovet ədəbiyyatının təbliğat gücünə yaradılan müsbət qəhrəmanları artıq 60-ci illərdə öz təsir gücünü itirirdi, obrazların təsvirində birtərəflilik, yalançı nikbinlik, pafos, əmək prosesinin ön plana keçməsi artıq şablona, sxemə çevrilmişdir. Elçinin qəhrəmanları isə sanki əvvəlki "müsbat" qəhrəmanlara müxalif kimi meydana gəldi, onlar öz adiliyi, sadəliyi və hər şeydən əvvəl təbililiyi ilə diqqəti cəlb etdilər. Lakin

Elçin bu adı qəhrəmanlarda gizli qalan potensialı – qeyri-adilikləri üzə çıxardı. Bədii təsvirdə isə realliq, inandırıcılıq prinsipi ön planda idi, Elçin həyatın elə anlarını, elə məqamlarını bədii təhlilə gətirib çıxardı ki, bunlar ənənəvi nəsrda yox idi. Yaziçi bu qəhrəmanları yaradarkən öz fikir və duygularını, cəmiyyət və gerçəklilik haqqında düşüncələrini ifadə etdi. Bu mənada Elçinlə onun mənsub olduğu ədəbi nəsil arasında bir yaxınlıq, doğmaliq hiss olunur.

Elçin ilk yazılarında fərdi üsluba meyl edən, başqları kimi düşünməyən və yazmayan yazıçıdır. Onun fərdi üslubu elə ilk yazılarından əvvəlcə ayrı-ayrı cizgilər halında, get-gedə bütöv və tam şəkildə özünü biruzə verdi. Bu üsluba xas olan lirik ton, publisistik ahəng və yeri gəldikdə rasional düşüncə tərzi bəzən ayrı-aynılıqda, bəzən bütöv və vəhdət halında diqqəti cəlb edir. Bu üslubda oxucunu daim özünə cəlb edən bir sıra xüsusiyyətlər var ki, onlardan ən ümdəsi səlis və rəvan dildir, aydın və ifadəli təhkiyyə tərzidir.

Elçin nəsrində lirik-psixoloji üslub daha aparıcıdır. "Yeni Azərbaycan nəşri"nin ədəbiyyatda bir təməyül kimi diqqəti cəlb etməsində heç şübhəsiz lirik-psixoloji üslubun böyük rolu olmuşdur. Elçin və onun mənsub olduğu ədəbi nəsil həyatın və gerçəkliyin, cəmiyyət hadisələrinin mənalandırılmasında lirik-psixoloji üsluba xüsusi əhəmiyyət vermiş, bu üslubu fərdi yaradıcılıq simasında, sözü necə ifadə etmək üsuluna çevirmişlər. Bədii təhkiyyə psixologizmin qabarıq tərzdə nəzərə çarpması, ruhi aləmin – daxili dünyasının eks etdirilməsi məhz bu üslubun sayəsində mümkün olmuşdur. Elçinin bədii şərtlik əsasında qələmə aldığı hekayələrində də bu cəhət xüsusişə qabarıqdır. Lirik psixoloji üslubun nəsrda

görünməsi və təcəssümü isə bir çox köhnəlmış ifadə üsullarının öz yerini tərk etməsinə səbəb oldu. Bu da nəsrдəki keyfiyyət dəyişikliklərinə bir misaldır.

Elçin yaradıcılığında tənqidçilik xətti təsadüfi deyil. O, ədəbi tənqidə ötəri, keçici, yazıçının boş vaxtlarında oturub məqalə, resenziya yazması kimi baxmamış, "Tənqid və nəşr" monoqrafiyası kimi çox ciddi, sanballı bir əsər yazmış, sonralar da mütəmadi olaraq tənqidçi və ədəbiyyatşunas kimi fəaliyyət göstərmişdir. Professional tənqidçi Elçin ilə profesional yazıçı Elçin bu mənada bir-birini tamamlayır.

Bütün bu deyilənləri sonda ümumiləşdirib ifadə etsək, deyə bilərik ki, Elçin yaradıcılığı Azərbaycan çağdaş ədəbiyyatının ən maraqlı səhifələrindən biridir.

KİTABİYYAT

Azərbaycan dilində

1. Abdullazadə A. Şairlər və yollar, Bakı, Elm, 1984, s.224.
2. Abdullazadə A. Qatarlar, sərnişinlər, "Bakı" qəzeti, 4 avqust, 1975.
3. Ağayev Ə. Azərbaycan sovet poeziyası (1920-1970), Azərbaycan jurnalı. 1974. № 1.
4. Anar. Nəsrin fəzası, Azərbaycan, 1984 № 8.
5. Anar. Ağ liman, Bakı, Azərnəşr 1970, s. 168.
6. Araslı H. Yaxın, uzaq Türkiyə, "Kommunist" qəzeti, 13 mart, 1981.
7. Babayev N. Tənqid mühakimədə oxucu meyarı, Ədəbi tənqid kitabı, Bakı, Yaziçi, 1984, s.109-120.
8. Babayev N. Tənqidçi məsuliyyəti və tənqidin nüfuzu, Azərbaycan, 1983 № 6, s.156-159.
9. Bayramov B. İstedad və ideal, "Ədəbiyyat və incəsənət" qəzeti, 26 dekabr 1980.
10. Cabbarov N. Həyat nəfəsləri nəşr (ön söz), Elçin, Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1987, s.5-16.
11. Cabbarov N. Keçmişdə yaşayan bu gün, Bakı, 1990, 30 may.

12. Cəfərov M.S. Sənət yollarında, Bakı, Gənclik, 1975, s. 368.
13. Cəfərov C. Ədəbiyyatda ideya saflığı və yüksək sənətkarlıq uğrunda, Azərbaycan, 1951, № 10.
14. Elçin. Ağ dəvə, Bakı, Yaziçi, 1985, s. 422.
15. Elçin. Açıq pəncərə, Bakı, Azərnəşr, 1969, s. 155.
16. Elçin. Beş dəqiqə və əbədiyyət, Bakı, Gənclik, 1984, s. 372.
17. Elçin. Bu dünyada qatarlar gedər, Bakı, Azərnəşr, 1974, s. 234.
18. Elçin. Bülbülün nağılı (povest və hekayələr), Bakı, Yaziçi, 1983, s. 420.
19. Elçin. Bir görüşün tarixçəsi, Bakı, Azərnəşr, 1977, s. 339.
20. Elçin. Gümüşü, narinci, məxməri, Bakı, Gənclik, 1973, s. 154.
21. Elçin. Seçilmiş əsərləri (İki cilddə), I c. Bakı, Azərnəşr, 1987, s. 452.
22. Elçin. Ölüm hökmü, Bakı, Yaziçi, 1989, s. 364.
23. Elçin. Tənqid və ədəbiyyatımızın problemləri, Bakı, Yaziçi, 1981, s. 364.
24. Elçin. Mahmud və Məryəm, Bakı, Gənclik, 1984, s. 360.

25. Elçin. Klassiklər və müasirlər, Bakı, Yaziçı, 1987, s. 403.
26. Elçin. Nəşrimizdə müasirlik və novatorluq, "Ədəbiyyat və incəsənət" qəzeti, 1968, 25 may.
27. Elçin. Sos, Bakı, Gənclik, 1969, s. 95.
28. Elçin. Tənqidçi məsuliyyəti, Azərbaycan kommunisti, 1972 № 6 s. 46-53.
29. Elçin. Şer axını. Poeziya. Tənqid, Azərbaycan, 1973 № 12, s. 181-194.
30. Elçin. Hekayə janrı. İmkانlarımız və iddialarımız, Azərbaycan, 1976 № 12, s. 137-152.
31. Elçin. Daha dərin qatlarda, "Ədəbiyyat və incəsənət" qəzeti, 10 fevral 1979, s. 6.
32. Elçin. Azərbaycan uşaq ədəbiyyatı haqqında düşüncələr, Ulduz, 1982 № 4, s.43-49.
33. Elçin. Təzadların faciəsi, Ulduz, 1982 № 9, s.43-45.
34. Elçin. Sübh şəfəqinin işığı, "Ədəbiyyat və incəsənət" qəzeti, 17 sentyabr 1982, s. 7.
35. Elçin. Tənqidimizin metodoloji əsasları, "Ədəbiyyat və incəsənət" qəzeti, 16 dekabr 1983, s. 5-8.
36. Elçin. Ədəbi tənqid ictimai işdir, "Kommunist" qəzeti, 28 mart 1986.
37. Elçin. Azərbaycan tənqidinin axtarışları, Ədəbi tənqid, Bakı, 1984, s. 52-83.
38. Elçin. Ali sadəlik, "525-ci qəzet", 23 mart 2002.
39. Elçin. Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri, "525-ci qəzet", 26, 27,28,29 noyabr 2002.
40. Elçin. Bizim ədəbi prosesdə lümpençilik yaranıb, "525-ci qəzet", 6,7,8 mart 2003.
41. Elçin. Karvan yola düzülür, Azərbaycan, 1986 № 5, s. 161-174.
42. Elçin. Məmməd Cəfər. Fikrin karvanı, Bakı, Yaziçı, 1984, s. 294-310.
43. Elçin. Fikrin karvanı, (ön söz) Bakı, Yaziçı, 1984, 348 s.
44. Elçin. Mirzə Fətəli Axundov, Fikrin karvanı, Bakı, Yaziçı, 1984, s. 20-34.
45. Elçin. Nəşrimizdə konflikt və xarakter probleminin tədqiqi, "Ədəbiyyat və incəsənət" qəzeti, 7 dekabr 1979.
46. Elçin. "Olum ya ölüm" – yox necə olum? Azərbaycan, 1968 № 11, s. 169-177.
47. Elçin. Tənqidçinin məsuliyyəti, Azərbaycan kommunisti, 1972 № 6, s. 46-53.

48. Elçin. Tənqidçinin "mən"i və tənqidin problemləri, "Ədəbiyyat və incəsənət" qəzeti, 4 dekabr 1976, s. 6.
49. Əfəndiyev A. Mikromühitdən – Makromühitə, Ulduz, 1972 № 6.
50. Əfəndiyev İ. Söyüdlü arx, Altı cilddə, I cild, Bakı, Yaziçı, 1984, s. 364.
51. Əfəndiyev İ. Sən həmişə mənimləşən, Altı cilddə, II cild, Bakı, Yaziçı, 1984, s. 359.
52. Əlibəyov C. Göz yaşları, qəhqəhələr və çılgınlığın zərurəti, "Ədəbiyyat və incəsənət" qəzeti, 14 iyul 1978.
53. Ələskərov B. Elçin. Bibliografik göstərici, Bakı, 1997, s. 194.
54. Əlişanoğlu T. Azərbaycan "Yeni nəşri", Bakı, Elm, 1999, s. 128.
55. Əliyev R. Sadəliyin mürəkkəb aləmi, Ulduz, 1976 № 7.
56. Əmrəhoğlu A. Ölüm hökmü unudulanda..., "Yeni fikir", 30 may 1991.
57. Əylisli Ə. Ədəbiyyat yanğısı, Bakı, Yaziçı, 1989, s. 232.
58. Əylisli Ə. Kür qırığının məşələri, Bakı, Gənclik, 1971, s. 209.
59. Frans F. Tənqidin qayğıları, Azərbaycan, 1980 № 3.
60. Hacıyev T. "Molla Nəsrəddin"in dili və üslubu, Bakı, Yaziçı, 1983, s. 268.
61. Hüseynov A. Sənət meyarı, Bakı, Yaziçı, 1986, s. 315.
62. Hüseynov A. Nəşr və zaman, Bakı, Yaziçı, 1980, s. 185.
63. Hüseynov A. Nəsr. (İcmallar) Ədəbi proses – 79, Bakı, Elm, 1983, s.52-94.
64. Hüseynov A. Nəsr. Ədəbi proses – 78, Bakı, Elm, 1980, s. 20-54.
65. Hüseynov A. Nəsr. Ədəbi proses – 77, Bakı, Elm, 1978, s.17-51.
66. Hüseynov A. Nəsr. Ədəbi proses – 76, Bakı, Elm, 1977, s.16-60.
67. Xəlilov P. Ənənə və müasir ədəbi gənclik, Ulduz, 1972 № 6, s. 46-51.
68. İbrahimov M. Əsərləri, On cilddə, X c, Bakı, Yaziçı, 1983, s. 507.
69. İbrahimov M. Xəlqilik və realizm cəbhəsindən, Bakı, Azərnəşr, 1961, s. 524.
70. İbrahimov M. Klassiklərə məhəbbət., "Bakı" qəzeti, 19 iyun 1987.
71. İbrahimov M. Nəsrin yeni yollarında, "Ədəbiyyat və incəsənət" qəzeti, 21 yanvar 1978, s. 5.
72. İbrahimov M. Müasir Azərbaycan nəşrində psixologizm, Bakı, Yaziçı, 1991, s. 116.

73. İsmayılov İ. Repressiyadan durğunluğa doğru (ön söz), Elçin, Ölüm hökmü, Bakı, Yaziçi, 1989, s. 368.
74. Kedrina L. Yaşlıların həyat təcrübəsini düşünərkən, "Ədəbiyyat və incəsənət" qəzeti, 17 iyul 1976.
75. Qarayev Y. Tənqid: problemlər, portretlər, Bakı, Azərnəşr, 1976, s. 912.
76. Qarayev Y. Meyar-şəxsiyyətdir, Bakı, Yaziçi, 1988, s. 456.
77. Qarayev Y. Realizm: sənət və həqiqət, Bakı, Elm, 1980, s. 357.
78. Qarayev Y. Duyğuların rəngi (ön söz), Elçin, Bu dünyada qatarlar gedir, Bakı, Azərnəşr, 1974, s. 234.
79. Qarayev Y. Poeziya və nəşr, Bakı, Yaziçi, 1979, s. 198.
80. Qasımov İ. Axtarışların bəhrəsi, Azərbaycan, 1978 № 8, s. 202-206.
81. Qasımov İ. Doğmalar və yadlar, "Ədəbiyyat və incəsənət" qəzeti, 18 yanvar 1969.
82. Quliyev H. Yaradıcılıq axtarışları, Bakı, Gənclik, 1977, s. 71.
83. Quliyev H. Müasirlərimizin mənəvi aləmi, "Ədəbiyyat və incəsənət" qəzeti, 24 aprel 1976, s. 4-5.
84. Quliyev V. Vətəndaşlıq və istedad meyari ilə (ön söz), Elçin, Klassiklər və müasirlər, Bakı, Yaziçi, 1987, s. 403.
85. Quliyev V. Dünəndən bu günə və gələcəyə, "Komunist" qəzeti, 24 yanvar 1987.
86. Quliyev V. Nəşrdə tarixi mövzu, Sosializm realizmi müasir mərhələdə, Bakı, Elm, 1988, s. 388.
87. Quliyev V. "Ağ dəvə"nin izi ilə, "Bakı" qəzeti, 11 oktyabr 1985.
88. Mehdi Hüseyn. Yeni mərhələ, yeni vasitələr, Azərbaycan, 1962, № 7.
89. Mehdi Hüseyn. Əsərləri, On cilddə, IX c, Bakı, Yaziçi, 1979, s. 636.
90. Məmməd Arif. Sənətkar qocalmır, Bakı, Yaziçi, 1980, s. 368.
91. Məmməd Arif. Gümüşü, narıncı, məxməri, "Ədəbiyyat və incəsənət" qəzeti, 13 oktyabr 1973.
92. Məmmədxanlı Ə. Karvan dayandı, Seçilmiş əsərləri, I cild, Bakı, Yaziçi, 1985, s. 292.
93. Məmmədov A. Sözümüz eşidilənədək, Bakı, Yaziçi, 1988, s. 248.
94. Məmmədov A. Bü günkü nəsimizin poetik mənzərəsi, Ulduz, 1979, № 5.

95. Məmmədov M. Qiymətli tədqiqat əsəri, "Ədəbiyyat və incəsənət" qəzeti, 28 mart 1970.
96. Məmməd Cəfər. Ürəklərə yol tapmaq bacarığı (ön söz), Elçin, Bir görüşün tarixçəsi, Bakı, Azərnəşr, 1987, s. 339.
97. Məmmədov C. Nərimiz, düşüncələr, axtarışlar, Bakı, Yaziçı, 1984, s. 128.
98. Mirəhmədov Ə. Nəsrin şeriyəti (ön söz), Elçin, Bülbülün nağılı, Bakı, Yaziçı, 1983, s. 420.
99. Mir Cəlal. Ədəbiyyatımızın gənc qüvvələri, Azərbaycan, 1955, № 12.
100. Nəbiyev B. Ölüm süzlüyünün sırrı, Bakı, Sabah, 1994, s. 109-127.
101. Nizaməddin Mustafa. Dörd zaman bir problem, Azərbaycan, 1990 № 6.
102. Salmanov Ş. Tənqidin sosial fəallığı, Ədəbi tənqid kitabı, Bakı, Yaziçı, 1984, s. 166.
103. Seyidov Y. Əlvanlığın və mürəkkəbliyin inikası yollarında, Ulduz, 1973, № 10.
104. Seyidov Y. Hekayə haqqında, Azərbaycan, 1967, № 7, s. 163.
105. Şəmsizadə N. Azərbaycan ədəbiyyatşunaslığı, Bakı, Ozan, 1997, s. 290.
106. Şəmsizadə N. Bu da bir sehirdir, "Azərbaycan gəncləri" qəzeti, 13 oktyabr 1996.
107. Şəmsizadə N. Müsbət qəhrəmanın ədəbi taleyi, Yaradıcılıq metodu məsələləri, Bakı, Elm, 1989, s. 41-56.
108. Şəmsizadə N. İnadkar bir inamla, "Ədəbiyyat" qəzeti, 14 may 1993, s. 1-6.
109. Şəmsizadə N. Tənqidin ədəbi prosesdə rolü, Bakı, Tural, № PM, 2004, s. 340.
110. Şıxlı İ. Dəli Kür, Bakı, Yaziçı, 1982, s. 435.
111. Talibzadə K. Azərbaycan ədəbi tənqidini tarixi, Bakı, Maarif, 1984, s. 340.
112. Vahabzadə B. Ölüm hökmü! – Kimə? Nəyə? "Azərbaycan gəncləri" qəzeti, 23 dekabr 1990.
113. Vəliyev K. Mahmud və Məryəm, "Bakı" qəzeti, 20 aprel 1983.
114. Vəliyev K. Üzü işığa doğru (ön söz), Elçin, Mahmud və Məryəm, Bakı, Gənclik, 1984, s. 360.
115. Vəliyev K. Ölüm hökmü kimindir?, "Ədəbiyyat və incəsənət" qəzeti, 2 fevral 1990, s. 6-8.
116. Yusifli V. Yusifli C. Bu nə sehirdir belə, Bakı, Elm, 1999, s. 260.
117. Yusifli V. Karvanbaşı yolun hayanadır? Bakı, Gənclik, 1998, s. 128.

118. Yusifli V. Romanlar, qəhrəmanlar, Azərbaycan, 1986 № 9.
119. Yusifli C. O külək bir də əsəcək, (Elçinlə müsahibə), Azərbaycan, 1993 № 5-6.
120. Yusifli V. Nəşr: konfliktlər, xarakterlər, Bakı, Yaziçı. 1986, s. 166.
121. Yusifli V. Fikir karvanlarının izi ilə, Azərbaycan, 1985, № 12.
122. Zümrüd Y. İnsan və ədəbiyyat, Bakı, Günəş, 1999.

Rus dilində

123. Алексеев В.В. Молодой герой в современной советской прозе, Ленинград 1975, 274 с.
124. Алиева С. Человек в меняющемся мире, Баку, Язычы, 1980, 240 с.
125. Асадуллаев С. Движение жизни и движение прозы, Литературный Азербайджан, 1971 № 9.
126. Асадуллаев С. Разведки боем, Литературный Азербайджан, 1976 № 4, с. 125-128.
127. Бехер И. В защиту поэзии, Москва, Иностранный литература, 1959, 373 с.
128. Бочаров А. Звезда эмрайна и скорлупа обыденности, "Литературная газета", 1978, 26 апреля.
129. Виноградов В.В. Поэтика русской литературы, Москва, 1976, 508 с.
130. Гей Н.К. Художественность литературы, Поэтика, Стиль, Москва, Наука, 1967, 364 с.
131. Гей Н.К. Искусство слова, О художественной литературе, Москва, Наука, 1967, 364 с.
132. Гей Н.К., Пискунов В.М. Мир. Человек. Искусство, Москва, 1965, 293 с.

133. Глушко А. Характер и конфликт в современном советском рассказе, Современный литературный процесс и критика, Москва, 1975, с. 169-198.
134. Горбунова Е. Идеи, конфликты, характеры, Москва, 1960, 210 с.
135. Дымщиц А. Критик – посредник между читателем и писателем, Sovet ədəbiyatının aktual problemləri kitabı, Bakı, Elm, 1974, s. 132.
136. Кожинов В. Мир и судьба, "Литературная газета", 1978, 17 мая.
137. Коробов В. Вступление, "Известия", 1977, 22 марта.
138. Кузнецов Ф. За все в ответе.
139. Макеев И.А. Сущность и роль конфликта в искусстве, Проблемы эстетики, Сборник статей, Москва, Издательство АН СССР, 1958, 172 с.
140. Новиков В. Узлы да бантики, "Литературная газета", 1979, 1 августа.
141. Новиков В. Рассказы о первой любви, Дружба народов, 1975, № 9, с. 140-157.
142. Пискунов В.Н. Советский роман-эпопея, (Жанр и его эволюция), Москва, 1976, 366 с.
143. Пустовойт П.Г. Слово. Стиль. Образ, Пособие для учителя, Москва, Просвещение, 1965, 260 с.
144. Селезнев Ю. Вечное движение.
145. Сучков Б., Лики времени, 2-х томах, Москва, 1976, I том – 416 с., II том – 367 с.
146. Чеботарев В. Это пламя мы зовем любовью к жизни, Газета "Бакинский рабочий", 1992, 13 октября.
147. Шкловский Е. ...Дойти до самой сути, Литературная газета, 1979, 7 марта.
148. Шкловский Е. Увидеть всего человека, Литературная газета, 1981, 25 марта.
149. Эльчин. Проза и критика, Литературный Азербайджан, 1977, № 7 с. 127-133.
150. Эльчин. Против провинциализма в критике, Дружба народов, 1979 № 4 с. 252-259.

MÜNDƏRİCAT

Ön söz	3
Giriş	7
I FƏSİL. Yeni nəşr və yazılıçı mövqeyi	15
II FƏSİL. Nəşrin poetikası: müəllif və üslub.....	78
III FƏSİL. Ədəbi tənqid və bədii təkamül.....	144
Nəticə.....	191
Kitabiyyat.....	194

Elmira Eldar qızı Əlizadə

Elçinin yaradıcılıq təkamülü

Bakı-2004

Yığılmağa verilmişdir: 03.03.2004
Çapa imzalanmışdır: 14.04.2004
Ofset kağızı. Formatı 60x84 1/16
Şərti çap vərəqi 13,125. Nüsxə 200

Kitab «Orxan» nəşriyyat və poliqrafiya müəssisəsinin mətbəəsində çap edilmişdir.

Ünvan: Bakı şəhəri, Dərnəgül Sənaye Zonası
3105-ci məhəllə. Tel: 62-83-03
Direktor: C.Ə.Bağirov



Elmira Eldar qızı Əlizadə

Ali təhsilini Volqoqrad şəhərində almışdır. İxtisasca filoloqdur. 1999-cu ildən Elçinin yaradıcılığıının tədqiqi ilə məşğuldur. Müxtəlif mətbuat orqanlarında çap olunmuş bir çox məqale və publisistik yazılarım müəllifidir.